

ÖMÜR KEÇDÍ YUXU KÍMÍ

Əflatun Saraçlı

Xəzər Universiteti Nəşriyyatı
BAKİ - 2002

Kitabı hazırlayanlar:

Leyla Kamran qızı
Afina Əflatun qızı

Redaktor:

Akademik
Kamal Talibzadə

Ömür keçdi yuxu kimi - Bakı: Xəzər, 2002.

ISBN 9952-20-

Kitabda görkəmlı alim, şair, tərcüməçi, ictimaiyyətçi, filologiya elmləri doktoru, professor Əflatun Saraçlinin Azərbaycan-türk filoloji elmi, poeziyası yönümündəki fəaliyyəti, yaradıcılıq dünyası mütəxəssislərin fikri və dəyərləndirməsi işığında araşdırılır.

Burada Ə.Saraçlinin həyat yolu, ədəbiyyata, elmə gəlişi çətinlik və uğurları, xidmətləri də açıqlanır.

Kitaba Ə.Saraçlı haqqında şerlər, məqalə, rəy və məktublardan parçalar, özünün müxtəlif tədbirlərdə, yubileylərdə çıxışları müsahibələri, haqqında yazılış şerlər və ev arxivindən maraqlı örnəklər də salınmışdır.

*Bu kitabın dünyadan vaxtsız və nigaran köçmüs atam
Yunusun və beş balasını qeyrətlə, zülmələ böyüdüb
boya-başa çatdırıran əziz anam Güləbatının adına
bağlanmasıni istədim. Ruhları şad olsun dedim.*

Əflatun Saracı.

ÖN SÖZ ƏVƏZİ YA DA ÖZÜM ÖZÜM HAQQINDA

Baxdim ki, ömrün 65-ci ili üstümü kəsib. Belə zamanda da adam enişli-yoxuşlu, daşlı-kəsəkli, sevincli, kədərli ömür yoluna boylanır, olub keçənləri xatırlayır, doğmalarını, əzizlərini, ustadlarını, xocalarını yada salır, gah kövrəlir, gah qayğılanır, gah da qürur duyur. Mən də bir elm, sənət adamı kimi ömrün keçən günlərini varaqladım, soraqladım, ev arxivimi, qalaq-qalaq qovluqları, köhnə qəzet və jurnalları, kitabları gözdən keçirdim. Gördüm ki, işiq üzü görməyən xeyli məqalələrim, müsahibələrim, elmi, ədəbi məclislərdə, müdafiə şurasının üzvü kimi dissertasiya müdafiələrində və müzakirələrində çıxışlarım qovluqlarda yatıb qalır. Oxuduqca bu da aydın oldu ki, onlar zamanın yaddaqlan olayları, ədəbi-elmi problemləri, görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimlərinizin, ustadlarınızın adı, əməli, xidmətləri ilə bağlıdır, günümüzlə, dərdi-sərimizlə, görüləcək işlərimizlə çox səsləşir. İnanmiram ki, bir də belə bir fürsət ələ düşə. Ona görə də həmin materialların bəzilərini seçib, düzüb kitab şəklinə salmaq istədim. Bəzi materiallar isə lentlərdən, kasetlərdən yazıya alınıb, yüngülçə əl gəzdirilib. Bunu da deyim ki, həmin işi görməyə öncə ayrı-ayrı vaxtlardaki çıxışlarını axşamlar evdəvarağa köçürüb, saxlamam səbəb oldu. Bunu saygılı oxucular həmin yazıların janrında, dil, üslubunda da görəcəklər.

Kitab iki bölümə hazırlanıb: soraq, yaddaş və çıxışlar şəklin də. Çıxışlarda bir şeyi anmanızı istədim. Dissertasiya müzakirələrində deyilən qeydlərin çoxu çıxışları çapa hazırlayarkən ixtisar olunub. Çünkü həmin əsərlər bir neçə il ərzində işlənib, qeydlər

düzəldilib, çap da edilib. Əsasən, o qeydlər saxlanıb ki, həmişə çağdaş məsələdir. İkincisi, kitabdakı materiallar nəzərdə tutulanları tam əhatə etmir. 50-ci illərdən bəri mətbuatda çıxan bəzi şer, tərcümə və məqaleləri əldə edə bilmədik. Ona görə də bibliografik göstəricidə bəzən ardıcılıq pozulsa qüsura baxmayın.

Kitabda ömrün 65 illik bir mənzərəsi az da olsa görünür. Həyatım, sənətim, əsərlərim haqqında nə mən özüm, nə də kitabı hazırlayanlar bir söz demir. Bunlara elm, sənət adamlarının gözü ilə baxılır. Ancaq mən istərdim ki, elmi, ədəbi mühitə gələnə qədərki həyatım, ata-anam, el-obam haqqında bir-iki söz deyim, ömür yoluna kiçik bir güzgü tutum.

Saraçlı Borçalının qədim oymaqlarındandır. Saraçlılar qarapaq türklərindəndirlər.

Saraçlı üç tərəfdən dağ və meşələr qoynundadır. Burada ulu nəsillər, ağsaqqallar, bütün Borçalıda, Gürcüstanda və Qafqazda tanınan ziyalılar olub. Bizim nəslimiz də öz qeyrətli ağsaqqalları, ağbirçəkləri, cavanları ilə öyünlübər. Deyirlər ki, ulu bəbam Nəbi kışının XIX yüzildə törəmələrindən Mustafa, Allahverdi və Məmməd adlı üç qardaş olublar. Bekir atam Yunus və Vəli Məmməd babamın oğullarıdır. Vəli vaxtsız dünyasını dəyişib. Bəkiri güllələyiblər. Məmməd babam ağıllı, dindar və güclü olub. Adam öldürüb, Sibirə sürgün edilib, sonralar nə öldüsündən, nə də qaldısından bir xəbər çıxıb. Beləcə Tükəzban nənəm saç ağardıb, ömürgün çürüdüb, üç oğul, iki qız böyüdüb.

Atam Yunus Məmməd oğlu 1898-ci ildə dünyaya gəlib. Öncə kənddə təhsil alıb, cıdrılarda iştirak edib, sonra Kutais, Tiflis, Rostov, Moskva kimi şəhərlərdə yarışlarda mükafatlar alıb. Şura hökumətinin ilk illərində Çataqda meşəbəyi, Saraçlıda briqadir olub. 1929-cu ildə Rostovda bir illik baytarlıq məktəbini bitirib və ömrünün axırına qədər Saraçlıda sahə baytar hökimi işləyib. Bu gün də Borçalıda bəbam "Zor Məmməd", atam "Doxdur Unus" rəhmətlə anılır.

O zaman Borçalıda da siyasi-ictimai durum ağır idi. Bolşeviklər, menşeviklər rayonlara, kəndlərə də gəlirdilər. Atamı Gürcüstan Xalq Cümhuriyyətinin başçısı Jordaniyanın adamları öz tərəfinə çəkmək istəyirdi. Ə.Haqverdiyev, Əli Bayramov və başqlarını da burada olmuşdular.

1930-cu ildə atamı ilk dəfə qonşu Şulaver qəsəbəsində briqadır kimi kənd təsərrüfatı malları alarkən bolşeviklər tutublar. Beş ay Tiflis həbsxanasında yatdıqdan sonra soraq çıxıb ki, sağdır, bir təhər azad edilib. İkinci dəfə isə Aşıq Hüseynin atası Qurban kişini güllələdikləri yerdə tutublar. Qəribədir ki, onu da başqa saraçlılarla birlikdə evimizin bir otağına salıblar. Bu dəfə də atam dostlarının köməyi ilə ölümdən qurtarırıb.

Mən 1937-ci ilin payızında belə bir nəslin ocağında dünyaya gəlmişəm. Bir məsələyə axır ki, bir aydınlıq gətirmek isteyirəm.

1955-ci ilin sentyabrında Borçalı Pedaqoji Texnikumunun IV kursunda oxuyanda məni əsgər aparırdılar. Dərs hissə müdirimiz, həkimlərin xəstəliyə görə ailə qurmağını yasaq etdiyi, bütün tələbələrin anası, xüsusilə mənim əzizim Ruxsarə müəllimə rayonu bir-birinə vurdı, məni saxlatdı. Yəni mənim, 15 oktyabr 1937-ci il doğum tariximi 1936 etdirdi. Təzə şəhadətnamə və pasport yazdırdı. Beləliklə, mən də keçən il əsgərliyə gedənlər sırasında həmişəlik qaldım. Yadımdadır, şəhadətnamə yazan qız soruşdu ki, bəs hansı ayı yazaq. O zaman 5 dekabr 1936-cı il Stalin konstitusiyası günü SSRİ üzrə bayram edilirdi. Ona görə tez dedim: 5 dekabr. Belə də yazdılar.

Atam 1944-cü ilin avqustunda dünyasını dəyişdi. Həmin ilin sentyabrında da mən məktəbə getdim. Atamın ölümü əslində bizim də dünyamızı dəyişdi. Beş körpəni gənc, cəfakes anam əzab-əziyyətlə o çətin günlərdə təkbaşına saxladı, böyüdü, boy-a-başa çatdırdı. O qədər yasa batmışdı ki, məktəbə getməyim də unudulmuşdu. Bir də gördüm uşaqlıq yoldaşım Alxan yol boyu yuxarı qaçıր. "Dayan, hara gedirsən" -deyə mən də onun dalınca qaçıdım. Bir otağa girdi, məhəlləmizdən bütün tay-tuşlarım burada idi. O oturdu, mən də böyründə. Beləcə bildim ki, bura sinifdir, bu gündən mən də oxuyacam. Ancaq o boyda dərdin yanında bu heç nəzərə də çarpmadı. Yalnız həyatımda quru bir tarixə çevril-

di: 1 sentyabr 1944-cü il. Ancaq Şamxalı müəllim, Şəfiqə müəlli-mə, Məmməd müəllim, Əhməd müəllim kimi ilk xocalarım, əziz insanlar həmişə ürəyimdə yaşıdı.

Tərslikdən elə bu zaman bir bədbəxtlik də baş verdi. Qapı-bacamızdan tikan çəpərlə ayrılan ot və saman tayalarından ibarət kolxoz təsərrüfatına od düşdü. Bütün bağ-baxçamız, meyvə, xüsusişlər böyük tut və çeviz ağaclarımız yandı. Evimizi bir təhər saxlaya bildilər. Bu yanğının ağrısını da həmin illərdə çox çəkdik. Cörək tapmayanda tut yeyirdik, çevizi çırıldırıq, payızda anam aparıb dağ rayonu Başkeçid kəndlərində (nənə-baba evi olan Qəmərlidə) kartofa dəyişirdi. Beləliklə, qış yeməyimiz düzəlirdi. İkişi də əlimizdən çıxdı. Düzdür, kolxoz meşə-ormanda bizə bir çeviz ağacı verdi. Ancaq qapıda olmaq hara, orman hara. Hami ormanlarda gizlincə çeviz çırılıb yiğirdi, elə biz də... Bir şey də deyim ki, o illərin çətinliyi göz öünüə gələ. Aralıqda bir cir tut var idi. Hamının qapısında tut ağacı olduğundan o ağaca çıxan yox idi. Elə tutu da seyrək, kiçik və dadsız idi. Bir gün yenə anam işdə idи, gördüm yaman acmışam, evdə də cörək-zad yox. Gedib həmin tut ağacına çıxdım, yiğib ciblərimi doldurdum. Bir az keçi qatığı var idi, tutu cörək əvəzi qatığa qatıb doğrama elədim, yedim. O günüm də belə keçdi.

Bu kitab nə elmi monoqrafiyadır, nə də tərcüməyi-hal. İstədim ki, oxucum məni ürəkdən duysun. Ona görə də həyat faktlarına üz tutdum. Amma o qədər şeylər var ki, hansını-birini deyim. Səhərdən axşama qədər günün altında başqaq yiğdiğimizi, kartofa dəyişmək üçün ormandan zoğal, əzgil, göyəm, cir alma, armud, fındıq, fisdiq topladığımızı, gecələr ormanda yatıb, səhər tezdən odun qırıb daşlığımızımı, tarlaya, işçilərə ormandan su doldurub aparmağımızımı, nələri, nələri...

Bir gün anamla qonşu kəndin dəyirmanına gedirdik. Qəbristanının yanına çatanda gördük ki, məktəb direktorunu əvəz edən, ömür-gün yoldaşının qara xəbəri gələn Səltənət müəllimə bir maşından endi və dolu yesiklər düşürdü. Biz yanına çatanda dedi:-dayanın, uşaqlara rayondan bayram hədiyyələri gətirirəm. Qoy elə Əflatun balanın payını burada verim. Ciblərimi konfetlə doldurdu. Daha nələr bilmirəm. Anam əlimdən tutub qəbristana dön-

dü, atamın qəbrini ziyarət etdik, qəbri üstə konfet qoydum. O səhnə indi də yadımdan çıxmır. İndi düşünürəm ki, yəqin anam "bu beş yetimi mənim üstümə atıb hara getdin, mən onları necə saxlayım" - deyirmiş. Çünkü gözlərindən yaş axıydırdı. Anam məni dəyirmana növbəyə qoyub kəndə qayıtdı. İki gündən sonra gecə növbəm çatdı (o zaman novat deyirdilər). Yekəper dəyirmənci şahadını (haqqını) alıb məni dəyirmandan çıxartdı. Ulaq da qarşında qaranlıqda qorxa-qorxa kəndə yola düsdüm. Qəbristanlığa çatanda iri bir qaraltı qarşımıza çıxdı. Ulaq dayandı. Sakitcə itələdim, səsim də çıxmırırdı. Özümü itirmişdim. Bir də gördüm ki, bir göyərçin uçub gəldi, o qara vahimə yoxa çıxdı. Göyərçin bizi qəbristanlıqdan çıxana qədər müşayət etdi. Mən qəbristanlıqdan uzaqlaşanda uçub getdi. İndi öz-özümə düşünürəm ki, yəqin atamın ruhu idi. Dar ayaqda duydı, gəldi məni qurtardı.

Bir epizod da maraqsız olmaz. Qonşu kəndin yerinə əmioğlum, həmyaşdım Seyfəddinlə başaq yiğmağa getmişdik. Bir də gördük bir atlı gülə kimi gəlir. Qorxumuzdan bir az qaçıb dayndıq, üstümüzü kəsdi, o ki var söyüdü. Yalvardıq ki, oğluna qurban olum, burax bizi. Üstümüzə çığırib dedi: "Oğlumun da anasının sizin dəg" və bizi atın qabağına qatıb kolxoz təsərrüfatına apardı. Nə yaxşı ki, sədr orada imiş. Qarovalı üzünü sədrə tutub dedi: Ay sədr, bu Saraçlı uşaqları kolxozun taxılını yiğib aparırdılar, tutub gətirdim. Sədr bir onun boy-buxununa baxdı, bir də bizə və kiçik çantamıza, ayıb olsun dedi, burax bu uşaqları, get işinlə məşğul ol! Bizə də, - gedin, a bala gedin - dedi.

Ancaq, doğurdan da, mən beş il sonra o kolxozun "taxılımı yiğib apardım". Büyök qardaşım Şəmistan o kəndin təsərrüfatında kombaynçı köməkçisi idi. Mənə və kombaynçının qardaşına ismarladılar ki, gecə atla Daşdəmir kişisinin evinə gəlin. Sizə taxıl doldurub verəcəyik, aparın. Gecə gəldik. Kişi bizi yaxşı qarşılıdı, evə apardı. Çırağı yandıranda gördüm ki, həmin bizi sədrin yanına aparan kişidir. Əhvalatı danişdım. Bir az pərt oldu. Atlarımızı yüklədik getdik. Bunu bir neçə dəfə təkrar etdik. Sən demə Daşdəmir kişi o qədər də daş, dəmir deyilmiş. Evladı olmurmuş, ona görə də elə söyüş işlədirmiş.

Bir əhvalatı da danışmaq istəyirəm. Stalinin vurhavur vaxtı idi. Ədəbiyyatımızın da mövzusuna çevrilmişdi. Yeddinci sinifdə oxuyanda mən də bir şer yazüb zərfə qoydum. Üstünə "Moskva, Kreml, Stalin" yazüb poçt qutusuna saldım. Kim deyə bilərdi ki, gedib çatacaq. Üstündən iki ay keçmişdi, hər şey yaddan çıxmışdı. Bir də gördük ki, rayon rəhbərliyi tökülib Saracılıya gəlib, sədr, ispolkom məni axtarır. Gəldim, dil tökdülər; bala nə lazımdır, evdə nəyə ehtiyacınız var, bizə de, lap rayona, yanımıza gəl, hər cür köməklək edərik, sən yaxşı oğlansan, Stalin yoldaşa yazma. Andaman etdim ki, mən şikayət etməmişəm, heç nə də istəmirəm. Sadəcə o şerlə Stalinə sevgimi bildirmişəm. Yaz - dedilər, nə olar, amma oraya göndərmə. Ancaq evə bir kisə taxıl, xeyli də pul verdilər. Bunu da deyim ki, o zamanın bir kisə taxılı indinin bir tonundan əfzəl idi.

Kənd səkkizillik məktəbini bitirəndən sonra hərə orta məktəbi olan bir böyük kəndə oxumağa getdi. Mənsə təkbaşına ömrümdə görmədiyim Borçalı Pedaqoji Texnikumuna getdim, yeddi imtahan verib birinci kursa qəbul olundum. Əvvəller çox çətin olsa da, texnikumun tarixində ən yaxşı tələblərdən biri kimi yadda qaldım. Oranın öz qayda-qanunları var idi, hər tələbə baş çıxara bilmirdi. Bu məktəb bir növ Qori Müəllimlər Seminariyasının davamı idi. Gürcüstanda Xalq Cümhuriyyəti (1919) qurulanda onun Azərbaycan şöbəsini Qazax köçürüdlər. Sonra da Qazax və Borçalı pedməktəblərinə çevrildi. Bir də ona görə bu iki texnikum arasında həmişə yarış, ilişgilər olardı. Biz orada konsert, teatr verirdik, tələbərlərlə dostlaşırırdıq, onlar da Borçalıda. Şəxsən mən "Vaqif" tamaşasında Vaqif, "Qaçaq Nəbi" də strajnik rolunda oynamışam. Qazaxda, Borçalıda konsertlər və tamaşalar verirdik. Vidadının qəbri üstündə Qazax pedtexnikumunun şair tələbələri ilə şərəfirdik, bayramlaşırırdıq. Texnikumda ədəbi dərnək yaratmışdıq, "Gənc ədəbiyyatçı" adlı qəzet çıxarırdı. Burada bütün fənlərdən adlı-sanlı müəllimlər dərs deyirdi. Musiqi, rəsm, hərbi, idman, tar, skripka və başqa dərs və dərnəklər belə çox ciddi rejim əsasında idi. Bu mövzuda çox deyə bilərəm. İkicə faktı da xatırladım ki, texnikumda oxuya bilməyən tələbə qovulandan sonra orta məktəbi qızıl medalla bitirmişdi. Texnikumu qurtarıb ali

məktəbə gələn heç bir tələbə qəbul olmamış qayıtmamışdı. Nə isə, mən həyatımda, ədəbi-elmi yaradıcılığımda nə qazanmışsam həmin texnikumdan başlayıb. Ona görə üzrlü sayın, Mədəd müəllim, Ruxsarə müəllimə, Abbas müəllim, Kamal müəllim, Əli müəllim kimi xocalarımıza ruhunuz şad olsun deyim. Başqa müəllimlərlə də, rayon ziyanları ilə də ilşgilərim yaxşı idi. İlk şerim bu rayonun "Stalin yol" qəzetiində çıxmışdı. Şerlərim əl-əl gəzirdi. Lap bu gün də Sarvanda heç məndə olmayan şerlərimi bilən var. Bunlar da, təbii, məhəbbət şerləridir. Bu o qədər kövrək və ağrılıdır ki, heç söhbət açmasam yaxşıdır. Bu müqəddəs və unudulmaz duyğuları, münasibətləri yazımaqda olduğum "Ömür yol" avtobiografik povestimdə qələmə almışam.

1956-cı ildə pedtexnikumu uğurla bitirib Tbilisi Dövlət Pedaqoji İnstytutunun tarix, Azərbaycan dili və ədəbiyyatı fakultəsinə qəbul olundum. Hami heyrətləndi. Məndən Bakıda şərqsünaslıq, jurnalistika fakültələrində oxumağı gözləyirdilər. Əslində mən də bu məqsədlə yoldaşlarımıla birgə Bakıya gəldim. Ancaq o zaman pedtexnikumu bitirənləri iki il müəllim işlədikdən sonra Universitetə götürürdülər. Yalnız Pedaqoji İnstituta sənəd verə bilərdik. Mən də o zamankı aqlımla düşündüm ki, dil, ədəbiyyatdır, burada da var, Tiflisdə də, həm də ora evimizə daha yaxındır. Və üç gün Bakıda ali məktəbləri gəzib yoxlayandan sonra evdən verdikləri doxsan manatla Tiflisə qayıtdım, sənədlərimi verdim, Sarvanlı Xəlil Allahverdiyevlə ev tutduq, imtahan verib qəbul olunduq, qəbul kağızımızı alıb evə getdik. Kənddə hamı elə bilirdi ki, Bakıdan gəlirəm. Tiflisə qəbul olunduğumu eşidəndə çox pərt oldular. Xüsusilə gələcəyimə böyük ümidi ləbədən bəsləyən Yaqub əmim. Əslində bunun xeyri də oldu, ziyanı da. Burada hamisini açıqlayıb qiymətləndirmək imkansızdır. Xeyri o oldu ki, Gürcüstanda sayılib-seçilən gənclərdən oldum. Gürcüstan mətbuatında, radio və televiziyasında tələbəlikdən fəal iştirak etməyə başladım. Burada oxumağım həm də gürcü ədəbiyyatından tərcümə məsələləri ilə məşğul olmağıma imkan yaratdı. Sonralar bir neçə tərcümə, kitabı buraxdırıldım, ziyanı isə gənclikdən Bakı ədəbi mühitindən uzaq düşmək oldu. Bunun ağrısını uzun zaman çəkdirim.

İnstitutda tələbəlik həyatım çox mənalı və uğurlu keçdi. Sinif komitəsi, əlaçı, ən fəal və yaradıcı tələbə, gənc şair, tərcüməçi kimi sayılıb seçilirdim. Hətta Institutun tarixində ikinci hadisə idi ki, Azərbaycan şöbəsinin tələbəsini partiya üzvü və komsomolun MK-nin mühazirəçisi etmişdilər. Dekanımız Ə.Həkimovla ayda bir dəfə rayonları gəzirdik. O mühazirə, mən şer oxuyurdum. İnstitutda özfəaliyyət dərnəyinin rəhbəri idim. Kənd məktəblərində də görüşlər keçirirdik. M.Hüseyn, M.Ibrahimov, M.Rahim, Ə.Kürçaylı, H.Arif, V.Babanlı və başqa yazıçı və şairlərlə İnstitutda, "Şərqi Şəfəqi" və "Sovet Gürcüstanı" qəzeti redaksiyalarında, Borçalı rayonlarında görüşlərimiz olurdu. Bolus və Saraçlıda Hüseyn Ariflə birlikdə görüşümüzdə bütün rayon ziyanları və rəhbərliyi iştirak etmişdi. Aşıq Hüseyn Saraçlı sazı, sözü ilə məclisi bəzəmişdi.

Fəallığımı, hazırlığımı və istedadıma görə İnstitutu fərqlənmə diplomu ilə bitirən kimi (1961) məni Azərbaycan dili və ədəbiyyatı kafedrasında baş laborant-müəllim saxladılar. Həm də "Sovet Gürcüstanı" qəzetində ədəbiyyat şöbəsinin ştatdan kənar müdürü idim. Borçalının gənc şairlərinin şərləri haqqında məktublarımdan və icmal-məqalələrimdən bəzi örnəklər indi də arxivimdə qalır.

Tiflisdə oxumağımla razılaşmayanlar burada işləməyimi də istəmirdilər. Bu, onların mənə inamından və etimadından irəli gəldi. Bunlara elə belə yanaşa bilməzdim. Ona görə də bəzi dostlarımın Tiflisdə işləməklə Bakıda mövzu götürüb dissertasiya yazmaq, alım olmaq məsləhətlərini sinirmədim. 1962-ci ilin avqustunda məzuniyyətə çıxdım. Ömür-gün yoldaşım Amalya xanımla yenicə nişanlanmışdım. Birlikdə gəzmək üçün Bakıya gəldik və o gəlmək idi ki, qaldıq. "Sovet" məhəlləsində köhnə bir otaq kirayələdik və düz on bir il "Krayni krivoy" deyilən küçədə yaşamalı olduk.

Bakıda heç kəsi tanımirdim ki, iş tapıb işləyəm. Dedilər, Rza Şahvələd Gürcüstanlıdır, get onun yanına, kömək edər, getdim. O rehmetlik İsrafil Nəzərovdan, o da kürəkəni Cəmil Əlibəyovdan xahiş etdirər ki, məni redaktoru olduğu "Azərbaycan gəncləri" qəzetində işə götürsün. Haqq üçün o da məni qəzetə müxbir götürdü. Amma bu iş ürəyimcə deyildi. Bilirdim ki, Elmlər Akademiyasının prezidenti soykökü Saraçlıdan olan akademik Zahid Xəlilovdur.

Qəbuluna getdim. Şerlərini, tərcümələrini oxumuşam dedi və soruşdu:

- Harda işləmək istəyirsən? Dedim, elə Sizdə. Ədəbiyyat Institutunda. Qımışdı, deyəsən razı qalmışdı. Oradaca Institutun direktoru akademik M.Şirəliyevə telefon açdı, məni təqdim etdi və sizə belə kadr çox lazımdır dedi. Telefonada onun cavabı eşidilirdi. – Zahid müəllim, bilirəm, mənim yanımda da olub - həqiqətən olmuşdum - ancaq ştatımız yoxdur dedi. Zahid müəllim özünəməxsus incə zarafatla dedi:

- Yaxşı, ağlama, elə bu gün mənim adıma bir məktub yaz, Əflatunu işə almaq üçün kiçik elmi işçi ştatı istə. Mənə də dedi ki, get, arxayın ol, elə orada işləyəcəksən. Bu söhbətdən on beş gün keçmişdi. Bir gün Institutda getdim ki, görüm işin axırı nə oldu. Sən demə elə həmin gün məktub yazılıb, ştat verilib, məni kiçik elmi işçi-liyə alıblar. Hələ yarım aylıq əmək haqqı da aldım. Çox sevincli günüm idi. O zamandan Azərbaycan uşaq ədəbiyyatı və uşaq jurnalları, Azərbaycan bədii nəsri haqqında namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişəm, neçə kitab, monoqrafiya çap etdirmişəm. Institutda baş elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi olmuşam. İndi elmlər doktoruyam, professoram, şöbə müdürüyəm. Bundan sonra elm və sənət yollarında nələr itirmişəm, nələr qazanmışam - özünüz görəcəksiniz. Ona görə də sözümüz burada kəsmək istəyirəm.

Bu kitabı hazırlayanda janrı haqqında heç düşünmədik. Çalışdıq ki, çeşidli və maraqlı olsun. Qədirbilən oxuculardan da rica edirik ki, bu kitabın heç bir çərçivəyə, standartlara uyğun gəlməməsini qüsür saymasınlar, bunun səbəbini buradakı materialların çeşidliyində və səciyyəsində görsünlər.

Sağ olun, görüşərik.

Əflatun Saraclı

I BÖLÜM

E

ÖMÜR VƏ ƏMƏL FAKTLARI

Ə.SARAÇLININ HƏYAT VƏ YARADICILIĞININ ƏSAS TARİXLƏRİ

- 5 dekabr 1936 - *Gürcüstan Respublikası Broçalı mahalinin Saraçlı kəndində dünyaya gəlib.*
- 1944 - *Borçalıda "Doxdur Yunus" adı ilə tanınan atası Yunus Məmmədəoglu dünyasını dəyişib.*
- 1944-1952 - *Saraçlı VIII illik orta məktəbində oxuyub.*
- 1952-1956 - *Borçalı Pedaqoji texnikumunda oxuyub. Buranı uğurla bitirib.*
- 1956 - *İlk şeri Borçalı (Marneuli) rayon qəzeti "Stalin yolu"nda çıxıb. Ə.Saraçlinin ədəbi yaradıcılığının 45 ili tamam olur.*
- 1956 - *A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutuna daxil olub.*
- 1957 - *Türkdilli mətbuatda gürcü ədəbiyyatından ilk tərcümələri çıxıb.*
- 1959 - *Şair Hüseyin Ariflə Borçalının Bolus rayonunda, Saraçlı kəndində görüşlər və şer məclisləri keçiriblər.*
- 1960 - *Mehdi Hüseyin, Məmməd Rahim və Vidadi Babanlı ilə birlikdə Tbilisidə Gürcüstanın xalq şairi Georgi Leonidzenin 60 illik yubileyində iştirak edib, ona həsr etdiyi şerini oxuyub.*
- 1961 - *həmin Institutun tarix-filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib.*
- 1961-ci ilin avqustu - *A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Institutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında baş laborant, müəllim olub.*

- 1962-ci il iyul - *Aılə durumu ilə bağlı Bakıya köçüb. "Azərbaycan gəncləri" qəzetində müxbir işləyib.*
- 1962-ci il noyabr - *Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun XIX-XX əsrlər ədəbiyyatı şöbəsinə kiçik elmi işçi vəzifəsinə alınıb.*
- 1966 - *C.Məmmədquluzadənin Azərbaycanda 100 illik yubiley komitəsinin katibi (sədr Azərbaycan KP MK-nin katibi Şixəli Qurbanov, müavini akad. Kamal Talibzadə).*
- 1967 - *"Dəbistan", "Rəhbər" və "Məktəb" jurnallarında ədəbiyyat məsələləri" mövzusunda namizədlik disertasiyası müdafiə edib.*
- 1969 - *Nizami adına Ədəbiyyat İnstitutunun XIX-XX əsrlər Ədəbiyyatı şöbəsinin baş elmi işçisi seçilib.*
- 1970 - *İnstitutda "Gənc alımlar şurası"nın sədri seçilib.*
- 1971-1977 - *Azərbaycan Dövlət Politexnik və Azərbaycan Dövlət Pedaqoji İnstitutlarının qəbul imtahani kamisiyalarında iştirak edib.*
- 1973 - *H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda Dövlət imtahani komissiyasının sədri olub.*
- 1976 - *Qax, Zaqatala, Balakən rayonları üzrə ədəbiyyat müəllimləri qarşısında mühazirələr oxuyub.*
- 1975-1980 - *Moskva, Sankt-Peterburg, Tbilisi, Riqa şəhərlərində hər il bir ay elmi ezamiyətə göndərilib.*
- 1980 - *Mixeil Cavaxışvili dən "Torpaq çəkir" tərcümə kitabı çıxıb (D.Əliyeva ilə birgə tərcümə).*
- 1981 - *"Bir sinədə iki ürək" tərcümə kitabı (şərikli) çıxıb.*
- 1977 - *"Azərbaycan uşaq ədəbiyyatı" monoqrafiyası çap olunub.*
- 1983 - *"Azərbaycan bədii nəsri" monoqrafiyası çıxıb.*
- 1983 - *"Abdulla Şaiq" kitabı çap olunub.*
- 1984 - *"XIX-XX əsrlərdə Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq disertasiyası müdafiə edib.*
- 1984 - *Aparıcı elmi işçi seçilib.*

- | | |
|---------------|--|
| 1986-1989 | - <i>N.Tusi adına ADPI-nin Müdafiə şurasının üzvü olub.</i> |
| 1988 | - "Kür Xəzərə qovuşur" tərcümə kitabı çıxb (D.Əliyevə ilə birlikdə). |
| 1988 | - <i>Azərbaycan Aşıqlar Birliyinin üzvü.</i> |
| 1988-ci ildən | - <i>Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq hərəkatının iştirakçısı.</i> |
| 1990-2000 | - <i>EA Nizami adına Ədəbiyyat İnstитutunun Müdafiə Şurasının üzvü.</i> |
| 1993 | - "Borçalı" jurnalının redaktoru. |
| 1993 | - "Borçalı harayı" şerlər kitabı çıxb. |
| 1995 | - <i>Nizami adına Ədəbiyyat İnstитutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdürü.</i> |
| 1996 | - "Zeynalabdin Marağlı" monoqrafiyası çıxb. |
| 1996 | - S.S.Orbelianidən "Uydurmanın hikməti" tərcümə kitabı çıxb. |
| 1997 | - AAK tərəfindən Azərbaycan ədəbiyyatı ixtisası üzrə "professor" elmi adı verilib. |
| 1998-ci ildən | - "Qafqaz" Universitetinin professoru. |
| 2001 | - Ədəbiyyat İnstитutunda şöbə müdürü. |

ELMİ KİTABLARI*

1. *Azərbaycan uşaq ədəbiyyatı*. Bakı, Elm, 1977.
2. *Cəlil Məmmədquluzadənin həyatı və ictimai fəaliyyəti* (Cəlil Məmmədquluzadə) Bakı, Elm, 1979).
3. *XX əsr Azərbaycan ədəbiyyatı məsələləri*. (Kollektiv), I kitab, Elm, 1979.
4. *Azərbaycan bədii nəsri*. Bakı, Elm, 1983.
5. Abdulla Şaiq ("Azərbaycanın görkəmli adamları" seriyasından ilk kitab), Gənclik, 1984.
6. *XX əsr Azərbaycan ədəbiyyatı məsələləri* (Kollektiv), II kitab, Elm, 1985.
7. *XX əsr Azərbaycan ədəbiyyatı məsələləri* (Kollektiv), III kitab, Elm, 1989.
8. *Zeynalabdin Marağalı* ("Azərbaycanın görkəmli adamları" seriyasından) Gənclik, 1996.
9. *Azərbaycan Xalq Cümhuriyyəti* (Kollektiv), Elm, 1998.
10. *Azərbaycan Yaziçiləri Cümhuriyyət dövəmində*. Elm, 2001.
11. *Zeynalabdin Marağalının "İbrahim bəyin Səyahətnaməsi"* adlı üçcildilik romanı tam halda çapa hazırlanıb.

BƏDİİ KİTABLARI

12. *Mixeil Çavaxişvili. "Torpaq çəkir"* (Seçilmiş əsərləri), (Dilarə Əliyeva ilə birlikdə), Yaziçı, 1980.
13. *Bir sinədə iki ürək* (gürcü şairlərinin şerləri), (tərcüməsi Ə.Binnətoğlu və Valeh Hacılarla birlikdə) Gənclik, 1981.
14. Nodar Dumbadze. *Kukaraça*. 1986.
15. *Kür Xəzərə qovuşur* (gürcü şair və yazıçılarının əsərlərindən ibarət müntəxabat), (Dilarə Əliyeva ilə birlikdə), Yaziçı, 1988.

* Əflatun SAraçlı 45 illik yaradıcılığında Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxistan, Özbəkistan və başqa ölkələrin mətbuatında şer, tərcümə və məqalələri ilə çıxış etmişdir. Ancaq topladığımız iki yüzdən çox bu ədəbi-bədii, elmi-publisistik əsərləri həcmə çox yer tutduğundan müəllifin xahişi ilə kitabdan çıxarmalı olduq.

Tərtibçilər.

16. Sayat Nova. *Qulaq as sözümə, ay adam oğlu*. Bakı, 1988.
17. *Borçalı harayı* (şerlər), Elm, 1993.
18. S.S.Orbeliani. *Uydurmanın hikməti* (gürcücedən tərcümə), Azərnəşr, 1996.
19. *Dünya həmən dünyadı* (Şerlər), 2001.

ÖZÜ VƏ ƏSƏRLƏRİ, TƏRCÜMƏLƏRİ HAQQINDA QAYNAQLAR

1. Murtuz Muradov. *Xam torpaqlardan məktub* (Tbilisidə çıxan "Şərqiş Şəfəqi" qəzetiinin redaktoru M.Muradovun Ə.Saraçlınin Qazaxıstanın Xam torpaqlarından göndərdiyi şerlərlə bağlı fikri) "Şərqiş şəfəqi" qəzeti, 9 sentyabr, 1957.
2. Konstantin Paqava. *Azərbaycan-gürcü qarşılıqlı mədəni əlaqələri*. Tbilisi , 1967.
3. Süleyman Süleymanov. *Redaksiyamızın qonağı*. "Sovet Gürcüstanı" qəzeti, 5 oktyabr, 1972.
4. Əbdül Əzizov. *Uşaqların sevimlliləri*. Bakı, Gənclik, 1978.
5. Camal Əhmədov. "Azərbaycan uşaq ədəbiyyatı" (Ə.Saraçının eyni adlı kitabı haqqında). "Pioner" qəzeti, 25 yanvar, 1978.
6. Camal Əhmədov. *Uşaq ədəbiyyatı tədqiq olunur* (Ə.Saraçının "Azərbaycan uşaq ədəbiyyatı" kitabı haqqında), "Azərbaycan gəncləri" qəz., 28 fevral, 1978.
7. Əli Abbasov. *Ömürlərə paylanmış ömür*. "Sovet Gürcüstanı" qəz., 1 may, 1978.
8. Əzim İsmayılli. *Üğurlu tədqiqatın bəhrəsi* (Ə.Saraçının "Azərbaycan uşaq ədəbiyyatı" kitabı haqqında), "Sovet Gürcüstanı" qəz., 27 mart, 1979.
9. C.Nəbi. *Saraçlı alımları*. "Qələbə bayrağı" qəz., 7 noyabr, 1980 (Gürcüstan, Bolnisi rayonu).
10. Qasim Qasımov. Ədəbiyyatda millilik və beynəlmiləlçilik. Elm, 1982.
11. Teymur Qarayev; Arif Məmmədov. *Üğurlu axtarış* (Ə.Saraçının "Azərbaycan bədii nəşri" kitabı haqqında). "Sovet Gürcüstanı" qəz., 11 oktyabr, 1983.

12. Vəli Nəbiyev. *XIX-XX əsrlər nəşrinin tədqiqi* (Ə.Saraçlıının "Azərbaycan bədii nəşri" kitabı haqqında). "Ədəbiyyat və incəsənət" qəz., 9 sentyabr, 1983.
13. Nadir Vəlixanov. *Azərbaycan maarifçi realist ədəbiyyatı*. Bakı, Elm, 1983.
14. İsa Həbibbəyli. *Nəşr janrlarının təkamülü* (Ə.Saraçlıının "Azərbaycan bədii nəşri" kitabı haqqında). "Sovet Naxçıvanı" qəz., 8 dekabr, 1983.
15. Zaman Əsgərli. *Şaiqin ömür yolu* (Ə.Saraçlıının "Abdulla Şaiq" kitabı haqqında). "Ədəbiyyat və incəsənət" qəz., 21 avqust, 1984.
16. Mübariz Səfərov. *Abdulla Şaiq* (Ə.Saraçlıının eyni adlı kitabı haqqında). "Kitablar aləmində" jurn., 1987, №1.
17. Sadiq Hüseynov. *Nəşrimizin tədqiqi* (Ə.Saraçlıının "Azərbaycan bədii nəşri" kitabı haqqında). "Azərbaycan müəllimi" qəz., 13 yanvar, 1984.
18. Arif Məmmədov. *XIX əsr Azərbaycan nəşrində təhkiyə*. (namızədlik dis.) 1984.
19. Şəmistan Məmmədov. *Ömür boyu* (Ə.Saraçlıının 50 illiyi münasibətilə) "Azərbaycan müəllimi" qəz., 4 oktyabr, 1985.
20. Kamal Talibzadə; Arif Məmmədov. *Eli Saraçlıdır, yurdu Borçaltı*. (Ə.Saraçlıının 50 illiyi münasibətilə). "Sovet Gürcüstanı" qəz., 25 iyul, 1985.
21. Valeh Hacıyev. *Saraçlıdan başlanan çığır* (Ə.Saraçlıının 50 illiyi münasibətilə). "Sovet Gürcüstanı" qəz., 21 sentyabr, 1985.
22. İmamverdi Həmidov. Əflatun Məmmədov. "Sovetskaya turkoloqiya" jurn., 1985, №2.
23. Abbas Səmədov. *Mübarizlik cəbhəsindən*. "Sovet Gürcüstanı" qəz., 5 mart, 1988.
24. Adil Mişiyev. *Azərbaycan yazıçıları və Tiflis ədəbi-ictimai mühiti*. Tbilisi, Qanatleba, 1987.
25. Mədəd Çobanov. *"Kür Xəzərə qovuşur"* (Ə.Saraçlıının və D. Əliyevanın gürcü ədəbiyyatından eyni adlı tərcümə kitabı haqqında). "Sovet Gürcüstanı" qəz., 9 iyul, 1988.

26. Zahid Xəlilov. *Azərbaycan uşaq-gənclər ədəbiyyatının mənşəyi, əsas faktorları, təşəkkül və inkişaf mərhələləri* (doktorluq dis.) 1988.
27. Dmitri Qumisaşvili. *Böyük İlyanın yübileyində*. "Molodyoj Qruzii", "Zarəya vostoka" qəz., 1 oktyabr, 1988.
28. Müşfiq Çobanlı. *Ağır elli Borçalı*. Bakı, 1987.
29. Süleyman Çobanov. *"Yurdı Saraçlıdı"* (Ə.Sarçlı ilə Saracılı orta məktəbində görüş haqqında) "Sovet Gürcüstanı" qəz., 10 may, 1989.
30. Leyla Eradze. *Azərbaycan- gürcü ədəbi əlaqələri*. (1920-1956), (doktorluq dis.), 1990.
31. Şürəddin Məmmədli. *Ata yurdundan müqəddəs nə var*. (Ə.Sarçlı ilə müsahibə) "Sovet Gürcüstanı" qəz., 20 fevral, 1990.
32. *"Dan ulduzu" ədəbi toplusu* (Tərtib edəni və ön söz Əzim İsmayıllı). Tbilisi, Merani, 1990.
33. *Ağır elli Borçalı*. (Elmi-ədəbi toplu. Hazırlayanı M.Çobanlı). Bakı, 1990.
34. Vüqar Əhməd. *Rus uşaq ədəbiyyatı və Azərbaycan*. Bakı, 1992.
35. Vəli Nəbiyev. *Azərbaycan bədii nəsrinin janr-üslub təkamülli* (doktorluq dis.), 1992.
36. Məmməd Məmmədov, Yaqub Babayev; Təyyat Cavadov. *Pedaqoji mühit və uşaq ədəbiyyatı*. Maarif, 1992.
37. Müşfiq Çobanlı. *Cağdaş Borçalı ədəbi mühiti*, 1994.
38. Müşfiq Çobanlı. *"Borçalı"* (Xüsusi ədəbi buraxılış). 1993, №3.
39. Almaz Teymurova. *"Borçalı harayı"* (Ə.Saracılının eyni adlı şerlər kitabı haqqında), "Şəhriyar" qəz., 13 yanvar, 1994.
40. Nizami Paşa Saracılı. *Əyri qara salam olsun*. 1993.
41. Şürəddin Məmmədli. *Əflatun Saracılı eldən ayrılmaz*. "Sovet Gürcüstanı" qəz., 1 iyun, 1994.
42. Baba Babayev. *Abdülla Şaiqin bədii nəsri*, Bakı, 1993.
43. Dünyamalı Kərəm. *Borçalım mənim*. 1995.
44. Müşfiq Çobanlı. *Ağır elli Borçalı*. Ərzurum. 1996.
45. Hüseyn İsrafilbəyli. *"İndi qocalıqla barışmaq olmur"*. (Ə.Saracılının 60 illiyi münasibətilə). "Yeni Musavat" qəz., 6-9 yanvar, 1996.

46. Şurəddin Məmmədli. *Əflatun Saraçlı* (ədəbiyyatşunas Şamil Vəliyevin eyni adlı kitabı haqqında). "Sovet Gürcüstanı" qəz., 1997, №5-6.
47. Salidə Şərifova. *İlk Azərbaycan romanları*. Elm, 1996.
48. Şamil Vəliyev. *Əflatun Saraçlı*. Elm, 1996.
49. Ə.Saraçlının "*Zeynalabdin Marağalı*" kitabı haqqında. "Respublika" qəz., 9 iyul, 1997.
50. Ə.Saraçlının *S.S.Orbelianinin "Uydurmanın hikməti" kitabı-nın tərcüməsi haqqında*. "Günay" qəz., 22 fevral, 1997.
51. Şurəddin Məmmədli. *Borçalıda sular axar*. 1997.
52. Baba Babayev. *Səlyanda görüş* (Əlibəy Hüseynzadənin qızı Səidə xanımla birləkdə görüş haqqında). "İki sahil" qəz., 31 mart, 1998.
53. Müşfiq Çobanlı. *Ə.Saraçlının Milli Elmlər Akademiyasının müxbir üzvlüyü-nə namizədliliyi ilə bağlı məqalə "Şərqiñ səsi"* qəz., 1998, №18.
54. Elxan Qiyasbəyli. *Ə.Haqverdiyev və "Molla Nəsrəddin" jurnalı*, 1998.
55. *Ömür də bir yuxu imiş* (Vəli Nəbiyev), 1999.
56. Xəlil Əliyev. *Gürcüstanın türk mənşəli toponimləri*. Gəncə, 1999.
57. Baba Maqsudoğlu. *A.Şaiqin bədii nəsri*, 1999.
58. Tinatin İsabalı qızı. Borçalı aşiq műhiti. Bakı, 2000.
59. Eyyaz Eminaliyev. *Azərbaycan milli memuar ədəbiyyatı*, 1999.
60. Mahmızər Mehdíbəyova. *Z.Marağalının "İbrahim bəyin səyahətnaməsi" romanı*. Bakı, 2001.
61. Leyla Məmmədova. Y.V.Qəmənzəminli yaradıcılığında memar və avtobioqrafizm. Bakı, 2001.
62. Şahbaz Şamioğlu. Borçalıda ədəbiyyat və ədəbi-mədəni həyatın özünəməxsusluğu. Bakı, 2002.

Ə.SARAÇLININ DOKTORLUQ DİSSERTASIYASI
MÜDAFİƏSİNĐƏ RƏY VƏ
ÇIXIŞLARDAN PARÇALAR

Bu dissertasiya klassik Azərbaycan nəşrinin yaranması, tarixi, mərhələləri, inkişaf problemləri, poetikası haqqında Azərbaycanda ilk sistemli, elmi tədqiqat əsəridir. Müəllif əsəri zəngin ədəbi, elmi mənbələr əsasında yazımış, Azərbaycan nəşrinin özünəməxsusluğuna, sənətkarlıq məsələlərinə daha çox üstünlük vermişdir. Məncə bu dissertasiya nəzəri istiqamətdədir və o, həm ədəbiyyat tarixçiliyi, həm də nəzəriyyə üzrə müdafiə edilə bilər.

*Akademik M.C.Cəfərovun
müzakirədə çıxışından.
1982.*

Mən bu fundamental tədqiqat əsərini Azərbaycan ədəbiyyatşunaslığında bir hadisə və xidmət kimi qiymətləndirirəm. Əflatun Məmmədov 20 ildən çoxdur ki, bizim şöbəde çalışır. Onun nəməzədlik dissertasiyasının rəhbəri mən olmuşam. İstedadına, təfəkkürünə, elmi axtarış, təhlil üsulu və problemləri qiymətləndirmə, ümumiləşdirmə bacarığını o zamandan müşahidə edirdim. Bu dissertasiya bütün ümidiyərimi doğrultdu. Əflatun bu gün yaxşı ədəbiyyatşunas-alım kimi yetişib və artıq XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı mütəxəssisi kimi tanınır. Bu dissertasiya öz elmi-nəzəri səviyyəsi ilə dediklərimizi bir daha təsdiqləyir. Mən də həmin əsəri filologiya elmləri doktoru alımlıq dərəcəsi almağa tam layiq birlərəm və onun müəllifini təbrik edirəm.

*Şöbə müdürü, professor
K.D.Məmmədovun çıxışından
1982.*

Tariximizin ən mürəkkəb və çətin bir sahəsi olan XIX-XX əsrlər ədəbiyatımızın inkişaf yolunu, mərhələlərini və problemlərini janrlar üzrə öyrənmək son illərdə başlanılmışdır və Əflatun Məmmədovun Azərbaycan klassik nəşri haqqında yazdığı doktorluq dissertasiyasını bu sahədəki nailiyyətlərdən biri kimi qiy-

mətləndirmək olar. Yeri gəlmişkən bunu da deyək ki, Azərbaycan nəşrinin inkişaf yolunun və problemlərinin həm ədəbiyyatşunaslıq, həm də nəzəri istiqamətdə öyrənilməsi də dissertasiyanı daha mənalı və səmballı etmişdir.

Haqlı olaraq müəllif nəşrimizin özünün və onun janrlarının yanrıma tarixini "Kitabi-Dədə Qorqud" boyalarından, klassik nəşr örnəklərindən başlayır, XIX-XX əsrlərdə Azərbaycan nəşrinin əsas problemlərini aydınlaşdırır. Burada çox zəngin ədəbi-elmi material, bədii örnəklər tədqiqə çəkilmişdir. Əsər problemlərin kompleks halda, yeni aspektdə öyrənilməsi və qiymətləndirilməsi ilə də diqqətəlayiqdir.

Müəllifin elmi nəticələri, dövrə, nəşrin yaranma və inkişaf mərhələlərinə münasibəti, qiyməti yeni və orijinaldır. Dissertasiya böyük elmi, nəzəri və təcrubi əhəmiyyətə malikdir. Bunu müəllifin çap olunan kitabı haqqındaki müsbət rəylər də göstərir.

Bu dissertasiya öz səmballığı və elmi-nəzəri səviyyəsi ilə doktorluq dissertasiyası tələblərinə tam cavab verir və onun müəllifi Əflatun Yunus oğlu Məmmədov filologiya elmləri doktoru alimlik dərəcəsi almağa layiqdir.

*Birinci rəsmi opponent,
akademik Bəkir Nəbiyevin rəyiindən.
1984.*

Yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı Əflatun Məmmədovun doktorluq işində bədii nəşrimizin ən aktual problemləri, tendensiyaları və inkişaf istiqamətləri ilk dəfə bu şəkildə öyrənilir. Müəllif onlarla yazlığını, bir çox tədqiqat əsərlərini, yüzlərlə nəşr əsərlərini öyrənmiş, təhlilə çəkmişdir. Təkcə fəsillərin adını xatırlatsaq, əsərin necə tam yeni quruluşda, elmi-nəzəri istiqamətdə yazılıdığını görərik: "Ənənəvi nəşr janrlarının təkamülü", "Kiçik hekayə və novella satirik-yumoristik nəşrin əsas janrları kimi", "Pamflet, parodiya və humoristik miniatürlər", "Lirik-psixoloji hekayəciliyin inkişafı", "Epic nəşrin roman və povest janrları".

Bu dissertasiyada müəllifin üzə çıxartdığı yeni bədii əsərlər də qarşılaşıraq. Məlum əsərlər də yeni baxışla, nəzəri səviyyədə təhlilə çəkilir və dəyərləndirilir. Bir çox əsərlərin janrı məhz bura-

da müəyyənləşdirilir. Milli nəsrimizin yaranma, təkmilləşmə və inkişaf mərhələləri səciyyələndirilir, hər dövrün, mərhələnin özüne-məxsus cəhətləri ümmüniləşdirilir.

Ümumiyyətlə, Ə.Y.Məmmədovun "XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan bədii nəsrinin inkişaf problemləri" adlı doktorluq dissertasiyası, həqiqətən, elmimizdə yeni hadisədir, nəsrin öyrənilməsində yeni yol açır. Müəllifin bu mövzuda çıxan kitabının elmi ictimaiyyət tərəfindən müsbət qarşılınması da bunu sübut edir. Mən bu əsəri yüksək qiymətləndirir və onu doktorluq dissertasiyası kimi təqdir edirəm.

*Rəsmi opponent,
professor Firdun Hüseynovun rəyindən.
20.05.1984.*

Əflatun Məmmədov haqlı olaraq zəngin klassik Azərbaycan nəşrini janrlar və tarixi-xronoloji aspektdə öyrənməkdə doğru yol seçmişdir. Beləliklə, ədəbiyyatşunaslıq və elmi-nəzəri səpkidə çox qiymətli əsər yaratmışdır. Yəni, əsərdə nəzəri səviyyə çox yüksəkdir. Belə ki, burada Azərbaycan nəsrinin həm də üslub, ənənə və novatorluq, obraz və xarakter, satira və psixologizm kimi məsələləri də aydınlaşdırılır. Nəsrimizin iki satirik-yumoristik və lirik-psixoloji qolu yeni prinsiplər əsasında öyrənilir ki, bu da başqa türk xalqlarının nəşr tarixini öyrənmək üçün də uyğun metoddur.

Azərbaycan romanının yaranması və onun ilk nümunələri də dissertasiyada, ədəbiyyatşunaslığımızda ilk dəfə allegorik roman, roman-traktat, satirik roman-səyahətnamə, pedaqoji roman, lirik-publisistik roman, lirik-epik roman, məhəbbət məcəralı roman kimi janr bölgüləri əsasında təqdim olunur.

Müəllif dissertasiyada Azərbaycan nəsrini dünya nəsri ilə əlaqəli öyrənir, dünya ədəbiyyatşunaslığında nəsrin tədqiqi təcrübəsindən faydalananır.

Əsərin elmi səviyyəsi yüksəkdir, müasir tələblərə tam cavab verir. Onu doktorluq dissertasiyası kimi yüksək qiymətləndirirəm.

*Rəsmi opponent,
professor Alməmməd Alməmmədovun rəyindən
18.05.1984.*

Monoqrafiyada ilk dəfədir ki, Azərbaycanda satirik nəsrin əsas problemləri - qaynaqları, təşəkkülü, və inkişaf mənzərəsi, janrları və şəkilləri belə əlaqəli və sistemli şəkildə xüsusi elmi tədqiqatın predmeti edilir. Əsər həmin dövr nəsrimizin həm ideya – məfkurə, həm də poetika - sənətkarlıq mənzərəsi haqqında tam təsəvvür təlqin edə bilir.

Nəsrin tarixi baxımından bütünlükə bədii fikrin tarixinə salinan nəzər orijinal və yenidir. Tarixi hadisələrlə bilavasitə əlaqəli şəkildə aparılan müşahidələr, dil, elm, mətbuat kimi amillərin rolu da tədqiqatda bu vaxta qədər az toxunulmuş, yeni istiqamət və hədəflər kimi diqqəti cəlb edir. Nəsrin inkişafında nəzmin rolu, tərcümə, təbdil və iqtibaslar, nəşr və publisistika arasında maraqlı parallelər, ilk dəfədir ki, belə geniş halda, bütünlükə o dövrün nəsri miqyasında tədqiq edilir.

Ayri-ayrı janrların tarixi təşəkkül və poetika xüsusiyətləri baxımından müstəqil ocerklər - fəsillər kimi işlənməsində də müəllif məqsədinə nail olmuşdur. Çox yaxşı cəhətdir ki, monoqrafiyanın fəsillər bölgüsü, kompozisiya quruluşunun özü də XX əsr nəsrinin yüksələn bir istiqamətdə hərəkətini, inkişaf yolunu və janr, şəkil mənzərəsini əyani şəkildə canlandırmış məqsədinə tabe etdirilmişdir. Əsər doktorluq dissertasiyası kimi qəbul edilə bilər.

*MEA-nın müxbir üzvü,
professor Yaşar Qarayevin rəyindən.
25.09.1973.*

HÖRMƏTLİ ƏFLATUN YUNUS OĞLU!

İcazə verin Sizin doktorluq dissertasiyanız və avtoreferatınız haqqında öz fikirlərimi deyim.

Bu bitgin və qiymətli əsərdə Sizin topladığınız, tədqiqata cəlb etdiyiniz və araşdırığınız material zənginliyi məni heyrətə gətirdi. Mən bir çox doktorluq dissertasiyaları redaktə etmişəm. Amma, vallah, araşdırılmaya çəkilən materialların zənginliyinə görə Sizə çatan olmaz. Başa düşürəm ki, necə böyük, ağır və zəhmətli iş

görübsünüz. Bütün bunlar nə qədər vaxtınız, gücünüz hesabına, bəlkə də sağlamlığınıza bahasına meydana gəlib! Amma nə edə-sən, görünür, alimlərin taleyi belədir!

Mənə elə gəlir ki, bu əsərdə dissertasiya üçün lazım olan hər şey var, o, müdafiəyə layiqdir.

Sizi ürəkdən təbrik edirəm
A.Maşkina, "Proqres" nəşriyyatının redaktoru
Moskva, 1983.

Bu gün çox maraqlı bir dissertasiya müdafiəsinin şahidi olduq. Həqiqətən, indiyə qədər tək-tək yazıçılardan danışanda onların nəşr əsərlərinə də toxunulmuşdur. Ancaq bütövlükdə Azərbaycan bədii nəşrinin, onun yaranması, inkişaf problemləri, mərhələləri və tarixi təşəkkül yolu ayrıca tədqiqat obyektinə çevriləməmişdir. Bu dissertasiya həmin mövzuda ilk sistemli, kamil tədqiqatdır.

Əflatunu hamımız tanıyırıq. Öz zəhmətilə, istedadı ilə tanınan, mətbuatda ardıcıl çıxış edən, XIX-XX əsrlər ədəbiyyatımızın mü-rəkkəb məsələlərinə girişən və üz ağardan alimlərdəndir. Onun Azərbaycan klassik nəşrinin inkişafına həsr etdiyi doktorluq dissertasiyası da gözümüzün qarşısında yaranıb. Əflatun aylarla, illərlə bu əsərlə bağlı Bakı, Moskva, Leninqrad, Tbilisi və başqa şəhərlərdə arxivlərdə, kitabxanalarda çalışıb. Dünya - rus, türk, fars, ərəb və başqa xalqların ədəbiyyatında nəşrin tarixini izləyib, çox maraqlı və əhəmiyyətli müqayisələr aparıb, qiymətli elmi qə-naətlərə gəlib. Onun hətta fransız, italyan, hind və başqa xalqların nəşri ilə müqayisələri vardır. Bütün bunlar müəllifin hazırlıqlı, yetgin bir alim olduğunu göstərir.

Əflatunun məzmunlu çıxışı və opponentlərə cavablarını da dinlədiniz. Şəxsən mən Şuranın üzvü kimi çox razı qaldım və məmnuniyyətlə ona səs verəcəm.

Akademik Kamal Talibzadənin çıxışından.
1984.

Kolleqamız Əflatun Məmmədovun "XIX-XX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan bədii nəşrinin inkişaf problemləri" adlı doktorluq dissertasiyasının avtoreferatını böyük maraqla oxuduq. Həqiqətən, bu dissertasiya Zaqafqaziyada bu tipli ilk elmi-tədqiqatdır. Milli nəşrin inkişaf tarixini, mərhələlərini məhz bu şəkildə, sənətkarlıq və poetika məsələləri ilə əlaqədə tədqiq etmək gərəkdir.

Dissertasiyada diqqətəlayiq bir cəhət də klassik Azərbaycan nəşrinin dünya nəşr tarixinin inkişafı kontekstində tədqiqidir. Burada C.Məmmədquluzadə, A.Şaiq kimi nasirlərin bədii əsərləri gürçü yazıçılarının hekayələri ilə müqayisəli təhlili də bizi sevindirdi (məsələn, A.Şaiqin "Məktub yetişmədi" və M.Evdöşvilinin "Fantan" hekayələri).

Ə.Məmmədov bizim həmyerlimizdir. Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində doğulub. Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bir də ona görə belə fundamental tədqiqat əsərinin məhz onun qələmindən çıxmazı bizə çox xoşdur.

Ə.Məmmədov Gürcüstanda da bir şair, tərcüməçi və Azərbaycan-gürcü ədəbi əlaqələr mütəxəssisi kimi tanınır. Biz onun bu dissertasiyasını yüksək qiymətləndirir və onu filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq bilirik.

*Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunun
əməkdaşı, professor D.Q.Tevzadzenin rəyindən.
1984.*

Əflatun Məmmədovun müdafiəsindən çox məmənun qaldım. Doğrudan da o, bu əsərə çox zəhmət çəkib, heç kəsin bacarmadığı qədər material toplayıb, zəngin elmi məxəzəzlər əsasında dissertasiya yazıb. Əflatun təbiətən zəhmətkeş oglandır. Onu başqları kimi əlindən tutub elmə gətirməyiylər. Heç kəsdən arxa görməyib, minnət götürməyib. Bu nailiyyəti o özü qazanıb, halal olsun ona bu qələbə.

Əflatunun kitabını da oxumuşam, bir çox məqalələrini də. Mən də Azərbaycan romanının tarixindən yazmışsam. Bilirəm bu

işin çətinliyini. Əflatun bütöv nəsr tariximizin öyrənilməsinə yeni prinsiplə yanaşın, həm də bir nəzəriyyəçi kimi özünü göstərib.

Bu cavan oğlan həm də Azərbaycan-gürcü ədəbi əlaqələri mütəxəssisidir. Gürcü ədəbiyyatının tərcüməçisidir.

Dissertasiyada gürcü nəsr nümunələri ilə paralellər bir də ona görə elmi və inandırıcıdır.

Əflatun həm də gözəl şairdir. Nə yazır səmimi və ürəkdən yazar. Yəni onun əsərləri ilə təbiəti, xarakteri bir-birini tamamlayırlar.

Bu dissertasiya və kitab onun gərgin elmi axtarışlarının yekunu nudur, zirvəsidir. Əsər elmlər doktoru alımlıq dərəcəsinə artıqlaması ilə cavab verir. Əflatun Saracılı ürəkdən təbrik edirəm.

*Azərbaycan Dövlət Universitetinin professoru
Qulu Xəlilovun çıxışından
1984.*

Ə.Y.Məmmədovun XIX-XX əsrlər Azərbaycan bədii nəsri haqqında yazdığı bu dissertasiya Azərbaycan, bütövlükdə sovet ədəbiyyatşunaslığının aktual bir probleminə həsr olunmuşdur. Həqiqətən, qonşu xalqların ədəbiyatşunaslığında klassik nəsr tarixinin mərhələlər üzrə inkişafı öyrənilir. Əflatun Məmmədov isə ilk dəfə olaraq cəsarətə nəsrin inkişaf tarixini onun poetikası, nəzəri məsələləri ilə birlikdə öyrənir. Bu da onun dünya nəsr tarixini, dünya ədəbiyyatşunaslığında nəsr janrlarının öyrənilməsi təc-rübəsini yaxşı bilməsi ilə bağlıdır. Əsərdə dünya nəsrindən bir çox nümunələr tədqiqata çəkilir, maraqlı elmi paralellər aparılır. Müəllifin təhlil üsulu, elmi qənaətləri yenidir. Bu əsr klassik ədəbi janrların öyrənilməsinə də bir nümunədir.

Bunu da deyək ki, Ə.Məmmədovun bu dissertasiyasında qonşu xalqların, xüsusilə Qafqaz xalqlarının nəsr tarixinə də nəzər salınır. Azərbaycan nəsrinin bu cür mükəmməl tədqiqi onun əhəmiyyətini ümumqafqaz və daha böyük - İran, Türkiyə miqyasında artırır.

*SSRİ Elmlər Akademiyası Dağıstan filialının professorları:
S.M.Xaybullayev və Q.B.Musaxanova.
1984.*

Ə.SARAÇLI VƏ ƏSƏRLƏRİ, TƏRCÜMƏLƏRİ HAQQINDA FİKİRLƏRDƏN

ƏFLATUN SARAÇLI HAQQINDA BİR-İKİ SÖZ

Əflatun Saraçlını bir alim, şair kimi çoxdan tanıyıram, əsərlərini oxuyuram. Onun haqqında yalnız xoş söz demək olar. Əflatun hələ Tiflisdə oxuyarkən Gürcüstan mətbuatında şer, tərcümə və M.F.Axundov, M.Ə.Sabir və başqa sənətkarlarımız haqqında məqalələrlə çıxış edirdi. Nizami adına Ədəbiyyat İnstitutuna gələndən sonra M.Arif, M.Cəfər, M.Quluzadə, Ə.Mirəhmədov və bu kimi məşhur alimlərlə birlikdə işləyən Əflatun az bir zamanda elm aləminə daxil oldu, namızədlik və doktorluq dissertasiyalarını müdafiə etdi, özünü təsdiqlədi.

Əflatun Saraçlını alım edən, şair edən onun doğma yurda bağlılığıdır. O, şerlərində də, elmi əsərlərində də təbii və millidir. Onun tədqiqat obyektinin sərhədləri də XIX-XX əsrlər kimi çox mürekkeb, zəngin və siyasi-sosial, inqilabi hadisələrlə, milli oyanış və intibahla səciyyələnən bir dövrü əhatə edir. O, öz elmi tədqiqatları, bədii əsərləri ilə nüfuzlu mütəxəssis kimi tanınır. Dövrün ümumi ədəbi-mədəni mənzərəsinə, ədəbi inkişafın meyl və təmayüllərinə, ayrı-ayrı ədəbi növ və janrlara, bədii əsərlərə, görkəmli sənətkarlara həsr edilmiş bir çox elmi araşdırmaaltı yüksək qiymətləndirilib. "Azərbaycan uşaq ədəbiyyatı" (1977), "Azərbaycan bədii nəşri" (1983), "Abdulla Şaiq" (1984) və başqa monoqrafiyaları onun nüfuzunun və yetginliyinin əyani təsdiqidir.

"Abdulla Şaiq" monoqrafiyası həm tədqiqatçının fərdi elmi axşalarında, həm də Azərbaycan ədəbiyyatşunaslığında mühüm hadisəyə çevrildi. Kitab "Görkəmli adamların həyatı" seriyasından nəşr edildi. Azərbaycanda bu serianın əsasını qoyanlardan və ilk ənənələrini yaradanlardan biri Əflatun Saraçlı oldu. Bu kitabda onun alimliyi ilə şairliyi birləşir, biri digərini tamamlayır.

Ə.Saraçlının klassik Azərbaycan nəşrinin problemləri haqqında yazdığı kitab və doktorluq dissertasiyası isə bu sahədə ilk mü-

kəmməl, elmi tədqiqat əsəridir. Odur ki, bu tədqiqat "Azərbaycan nəşrinin ilk sistemli elmi-nəzəri salnaməsi" kimi qəbul edildi.

Ə.Saraçlinin şairliyi və tərcüməçilik fəaliyyəti, Azərbaycan-gürcü əlaqələrinin inkişafı sahəsindəki xidmətləri də təqdir edilməlidir. Onun bədii əsərləri, gürcü ədəbiyyatından tərcümələri ədəbi mühitdə maraqla qarşılanıb. Yəni o, həm ədəbi-bədii, həm də elmi yaradıcılıqda uğurlar qazanır.

İndi Əflatunun yaşıının da, yaradıcılığının da yetkinlik vaxtıdır. Ümidvarlıq ki, hələ o, elmi, bədii yaradıcılıqda yeni-yeni uğurlar qazanacaq.

Kamal Talibzadə, akademik. 1985.

ƏFLATUN SARAÇLININ "BORÇALI HARAYI"

ŞERLƏR KİTABININ ÖN SÖZÜNDƏN

Alimliklə şairliyin eyni şəxsdə birləşməsi, yaratmaq qayılarını artırır. Elmi araşdırmları şer yaradıcılığı ilə əlaqələndirmək asan iş deyil. Ancaq bu sahələr qarşılaşanda bir-birinə qol-qanaddır. Sözsüz, şair-alim üçün şer elmdən əvvəl başlayır. Sonra qazanılan alimlik adı şairi şerlə ülfətdən ayırmır. Poeziya ilahəsi əfsunlu gücü ilə onu həmişə cazibəsində saxlayır. Elmin yorğunluq yükünü yüngül-ləşdirəndə onu poetik xəyala çəkir. Məntiqi mühakimənin məcburi qaydalarından biri fantaziyanın azadlığına götürir. Ağilla hiss arasında əlaqə vasitəsinə, birləşdirici amile çevrilir. Beləliklə, şair-alim elmlə yanaşı şerə xidmət edir. Əflatun Saraçlinin timsalında bu həqiqət bir daha təsdiqlənir. O, çoxdan bəri ədəbiyyatşunas-alim kimi səmərəli çalışır. Filologiya elmlər doktoru alimlik dərəcəsini tamamilə ləyaqətlə daşıyır. Eyni zamanda şairlik payına düşən borcların məsuliyyətini duyur. Onun şerləri müntəzəm olaraq müxtəlif mətbuatda dərc edilir. Öz yaradıcılığı ilə bərabər gürcü şerinin nümunələrini də dilimizdə səsləndirir (Əflatunun "Kür Xəzərə qovuşur" tərcümə kitabı yenicə çıxıb). İndi şerlərindən seçib topladığı kitabını oxucuya təqdim edir. Hər şairin şeriyyəti – əsli də onun qəlb dünyasının aynasıdır. Şairlər öz yaradıcılığını mənəvi tərcüməyi-hal sayanda yanılmamışlar. Əflatunun şeriyyəti qədim

Borçalı elindən başlanan ömür yoludur (kitabına "Borçalı harayı" adı seçməsi bununla şərtlənir). Şerinin əzəl qaynağı - doğulduğu Saraçlıya, ana torpağa bağlıdır. Bu torpağın bəxş etdiyi silinməz təəssüratlar sətirlərdə yeniləşir. Həyatının yorucu yoxuşlarına şair-lə bir çıxır, bir addımlayır. Belə əzəli ülfəti gələcəkdə nəsillərin yaşadacağına ümidi bəsləyir:

Ata yurdu, ana mehri səsləyir,
Gəl bu yerdə özür keçir, gəz deyir;
Bir gözəl də oğulumu gözləyir,
İndi çəkir övladımı Saraçlı.

Yaddaşındaki xatırələr xəzinəsi şairin şer dünyasını yaradır. Aranlı-dağlı Borçalı burada neçə-neçə mövzu doğurub. Oğuz mənşəli bir diyar ruhumuzun köklərini, zənginliyini yaşıdır. Onun hər bir guşəsində ululuq, əzəmət nişanəsi var. Əflatun oxucunun diqqətini bu gerçəklik üzərində cəmləşdirməyə çalışır. Doğma diyara özünün səmimi sevgilərini onunla bölmək istəyir. Bununla birlikdə bəzən onun şeri həsrət motivi çalır. haray çəkir, elin narahat günlərini, təbii yaşayış tərzinə "maşınlaşma" mühiti-nin təsirini düşünəndə, dağlarla, yaylaqla ülfətdən doğan adətləri, məişəti yadırğamaqdan yazanda:

Sürücü dost, maşınını öymə sən,
Gəl bu atla Sarpdərədən keç görüm.
Elə sür ki, qoşa dağın belindən,
Hər tərəfdə binə görüm, köç görüm.

Burda bir at bir elata həyandır,
Bir nərə çək, uşaqları oyandır;
Hər dəyənin qabağında dayandır,
Nəhrə görüm, sərnic görüm, sac görüm.

Bu etnoqrafik məzmunlu motivlər yaylaq görmüş nəsillərə tənqidir. Həmin məişət, bərəkət, məsumluq bizə dirilik bəxş edərdi. Nə müddətdir yaylaqları görmürük - bundan diriliyimiz yaman sar-sılıb. "Maşınlaşma", "şəhərləşmə" yarışı dirliyin ilk əsasını yadırğamağa gəttirdi. İndisə qarmaqarışlıq zamanında yaylaq, dağ istəyi ağlına gəlmir. Millətləri toqquşdurən, vətəndaş savaşı salan şə-

qüvvələrin üzündən belə bir mühitdə şair həyecan duyur. Soydaşlarının taleyi, Borçalı mahalının gələcəyi qayğılı düşüncələrə daldır. "Borçalılar, Borçalını qoruyaq!" xitabı o düşüncələrdən doğub. "Allah, sən saxla, sən saxla!" şeri də həmin qəbildəndir.

Şairin həyecanları daha çox Azərbaycanın sarsıntılı dəndləri ilə səsləşir. Qarabağ iddiasıyla milli nifaqa bais olanları hiddətlə lənətləyir. Qanlı yanvar günlərinin şəhidlərinə ürək ağrısı ilə ehtiramını bildirir.

...İndi yurdunun sərt taleyi şerlərində əks-sədasını tapır. Ancaq şerin təbiəti, gözəlliyi, məhəbbəti, insanlığı ucaltmaqdır. Əflatun poeziyanın bu yaşayan insani qayəsinə sədaqətini saxlayır. Təbiət, insan gözəlliliklərini tərənnüm edən şerləri, ulu saza vurğunluğu, çoxlu bayatları, təcnisləri həyatsevərliyinin ifadəsidir. Onun həyat eşqi yurd sevgisiyle, məhəbbət duyğularıyla bağlıdır. Bunu hər oxucu özü qəlbinin gözü ilə görəcək.

*Camal Mustafayev,
fəlsəfə elmləri doktoru, professor.
1993.*

Əflatun müəllimin Bakıdakı ünvanı - istər iş olsun, istər ev - filoloq, yazıçı, şair - gürcüstanlıların işlərinin, elmi və bədii fəaliyyətlərinin əlaqələndirmə mərkəzidir. Yalnız gündəlik işi yox, elmi axtarışları da, şairlik fəaliyyəti də Borçalıyan bağlıdır.

gBədii yaradıcılıqla müntəzəm məşğül olan Ə.Saraçlı ədəbi ictimaiyyətə həm də gürcü ədəbiyyatını orijinaldan tərcümə edən peşəkar bir mütəxəssis kimi tanınır. Onun bədii tərcümələri ədəbi tənqid tərəfindən rəğbətlə qarşılanmışdır. O, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının ən aktual və öyrənilməmiş problemləri ilə məşğuldur. Azərbaycan nəsrinin ən möhtəbər tədqiqatçısıdır. Akademik K.Talibzadə, akademik B.Nəbiyev, prof. F.Hüseynov, S.Xaybullayev və bir çox görkəmli alımlar Əflatun müəllimin elmi fəaliyyətini yüksək qiymətləndiriblər.

Əflatun Saraçlinin belə çoxcəhətli və zəngin fəaliyyəti alqış doğurmaya bilməz. İstər-istəməz yada salırsan ki, o, həyatda xoşbəxtliyi bir də belə gərgin və xalqı, eli-obası üçün faydalı fəaliyyətdə görür:

Sənətimdə mən sönməyəm fanaram,
Ömür boyu məhəbbətlə yanaram,
Fitnə-feldən, bəd əməldən kənaram,
Savab işdə, xeyir işdə əlim var.

Dosta şərbət, düşmənlərə tir sözüm,
Sədəf sözüm, gövhər sözüm, dürr sözüm,
Bilirəm ki, itib batmaz bir sözüm,
Əzəl gündən qədir bilən elim var.

"Filologiya elmləri doktoru, şair, tərcüməçi Əflatun kimdir? -
sualına cavabda onun ünvanı birdir: "Eli Saracıdır, yurdu Borçalı"

*Arif Əmrəhoğlu,
filologiya elmləri namizədi,
Yazıçılar Birliyinin katibi.
1985.*

İNTELLEKTLƏ QOVUŞAN POEZİYA

Bənzərsiz gözəlliyi ilə seçilən həyat enişli-yoxuşlu, daşlı-kəsəkli, sevincli, kədərli olur. Belə həyatı yaşamaq, bəlkə də tale yazısıdır.

Belə tale yaşamış insanlardan biri də filologiya elmlər doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstytutunun "Yeni dövr Azərbaycan Ədəbiyyatı" şöbəsinin müdürü, XIX-XX yüzillər Azərbaycan ədəbiyyatı problemlərinin mahir araşdırıcısı, nüfuzlu mütəxəssis, ədəbiyyatşunas, şair, tərcüməçi Əflatun Saracılı Yunus oğludur. Əflatun Saracılı qocaman Borçalı mahalının öz dadlı-duzlu adət-ənənələri, ziyahları, alimləri və rəşadətli əmək adamları ilə fərqlənən Saracılı kəndində həyata göz açmışdır. O, gənc yaşılarından Borçalı mahilini qarış-qarış gəzmiş, mühazirələr oxumuş, görkəmli Azərbaycan ziyahları ilə birgə görüşlərdə olmuş, xalqının möişətini, ovqatını, dərd-sərini öyrənmiş, mətbuatda, radio və televiziyyada şer və tərcümələri ilə ardıcıl çıxış etmiş, fundamental tədqiqatları nəticəsində istedadlı alim, şair kimi tanınmışdır. O, həyatı, taleyi və ədəbi-elmi yaradıcılığı ilə Bor-

çalıya bağlı sənətkardır, alimdir. Borçalıda əmin- amanlıq yaradılması uğrunda çalışan ziyalılarımızdır.

Əflatun Saraçlı poeziyası sadəcə bədii zövqü oxşamaqla məhdudlaşdır. Onda estetiklik canlı fikirlərlə vəhdətdə poetik əksini tapır. Büyük filosof Hegelin bir kəlamını demək yerinə düşərdi - "Söz fikirlə canlananda mövcud varlığa çevrilir". Bəli, Ə.Saraçlı poeziyasında zaman və məkan məhdudiyyəti yoxdur. Şairin müraciət etdiyi istənilən obraz, istənilən hadisə ümumiləşir, ucu-bucağı olmayan, heç nə ilə məhdudlaşmayan böyük mənəviyyat dənizindən daxil olur, bununla da poeziya gerçəkliyin biləvasitə inikası üçün şərt olan konkretlikdən, məhdudiyyətdən xilas olur, yüksəlir, kamilleşir.

Ə.Saraçlinin elmi fəaliyyəti çoxsahəliliyi və çoxistiqamətliliyi, mövzu dairəsinin genişliyi ilə seçilir. Apardığı tədqiqatların, fundamental araşdırmalarının nəticələri Azərbaycanın, Gürcüstanın və digər ölkələrin aparıcı alımları tərəfindən yüksək qiymətləndirilmişdir.

Ə.Saraçlı həmişə qədirbilən insanlarla birgə olmayı, onlarla tez-tez görüşməyi, ünsiyyət bağlamağı sevən insandır. Bütün şerlərində bir işıq, nikbinlik var. Lap kövrək şerlərində də:

İidi cavanlıqla yarışmaq olmur,
İndi qocalıqla barışmaq olmur,
Taleyin hökmünə qarışmaq olmur,
Bu dünya əzəldən fitnə-fellidir.

İlhamını, ürəyinin odunu göylərdən, günəşdən, məhəbbətdən, el-obadan, yurd-yuvadan alan şairin məşhur "Borçalı" şeri bu gün də bir himn kimi söslənir:

Havası dərmandır, yeri cəvahir,
Təbiət bülbüldür, insanlar şair.
Dostluqda vəfali, sənətdə mahir,
Döyüş meydanında şirdi Borçalı.

Bura mehribandı, xoşdu hər kəsə,
Can qurban eyləyər biri can desə;
Kim ki, Əflatunu görmək istəsə,
Eli Saraçlıdı, yurdu Borçalı.

Həqiqi poeziya "ilham pərisinin ilk beşiyi olan təbiətə ehtiramla tapınmaqdandan başlayır. İnsan həyatın qədrini duyduqca kamilləşir, bulaq suyu kimi durulur. Özünün kamilləşən, durulan ömrünün 65-ci ilini yaşayan əzizim, çox hörmətli dostum, eloğlum, gözəl, səmimi ailə başçısı, böyük alim, şair, xalqımızın vətəndaş, maarifpərvər oğlu Əflatun Saraçlıni ailəmin adından və öz adımdan ürəkdən təbrik edirəm, ona can sağlığı. yeni-yeni qələbələr arzulayıram.

Səmimi hörmət və ehtiramla.

*Abdulla Mehrabov,
Azərbaycan Respublikasının Təhsil Problemləri
Institutunun direktoru, professor. 2001.*

XVII ƏSR GÜRCÜ ŞAIİRİ NODAR SİSİŞVİLİNİN NİZAMİ SÜJETLƏRİ ƏSASINDA YAZDIĞI "YEDDİ SƏYYARƏ" POEMASI Ə.SARAÇLININ TƏRCÜMƏSİNĐƏ

N.Sisişvilinin "Yeddi səyyarə" poeması rus və başqa dillərə tərcümə olunub, təəssüf ki, ən çox Azərbaycan ədəbiyyatı ilə bağlı olan belə bir əsər indiyə kimi dilimizdə səslənmeyib. Filologiya elmləri doktoru Əflatun Saraçlı ilk dəfə belə çətin işə girişib.

Ə.Saraçlı ədəbi-elmi ictimaiyyətdə yaxşı alim və şair tərcüməçi kimi tanınır. Gürcü dilini və ədəbiyyatını bilir. Bu ədəbiyyatdan bir çox şer, poema, hekayə və povestlərin tərcüməçisidir. "Bir sinədə iki ürək", "Kür Xəzərə qovuşur" və M.Cavaxişvilinin "Torpaq çəkir" kitablarının tərcüməçilərindən biridir. Yeri göldikcə Azərbaycan-gürcü ədəbi əlaqələrinin tədqiqi ilə də məşğul olur. Bütün bunların bəhrəsi "Yeddi səyyarə" poemasının tərcüməsində özünü göstərir. Tərcümə orijinala yaxınlığı (həm forması, həm də məzmunu ilə), bədiiliyi, poetik səviyyəsi və dili, üslubu ilə diqqəti cəlb edir. Bütövlükdə tərcüməçi öz məqsədinə nail olub.

Bütün bunları nəzərə alaraq N.Sisişvilinin "Yeddi səyyarə" poemasının orijinaldan Ə.Saraçlı tərcüməsinin çapını xeyirxah iş hesab edirəm. Bu, Azərbaycan dövlətinin Nizaminin 850 illik yubileyi ilə əlaqədar qərarlarına cavab, yubileyə hədiyyə kimi də faydalı olar. Həm də bu tərcümə indiki şəraitdə Azərbaycan-gür-

cü ədəbi-mədəni və sosial-siyasi əlaqələrinin daha da möhkəm-lənməsinə xidmət edərdi.

*Dilarə Əliyeva,
Filologiya elmləri doktoru, tərcüməçi.
Gürcüstan Respublikasının əməkdar mədəniyyət işçisi. 1987.*

ƏFLATUN SARAÇLI "ELDƏN AYRILMAZ"

Yaradıcılığın bir neçə sahəsində güclü istedada malik olmaq nadir işdir. Yurddasımız Əflatun Saraklı belə istedadlardandır. O, daha çox qiymətli axtarışların, elmi əsərlərin müəllifi olan güclü alim kimi tanınsa da, tərcüməçilik, şairlik sahəsində də özünü istedadlı qələm sahibi kimi göstərə bilir. Yenicə çapdan çıxmış "Borçalı harayı" kitabıyla Əflatun müəllim oxucuların görüşünə şair kimi gəlib. Ə.Saraçlinin şer dünyası ən öncə ata yurdudur, bu müqəddəs diyarla bağlı poetik duygulardır.

Hər kim Əflatunu görmək istəsə,
Eli Saraklıdı, yurdu Borçalı.

Bu, şairin özünütəqdimidir. Və onun poeziyasında doğma yurdun sevincini də, acısını da hiss edirik, şair yaşayan duyуглarda bir tanışlıq, doğmalıq görürük.

Onu imana gətirən Saraklıının meşəsidir, Göllükənin guşəsidir, o, Başkeçid dolamalarını, Qaraçöp, Qarayazı, Borçalı əllərini, Gözəldərəni, Qarabulağı, Qara qayanı, Yasti dağı, Gur bulağı, ata yurdunun dilbər guşələrini məhəbbətlə vəsf edir. Müəllif yurdashlara üz tutuban deyir:

Aranımız çil-çırqsız olmasın,
Yaylağımız buz-bulaqsız olmasın,
Dağ aransız, aran daqsız olmasın,
Yurddan qaçan yurddاشları puç görüm.

Ə.Saraçlinin yurd sevgili misraları vəsf elədiyi torpaq kimicə, ana təbiət kimicə dumdurudur. həlimdir, ürəyəyatandır.

Ə.Saraçının şerlərində şəhidlərimizin xatirəsinə dərin ehtiram var, haqqın, ədalətin təntənəsinə ümid var.

Kitabda bir şer də diqqəti çəkir. Bu şerdə gürcü və Azərbaycan xalqlarının qədim və mehriban dostluğu tərənnüm olunur.

Sən Bakıya buyur, mən də Tiflisə,
Dinsin qəlbimizin dostluq teli də;
Əzəldən doğmadır, əzizdir bizə
Böyük Nizami də, Rustaveli də.

Ə.Saraçının təcnisleri forma və məzmunu baxımından maraq doğurmaya bilməz. Onun gözəl cinas qafiyələri, bədii tapıntıları oxucunu, poeziyasevərləri valeh edir:

Çoxa tamah salma, axtar ar, azı,
Hələ qabaqdadır ömrün ay ağı.
Nola qovuşturaq Kürü, Arazi,
Birləşə yurdumun başı, ayağı.

Kitabda "Borçalı bayatıları" düzümləri milli, etnik koloritiylə əhəmiyyətlidir. Burada uluca yurdumuzun uluca-uluca elatları bayatılarda, şirin düzümlərdə yaşayır.

Əflatun Saraçının bir deyimini xatırlayıraq:

Dosta şerbət, düşmənlərə tir sözüm,
Sədəf sözüm, göhvər sözüm, dürr sözüm,
Bilirəm ki, itib batmaz bir sözüm
Əzəl gündən qədir bilən elim var.

Və "Əflatun Saraçlı eldən ayrılmaz". Eldən ayrılmayan, elə bağlı şairlərin sədəf sözlərinin qədrini el bilir!

*Şürəddin MƏMMƏDLİ
Filologiya elmləri namizədi.
1994*

"İNDİ QOCALIQLA BARIŞMAQ OLMUR"

Türkün əsrarəngiz yurdlarından biri olan Azərbaycanın dilbər guşəsi Borçalı elindən sinəsi sazlı, sözlü məslək və əməl dostumuz Əflatun Saraçının yubileyidir.

Əflatunun qəlbində, təfəkküründə gözünün ilk ovu olan yurd, torpaq gözəllikləri ilə sazlanmış duyğularla birlikdə daha önəmli bir keyfiyyət də var. Bu, soykökündən gələn səsdir:

Gəl sayım mən soykökümü birbəbir,
Baba türkdür, nənə türkdür, ata türk.
Hər birisi bir aslandır, bir bəbir,
Xəyalından qara günü at, a türk!

Əflatun beş monoqrafiyanın, ona qədər əhatəli elmi əsərin, çoxlu məqalələrin müəllifidir. Çox cildlik Azərbaycan ədəbiyyatı tarixinin IV cildinin müəllif və redaktorlarındandır.

... Saraçının bütün elmi əsərlərində qırmızı xətt kimi nəzəri cəlb edən cəhətlərdən biri klassik irsdə, onun yaradıcılığında, əsərlərində doğma xalqın və millətin tale müqəddərəti naminə başlıca mətləb və ideyaları önə çəkib mənalandırmaqdır.

... Ə.Saraçlı bir şerində deyir: "İndi qocalıqla barışmaq olmur". 60 yaşında qocalıqla barışmaq istəməyən Ə.Saraçlıya bədii və elmi yaradıcılığında uğurlar arzulayıraq.

*Professor Hüseyen İsrafilbəylinin
Ə.Saraçının 60 illiyində "Yeni Musavat" qəzetində
çap etdirdiyi məqaləsindən. 1996.*

VƏTƏNDARŞ ALİM, MİLLİ ŞAIR

Əflatun Saraklı bütöv səxsiyyət, vətəndaş alim, milli şairdir. Onun XIX-XX əsrlər ədəbiyyatımızın ayrı-ayrı problemlərinə dair tədqiqatları başqaları üçün də bir őmürdür. "Azərbaycan bədii nəsri" kitabında alim ədəbiyyatımızda bu janrın bir neçə əsrlilik tarixinin təşəkkülünü və elmi-nəzəri problemlərini araş-

dırıb. Ümumiyyətlə, burada həm ədəbiyyatşunas alim, həm də nəzəriyyəçi alim kimi çıxış edir.

"Abdulla Şaiq" monoqrafiyası isə Azərbaycanda "görkəmlı adamların həyatı" silsiləsindən ilk kitabıdır. Burada elmiliklə bədiilik qovuşur, əsər tarixiliklə yanaşı müstəqil roman təsiri də bağışlayır. Həc şübhəsiz bu Ə.Saraclının alim, şair, tərcüməçi istedadının bəhrəsidir.

Alimin "Zeynalabdin marağalı kitabı şərqsünaslıq elmində 3 bu yazıçı haqqında ilk elmi monoqrafiyadır. Ondan Yaxın Şərqi alımları də faydalana bilirlər.

Ə.Saraclının elmi yaradıcılığında Azərbaycan Xalq Cümhuriyyəti, bu illərin ədəbiyyat və mədəniyyətinin tədqiqi əsas yer tutur. Bu mövzuda kitabı maraqla qarşılanır.

O, milli və vətəndaş ziyanlı kimi bədii yaradıcılığında da görünüür. Onun poeziyasına sadəlik, gözəllik, təbiilik, zəriflik eldən gəlir. O, poetik düşüncəsində bütöv Azərbaycanın kamil bədii obrazını yaradır. Borçalı, Qarabağ dərdi, Cənub həsrəti, Qərb torpaqlarımızın ağrıları ilə yaşıyır. O, Azərbaycanda gürcü ədəbiyyatının orijinaldan tərcüməcisi kimi də tanınır, qiymətləndirilir.

Ə.Saracı ictimaiyyətçi xalq hərəkatının fəallarından biri, istiqlalçı şair, alımlarımızdəndir. Həmişə publisist məqalələrində, müsahibə və məktublarında, radio və televiziyya çıkışlarında taleyüklü problemlərindən söz açır, ağsaqqal məsləhəti ilə yol göstərir.

*Ədəbiyatşunas alım Şamil Körpü'lünün
"Əflatun Saracı" kitabçasından. 1996.*

MÜDRİK VƏ NURANI ADAM

Əflatun Saraçının bir şəxsiyyət kimi əsas cizgilərini özlüyümdə götür-qoy elədiyim zaman ilk öncə işıqlı adam obrazının üzərində dururam. Tanrı ona nur içində bir çöhrə də qismət eləyib: üz-gözündəki xeyirxahlıq, müdriklik, saflıq işığı bu adamin kimliyini elə uzaqdanca söyləyir. Ancaq könlünə, duyğularına, düşüncə və qayğılarına yaxınlıq elədikcə üzdəki işığın daha böyük qüdrət

və hərarətlə Əflatun Saraçlı ürəyində çağladığını görürsən. Müdrik, ağır-ağayana olduğu qədər də sadədir və səmimidir, təmən-nasızdır. Saz-söz dünyasından gələn kövrəkliyi də öz yerində.

Səsinin, danışığının qəribə bir axarı var: bizim ellərin, kənd-kəsəyin, dağlarımızın şəhd-şəkərli, koloritli, salqarlı nəfəsi-ləmisiylə danışır - həmişə onun səsi məni uşaqlıq illərimə aparır, o vaxtın köhnə kişilərinin səsi, danışığı beləydi. İndi o kişilər də, onların səsi-danışığı da qəhətdig

Ömrünü sözə bağlayan alimdi Əflatun müəllim, söz, ədəbiyyat araşdırıcısı, şairidi - söz, sənət yaradıcısı. İstər araşdırıldığı, istərsə də yaratdığı Sözdə özünə qarşı sərt, tələbkar, mən deyərdim ki, hətta amansızdır. Söz-sənət mücadiləsində ən böyük hünəri və qazancı özünə sədaqətidir. Ürəyinin, duyu və düşüncələrinin hökmü olmadan qələm-kağıza yaxın getmir. Çoxlarının adını çəkməyə cəsarət etmədiyi mətləblərdən qorxmadan, çəkinmədən danışır və yazır. Türkçülüklə, vətəncilik yolunda qeyrətinin, cəsarətinin bütün gücüylə on illər boyudur ki, vuruşmaqdadır.

Mən Ədəbiyyat İnstitutuna gələndə Əflatun müəllim qırx yaşlarında idi, indi altmışlardandı. Qəribədi, mən onu ilk gördüyümdə də o elə indiki kimi müdrik və nurani idi. İndi baxıb görürəm ki, müdriklik onu çox erkən haqlayıbmış. Bəlkə ona görə ki, müdriklik Əflatun Saraçlıya çox yaraşırg

*Məhərrəm Qasımlı,
filologiya elmləri doktoru.
17.07.2001.*

ƏFLATUN SARAÇLI-65 ŞAİR, TƏRCÜMƏCİ VƏ ALİM

XX əsrin 50-ci illərinin ikinci yarısı, Tiflisin qaynar şəhər həyatı. Pedoqoji İnstitutun tarix-filologiya fakültəsinin Azərbaycan bölməsi... Biz həmin, fakültənin ikinci kursunda oxuyurduq... Birinci kursda isə qədim Borçalının axar-baxarlı guşələrindən olan Saraçlı kəndindən bir nəfər gənc oğlan da oxuyurdu...

O, elə ilk günlərdən tələbələrin, müəllimlərin də diqqətini özünə cəlb etmişdi... Sakit və həlim xarakterli bu cavan oğlanın

tələbəlik intizamı və əxlaqı ilə onun elmin sırrlarını dərindən yi-yələnməsi, müstəqil mütaliəsi, çalışqanlığı bir-birinə elə həmə-həng idi ki... Kövrək və ümidverici şerləri müxtəlif qəzetlərdə nəşr olunurdu, radio dalğalarında efirdə səslənirdi... Bu ilk müvəffəqiyyət onu elə ruhlandırdı ki, sanki gündüz də, gecə də ona azlıq edirdi. Həftələr, aylar bir-birini əvəz edib, il olurdu... Hər həftə, hər ay, hər il onu bir pillə zirvələrə qaldırırdı... Yorulmaz, usanmaz tələbəlik həyatı keçirən və zirvələrdə özünə bir məkan tutmağa can atan oğlan indi müdrik yaşına çatmış filologiya elmləri doktoru, professor Əflatun Saraclıdır...

Gənc şairin şerləri həvəskarların dillərində əzbər söylənir, aşıqlar tərəfindən saz havalarında ifa olunurdu... Həmçinin, o, tez-tez Tələbə Elmi Cəmiyyətinin konfranslarında elmi məruzələrlə çıxış edirdi. O, bu sahədə də böyük tələbə nəaliyyəti əldə edirdi, məruzələri "Fəxri Fərman" və "Diplom"lara layiq görüldü... Bu isə, onun gələcəkdə elmin yüksək zirvəsinə qalxmasından xəbər verirdi... Tələbəlik illərinin son kurslarında isə, onun ara-sıra tərcümələri də görünməyə başladı. Gürcü ədəbiyyatından tərcümə etdiyi ilk şerləri "Şərqiş şəfəqi" qəzeti səhifələrində çap edilir, radio dalğalarında səslənirdi...

Ə. Saraclıının yaradıcılığı, artıq, üç istiqamətdə asta-asta, ağır-ağır ləngər vura-vura pillələri bir-bir qalxırdı. O, qısa bir vaxtda özünü istedadlı şair kimi təsdiq etmiş, peşəkar elmi tədqiqatçı və tərcüməçi kimi yetişmiş və püxtələşmişdir. İndi onun yaradıcılığında bədii təfəkkürə elmi təfəkkür elə qaynayıb qarışmış, elə suretlə inkişaf etmişdir ki, bu da onun yaradıcılığında poeziya, elm və tərcüməçilik sahələrinin tamamilə həməhəng şəkildə inkişaf etməsinə geniş imkan vermişdir...

... Bu baxımdan şairin yenicə işiq üzü görmüş "Dünya həmən dünyadı" ("Borçalı", Bakı, 2001) adlı şerləri və "Xumar" poeması daxil olan kitabı tədqiqət layiqdir. Kitabı oxuduqca XIX-XX əsr-lərdə xalqımızın başına gətirilən müsibətlər və fəlakətlər, vətənimizin və torpaqlarımızın yadelli düşmənlər tərəfindən parçalanması, represiyalar və soyqırımı nəticəsində soydaşlarımızın dədə-baba torpaqlarından qovulması, tarixi toponimlərimizin yadlaşdırılması rəssam fırçasından çıxmış bir bədii mənzərə kimi göz

önündə canlanır, oxucunu düşünməyə və müəyyən nəticə çıxarmağa sövq edir.

Nəhayət, fürsətdən istifadə edərək, Əflatun müəllimi anadan olmasının 65 illiyi və eləcə də "Dünya həmən dünyadı" adlı yeni şerlər kitabının işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıraq!

*M.N.ÇOBANOV,
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvi,
filologiya elmləri doktoru, professor. 2001.*

ŞAİR, ALİM, EL AĞAQQALI

Əflatun Saraçlı güzel şair, böyük alim, həqiqi el ağsaqqalıdır. Bütün qanıyla, canıyla doğulduğu torpağa, el-obaya bağlı olmaqla, həm də türk dünyasını öz evinin içi qədər görən, sevən və abad olmasına çalışan ziyalıdır.

Mən hərbi diktor kimi, ekrana çıxıb, xalqımızı Vətən uğrunda mücadiləyə səsləsəm, bilirom ki, yaşını, sənətini düşünmədən Əflatun müəllim yol çantasını götürüb savaşa qatılanlar sırasında ola-caq.

*Şəmistan Əlizamanlı,
hərbi diktor, hərbi müğənni.
iyul, 2001.*

Ə.SARAÇLININ "BORÇALI" ŞERİ HAQQINDA

Əflatun Saraçlı haqqında düşünəndə birinci olaraq onun "Borçalı" şeri yadına düşür. Bu da təbiidir. Mən gözümü açandan məşhur aşıqlarımızın və eləcə də müğənnilərimizin ifasında o sözləri eşitmışəm.

Borçalının o vaxt biz bildiyimiz tək indiki Marneuli rayonunun ərazisi - "Borçalı çökəyi" yox, daha böyük inzibati ərazinin adı olduğunu mənim kimi, çoxları Əflatun müəllimin "Borçalı" şerindən öyrənib. Bu şeri mən o bölgədə yeridilən sovet və gürçü

şovinist idiologiyasına qarşı vaxtında açılmış atəş kimi dəyərləndirirəm.

Mənə elə gəlir ki, Əflatun Saraçlı professor da olmasaydı, şair kimi yüzlərlə şerin müəllifi də olmasaydı, bir o şərə görə də bu qədər sevilərdi, tanınardı, dəyərləndirilərdi.

*Nizami Saraçlı, şair, jurnalist.
iyul, 2001.*

KEŞKƏ BÜTÜN ZİYALILARIMIZ...

Əflatun Saracılımı mən həmişə öz müəllimim hesab etmişəm. Əsərləri elmimizi, poeziyamızı, imzası millətin imzasını zənginləşdirib, şərəfləndirib.

O bir ziyalı olaraq daima xalqın içində olub, sevincilə sevinib, kədərilə kədərlənib. Xüsusən XX əsrin son onilliyində Azərbaycanda və Gürcüstanda baş verən hadisələr zamanı həm Bakıda və həm Borçalıda xalqla bir yerdə olub, müxtəlif distansiyalarda dövlət məmurlarıyla səhbətlər aparıb, mübahisələr edib, onlarla xalq arasında olan məsaflənin yaxınlaşmasına çalışıb. Xalqı öz mövqeyində daha da bərk durmağa səsləyib. Keşkə bütün ziyalılarımız Əflatun müəllim kimi el təəssübkeşi, yurd qayğıkeşi olaydı!...

*Teymur Eminbəyliə, Dünya Azərbaycanlıları
Konqresi sədrinin müavini
iyul, 2001.*

ŞAİR, ALİM ƏFLATUN SARAÇLI HAQQINDA ÜRƏK SÖZLƏRİM

Əflatun müəllimi şəxsən tanımadıdan önce aşıqlarımızın ifasında onun məşhur "Borçalı" şerini eşitmışdım. Deyirdilər Saracılıdı, Hüseyin Saracılının qohumudu. Bakıda yaşayır, el-oba təəssübkeşi, yurd qayğısı çəkən alımlərimizdəndir. Elin bu fikrini elə aşıqların dilindən düşməyən "Borçalı" seri də təsdiq edirdi.

İllər keçdi, mən Əflatun müəllimin özü və yaradıcılığı ilə daha yaxından tanış oldum. Bu işıqlı insanın haqqında vaxtı ilə eşitdi-

lərimdən çox-çox maraqlı, ürəkaçan sözlər eşitdim. Elmi yaradıcılığının, əsasən, Tiflis mühətilə bağlı olmasının mənasını analadım, bədii yaradıcılığının daha çox Borçalı camaatına, mahalının təbii gözəlliklərinə, dünəninə, bu gününə, elat həyatının rəngarəngliyinə, dağ-aran, köç ovqatına həsr olunması məni daha da fərəhləndirdi və bu dəyərli insanın ədəbiyyatda öz xüsusi yeri olduğunu gördüm.

Bu gün Əflatun müəllim demokratik fikirli, sərbəst düşüncəli bir ziyalı kimi xalqımızın dünəni, bu günü və sabahıyla yaşayır. Bir ayağı Bakıda, bir ayağı Borçalıda xalqın təşkilatlanması, öz haqqını daha dərindən dərk etməsi naminə imkanı daxilində öz ziyalı borcunu, millətə oğulluq borcunu şərəflə yerinə yetirir.

Var olun, Əflatun müəllim, biz sonrakı nəsil Sizin kimi ağsaqallarımızla öyünürük.

*Telman Nəzərli,
Azərbaycan radiosunun şöbə müdürü*

İŞİQLI ADAM

İnsanlar cürbəcürdür, savadından, dünyagörüşündən aslı olma-yaraq hərənin özünəməxsus xasiyyəti, ətrafindakılarla ünsiyət mədəniyyəti olur. Bu özünəməxsusluq Əflatun müəllimdə də var. Daha doğrusu, pərvanə işığa yiğışan kimi biz gənclər həmişə onun işığını uzaqdan görüb başına toplaşmışıq. Ancaq pərvanədən fərqli olaraq biz ona toxunub yanmamışıq, əksinə, işığından işiq "oğurlayıb" bir az da işıqlanmışıq.

Əflatun müəllimin yazılarının hamısında qeyri-adi bir parıltı var. O elmi işlərinin böyük bir hissəsini ədibimiz, xalq müəllimi Abdulla Şaiqə həsr edib.

Mən deyərdim, bəlkə də Abdulla Şaiq dühasından ayrılan və sönməyən, elinə-obasına, yurdu Borçalıya və böyük Azərbaycana işiq saçı an böyük ulduzlardan biridir Əflatun Saraçlı.

O sönməyəcək, zaman keçdikcə parıltısı artacaq, nəsillərin sevimli olacaq. Borçalı torpağının yetişdirdiyi qiymətli, çox qiymətli mirvarılardan biri kimi insanların qəlbinə yaraşıq verib ruhlarını sevindirəcək.

Əminəm ki, gələcək nəsillər Əflatun Saraçlini yazdırıclarına görə bizdən də çox sevəcək, dəyərləndirəcəklər.

Çağımızda həyatı və ictimai fəaliyyəti lazımlıca tədqiq olun-mamış, dəyərləndirilməmiş görkəmli maarifpərvər, pedaqoq alımlar, mədəniyyət xadimləri az deyildir.

Belə ləyaqətli, dəyərli şəxsiyyətlərdən biri də Əflatun Saraçlıdır.

Əflatun Saraçlı ürfana, xeyirxahlığa doğru elmi axtarışlar əldə edən, müsbət nəticələri qiymətləndirən, gələcək nəsil üçün çalışan alımlarımızdır.

Əflatun Saraçlı bizim üçün nə qədər doğmadırsa, balalarımız üçün də bir o qədər əziz və doğma olacaq.

*Çiçək Veysəlova,
Pedaqoji elmlər namizədi
.2001.*

A V T O Q R A F L A R D A N

Əflatun təbiətli, müdrik və səmimi dostum, hekayəçiliyimiz haqqında ən bitkin və hərtərəfli bir tədqiqat əsərinin müəllifi Əflatuna ehtiram və məhəbbətlə...

*Yaşar Qarayev,
Azərbaycan MEA-nin müxbir üzvü
1976.*

Ədəbiyyatşünaslığımızın qeyrətli cəfakeslərindən olan hörmətli qələm dostum, alim, şair və tərcüməçi kimi, gözəl insan kimi dərin hörmət bəslədiyim Əflatun bəyə ən xoş arzu və istəklər...

*Sabir Rüstəmxanlı, şair
1984.*

Başbilənimiz, yolgöstərənimiz, həyatı, yaradıcılığı örnəyimiz olan, Borçalının sevimli oğlu, şair, alim Əflatun müəllimə müqəddəs diləklərlə...

*Valeh Hacilar, professor,
Tbilisi, 1984.*

İstedadlı alim və böyük ziyalı Əflatun Saraçlıya qardaşlıq duyguları ilə.

*Nizaməddin Şəmsizadə, professor
1986.*

Saraçlıdan sayrişanda saraylar,
Elə bil ki, ulduzlardı saçıb, gəl.
Əflatunsuz şad günləri sevinməz,
Çox pöhrələr o ümmandan içib, gəl.

*Bəhrəm Mehdi, şair, müəllim,
Borçalı, 1987.*

Atalıq qayğısı gördüğüm, unudulmaz şəxsiyyətinə pərəstiş etdiyim elmi rəhbərim Əflatun müəllimə hörmət və ehtiram...

*Baba Babayev, elmlər namizədi, müəllim
1990.*

Borçalı elinin vüqarı, alim, şair, dostumuz Əflatun bəyə ülvi
duyğularla...

Əzim İsmayılli, yazıçı, jurnalist. Tbilisi, 1991.

Elmin yollarında zəhmətsevərliyin, poeziya yollarında həssas
ürək sahibinin, həyat yollarında vətəndaşlıq qeyrətinin siması
Əflatun Saraçlı...

*Kamran Əliyev, professor.
1991.*

Borçalının fədakar oğlu, alimliyi ilə insanlığı tən gələn, səda-
qətlidostum, mehriban qardaşım Əflatun Saraçlı.

Dünyamalı Kərəm, şair-jurnalist. Borçalı, 28.12.1995.

Yurdun ətrini, türk sözünün duruluşunu, alim davranışını, ozan
ruhunu özündə daşıyan, hifz edən müəllimimiz Əflatun Saraçlını
Qorqud ruhu hifz etsin!...

*Rüstəm Kamal, filologiya elmləri namizədi, müəllim.
1995.*

Xalqımızın sevimli şairi, görkəmli ədəbiyyatşunas-alim və gö-
zəl insan Əflatun Saraçlı... Yeni iliniz mübarək!

*Müşfiq Çobanlı, naşir, jurnalist.
05.01.1995.*

Elimizin, obamızın fəxri, gözəl alim, səmimi insan, Vətən, torpaq təssübkeşi, hörmətli və ləyaqətli ağısaqqal Əflatun müəllimə uzun ömür, can sağlığı.

*Əsəd Əliyev, tarix elmləri namizədi,
1995.*

Ədəbiyyatımızın gözəl tədqiqatçısı, Şaiq ırsinin öyrənilməsinin də böyük xidmətləri olan dostum Əflatung Həm də gözəl şair-tərcüməcidi, vətəndaşdır. Borçlısunasdır. Ondan Borçalı ətri gəlir...

*Kamal Talibzadə, akademik.
1996.*

Elimizin, dilimizin gözəl bilicisi, türklüyün yenilməz qeyrətkeşi Əflatun Saracılıya can sağlığı.

*Məhərrəm Qasımlı, filologiya elmləri doktoru.
20.08.1996.*

Elimizin, elmimizin ağısaqqalı, műdrik müəllimimiz, möhtərəm Əflatun müəllimə dərin ehtiramla.

*Asif Hacılı, professor,
1997.*

Xalqımızın və Borçalımızın böyük, qeyrətli övladı, səmimi qayğıkeşliyinə görə bütün varlığımı özümü minnətdar sandığım Əflatun müəllimə yurd sevgisi ilə.

*Şurəddin Məmmədli, şair, alim, jurnalist.
Tbilisi. 05.11.1997.*

Əsil elm adamı və nəcib şəxsiyyət kimi hörmətli Əflatun müəllimə həmişə böyük ehtiram bəslədim...

*İsa Həbibbəyli, MEA-nın müxbir üzvü.
Naxçıvan. 18.10.1997.*

Həyatda özümə ideal sayığım dostum və qardaşım, şair, alim Əflatun müəllimə xoş arzularla.

*Məmməd Sarvan, coğrafiya elmləri namizədi.
05.06.1998.*

Borçalı elinin hünəri, fəxri,
Saraçlı elinin şair oğlusan.
Xalqın yollarında ən uca zirvə,
Həyat yollarında ümman olmusan.

*Salidə Şərifova, filologiya elmləri namizədi.
1998.*

Bütün elmi və bədii yaradıcılığında, nitqlərində o gözəl Borça-
lı elinin təravəti duyulan qardaşım Əflatun Saraçlıya, gözəl insa-
na, cəfakesh alimə, kiçik bir yadigar olsun!

*Bəkir Nəbiyev, akademik.
23.04.1999.*

Elimin və elmimin ağsaqqalı Əflatun müəllimə və ailəsinə
ehtiram...

Şamil Körpüllü, ədəbiyyatşunas. 1999.

Türkçü arkadaşım, xətrini uca tutduğum şair və alim dostum
Əflatun müəllimə sevgi və saygılarla...

*Məmmədhəsən Qəmbərli, şərqşünas alim.
10.11.1999.*

Poeziyamızın xiridarı, sərrafi, gözəl insan, böyük elin oğlu Əf-
latun Saraçlı...

*Məstan Günər, şair.
24.12.1999.*

Elimizin, xalqımızın şair və alim oğlu, ulu Borçalı nəfəсли, şirin
sözlü-söhbətli Əflatun müəllimə daimi bir xatirə...

*Qasim Qaçağanlı, şair.
1999.*

Nəcib insan, istedadlı şair, təvazökar alim olan Əflatun Saraçlı-
ya ailə xoşbəxtliyi, yaradıcılığında uğurlar və möhkəm can sağlığı
arzuları ilə...

*İslam Ələsgər, folklorşunas alim.
1999.*

Şair və alim kimi Azərbaycan poeziyasının və elmimizin layiqli təmsilçisi Saraçının və Borçalımızın, sözün əsil mənasında hörmətli ağsaqqalı Əflatun müəllimə bu bayram gündündə başımızın üstündən əskik olma dedim!

Bu torpağın şair oğlu Əflatun,
Varisidir Saraçının, Qorqudun.

*Nizami Saraçlı, şair, jurnalist.
25.12.2000.*

Görkəmli alim, gözəl şair-tərcüməçi, səmimi və təəssübkeş insan, professor Əflatun Saraçlıya Borçalı yaddasından töhfə.

Nəriman Əbdürrəhmanlı, yazıçı, jurnalist. 30.06.2000.

Heç zaman köhnəlməyən köhnə dostum Əflatuna...

*Fikrət Qoca, Azərbaycan Yazarlar Birliyinin katibi,
2001.*

Əziz eloğlum, şair qardaşım Əflatun Saraçlıya sevgi və saygılar...

*Zəlimxan Yaqub, şair, millət vəkili.
05.03.2001.*

Əziz Əflatun müəllimə sevgi və sayqlarımla, ən yaxşı arzularımla.

*Aybəniz Kəngərli,
2002.*

Şair və ədəbiyyatşūnas dostum Əflatuna saysız hörmət və səmimiyyətlə

*Vaqif Yusifoğlu, tənqidçi.
2002.*

ƏFLATUN SARAÇLININ 60 İLLİK YUBILEYİNDƏ TƏBRİKLƏRDƏN

HÖRMƏTLİ ƏFLATUN SARAÇLI!

...Siz son illərdə Nizami adına Ədəbiyyat İnstitutunda müvəfəqiyyətlə rəhbərlik etdiyiniz "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində görkəmli alimləri, o cümlədən də gənc istedadlı ədəbiyyatşunasların yaradıcılığını ədəbi-ictimai fikrimizin ən vacib və aktual problemlərinin araşdırılmasına istiqamətləndirmiş və bir sıra qiymətli nəticələr əldə etməyə müvəffəq olmuşsunuz.

Siz Azərbaycan ədəbiyyatının yalnız tədqiqatçılarından yox, həm də yaradıcılarından birisiniz. İbrətamız, məzmunlu, ahəngdar şerləriniz bağrından qopduğunuz Borçalı dağları kimi vüqarlı, Sarاقlinin billur bulaqları kimi saf və təmizdir. Biz inanırıq ki, Siz hələ bundan sonra da illər boyu Azərbaycan elmi, ədəbiyyatı və mədəniyyətinin tərəqqisi naminə qələm çalacaq, mənəviyyat xəzinəmizi öz yeni əsərlərinizlə zənginləşdirəcəksiniz.

*Azərbaycan EA-nin prezidenti,
akademik Eldar Salayevin Ə.Saraçlinin
60 illik yubileyində təbrikdən.
05.12.1996.*

ƏZİZ QƏLƏM DOSTUM ƏFLATUN SARAÇLI!

Sizi, sayımlı alim-ədəbiyyatşunas, şair-tərcüməçi həmkarımız ədəbi-elmi fəaliyyətinizin 40, anadan olmağınızın 60 illiyi müناسibətilə ürəkdən təbrik edirik.

...Siz Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssislərindən biri kimi tanınırsınız. XIX-XX əsrlər ədəbiyyatımızın, M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.Vəzir, A.Şaiq, Z.Marağalı kimi sənətkarlarımızın yaradıcılığına aid bir neçə kitabın, 200-ə qədər elmi məqalələrin müəllifisiniz. Bu gün ədəbiyyat üzrə gənc kadrların hazırlanmasında da səmərəli fəaliyyət

göstərişiniz. Elmi ictimaiyyət Sizin xidmətlərinizi vaxtında yüksək qiymətləndirib.

Hörmətli Əflatun Saraçlı! Siz ədəbi fəaliyyətə də elə Tbilisidə başlayıbsınızg Xalq şeri üslubunda yazdığınız poeziya örnəkləri ilə, "Xumar", "Səbuhi" kimi poemalarınızla milli poeziyamıza Borçalı nəfəsi, Borçalı abi-havası gətiribsiniz.

Sizin yaradıcılığınız çoxşaxəlidir. Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafı sahəsində də böyük xidmət göstəribsiniz. Bu baxımdan tərcüməçilik fəaliyyətiniz də əvəzsizdir.

Siz bu gün Borçalı qayğıları ilə yaşayan, onun əmin-amanlığına çalışan, ədəbiyyatını öyrənib ümumi ədəbiyyatımızın axarına qatan, oradakı ədəbi qüvvələrə istiqamət verən bir mütəxəssis kimi də tanınırsınız.

Hörmətli qələm dostumuz Əflatun Saraçlı! Sizi ədəbi-elmi fəaliyyətinizin 40, anadan olmağınızın 60 illiyi münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə uzun ömür, sağlıq-salamatlıq və yeni-yeni uğurlar arzulayıraq.

*Azərbaycan Yazıçılar Birliyinin Ə.Saraçlinin
60 illik yubileyinə təbrikindən.
05.12.1996.*

HÖRMƏTLİ QƏLƏM DOSTUMUZ ƏFLATUN SARAÇLI!

Sizi - Azərbaycanın tanınmış ədəbi, filologiya elmləri doktoru, ədəbiyyatşunas alim, şair-tərcüməçi, görkəmli tədqiqatçı və həmyerlimiz kimi anadan olmağınızın 60, ədəbi-elmi fəaliyyətinizin 40 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Bizə xoşdur ki, 1961-ci ildə S.S.Orbeliani adına Tbilisi DPI-nin tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, ilk yaradıcılıq addımınızı bu torpaqda atmaqla Azərbaycanda şöhrət qazanmışsınız. On illərdir ki, Gürcüstan-Azərbaycan ədəbi əlaqələri sahəsində yorulmadan qələm çalırsınız. Sizin şəxsən və mərhum Dilarə Əliyeva ilə birlikdə klassik və çağdaş gürcü ədəbiyyatından ən yaxşı nümunələri ana dilimizə çevirmənizi, "Bir sinədə iki ürək", "Kür Xəzərə qovuşur" tərcümə toplularınızı,

M.Cavaxişvilinin "Torpaq çəkir", N.Dumbadzenin "Kukaraça", S.S.Orbelianinin "Uydurmanın hikməti" kitablarına "yaşıl işıq" yandırmağınızı təqdir edirik.

Siz Azərbaycan ədəbiyyatşunaslığı, xüsusən bədii nəsri məsələləri, həmçinin yaradıcılıq soraqları Tiflisdən qanadlanan C.Məmmədquluzadə və A.Şaiqlə bağlı dəyərli tədqiqatların müəllifi, bir çox axtarış və tapıntıların icadçısınız. "Borçalı harayı" şerlər kitabınız el ədəbiyyatı qaynaqları üzərində köklənmiş əsl ilham çeşməsidir.

Möhtərəm Əflatun Yunus oğlu! Sizi şanlı 60 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, uzun ömür, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

*Dərin hörmətlə, Q.İ.Pançikidze,
Gürcüstan Yazıçılar İttifaqı İdarə heyətinin sədri.
Tbilisi, 04.12.1996.*

HÖRMƏTLİ ƏFLATUN MÜƏLLİM!

Sizi, görkəmli alim, şair, tərcüməçi, fəal ictimaiyyətçini anadan olmanızın 60 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi və şəxsən öz adımdan təbrik edirəm. Sizin adınız, yaradıcılığınız ulu Borçalı, qonşu gürcü xalqı ilə six bağlıdır. Şerlərinizdə, elmi axtarışlarınızda, tərcümələrinizdə bu meyar həmişə ön planda olmuşdur. İnanıraq ki, ömrünüzün bu yetkin çağında Azərbaycan və gürcü xalqı arasında dostluq, ədəbi-bədii əlaqələrin daha da inkişaf etdirilməsində, elmi kadrların hazırlanmasında öz əməyinizi əsirgəməyəcəksiniz. Hörmətli Əflatun Saraklı, icazə verin, 60 illik yubileyinizi eloğullarınız və dost gürcü xalqı adından da təbrik edək, Sizə həyatda uzun ömür, can sağlığı arzulayaq.

*H.Hacıyev,
Azərbaycanının Gürcüstan
Respublikasındaki səfiri*

FİLOLOGİYA ELMLƏR DOKTORU ƏFLATUN SARAÇLIYA

Hörmətli Əflatun bəy!

Sizi 60 yaşınızın tamam olması ilə bağlı təbrik edirəm. Siz elmi yaradıcılığınızda Azərbaycan ədəbiyyatının bir sıra önemli problemlərini araşdıraraq dəyərli monoqrafiyalar yazmışsınız. "Azərbaycan uşaq ədəbiyyatı", "Cəlil Məmmədquluzadə", "Azərbaycan bədii nəsri", "Abdulla Şaiq", "Zeynalabdin Marağalı", "ADR dövründə ədəbiyyat" kitablarınızda, eləcə də onlarla elmi məqalənizdə ədəbiyyatımız yeni dəyərlərin işığında öyrənilib. Sizin rəhbərliyinizlə ədəbiyyatşunaslıq elminin yeni nəslinin bir səra dəyərli nümayəndələri də yetişdirilib.

Hörmətli Əflatun bəy! Azərbaycan oxucuları Sizi bir şair kimi də tanır, şerlərinizi, tərcümələrinizi maraqla oxuyurlar. İctimai fəaliyyətinizin uyğun sahədə Azərbaycanın tərəqqisinə yönəldiyini də məmənunluqla qeyd etmək istəyirəm.

Hörmətli Əflatun bəy! Sizi yubileyinizlə bağlı bir daha ürək-dən təbrik edir, Sizə can sağlığı, elmi və bədii yaradıcılığınızda uğurlar diləyirəm.

*Hörmətlə, Isa Qəmbər,
"Müsavat" Partiyasının başqanı.
5 dekabr, 1996.*

BİZ SİZİNŁƏ FƏXR EDİRİK

Ulu Borçalı Azərbaycan ədəbiyyatının inkişafına öz tanınmış şəxsiyyətləri ilə həmişə böyük töhfələr bəxş etmişdir. Sayılıb-seçilən ədəbiyyat xadimleri içərsində şair, tərcüməçi, alim, professor Əflatun Saraçlinin adı da fəxrlə çəkilir.

Ağsaqqal insanların, müdrik şəxsiyyətlərin varlığı daima cəmiyyətə uğurlu işlər üçün gərəkli olmuşdur.

Əflatun müəllim, Şerlərinizin, yazılarınızın, elmi-publisistik məqalələrinizi daimi oxucusuyam. Əflatun Saraçlı adı Borçalı deyilən bir yurdun işqli şəxsiyyətinin imzasıdır. Sizinlə ilk tanışlığım 90-cı illərin ortalarına təsadüf edirdi.

Borçalının fəxri, böyük alim, akademik Kamal Talibzadənin yubileyi idi. Sizinlə o tanışlıq bir Borçalı qızı olaraq məndə qürur doğdurdu. Şair kimi də sizin yaradıcılığınızma marağım daha da artdı. Borçalı ozanlarının «Qəhrəmanı» havası üstə ifa etdikləri sizin «Borçalı» şeriniz hamımıza incə zövq aşılıyır, ruhən bizi qidalandırır.

Bir el ağsaqqalı olaraq bu günü yaradıcı gənclərə örnəksiniz. Məclislərdə Hüseyn Saraclı sənətini, o zəngin el Ozanının saz-söz ünvanını öz söhbətlərinizlə işıqlandırırsınız. Büyük bir sənətkarlarımızı araşdırıb onları bu günümüzə görk edirsiniz.

Azərbaycan ədəbiyyatının tədqiqində neçə-neçə gənc alimin yetişməsində gərgin əmək sərf edirsiniz. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstитutunun şöbə müdiri, professoru olaraq istər müasir, istərsə də əski ədəbiyyatımıza aid tədqiqatlarınız, bədii əsərləriniz çox dəyərlidir.

Mən bir el qızınız, yaradıcı insan kimi Sizinlə fəxr edirəm, Sizi 65 illik yubileyiniz münasibətilə təbrik edirəm.

*Azadə-Taleh Abbas qızı,
həkim-şairə-jurnalist-rəssam,
«Borçalı» qəzetiinin və «Borçalı» jurnalının baş redaktoru,
«Qızıl qələm» mükafatı laureati. 2001*

TELEQRAMLARDAN

Hörmətli Əflatun müəllim!

Sizi, görkəmli şairimizi, tərcüməcimizi anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizin poetik yaradıcılığınız həmişə xalqımızın ruhundan ilham almış, ona xidmət etmişdir. Siz eyni zamanda görkəmli bir filoloqsunuz. Şair kimi deyə bilmədiyinizi alım kimi deyirsiniz. Alım kimi deyə bilmədiyinizi isə şair kimi deyirsiniz. Sizə sadə, zəhmətkeş, təvazökar şəxsiyyətiniz hamımızın dərin hörmətini qazanmışdır.

Öziz qələm dostum! Sizi bir daha təbrik edir, Sizə uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

*Hörmətlə, Azərbaycan Respublikasının
Baş Nazirinin müavini Elçin.*

Əflatun Saraçlıya!

Azərbaycan ədəbiyyatının səmballı problemləri və görkəmli şəxsiyyətləri haqqında qiyəmtli araşdırmalarınız Sizi məhsuldar ədəbiyyatşunas və əsil milli ziyanlı kimi tanıtmışdır. Çoxsaylı monoqrafiya və məqaleləriniz, bədii, publisistik əsərləriniz yeni nəslin formallaşma və inkişafında mühüm rol oynamışdır. Hamımızın mötəbər məbədgah olan Ədəbiyyat İnstitutu həm iş yeriniz, həm də tərcüməyi-haliniz və taleyinizdir. Sizi elmə və millətə xidmətdə keçmiş 60 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, uzun ömür və daha parlaq yaradıcılıq arzulayıram.

*İsa Həbibbəyli,
Naxçıvan Dövlət Universitetinin rektoru, professor.*

Özizim Əflatun müəllim! Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.

*Abasxan Allahverdiyev,
filologiya elmləri namizədi, dosent.*

Sevimli Əflatun Saracı! Bu xoşbəxt gündə, 60 illik yubileyiniz münasibətilə Sizi təbrik edir, səadətlə dolu uzun ömür, nəhayətsiz uğurlar arzulayırıq.

Sizi, elimizin fədaisini səmini və qayğıkeş bir ziyanlı kimi al-qışlayır, Sizinlə fəxr edirik. Arzu edirik ki, yüz illik yubileyinizi ailənizlə, nəvə-nəticələrinizlə daha yeni yaradıcılıq uğurları ilə qeyd edəsiniz.

*APDU Şamaxı filialının müəllimləri, dosentlər
Eyvaz Eminalyev, Şahsəddin Mikayılov.*

Ə.SARAÇLIYA İTHAF OLUNMUŞ ŞERLƏRDƏN

VAR (Dostum Əflatun Saraçlıya)

Borçalı elinin Əflatunusan,
Tükənməz hörmətin, ağır çəkin var.
Müdriklər müdriki Dədəm Qorqudla
Qaynayıb qarışan bir soykökü var.

Səninlə görüşmək xoşdu, eloğlu,
Xalqın hünərlidi, ellərin ulu.
Hələ qılinc çalır Babək, Koroğlu,
İgid Cavanşirin, mərd Babəkin var.

Həm gözəl şairsən, həm gözəl insan,
Hikmətlər süzülür kəlamlarından,
Hər sözün üstündə alışib yanan,
İlhamlı ürəyin, düz məsləkin var.

Dostlar arasında ən safi sənsən,
Vicdanın pak, ülvi insafi sənsən,
Sənət aləminin sərrafi sənsən,
Üst-üstə qalanmış inci yükün var.

*Dünyamalı Kərəm,
Şair, jurnalist.Borçal, 1986.*

AŞIQ MƏHƏMMƏD SADAXLI ŞAİR ƏFLATUN SARAÇLININ 60 İLLİK YUBİLEYİNƏ

Əflatun Saraçlı, altmış yaşın
Sayalı, qədəmlı, xoş rüzgar olsun!
Neçə belə xoş illəri yola sal,
Açılsın çəmənin, laləzar olsun!

Meşəli dağların qucağındasan,
Güllü Borçalının bucağındasan,
Aşıqlar, şairlər ocağındasan,
Həyatın həmişə güllüzər olsun!

Sənətdə zirvəyə ucalsın başın,
Səninlə fəxr etsin dostun, yoldaşın,
Sənə həyan olsun həyat yoldaşın,
Ömür yollarında xudam yar olsun!

Həni Şair Hüseyin - söhbətli, sazlı,
Hüseyin Saraçlı - gözəl avazlı,
Nizami Saraçlı baharlı, yazılı,
Sənin ömrün-günün bəxtiyar olsun!

Sadaxlı Məhəmməd söyləməz yalan,
Kimdir bu dünyanın sonuna qalan?
Əflatun Saraçlı, haqqə arxalan,
Tanımız qoy sənə havadar olsun!

5 dekabr 1996.

DƏDƏ BORÇALI
(Alim və şair Əflatun Saraçlının
60 illiyinə dost ərmağanı)

Çoxdur indi gedən Məkkəyə-Haca,
Mənsə üz tuturam sazla Saraca.
Qoy ruhum saz ilə qalxsın meraca,
Ey oğuz elinin gözəl mahalı,
Sazı bağırına bas, Dədə Borçalı!

Sən ki, gördün özün Dədə Qorqudu,
O türkün ruhunu sazla qorudu;
Dağıtdı nəgməsi qara buludu,
Qaytardı bələni, dərdi, zavalı,
Sazı bağırına bas, Dədə Borçalı!

Dilində, ləhcəndə beçə balın var,
Şaiqdən yadigar cah-cəlalın var;
Sənin həm Kamalın, həm Camalın var,
Qələmi, ürəyi, eşqi ziyalı,
Sazı bağırına bas, Dədə Borçalı!

Qənim kəsilsə də bu dövran bizə,
Ərənlik öyrətdi Nəriman bizə;
Dərdi də tanıtdı o loğman bizə,
Qonar ciyinizə tərlan xəyalı,
Sazı bağırına bas, Dədə Borçalı!

Saldı caynağına qudurmuş yağı,
Cənnət Qarabağı -ana torpağı;
Göynəyir sinəmdə yüz Laçın dağı,
Gözləri yaşılyam, bağrim yaralı,
Sazı bağırına bas, Dədə Borçalı!

Oyat Koroğlunu, oyat Sərdarı,
Hanı bu millətin qeyrəti, ari?!
Dünyadan ləkəli köçməyək barı,
Qovğalı gərəkdir igid, qovğalı,
Sazı bağırına bas, Dədə Borçalı!

O Ləlvər, Babakər, o Qarayazı,
Yaşatdı qələmi, qılınçı, sazi;
Yaraşır sazına sözün pərvazı,
Çağlayan qəlbindən halıyam, hali,
Sazı bağırına bas, Dədə Borçalı!

Ucasan adınla, etibarınla,
Ustad Əmrəh kimi sənətkarınla;
Öyün Hüseyninlə, Kamandarınla,
Səngit ürəyimdə dərdi, məlalı,
Sazı bağırına bas, Dədə Borçalı!

Qoca Kürdoğluyam - həzin bir səsəm,
Sənə bir sirdaşam, bir həmnəfəsəm,
Sazını ürəklə, canla dirləsəm,
Bəlkə də azalar saçımın çalı,
Sazı bağrına bas, Dədə Borçalı!

*Hüseyin Kürdoğlu, şair, alim.
06.12.1996.*

BİZ SONU BİLİNMEZ BİR SƏFƏRDƏYİK Əflatun Saraçlıya

Ad günün, şad günün mübarək olsun,
Yaşa ürəyincə, yaşa, əfəndim!
Dumanlı-çiskinli qarlı dağları,
Aşaq bir qardaş tek qoşa, əfəndim!

Sənin aydan arı bir ürəyin var,
Səxavət kanışan, bal-pətəyin var,
Mənim də üstümdə çox əməyin var,
İnşallah ki, getməz boş'a, əfəndim!

Qaynar duyğuların safdı, təmizdi,
El-oba yanında xətrin əzizdi,
Həyat dolaşıqdı, dövran qəlizdi,
Dəyməsin ayağın daşa, əfəndim!

Yurdum qəm oylağı, çiləsi qat-qat,
Bitməz bir sevgiylə yaşa, yaz-yarat,
Əli daş altında qalan camaat,
Qoymayaq manciya, çasa, əfəndim!

Bizim eyliyimiz sarsıyan deyil,
Onu yad nəfəsi qarsıyan deyil,
Atımız sürəkdə axsıyan deyil,
"Hu" -desək, dönəcək quşa, əfəndim!

Alimsən, şairsən, mərd ziyalısan,
Millətin dərdindən yaxşı halısan,
Sən əlin sayılan ağsaqqalısan,
Varsın diləklərin başa, əfəndim!

Borçalı sazının öz damarı var,
Əmrəhi, Hüseyni, Kamandarı var,
Sözün də sənin tək səməndəri var,
Yandırsa gələrsən cuşa, əfəndim!

Şirin türk şerinin Borçalı qolu,
Hər bəndi-dərəsi hikmətlə dolu,
İlkin sən göstərdin bizə bu yolu,
Xas qoşmalar qoşa-qoşa, əfəndim!

Sən Tiflis məktəbi keçib gəlibəsən,
O zoğal suyundan içib gəlibəsən,
Kim desə Bakıya köçüb gəlibəsən,
Batar min günaha, suça, əfəndim!

Bir ayağın burda, biri ordadı,
Sən yurd məcnunusən, meylin yurdadı,
Özün zəncirdəsən, Leylin dardadı,
Haşa bu dövrəndən, haşa, əfəndim!

Sən də yaralısam, mən də yaralı,
Bu gün torpaq alan, yarın gor alı,
Qəbrimiz düşməsin yurddan aralı,
Göz həsrətli qalar yaşa, əfəndim!

İlk güvənc yerimin biri də sənsən,
Şaiqdən, Nəbidən bəridə sənsən,
Elin başbiləni yerində sənsən
Çatıbsan şərəfli yaşa, əfəndim!

Hələ bu dünyada çox təlaşım var,
Xoşbəxtəm sənin tək can sirdəşim var,
Qurtuluş naminə bir savaşım var,
Tanrı kərim bu savaşa, əfəndim!

Sözüm ağır gəlsə hər gözüdara,
Ya özü düşəcək, ya sözü dara,
Köynəyim bayraqdı, könlüm aypara,
Məni zaman vurub dişə, əfəndim!

Bilirəm, arxanda öz ləşgərin var,
Hay vurub, qıy vuran çox əsgərin var,
Fəqət bir meydanın, bir səngərin var,
Ey albay əfəndim, paşa əfəndim!

Biz sonu bilinməz bir səfərdəyik,
Gah kənddə-kəsəkdə, gah şəhərdəyik,
Aranda, yaylaqdag Hər bir yerdəyik
Alişmişiq yaza-qışa, əfəndim!

Bu yolda mən Kərəm, sən mənim lələm,
Gələcək eşqiylə dolub piyaləm,
Hərki Saraçlıni bir gün bu aləm,
Çəkər Şaiqanə başa, eloğlu!
Yaşa Əflatun tək, yaşa, əfəndim!

Nizami Saraçlı, şair
15.07.2001.

ƏFLATUN SARAÇLIYA

Ağardı saç-saqqalın,
Düşdü dən, ay Saraçlı.
Yetişdi tam kamalın
Oldun tən, ay Saraçlı!

Yetişdin alim kimi,
Yoxuşlu yolun kimi,
Qüvvətli qolun kimi,
Dayan sən, ay Saraçlı!

Borçalı durduqca dur,
Alnında məğrur, qürur,
Qasım, istəyin budur,
Daim yan, ay Saraçlı!

*Qasim Qaçağanlı,
Borçalı, 11.11.1999.*

FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR,
BORÇALI ELİNİN ŞAIR OĞLU
ƏFLATUN SARACLIYA

Saçın ağarması qocalıq ha döy,
"Daha qocalıram" -demə Saraçlı!
Saçın ağarması -ucalıq, ər soy,
Batma bu yaşında qəmə, Saraçlı!

O el böyük tutur sənin adını,
Qoymadın sönməyə sözün odunu,
Daha da parlayan istedadını
Dəmə tut tər-təzə, dəmə, Saraçlı!

Allah verdiyini yaradar insan,
Onun qiymətini bilər bir zaman,
Sözünü demisən zildən, ucudan,
Enmə, aman günü, bəmə, Saraçlı!

Qasım, zirvələrin başı qar olur,
Bəllidi, hər fəslin qışı qar olur,
Yaşın yetmişində hələ bar olur,
Qaç qəmdən, sən söykən çəmə, Saraçlı!
Enmə, aman günü, enmə, Saraçlı!!!

*Qasim Qaçağanlı,
03.09.2000.*

ŞAİR ƏFLATUN SARAÇLIYA

Ay şair Əflatun, aqil Əflatun,
Nə işdi, gecənin danı görünmür.
Yarın dağlar aşdı dumanda, çəndə,
Könlümün sultan, xanı görünmür.

Susubdu, dinmeyir Hüseynin sazı,
Gəlmeyir simlərdən gözəl avazı;
Bu nə tərs yiğvaldı, bu nə tərs yazı,
Ustadların gövhər-kanı görünmür.

Dünyada qazancın etibar oldu,
Sərvətin, dövlətin düz ilqar oldu,
Sinəndə çağlayan arzular oldu,
Arzunun tükənməz sanı görünmür.

Sualı min olub, cavabı birdi,
Kələfi dolaşıb açılmaz sirdi,
Vətənin dərdini min alım bildi,
Gözləyirik, haqq divanı görünmür.

Buta da sənin tək haqqı haqq deyir,
Dərdi böyük olan millet, xalq deyir.
İşıqlı günlərə tez çıxaq deyir,
Hayif ki, zülmətin sonu görünmür.

*Səadət Buta,
avqust, 2001.*

Ə.SARAÇLIYA GƏLƏN DƏVƏTNAMƏLƏRDƏN

1. Azərbaycan Yaziçılar Birliyində keçirilən güneyli pedaqoq və uşaq yazıçısı Səməd Behrəngin 50 illik yubiley möclisinə. 17 noyabr, 1989.
2. AXC "Elm" şöbəsinin VI konfransına. 20 dekabr, 1991.
3. Respublika Sarayında M.Şəhriyara həsr olunmuş Beynəlxalq konfransı. 31 mart, 1993.
4. "Vətənin şəhid oğlu Azər Fazilovun xatirə gecəsinə". 28 aprel, 1993.
5. Görkəmli yazıçı Yusif Səmədoğlunun xatirə gününə. 28 sentyabr, 1994.
6. "Azərbaycan Respublikası Demokratik Qüvvələr Birliyi"nin təsis konfransına. 30 noyabr, 1994.
7. Folklor Sarayında "Novruz bayramı şənliyi" mərasimində. 18 mart, 1994.
8. "Ozan" mədəniyyət və maarif cəmiyyətinin Azərbaycanda şöbəsinin təsis konfransına. 1 dekabr, 1994.
9. C.Məmmədquluzadənin doğum gününün 125 illiyi münasibətilə Respublika Sarayında keçirilən yubiley gecəsinə. 28 dekabr, 1994.
10. Gürcüstan Respublikasının müstəqillik günü münasibətilə ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Georgi Canturiya cənablarının və onun xanımının "Azərbaycan" mehmanxanasının mərmər salonunda bayram qəbuluna. 29 may, 1995.
11. "Kitabi-Dədə Qorqud" Beynəlxalq konfransına. 1 dekabr, 1997.
12. Azərbaycan Yaziçılarının X qurultayına. 30 oktyabr, 1997.
13. Gürcüstan Respublikasının müstəqilliyinin 80 illiyi ilə bağlı ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Qumbaridze cənablarının və onun xanımının "Gülüstan sarayı"nda bayram qəbuluna. 23 may, 1998.
14. Aşıq Ələsgərin doğum gününün 175 illiyinə həsr olunmuş ədəbi-bədii gecəyə. 16 mart, 1998.
15. "21 Azər" hərəkatınınə həsr olunmuş təntənəli yubiley gecəsinə. 12 dekabr, 1998.

16. Akademik Kamal Talibzadənin doğum gününün 75. elmi-ictimai fəaliyyətinin 50 illik yubiley təntənəsinə. 4 noyabr, 1998.
17. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı elmi konfransına. 25 mart, 1998.
18. "Xəzər" Universitetinin keçirdiyi Məmməd Sarvanın "Ulu Borçalı" kitabının təqdimatına. 4 iyun, 1998.
19. Borçalı gənclərinin "Borçalı günü" məclisinə. 24 dekabr, 1999.
20. Görkəmli pedaqqoq, dilçi, türkoloq-alim Afat Qurbanovun doğum gününün 70 illiyi ilə bağlı təntənəli yubiley mərasiminə. 19 fevral, 1999.
21. Azərbaycan Yaziçılar Birliyinin və Gürcüstan səfirliyinin təşkil etdikləri görkəmli alim, şair və tərcüməçi Leyla Eradzenin xatirə gecəsinə. 17 fevral, 1999.
22. "Yeni yol" Borçalı Gənclər Birliyinin təsis konfransına. 28 mart, 1999.
23. Azərbaycan Yaziçılar Birliyində şair İsa İsmayılovadənin xatirə gecəsinə. 15 mart, 1999.
24. İnşaat Mühəndisləri İnstytutunda keçirilən tanınmış pedaqqoq, alim, professor Abdulla Mehrabovun 60 illik yubiley mərasiminə. 5 iyul, 1999.
25. "Sabah" Borçalı Gənclər Birliyinin "GürcüstanAzərbaycan münasibətləri" mövzusunda keçirdiyi konfransa. 9 iyun, 1999.
26. Türk Özəl Liseyləri Bakı idarəsi liseylərinin 1998-1999-cu tədris ilinin yekunu və Respublika günü münasibətilə təşkil etdiyi gecəyə. 28 may, 1999.
27. "Kitabi-Dədə Qorqud" və dünya epos ənənələri" mövzusunda Beynəlxalq simpoziuma. 7 aprel, 2000.
28. "Xəzər" Universitetinin keçirdiyi C.Cabbarlinın 100 illik yubiley mərasiminə. 23 fevral, 2000.
29. Görkəmli alim Ə.Mirəhmədovun doğum gününün 80 illiyinə həsr olunmuş yubiley iclasına. 23 fevral, 2000.
30. Akademik Bəkir Nəbiyevin doğum gününün 70 illiyi ilə bağlı yubiley mərasiminə. 20 oktyabr, 2000.
31. Səməd Vurğunun ev muzeyində görkəmli yazıçı Yusif Səmədoğluun 65 illiyinə həsr olunmuş yubiley məclisinə. 30 dekabr, 2000.

32. Görkəmli ədəbiyyatşunas-alim, tənqidçi, yazıçı, pedaqoq Qulu Xəlilovun doğum gününün 70 illik yubiley məclisinə. 28 noyabr, 2000.
33. Ədəbiyyat İnstytutunun və BDU-nun Cəmaləddin Əfqaninin 160 illiyi ilə bağlı keçirdikləri elmi konfrans. 9 aprel, 2000.
34. "Təhsil" cəmiyyətinin təşkil etdiyi tanınmış türkoloq, alim, tənqidçi, dilçi Aydın Məmmədovun xatirə gününə. 21 aprel, 2001.
35. Yaziçılar Birliyində şairə Səadət Butanın 50 illik yubiley məclisinə. 3 mart, 2001.
36. "Borçalı" qəzətinin nəşrinin 4 illik yubiley məclisinə. 2000.
37. "Sabah" Borçalı Gənclər Birliyinin "A.Şaiq dünən və bu gün" mövzusunda keçirdiyi dəyirmi masaya. 19 aprel, 2001.
38. Azərbaycan Yazıçılar Birliyinin və "Borçalı" cəmiyyətinin İsa İsmayıldənin 60 illiyi ilə bağlı keçirdiyi xatirə gününə. 15 mart, 2001.
39. Azərbaycan MEA-nın xalq şairi Rəsul Rzanın doğum gününün 90 illiyinə həsr etdiyi Elmi sessiyaya. 7 iyul, 2001.
40. "Xəzər" Universitetinin Səməd Vurğunun doğum gününün 95 illiyi münasibətilə keçirdiyi ədəbi-bədii gecəyə. 1 iyun, 2001.
41. Sumqayıt Dövlət Universitetinin açılışının bir illik yubiley mərasiminə. 13 iyun, 2001.
42. Azərbaycan-Avropa Mədəni Əlaqələr Mərkəzinin Azərbaycan istiqqlalı günü ilə bağlı keçirdiyi "Azərbaycan ədəbiyyatının Qərb əlaqələri" konfransına. 25 may, 2001.
43. Aşıq Hüseyn Saraçının xatirəsinə həsr olunmuş "Sazlı, sözlü Borçalı" məclisinə. 23 may, 2001.
44. Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi şair, alim, naşir İsmayıyl Vəliyevin 50 illik yubiley iclasına. 21 may, 2001.
45. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstytutunda "Ədəbi-nəzəri fikir iki əsrin qovşağında" mövzusunda keçirilən respublika konfransına. 20-21 iyun, 2001.
46. Professor Qəzənfər Paşayevin təşkil etdiyi Azərbaycan-İraq (Türkman) ədəbiyyatı və mədəniyyəti ekspozisiya sərgisinə. 20 iyun, 2001.
47. Xan Şuşinskiyin doğum gününün 100 illiyi və M.Çəmənlinin "Müğam dünyasının Xani" kitabının təqdimatı ilə bağlı ədəbi-bədii gecəyə. 31 avqust, 2001.

48. "Azərbaycan-Gürcüstan strateji müttəfiqliyi: reallıqlar və perspektivlər. mövzusunda keçirilən "Dəyirmi masa"ya. 10 sentyabr, 2001.
49. Ustad ozan Aşıq Xındı Məmmədin "Meydanda mərdi-mərdanə" kitabının təqdimatına və Aşıq Güləbinin 50 illik yubiley gecəsinə. 29 noyabr 2001.
50. Azərbaycan Dövlət Opera və Balet Teatrında Abdulla Şaiqin doğum gűnünü 120 illik yubiley gecəsinə. 12 dekabr 2001.
51. Azərbaycan Universitetinin Abdulla Şaiqin 120 illiyinə həsr etdiyi "Vətənpərvərlik, ziyalılıq, maarifçilik" mövzusunda dəyirmi masaya. 20 dekabr 2001.
52. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair-tərcüməçi, dramaturq İmir Məmmədlinin "İşiq tozu" pyesinin premyerasına. 9 aprel 2002.
53. Müasir Təhsil Kompleksində keçirilən professor, əməkdar elm xadimi Bəhlul Abdullanın ikicildlik "Azərbaycan Şifahi Xalq Ədəbiyyatı" və "Folklor antologiyası" kitablarının təqdimatına. 18 may 2002.

I I

ΒΟΛΤΑΜ

Θ

ς

ELMİ SESSİYA, GÖRÜŞ, TOPLANTI VƏ KİTAB TƏQDİMATI MƏRASİMLƏRİNĐ

MİLLİ EMLİLƏR AKADEMİYASININ RƏYASƏT HEYVƏTİNDƏ GÜRCÜSTAN XC-nin 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYADA

Çox şadıq ki, Gürcüstan və Azərbaycan Xalq Cümhuriy-yətlinin qurulmasının 80 illik yubileyi eyni vaxtda, birlikdə, belə təntənə ilə kecirlir. Çünkü elə xalqlarımızın taleyi də, keçdiyi tarixi yol da bir-birinə çox oxşayır. Həqiqətən, Qafqaz bizim ümumi evimizdir və bu evin ən qədim sakinləri kimi xalqlarımız başqalarına da örnək olmalıdır.

Burada Azərbaycan-Gürcüstan ictimai-sosial, ədəbimədəni münasibətlərindən ibretli söhbət getdi. Bunların hamısı həqiqətdir, tarixin canlı sahifələridir. Qalan səhifələri doldurmaq biz nəslin öhdəsinə düşüb. Bunun üçün nəsillərimizin ibret dərsi, mirası var, zəngin ənənəsi var.

Azərbaycanda və Gürcüstanda iki xalqın tarixi dostluğunun, ədəbi-mədəni əlaqələrinin öyrənilməsi sahəsində xeyli iş görülüb. İki xalqın ədəbi əlaqələr tarixində bədii tərcümə ayrıca yer tutur. İndi Nizami, Füzuli, Vaqif, Axundov, H.Cavid, S.Vurğun, Gürcüstanda, Ş.Rustaveli, D.Quramışvili, İ.Çavçavadze, N.Barataşvili, Q.Tabidze, G.Leonidze, K.Kaladze Azərbaycanda oxunur, sevilir. Sevindirici faktdır ki, bunların əsərlərinin çoxu bir başa orijinaldan tərcümə olunub. Bu baxımdan "Kitabi-Dədə Qorqud", "Koroğlu" dastanları, nağıllar, Füzuli, Vaqif, S.Vurğun, N.Xəzri və başqalarının əsərlərini göstərmək olar. Gürcüstanda Todua, Cavelidze, Şaqulaşvili, L.Eradze, Medulaşvili, Azərbaycanda D.Əliyeva, Tbilisidə Ə.Binnətoğlu, V.Hacılar və b. məhz qardaş xalqın ədəbiyyatını tədqiq edən və orijinaldan tərcümə edən sənət adamlarıdır, alımlərdir. Biz də uzun illərdir ki, bu yöndə çalışırıq. Lap bu yaxınlarda biz XVII əsr gürcü filosof yazılışı S.S.Orbelianinin "Uydurmanın

hikməti" əsərini Azərbaycan türkçəsinə çevirmişik və onu Gürcüstanın Xalq Cümhuriyyətinin 80 illiyinə hədiyyə edirəm.*

Ancaq bizə elə gəlir ki, bunlar qədim dostluq və əlaqələrin, belə zəngin ədəbiyyatların qarşısında azdır, bu işi babalarımızın ruhuna yaraşan, müstəqilliyimizə layiq şəkildə daha da inkişaf etdirməliyik. Bize bu iş indiki çətin şəraitdə dövlət səviyyəsində aparılmalıdır. Hər iki ölkədə bununla məşğul olan bir qurum, orqan yaradılmalıdır. Bu işlə bayramdan bayrama yox, ardıcıl məşğul olmalıdır. Bu sahədə çalışan mütəxəssislərə qayğı gərəkdir. Hələ sovet dövründə Qvaxariya, Todua, L.Eradzeyə Azərbaycanın Əməkdar Mədəniyyət işçisi adı verilmişdi. Gürcüstanda isə yalnız D.Əliyevaya... Bunun üstündən illər keçib, bu mütəxəssislərin bəzisi dünyasını dəyişib, bəzisi yaşlaşdı. Bu günü durum tələb edir ki, ədəbi-mədəni əlaqələrimizi yenidən təşkil edək, qardaş xalqın dilini, ədəbiyyatını bilən kadrlar hazırlanması qayğısına qalaq. Böyük ənənələrimizin üzülməsinə və nazılmasına yol verməyək, inkişafına çalışaq. Bu, mənəvi və vətəndaşlıq borcumuzdur. Bunu şəxsən bizdən gürcü dostlarımız, da, Borçalıdakı yarı� milyondan artıq soydaşlarımız da gözləyir. Elə biz də gürcü dostlarımızdan umuruq. Çünkü ədəbiyyat və mədəniyyət işçiləri bu sahədə çox iş görə bilərlər. Öncə ədəbi-mədəni tədbirləri, ədəbiyyat günlərini, poeziya bayramlarını, ayrı-ayrı sənətkarların yubileylərini birlikdə təşkil etmək olar. Nizami, Vaqif, Axundov, S.Vurğun kimi Azərbaycan sənətkarlarının, lap akad. K.Talibzadənin yubileylərinin Gürcüstanda, Rustaveli, D.Quramışvili, S.S.Orbeliani, N.Barataşvilinin yubileyinin Azərbaycanda necə təmtəraqla keçirildiyi yaddan çıxmaz. İ.Çavçavadzenin 175 illiyini Azərbaycan və Gürcüstan ziyanları Qaxda, Əlibəyli kəndində dostluq bayramına çevirmişdilər. Biz orada İ.Çavçavadzedən çevirmələrimizi də oxuduq. Belə ənənələri davam etdirməliyik. Bu, sovet dövründən yox, öz ənənələrimizdən gəlir.

Biz 90-cı illərdə Qafqaz xalqlarının ədəbiyyat antologiyasını hazırlayırdıq. Ara qarışdı, bu iş yarımcıq qaldı. Bize dövlət səviyyəsində şərait yaradılsa, Azərbaycanda Gürcüstan, Gürcüstanda

* Kitab Gürcüstan parlamentinin sədri Z.Jvaniya cənablarına da təqdim edilib.

Azərbaycan ədəbiyyatı antologiyası hazırlaya bilərik. Bu ədəbi-mədəni əlaqələrimiz üçün böyük hadisə olar. Qarşılıqlı elmi araşdırılmalar işini də yeni tələblər səviyyəsində qurmalyıq. Elmlər Akademiyalarının Ədəbiyyat İnstitutlarında bu işə diqqət yetirilməlidir.

AXC-nin və GXC-nin 80 illiyinin belə yüksək səviyyədə keçirilməsi də bizi bu işə həvəsləndirir. İnanırıq ki, müstəqillik yolunda, vətənimizin bütövlüyü naminə bu dostluq və qardaşlıq da ha da möhkəmlənəcək.

28 may, 1998.

CƏMALƏDDİN ƏFQANI - 160 INSTİTUTUN ELMİ SESSİYASINDA

Şamil müəllim ölkədə sayılıb seçilən ziyalılarımızdanıdır. Ədəbiyyatımızın ən ümdə problemlərinə aid səmərbədli araşdırırmalar müəllifidir. Xüsusilə son illərdə yaralı yerimiz olan mühacirət ədəbiyyatı, repressiya qurbanları, unudulmuş ziyalılarımız onu daha çox düşündürür. Ədəbiyyatşunaslıq elmimizin son uğurlarından sayılan "Cəmaləddin Əfqani və türk dünyası" kitabı da bu yöndə ciddi araşdırımlardandır. Təqdirəlayıq haldır ki, Şamil müəllim həm Milli Məclisdə, həm də Bakı Dövlət Universitetində işlərinin çox olmasına baxmayaraq elm yönündə də uğurla, gənclik həvəsilə çalışır. Bunu da alqışlamalıçıq ki, Nizami adına Ədəbiyyat İnstitutu onu öz kollektivinin üzvü sayır. O da Elmi Şuramızda belə mənalı, məzmunlu məruzə ilə çıxış edir.

Əslində Cəmaləddin Əfqaninin Azərbaycanda monoqrafiya şəklində işlənməsi də, Azərbaycanla bağlarının belə açıqlanması da, bu sessiyanın, 160 illik yubileyin keçirilməsi də Şamil müəllimin adı ilə bağlıdır. Bu, həm vətəndaşlıq qeyrətidir, həm də alim hünəri. Özü da belə bir zamandag

Şamil müəllim öz məruzəsində də bütövlükdə C.Əfqanını bir ideoloq, filosof, hətta sənətçi kimi səciyyələndirdi, haqlı olaraq onu yüksək qiymətləndirdi.

Burada bir neçə məsələ ətrafında dayanıldı. Bizi ən çox məraqlandıran C.Əfqaninin məhz türk dünyası və Azərbaycanla bağ-

liliğinin belə elmi və əsaslı şəkildə öyrənilməsidir. Çünkü C.Əfqani və islam birliyi, islam dünyası, Şərqi intibahı kimi məsələlər haqda İranda, Türkiyədə araşdırımlar çox olduğu halda C.Əfqani və Azərbaycan məsələsi qaranlıq idi. Əslində Azərbaycanda C.Əfqani haqqında ilk araşdırma və söhbətlər məhz bu xarakterli olmalı idi. Kitabda olduğu kimi, məruzədə də Şamil müəllim C.Əfqanini "müsəlman dünyasının mümtaz siması", "Böyük Şərqli" Azərbaycan soylu bir ideoloq kimi təqdim edir. Haqlı olaraq düz deyir ki, Azərbaycana da islamçılıq, müasirlik, türkçülük, azadlıq, islahatçılıq kimi ideyalar C.Əfqani yaradıcılığından keçib gəlir.

Bunu yüzilimizin ilk illərində M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ö.Faiq, H.Zərdabi, M.Ə.Yurdaqul, Rövşən Əşrəf, Ziya Gökalp, Akçuraoğlu kimi azərbaycanlı və türkiyəli ziyalılar qiyamətləndirmişlər. C.Əfqani Türk dünyası və Azərbaycanla sıx bağlı olduğu halda, islam birliyi ideyası Şura hökumətinə sərf etmədiyinə görə 70 il bizi onu öyrənməyi yasaqlayıblar. Çünkü panslavyanizmə, əsarətə, müstəmləkəciliyə, hər cür zülmə qarşı idi.

Mən çox qayğılanıram ki, son illərdə Azərbaycan, Türkiyə və İran bəzi ortaq mövzuları, hər üç ölkədə fəaliyyət göstərən böyük şəxsiyyətləri birlikdə öyrənib qiymətləndirmirlər. Məsələn, elə C.Əfqani, M.Ə.Rəsulzadə, Z.Marağalı və başqaları kimi ziyalıları, Türkiyə və İran səfirliliklərinin nümayəndələri də buradadır. Mənçə belə mövzuları birlikdə işləsək, hər üç ölkə üçün faydalı olar.

C.Əfqani o qədər ictimai fikrimizlə, ədəbiyyatımızla qaynayıb qarışış ki, Azərbaycanda təkcə onun ideyalarından faydalanaılmayıb, həm də bədii əsərlərdə C.Əfqanının obrazı yaradılıb. Şamil müəllim Ə.Hüseynzadənin "Siyasəti-Fürusət", C.Cabbarlıının "Nəsrəddin şah", M.S.Ordubadinin "Dumanlı Təbriz" kimi əsərlərini göstərdi. Bu həqiqətdə belədir. Biz "Səyahətnamə"də İbrahim bəyin dövlət, din və azadlıq haqqındaki fikirlərinin tam C.Əfqani fikirləri ilə üst-üstə düşdürüünü də müşahidə etmişik.

Maraqlı bir fakt da C.Cabbarlıının "Ədirnə fəthi" pyesində C.Əfqani ideyalarının təsiri ilə yetişən, onu özünə ustad sayan, eləcə də Ə.Cavada ustad sayılan böyük türk şairi M.Ə.Yurdaqulun obrazının yaradılmasıdır. Burada şairi ustadının din, dövlət

azadlığının carçası kimi görürük. C.Cabbarlı onun bu ideyası ilə bağlı bir şerini də verir:

Arş, əsgəri - islam ulu, Kəbən gediyor, arş!
Əzmində Məhəmməd sənə, Allah sənə yoldaş!

Belə dəyərlə təqdimat və məruzə bizləri də C.Əfqani və Azərbaycan, C.Əfqani və türkçülük məsələləri ətrafında düşündürməyə vadə edir. Biz İnstitutun Yeni dövr ədəbiyyatı şöbəsində bu yönə müəyyən işlər görməyi planlaşdırırıq.

Mənə belə gəlir ki, Bakıda C.Əfqani adına küçə məsələsini də qaldırmaq olar. Şamil müəllim sağ olsun ki, belə qədirbilənlək edib, ömrünün çoxunu səyahətdə keçirən C.Əfqanini doğma Azərbaycana da gətirib çıxartdı.

Ə.HAQVERDİYEV - 125

ELMİ SESSİYASININ SƏDRİ KİMİ GİRİŞ SÖZÜ

Mən bu sessiyada məruzə ya da çıxış etmək fikrindəydim. İş elə gətirdi ki, giriş sözü deməli oldum.

Elə sənətkarlar var ki, neçə ictimai quruluş, neçə "izm"lər dəyişsə də, onların ruhu da incimir, öz yerini, öz böyüklüyünü saxlayır, öyrənilir, sevilir. Məsələn: Nizami, Füzuli, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Hadig Belə sənətkarlardan biri də Əbdürəhimbəy Haqverdiyevdir.

Bir də feodal quruluşunun yüz illər davam etdiyi vaxtda bütöv qalmağa nə vardi kig. Gəl yüz ilə yetən ictimai-siyasi dəyişiklik, inqilab, çevriliş, üsyən, qiyam, qətl, qırğın, savaş görən, əsrə bərabər günlər keçirən qısa bir zamanda öz bütövlüyünü saxla, ləkəsiz yaşa görüm. Ə.Haqverdiyev məhz belə əsrə bərabər günlər görən, ad-sanla yaşayan sənətçilərimizdəndir.

Ə.Haqverdiyev dünya mədəniyyətini yaxşı bilirdi. Klassik, milli ənənə üzərində yetişmişdi, qabaqcıl realist-demokrat sənətçi idi. Yaradıcılığında romantik cizgilər, rəmzlər, lirik notlar da seziklir. Yada salaq: "Ayın şahidliyi", "Ata və oğul", "Şeyx Şəban", "Pəri cadu" və s.

Kiçik hekayə ustası, tarixi faciənin yaradıcılarından biri, pedaqoq, publisist, tərcüməçi, rejissor, dramaturq, dirijor, tədqiqatçı, sözün həqiqi mənasında əsil insan, şəxsiyyətgər Budur, dünən də, bu gün də Ə.Haqverdiyev bizim üçün.

Ə.Haqverdiyevin ədəbi-tənqid məqalələri demək olar ki, araşdırılmayıb. Burada elə məsələlər var ki, elə bil lap bu gün deyilib. O, hələ 62 il öncədən türk dili ilə bağlı mübahisələrə cavab kimi yazdığı bir məqaləsində qəti deyirdi ki, biz türkük, dilimiz də türk dilidir. Millətin qeyrətli ziyanları ən ağır irtica dövründə belə bu məsələni doğru həll etmişdi. İndi "bəlkə də qaytardılar" əqidəllər bir də aranı qatır, düşmən dəyirmanına su tökürlər.

Ə.Haqverdiyev siyasi həyatda da gərəkli məsələlərə toxunurdu. 1905-1907-ci illərdə Azərbaycandakı canlanmanın tez söndüyündən qayğılanan ədib yazırkı ki, "biz tez qızışır, cəmiyyətlər yaradır, nitqlər söyləyir, qəzetlər çıxarır, haray salırıq, tez də hər şeyi unuduruq, səsimiz çıxmır, işimiz görünmürg Hamımız dünən bir əqidədə, bu gün ayrı əqidədə oluruq". Bu sözlər günümüzə necə səsləşir. İndi də yalançı "millət qəhrəmanları" üzdə odlu-əlovlu danışır, o yandan başqa iş görürler.

Yeri gəlmışkən, Ə.Haqverdiyevin əqidəsi ilə bağlı bir-iki söz: O, heç bir partiyanın üzvü deyildi. Ancaq millət üçün görülən xeyrəxah işləri alqışlayırdı. Bunu da unutmaq olmaz ki, o, "Müsavat"ın bitərəf cinahından Gürcüstan parlamentinə üzv seçilmişdi. Odur ki, sonralar bir məktubda seckidə "Müsavat"ın ona mane olması fikrinə zamanla bağlı obyektiv qiymət verməliyik. Hələ bunu demirik ki, Haqverdiyevin belə məktubu "Qruziya" qəzetində çıxmayıb, indi də arxivindədir. Blkə bu sonradan özünü müdafiə üçündür.

Əslində "Müsavat" da, AXC də Ə.Haqverdiyevin yaradıcılığını və fəaliyyətini yüksək dəyərləndirib. Onu əvvəl Dağıstan, oranı denikinçilər tutandan sonra daşılmış Ermənistana elçi göndərib. Sonralar Ə.Haqverdiyev yazırkı ki, guya hökumətin xətti-hərəkətini bəyənmədiyinə görə geri qayıdır. Əslində geri çağırılıb və bunun səbəbi baş nazir F.Xoyski ilə şəxsi münasibətidir. Bununla belə ona XİN-də iş verilib. Bütün bunlar hələ gərəyincə açıqlanmayıb, ancaq vacib məsələlərdir.

Ə.Haqverdiyevin bir alim-tədqiqatçı kimi araşdırılması da çox şeylərə aydınlıq gətirərdi. Azərbaycanda sözü keçən ədəbiyyatçı-mütəxəssis, Rusiya EA-nın Ölkəşünaslıq bürosunun müxbir üzvü kimi tanınan ədibin "Əski və yeni ədəbiyyatımız", "heca vəzni", teatr, dil, mullanəsrəddinçilər, füyuzatçılar, ümumiyyətlə ədəbiyyat və sənət məsələləri haqqındaki məqalə və çıxışları bu gün də dəyərlidir.

Onun ən çox sevdiyi və haqqında yazdığı sənətçi Mirzə Fətəli idi. Müəllif Mirzə Fətəlini ədəbiyyatımızda ən böyük sənətçi sayır və düz deyirdi ki, "gepoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarının altında od tutub alışmaqdə olan bir ürək döyünməkdə idi". O, Mirzə Fətəlinin faciəsini də açırdı: əsərləri, amalı xalqına çatmirdı. Əlbəttə, o zaman, imperiya və irtica dövründə yazılın bu məqalələr qüsursuz da deyil. Məsələn, o, komedyada Mirzə Fətəlinin bütün uğurlarını Molyer və Qoqolun adı ilə bağlayırdı. Guya Mirzə Fətəli "Təbriz vəkilləri"ndə* Qoqol, qalan komediyalarında Molyerdir". Və yaxud: guya Mirzə Fətəlinin cənəzəsi ortada qalıb, Şeyxüislam axund Əhməd gəlib namaz qılmayıb. Cənəzəni divanxana işçiləri götürüb. Bir neçə nəfər adama üç rubl verib onu qəbrə qoymağrı razı salıblar. Sabir acıdan öldü, M.Fətəlini götürən olmadıq kimi fikirlər vulqar sosiologizm havalarıdır. Nə Sabirə, nə Mirzə Fətəliyə, nə Haqverdiyevə, nə başqa sənətçilərə yaraşır. Odur ki, Ə.Haqverdiyev özü başqa bir məqaləsində (1927) bu fikiri bir az da yumşaldır: "Şeyxüislam məsciddən molla Hüseyni göndərdi" - deyir.

Bunu da deyim ki, mən 60-ci illərdə Tiflisdə oxuyanda Ortacala və Şeytanbazarda tanıdığım bəzi qocalar, Gürcüstanın xalq artisti İbrahim İsfahanlı və b. söyləyirdilər ki, M.Fətəlini layiqincə dəfn ediblər, deyilənlər yalandır.

Bir şeyi də yada salaq ki, o zaman Tiflisdə Şeyxüislam Əlibəy Hüseynzadənin babası Şeyx Əhməd idi. A.Şaiqin atası Axund Mustafa Şeyxüislamın yardımçısı idi. Mirzə Fətəli ilə çox yaxın idilər. Mirzə Fətəli onlara gəlib gedirdi, dini kitabları onlardan alıb oxuyurdu. Demək istəyirəm ki, ola bilməzdi ki, axund Musta-

* "Mürafiə vəkilləri" komediyası anılır.

fa qonşusu, tanışı Mirzə Fətəlinin dəfnində iştirak etməyəydi. Sədəcə bunlar yenidən öyrənilməli, dəyərləndirilməlidir.

Ə.Haqverdiyev dünya teatr sənətini yaxşı bilirdi. Dostlarının çoxu, A.M.Şərifzadə, H.Ərəblinski, S.Ruhulla kimi sənət ustaları idi. Söz düşəndə "başımın tükü sanı teatroya baxmışam" deyirdi. O, həm də teatr tarixi tədqiqatçısı idig "Azərbaycanda teatro" məqaləsində teatrin kəndirbaz, sehirbaz, meydan, küçə oyunları, şəbih, misteriyalardan gələn qaynaqlarını izləyir, onun yüksəliş yolunu işıqlandırırırdı. "Teatrin qısa tarixi"ni hazırlamışdı. Bunun üçün 1916-ci ildə Moskvada oxuyan bacası oğlu Hüseyn Mamatyevdən "Evripid teatri" kitabını göndərməyi xahiş edirdi.

Moskvada "Teatr i dramaturgiya" jurnalı üçün yazılan məqaləsi isə tədqiqat xarakterli olmaqla nöqsansız da deyildi.

a) guya Ə.Hüseynzadə, Ə.Kamal, X.Səbrəbəyəzadə kimi ziyalılar Türkiyədən burada panislamizmi yayamaq üçün ezam olundu.

v) guya AXC dönəmində oynanılan "Azər-baycan" pyesi millətçilik yayındı. Guya sovet dövründə hər şey düzəldi.

Əlbəttə, bunlar bizə tanışdı, zamanın bələsidir. Ə.Haqverdiyev yaradıcılığına kölgə salmır, ancaq artıq doğru yozum vaxtıdır.

Həyat və fəaliyyəti Gürcüstanla, daha doğrusu Tiflis və Borçalı ilə bağlı olan sənətçilərimizdən biri də Ə.Haqverdiyevdir. Hələ 1890-dan Şuşadan buraya gəlib, Tiflis realni məktəbini bitirmişdi. Özü yazırırdı: Günlərimin gözəlləri, cavanlığım Tiflisdə keçdiyindən o şəhərə mənim xüsusi məhəbbətim var".

1917-də Tiflis ruhani seminariyasına düzəlmək istəyirdi. Ancaq şəhərlər ittifaqının Qafqaz şöbəsinin "Xəbərlər"inə müdir gəldi. Tiflis İcraiyyə Komitəsinə üzv seçildi. Borçalı qəzasına komissar göndərildi. (Şulaverdə oturmaqla bütün Borçalı kəndlərini gəzirdi). 1918-ci ildə Borçalı qəzasından Gürcüstan parlamentinə seçildi (Ə.Qarayev, H.Həsənzadə, Ö.Faiqlə bərabər), nüfuzu daha da artdı. Borçalıda satqın qonşularla bizlər arasında asayış yaratmaqdə böyük iş gördü.

1967-ci ildə bir nəfər Borçalıdan bizə Ə.Haqverdiyev haqda xatirələrini göstirmişdi. Mən də rəhmətlik Kamran müəllimə verdim. O zaman "Ə.Haqverdiyev" kitabı üzərində işləyirdi. Hayif

ki, istifadə etməyib. Orada bəzi həqiqətlər açılırdı. Ə.Haqverdiyev və edilən sui-qəsddən də danışılırdı. Bu əhvalat 1918-ci ildə Şulaverdən Saracılıya gələndə yolda olub. Həmin ildə ermənilər 40 nəfər Arıxlı kəndlisini bazardan gələndə öldürmüşdülər. O yer indi də manşırdı. Kitablarda isə bu sui-qəsдин guya Qızılhacılı kəndində olduğu göstərilir. Özü də guya yerli bəylər edib, özü də Nəriman Nərimanovun kəndində. Erməni fitnəsini özümüzə yamayıraq, maşallah. Nəriman Nərimanova da burada belə bir sui-qəsd edildiyi uydurulub. Bunlar hamısı köhnə havadır, düzəldilməlidir.

1932-ci ildə Ə.Haqverdiyevin ədəbi fəaliyyətinin 40 illiyini Borçalıda təntənə ilə keçirdilər. Tiflisdə böyük gecə keçirildi. Ədib özü yazırıdı: "Qafqazda bir nəfər üçün belə yubiley keçirilməyib", Azərbaycan Xalq Komissarlığı isə bu yubileyi Borçalıda keçirildiyinə görə burada keçirməyi lazım bilməmişdi. Bu da ədibin xətrinə gəlmişdi.

Ə.Haqverdiyev həmişə Borçalıda, Tiflisdə olmayı arzulayırdı. 1916-ci ildə Əziz Şərifə yazırıdı: "Tiflisə köçmək barədə ciddi düşünürəm". 1917-ci ildə isə məktubunda oxuyuruq: "Çox istərdim ki, yanvarda bir həftəlik Tiflisə gəlim". 1931-ci ildə isə deyir: Təqaüd məsələsi baş tutsa Tiflisə köçüb orada yaşamaq niyyətim var". Ömür vəfa vermədi, Ə.Haqverdiyev 1933-cü ildə dünyasını dəyişdi. Ancaq həmişəlik dünyamızda yaşadı.

Ə.Haqverdiyevin çoxşaxəli həyat və yaradıcılığı, fəaliyyəti haqqında çox söhbət açmaq olar. Buna indiki günümüzdə daha ehtiyac var. Ona görə də sayımlı dramaturq, nasir, puplisist, etnoqrafçı, tərcüməçi, elm, maarif, mədəniyyət xadimi Ə.Haqverdiyevin dünyaya gəlməsinin 125 illiyinə həsr olunan elmi sessiyani açıq elan edirəm.

"FÜYUZAT" - 90" ELMİ SESSİYASINDA

Axır ki, 70 ildə "Füyuzat" jurnalı və onun naşirləri belə araşdırılır, qiymətləndirilir. Bunun üçün əsl əzmkarlıq və cəfakeslik göstərən bu günkü tədqiqatçılarımıza sağ olun deyirik.

Şamil Qurbanovun "Cəmaləddin Əfqani və Türk dünyası", Ofelya Bayramovanın Ə.Hüseynzadə əsərlərinin kamil nəşri, İ.Vəliyevin "Azərbaycan ədəbiyyatında insan konsepsiyası", Ədəbiyyat İnstitutunda, bizim şöbədə hazırlanan "AXC" dövrü ədəbiyyatı, eləcə də bu gün təqdimatına yığışdığımız "Füyuzat" ədəbi məktəbi" fundamental kitabı son illərimizin uğurlarındandır. Xüsusilə "Füyuzat" ədəbi məktəbi" əsəri ədəbiyyatşunaslıq elmizdə böyük hadisədir, Ə.Hüseynzadəyə, 70 il söyülən, yozulan "Füyuzat" jurnalına bir abidədir.

Elmi sessiyaya gəldikdə isə o, əsl yüksək elmi səviyyədə keçdi. Məruzəçilər "Füyuzat"la və görkəmli filosof, mühərir Ə.Hüseynzadə ilə bağlı çeşidli və gərəkli problemləri məharətlə incələdilər. Bir məsələni də açıqlamaq istəyirəm. Biz istəyirdik ki, "Füyuzat"ın 90 illiyi ölkə səviyyəsində keçirilsin. Hələ ilin əvvəllindən biz müdriyyətə məlumat hazırladıq, verdik. Haqq üçün Yashar müəllim də prezident aparatına iki dəfə məktub yazdı. Nə yaşıq ki, heç birinə cavab vermədilər. Görünür, hələ də yuxarılarda Şura havası ilə yaşayanlar var. Bir şerimdə dediyim kimi:

Hərənin öz işi, yeri, obası,
Arada vəzifə, masa davası;
Hələ başlardadı Şura havası,
Allahım, bir yol aç sən bu millətə.

Y.Qarayev türkiyəli həmkarlarımıza da danışdı ki, bəlkə birlikdə bu tədbiri keçirək. Bu da baş tutmadı. Nə yaxşı ki, sessiya belə gözəl keçdi. Daha bir məsələni də açıqlayıbm ki, Ü.Hacibəyli demişkən, "həqiqət hasil olsun". Mən sentyabrda mütəxəssislərlə səhbət etdim, bu sessiya üçün mövzuları istədim. Sağ olsunlar, 9 nəfər mövzu verdi. Bu siyahı ilə Yaşarın da yanına gəldim, dedim, bunlardan 3-4-nü seçmək lazımdır, necə edək. Dedi: sən elə mövzuları oxu, məruzəçiləri yox. Mən oxudum, o seçdi. Dedim axı, bunu biz hazırlayıraq, amma şobəmizdən məruzəçi düşmədi, dedi, yaxşı, Şamili də sal, bax belə oldu. Elə mən də məruzə etmək istəyirdim. Amma fərq etməz, həmkarlarımıza bizim ürəyimizdən gələn sözləri gözəl dedilər. Bir daha sağ olun, deyirəm. 1997.

TÜRKİYƏ SƏFİRİ QƏDRİ ECVET TEZCANLA GÖRÜŞDƏ

Türkiyə böyük elçisi Qədri Ecvet cənablarına təşəkkür edirəm ki, belə çətin zamanda vaxt tipib bizimlə görüşür. Bu həm Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olmasından, həm də Qədri Ecvet cənablarının ədəbiyyat və mədəniyyətimizə sevgi-sindən irəli gəlir. Sağ olsun!

Biz Güneydən, Quzeydən, Batıdan, Doğudan düşmən əhatəsindəyik. Belə bir durumda hər baxımdan qardaş Türkiyəyə ehtiyacımız var. Yəni, türk dövlətlərinin gələcəyi türk xalqlarının birliyindən asılıdır. Bu işdə ədəbiyyat və mədəniyyətin ayrıca yeri var. Bu baxımdan Sizin məhz bu İnstituta gəlişiniz çox önemlidir, bundan çox mutluyuq.

Bu günlərdə biz AXC-nin 80 illiyini bayram etdik. Kitab da çap etdirdik. Türkiyə ilə Azərbaycan arasında o dövrkü ədəbi-mədəni əlaqələri yada salanda qürur duyuruq. Çünkü əlaqələrimizin ən zəngin dövrü məhz AXC dönəminə düşür. AXC-nin ideoloqları Türkiyə, türk dünyası və türklükə bağlı idi. Türkiyə ilə six ilgilər saxlayırdılar. Türkiyə AXC-yə əsl dayaq idi. AXC-ni birinci Türkiyə tanımışdı. Azərbaycanın rus və daşnak-erməni işgalçılarından təmizlənməsində Nuru paşanın başçılığı ilə gələn Türkiyə ordu hissələri qəhrəmanlıq göstərmişdi. Bu gün burada şəhid olanların məzarları üstə abidə qoymalıyıq. AXC dönəmində yardım üçün Türkiyədən çoxlu ədəbiyyat xadimləri, şairlər gəlirdi, görüşlər, gecələr keçirilirdi. Azərbaycan istiqlal mövzusunda əsərlər yazırdılar. M.Ə.Yurdaqul, Arif Ürfan Qarosman, Rövşən Əşrəf, Feyzulla Sacid və b. Azərbaycan şairləri kimi sevilirdilər, bu mühitlə bağlı idilər. Biz belə gələnəkləri bərpa etməliyik. Hətta N.Kamal M.Hadini, Ə.Hamid H.Cavidi, M.Ə.Yurdaqul Ə.Cavadı "ədəbi oğulluğa" götürmüştülər. Bu, bir örnək idi. Azərbaycan, Türkiyə ilə bir can idi, bir nəfəs alırdı. Şəxsən mən bu gün də o birləyi, o canlanmayı görmək istərdim. İran gözümüzün qarşısında neçə qəzet və dərgi maliyyələşdirir, himayə edir, cəmiyyət və qurumlar yaradır, pul tökür, antitürk, antiazərbaycan təbliğatı aparır, kökümüzü baltalayır, aramızdakı dönükləri də

yoldan çıxarır. Biz, daha doğrusu Siz heç bir eks tədbir görmürsünüz, görmürük. Məncə, Sizin yardımınızla biz də belə qəzet və dərgilər çıxara bilər, onlara da vaxtında cavab verə bilərik. Sonra da gec olur. Bu, həm də birliyimizə xidmət edər.

İndi Azərbaycan elmi ağır dövrünü yaşayır. Akademiyada alımların yarından çoxu dağılıb gedib. Ədəbiyyat və mədəniyyətimizə də zərbə dəyir. Axi, bu bizim ümumi sərvətimizdir və ona yardımçı olmaq Sizə də aiddir. Siz bu 180 nəfərlik İnstитutu himayə edər, bəzi problemləri maliyyələşdirə bilərsiniz. Heç olmasa bəzi mövzularda kontraktlar da yapa bilərik. Çünkü geriyə yolumuz yoxdur. Biz Türkiyə alımları ilə birlikdə "Türk xalqları ədəbiyyatı" yaza bilər, antologiya və müntəxəbatlar hazırlaya bilərik. Yalnız maliyyə, yeni sözlə desək sponsor gərəkdir. İndi elə olub ki, tək-tək adamlar, heç mütəxəssis olmayanlar orda-burda alayramıçıq, naqis kitablar buraxdırırlar. Biccə bu iş bir qurumda koordinasiya edilməlidir. Türk xalqlarının tarixi, ədəbiyyat və mədəniyyəti ilə bağlı olan əsərlərg.

Məsələn, mən arzu edərdim ki, Türkiyə və Azərbaycanda ədəbiyyat araşdırması qurumları six əlaqədə olsun. Şəxsən mən XIX-XX əsrlər Azərbaycan Ədəbiyyatı bölümünün başqanı kimi, planlarımızı Türkiyədə eyni, oxşar bölümün planları ilə əlaqəli hazırlamaq istərdim. Görünür, bizim tez-tez getməyə imkanımız, onların vaxtı yoxdur. Arada xalqlarımız, elmimiz itirir.

Eştdim ki, İstanbulda Xəlil Rza adına caddə var - doğrudursa - çox gözəl. Ancaq, indiyə qədər Məmməd Əmin Rəsulzadənin adı anılmamasından çox qayğılandım. Mən evimizin qarşısından keçən Atatürk caddesi, xayabani ilə öyünürəm, Rəsulzadəni də İstanbulda belə görmək isteyirəm. Atatürk - Rəsulzadə qoşa olmalıdır.

Nəysə, söz çoxdur, qalanını gələn dəfəg Sağ olun, təşəkkürlə...

1999.

"QAFQAZ" UNIVERSİTETİNİN EYİTİMLƏ (TƏHSİLLƏ) BAĞLI KEÇİRDİYİ KONFRANSDA

Mən "Qafqaz" Universitetinə filoloji fakültədə aparacağım dərslərimi bilmək üçün gilmişdim, bu toplantıya qatıldım. Çox qayğılandım ki, yayı Türkiyədə keçirdiyimdən bù toplantıdan xəbərsiz qalmışam. Öncədən bilsəydim, mən də məruzə edərdim. Çünkü bu toplantı elə bir problemə həsr olunub ki, hamımızı düşündürür. Türk dünyası, türklərin tarixi, gələcəyi, siyasi-sosial, kultur həyatı hamımızın taleyidir, problemidir.

İki yüz ildən çox rus imperiyası türk dünyasını, türk xalqlarını parçalayıb, bir-birimizə həsrət qalmışıq. Bizi ayırib, parçalayıb əritmək istəyiblər. Bu amacları puça çıxıb. Artıq türk xalqları oyanıb. İ.Qaspralı, Ə.Hüseynzadə, Z.Göyalp, Akçuroğlu kimi türk öndərlərinin böyük amalı, amacı həyata keçməkdədir. Nə yaziq ki, hələ də Orta Asiyada türklüyü, doğma dilinin türk olduğunu hamı anlamır. Elə Qafqazda dag Bu işdə yüzilimizin başlangıcında da, bu gün də Türkiyə örnek olmalıdır.

Doğudan Batiya, Güneydən Quzeyə türklər şöhrətləndiyi halda bu gün biz öz birliyimizi qura bilmirik. İndi kim qoymur? İndi nə bəkləyiriz? Əgər biz indiyə qədər türk dünyasının birliyinə, türk dövlətlərinin, onların siyasi-sosial və kultur ilgilərinin yüksəlişinə nail ola bilmiriksə, deməli, suç özümüzzdədir. Bu dövlətlərdə, öncə də Türkiyədə eyitim işi bax bu məsələlərə yönəlməlidir. Bize, bir millət, çox dövlət olan türk ölkələrində eyitim məsələləri bir sistemdə olmalıdır. Əgər Orta Asiyadan gələn Türkiyədə, Azərbaycanda sərbəst qonuşa, anlaşa bilmirsə, ümumi əlibbamız bərpa olunmursa, bu göstərir ki, bizim ortaq dilə ehtiyacımız var. Bunu yüzilimizin əvvəllərində bizim böyük yazarlarımız, alimlərimiz qaldırıblar. 1926-cı ildə Bakıda bu məsələlərlə bağlı Türkoloji qurultay da çağırılıb. Bədnəm şura hökuməti sonralar nəinki bunların qarşısını alıb, hətta qapı-pəncərələri də bağlayıb ki, türk xalqları bir-birindən tam uzaqlaşsın. Brejnev o zamanlar "Qazaxıstanda yeni millət yaranır" deyəndə elə qazax

türklərinin ruslaşmasına işarə vururdu. Ancaq bu arzuları da gözlərində qaldı.

Mənə elə gelir ki, böyük dövlətçilik tarixi və təcrübəsi olan Türkiyə birdəfəlik təşəbbüsü ələ almalı, türk xalqlarının dirçəlməsinə yardımçı olmalıdır. Çünkü bu xalqlar çox acılar görüb, faciələr yaşayib, bu gün də "rus tələsi"ndən çıxa bilmir. Elə ipək yolу da, petrol da bu işini xeyrinə yönəlməlidir. Azərbaycan əraziçə Türk dünyasının mərkəzidir. Azərbaycanda əmin-amanlıq olmasa, torpaqlarımız rus, erməni işğalından qurtarmasa, Qarabağ düşmənlərdən təmizlənməsə nə yüksəlişimiz, nə birliyimiz, nə də gərəkli eyitimimiz olacaq. Axır ki, Türkiyə son sözünü deməlidir. Türk dünyasının nicatı onun birliyinə bağlıdır.

25.08.2000.

20 YANVAR FACİƏSİ HAQQINDA TƏDBİRƏDƏ

20 yanvar - o qanlı-qadali gecə, qara günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və həmişəlik tariximizin qəhrəmanlıq səhifəsi kimi qalacaq. Şəhidlərimiz xalqımızı, vətənimizi ucaldı. İstiqlalımızı şərəfləndirdilər. Azərbaycan xalqı bir gecədə dünyانın gözündə bir əsr böyüdü.

Bizim şəhidlər azadlıq yolunda bilə-bilə qurban getdilər. Adı şey deyildi bu, hünər idi, əsil qəhrəmanlıq idi, cəsarət idi. Onlar Azərbaycanın gələcəyi, istiqlalı yolunda şəhid olmaqla, həm də xalqı, milləti birləşdirildilər. Hamı meydanlara, küçələrə axışdı. Hər ailə o bir gecəni bir il kimi yaşadı. O gecəni səhərə diri gözlü açdıq. Yaralılara yardımçı olduq, qan verdik, can verdik. Nə yaziq ki, bu birliyi parçaladılar, xalqın ruhunu öldürdüler. Oğlum bütün gecəni "Gənclik" metrosu həndəvərində yaralılarla oldu, onlara su daşdı. Yəni, o günləri bütün millət birlikdə yaşadı.

Bəzən deyirlər ki, 20 yanvar qırğını olmaya da bilərdi. Bəli, olmaya bilərdi, rus faşistlərində haqq, ədalət, vicdan olsayıdı. Baltıkyanı ölkələrdə, Gürcüstanda necə? Əlbəttə, bu gün bunları demək asandır. Tarixə konkret dövrün işığında qiymət verilməli, güzgü tutulmalıdır.

Kreml imperiyanın tükənən ömrünü uzatmaq xətrinə başqa xalqlara görk üçün qan tökməli idi. Bunun üçün ən münasibi də elə Azərbaycan idi. Axı, biz qafqazlıyıq, azərbaycanlıyıq, türkük, müsəlmaniq. Ona görə də düşmənləri Moskvada qoyub, öz aramızda düşmən ovuna çıxməq xalqa təhqirdi. Düşmən qorbaçovlar, primakovlar, yazovlar, bakatinlər və başqlarıdır. Çox qayğılandıq ki, başda oturanlarımız MM-də Primakovun cinayətkarlar siyahısına salınmasına belə imkan vermədilər, onu himayə etdilər.

20 yanvar olayından siyasi vasitə kimi faydalanaq da şəhidlərimizin adına yaraşmaz. Bu, həm də tariximizin şanlı səhifəsini ləkələmək, xalqımızın qeyrətinə, mübarizəsinə xəyanətdir. Düz deyirlər ki, hadisələrin həqiqi qiymətini vermək üçün zaman gərəkdir. Nə qədər ki, 20 yanvar qırğınının cinayətkarları, onların gölgəsində dolananlar sağıdır, bu hadisələrə aydın güzgü tutulmayıacaq. Hər halda, necə olsa da, biz bu hadisədən həmişə tariximizin şanlı səhifəsi kimi danışmaliyiq. Çünkü cinayətkar da bəllidir - rus imperiyası və onun baş quldurları da, zərər çəkən də, əzilən də. Bizim suçumuz odur ki, 200 ildən çox bizə hiyləgərliklə qardaş deyən, əslində qana susayan rus faşistlərinə inandıq, bizi belə qıracaqlarına inanmadıq. Mübarizənin ən son mərhələsini seçdik. Əslində bu da suç deyil, ölüm-dirim mübarizəsidir. Bunu da deyək ki, azadlıq da qansız qazanılmır. Qanın az-çoxluğunu da ölçməzlər. Bu gün biz şəhidlərimizlə öyunürük, fəxr edirik, istiqlal yolunda onlar bizim ilk bələdçilərimizdir, bu gün də bizimlə yaşayırlar, sabah da yaşayacaqlar. Gəlin onların ruhuna, adına layiq düşünək, damışaq, çalışaq, yaşayaq.

2000.

AZƏRBAYCAN-TÜRK ARAŞDIRMALAR MƏRKƏZİNİN YARADILMASI TOPLANTISINDA

Axır ki, 70 ildən sonra belə bir mötəbər məclis baş tutdu və buna çox şadam. Bu münasibətlə sizləri də alqışlayıram, bu işin təşəbbüsçülərini də.

Rusiya imperiyasında bir neçə kiçik türk xalqları türk dünyasından təcrid şəkildə boğulub, sıxılıb, əriyib. Mən inanıram ki,

biz Türk dünyası Araşdırma Mərkəzi yaratsaq, burada iş apara bilsək, həmin xalqlar da diksinər, oyanar, özünə gələr. Bu tədbir bu baxımdan da əhəmiyyətlidir. Türk Dünyası Araşdırma Mərkəzi yaratmaq, türkoloji qurultayı ənənə halına salmaq Ziya Göyalp, Mustafa Atatürk, Məmmədəmin Rəsulzadə, Ə.Hüseynzadə, Cəfəroğlu, Köprülü, Ə.Ağaoğlu kimi öndərlərimizin ruhuna hörmətdir, onların amalını, əməlini yaşatmaqdır. Nəhayət, bütün bunlar dünya türk xalqlarının birlüyü, yaşaması, möhkəmlənməsi, özünü tanıtması deməkdir. Bu yolda özünü qanan, keçmişini, gələcəyini anan hər bir türk əlindən gələni əsirgəməməlidir.

Biz elə fikirdəyik ki, Azərbaycanda türk xalqlarının Araşdırma Mərkəzi bir İnstytutda yox, yalnız Akademiya kimi nüfuzlu elmi müəssisədə yarana biler. Çünkü bu ad, şöhrət üçün adı təşkilat deyil. Elmin bütün sahələri üzrə araşdırılmalar aparacaq bir müəssisə olmalıdır. Onu da yalnız Akademiya təşkil edə bilər. Ancaq ölkənizin bütün işbilən adamları burada çalışma bilər.

Professor Tofiq Hacıyev və professor, türkoloq Kamil Nərimanogluna böyük hörmətim var. Bu günlərdə onlar da belə bir təşkilat yaradıblar. Bizcə o daha yaşıarı olacaq. Gəlin gücümüzü birləşdirək, türk dünyasına xidmət edək.

2000.

ABDULLA ŞAIQİN ABİDƏSİNİN AÇILIŞINDA

Bu gün maarif və məktəb bayramıdır. Müəllim və tələbə bayramıdır, qədir-qiyət günüdür. Azərbaycan ədəbiyyatının, pedaqoji fikrinin, maarif və məktəb işinin inkişafında əvəzsiz xidməti olan, romantik şair, nasir, dramaturq, tərcüməçi, alim, pedaqoq, ədəbiyyat, maarif və mədəniyyət xidimi Abdulla Şaiqin abidəsinin açılışı günüdür. Bu, qədirbilənlilikdir, sənətə, sənətçiyə, xalq müəlliminə, ustada hörmət-izzətdir. Doğrudan da, A.Şaiq sözün həqiqi mənasında xalq müəllimi, xalq elçisi, Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, uşaq teatrının banisi, AXC dönməndə məktəblərin milliləşdirilməsinə, ana dilinin öz hüququnu almasına çalışan bir pedaqoqdur. "Şaiq nümunə məktəbi" o za-

man adnan idi. Biz təklif edirik ki, elə bu məktəb dövlət qərarı ilə "Şaiq nümunə məktəbi" adlansın.

A.Şaiq hər zaman balaların sevimlisidir. O zamanlar A.Şaiqə böyükər "Mirzə", kiçiklər "Şaiq baba" deyərdilər. İndi o hamimizin "Şaiq baba"ıdır. Gələcək nəsil də onu beləcə sevəcək. Odur ki, hələ 1923-cü ildə pedaqoji fəaliyyətinin 20 illiyi bayramında Azərbaycan ziyalıları haqlı deyirdi ki, "Əgər Şaiq olmasayıdı milli dərsliklərimiz yox idi", "Şaiq nümunədir bir mələkə".

1918-1920-ci illərdə AXC-ni alqışlayan, öz şerlərində tərənnüm edən, milli sənətçilərdən biri A.Şaiq olub. Onun bu illərdə "Vətənin yanğı səsi", "Arazdan Turana", "Ədəmi-Mərkəziyyət Musavata ithaf" şerlərində milli azadlıq, müstəqillik, istiqlal, azərbaycanlılıq, türk birliyi məsələləri ilhamla qələmə alınırdı. Şura dövründə də A.Şaiq qeyrəti Azərbaycan türkü, xalq müəllimi, xalq elçisi, ağısaqqal sənətçi, pedaqoq kimi var gücü ilə vətənə xidmət edirdi. A.Şaiq dünən də yaşayır, bu gün də yaşayır. Onu yaşıdan sizlərsiniz, əziz yurdaşlar, müəllimlər, şagirdlər!

16.03.1999.

BORÇALI ZİYALILARININ TOPLANTISINDA

Mən keçən toplantıda da dedim: Borçalı gənclərinin bir araya gəlib, özündən əvvəlki nəslin yarımcıq qoyduğu işləri canlandırımağa davam etmək təşəbbüsünü yalnız alqışlamaq olar. Buna qis-qanlıqla yanaşanlar çox yanılır. Həm də çox qayğılanıram ki, bir ilə yaxındır "Sabah" Borçalı gənclər təşkilatını təsis etmişik, hələ Borçalı üçün bizim də, bu təşkilatın da elə bir yadda qalan gərəkli işini görməmişik. Əlbəttə, seçkilərlə bağlı Borçalı kəndlərində söhbətlər aparmaq üçün yaşı nəсли də cəlb etmək istədilər. Ancaq sonda yenə özləri fəallıq göstərdilər. Xüsusilə Kamranın özü. Mənim Bolus üzrə kəndlərdə gedən işlərdən xəbərim var. Amma nə yazıq ki, elə bu rayonda istədiyimiz nəticə alınmadı. Əlbəttə, burada biz nəslin də günahı var, gərək bizlər də bu işə qoşulayıdılq. Hər halda "Sabah" təşkilatının bu yönəki işini qiymətləndir-

mək gərək. Ancaq bunu da unutmayaq ki, bizim əsas vəzifəmiz borçlılara maddi də olmasa, mədəni-mənəvi yardım göstərməkdir. Bunu nə biz nəsil, nə də gənclər edə bilir. Bunun üçün maddi baza da gərəkdir. Borçalı iş adamları, imkanlılar, lap bizlərdən xəbərsiz, öncə özünüz yiğişib məsləhətləşin, danışın, qonuşun. Nə etmək olar. Belə işlərə yardımçı olmaq gərək:

- mən demişəm ki, məsələn, Saracı kimi böyük kəndin məscidi 30-cu illərdə klub ediblər, indiyə kimi də burada məscid yoxdur.

- heç olmasa həftədə bir dəfə böyük kəndlərə mətbuat, qəzet göndərmək;

- məktəblərdə durum çox ağırdır: onlara program, dərslik, xəritə və dəftər, qələm və b. ləvazimatlar çatdırmaq olar. Lap bədii ədəbiyyat;

- görkəmli ziyalılarımızın, şairlərimizin Borçalıda yubileyini, görüşünü, şer gecələrini təşkil etmək olar.

Azərb. EA-nın Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan folklorunun simpoziumunu keçirməyi nəzərdə tutur. Birinci simpozium Lənkəran, Masallı, Lerik zonasında oldu. İkincisini Şəki, Qax, Zaqatala, üçüncüsünü Təbrizdə keçirmək nəzərdə tutulmuşdu. Mən təkid etdim, boyun oldum, ikincisini Borçalıya saldırdım. Dedim, gəlin öncə Qarabağ, Dərbənd, Borçalı və Güney Azərbaycanda folkloru öyrənək, Şəki, Şirvan və s. qaçmır. Amma onlar unudulur, sağ olsunlar, razılaşdırılar. Amma, bu işi axıra çatdırma bilmədilər. Çünkü, bunun üçün Gürcüstan hökuməti ilə razılışma və bizim birləşməyimiz lazımdır. Düzdür, Şəmkirdən Aslan müəllim də kömək edəcəkdi. Amma gərək biz də ehtiyatlı gedəydi. Bax maddi imkansızlıqdan belə böyük bir tədbir baş tutmadı. Azərbaycan və Gürcüstan hökumətləri də bu tədbirə yardımçı olacaqdılar. Mümkün olsa, bu işi 2001-ci ildə də keçirmək olar. Ümumiyyətlə, mən istəyirəm ki, gəncləri belə başlı-başına buraxmayaq, onlara arxa olaq. Yəni, Borçalı məssələsində gərək ziyalılar da, iş adamları da, gənclər də birləşsin. "Borçalı" cəmiyyəti bu işi koordinasiya etsin, əlaqələndirinsin.

Düzdür, Azərbaycan-Gürcüstan Mədəni Əlaqələr Cəmiyyəti adlı bizə müxalifət kimi bir cəmiyyət də düzəlib. Guya biz mü-

xalifət, onlar iqtidar yönlüdür. Hətta bir neçə dəfə məni oraya dəvət ediblər, getmişəm. Amma ora da elə bizim günümüzdədir. Borçalı məsələsində müxalifət, iqtidar ola bilməz. Hami çəkici bir nöqtəyə vurmalıdır. Mən onlara da dedim, işləmək istəyirsiniz, "Borçalı" cəmiyyətimiz var, gəlin birlikdə işləyək. Nəysə, deməyə söz çoxdur, hələ siyasi dərdlərimizi demirik, Bolus üzrə 30-a yaxın kəndin adının bərpasına kim çalışmalıdır? Bəlkə ora-dakılar bir az da çəkinir, çox təkid etmir. İndiyə kimi hansı birimiz, ya da təşkilatımız Azərbaycan və Gürcüstan hökumətlərinə rəsmi, kollektiv müraciət etmişik, neyləmişik? Ermənistanda da, Qarabağda da belə başladı, axırını da gördük. Amandır, gəlin bu məsələni qəti şəkildə qaldıraq, şəxsən Severnadzeyə, Gürcüstan parlamentinə, Bolus perefektliyinə və b. müvafiq yerlərə müraciət qəbul edək, göndərək, mətbuata verək. Yoxsa bu işdə də unutqanlıq mərzə başlayır. Bizi beləcə hər dərdə alışdırırlar.

Mən təklif edirəm ki, bütün burada iştirak edənlərin adından E.Şevernadze cənablarına, Gürcüstan parlamentinə müraciət qəbul edək. Bu məsələ tez-gec həll olunmalıdır. Gəlin düşünək, gəlin işləyək.

2000.

BORÇALI FOLKLOR MÜHİTİNƏ BAXIŞ (Lənkəran folklor konfransı münasibətilə)

Bu günlər ədəbi-mədəni həyatımızda, ictimai fikrimizdə unudulmaz bir olay-hadisə kimi yadda qalacaq. Şəxsən mənim üçün bu ikiqat sevinclidir. Öncə onu deyim ki, indiyə qədər Sibirdən, Orta Asiyadan Kiçik Asiyaya qədər çox yerdə olsam da, yurdumuzun bu gözəl guşəsində - Lənkəranda olmamışdım. İkincisi isə mən uşaqlıqdan folklorla bağlıyam. Mahnilarla, nağıllarla böyümüşəm. Sayımlı-seçimli ozanımız Aşıq Hüseynin sazı, sözü ilə köklənmişəm. Bu gün də ixtisasım klassik ədəbiyyat olsa da, arasıra folklorla, daha doğrusu Borçalı folkloru ilə məşğul oluram. Hətta professor Mürsəl Həkimov, İsrafil Abbasov, Məhərrəm Qasımlı və b. folklorçular məni də hərdən öz folklorla bağlı dissertasiya müzakirələrinə, məclislərinə dəvət edirlər. Onlara da, bu

məclisi belə yüksək səviyyədə keçirən yoldaşlara da çox sağ olun deyirəm.

Borçalının, onun ədəbiyyat və mədəniyyətinin, öncə də folklorunun öyrənilməsi birinci, mənəvi, vətəndaşlıq borcumuzdur. Mən həmişə deyirəm, toplama işini öncə Borçalı, Dərbənd, Qarabağ, Göycə kimi yurdlarımızda aparmaq gərəkdir. Çünkü biri əldən getdi, biri tapdaq altındadır. Ancaq istədiyimiz kimi bacarmadıq. Bu gün də mən hər məclisdə, hər yazımızda haray çəkirəm. Borçalını öyrənmək lazımdır, sabaha arxayıñ olmaq olmaz. Heç olmasa ona görə ki, budur, indiki kimi, gedib-gəlmək, gəzmək çətinləşir, qocalar, ağbirçəklər əldən gedir. Cavanlarda isə "qaymaq yox, ayran" qalır.

Bu işə hər bölgədə yalnız yerli hakimiyət, icra başçısı rəvac verə bilər. Məncə bunu qeyri-rəsmi şəkildə, bu cür planlaşdırmaq olar. Məsələn, bu gün Borçalıda, eləcə də Tiflisin özündə soydaşlarımızın mədəni-maarif işinə, maddi durumuna Şəmkir icra başçısı, dostumuz Aslan Aslanov cənabları böyük yardım göstərir. Mən təklif edirəm ki, belə bir konfransı Aslan bəyin təşkilatçılığı ilə Borçalıda da keçirək. Bu işin bəzi çətinliklərini də öz öhdəmə götürürəm. Təvazökarlıqdan uzaq olsa da, yeri gəlib deyirəm, bilənlər bilir ki, Borçalının hər baxımdan öyrənilməsi, hətta soydaşlarımızın orada qayım-qədim olması üçün hər şey etmişəm. Ən çətin durumda, dar gündə onlarla olmuşam, az-çox ədəbiyyatının və folklorunun araşdırılması ilə məşğul olmuşam. Bu obanın ədəbiyyatını üç dövrə bölmüşəm: XIX yüzilə qədər (bu, əsasən, folklordur), XIX yüzildən XX yüzilin əvvəllərinə qədər və son illər. İnstytutümüzda "Borçalı ədəbi mühiti" adlı elmi sessiya da təşkil etmişəm. Borçalı folkloru ilə məşğul olan aspirant və dissertantlarımız olub, yenə olacaq. İndi Borçalıda bu problemlərlə məşğul olan professor V.Hacılar, Ş.Məmmədli və b. mütəxəssislərimiz var. Onların toplama və araşdırımları alqışlanmalıdır. Onların namizədlik və doktorluq dissertasiyaları da bu mahalla bağlıdır.

Nizami adına Ədəbiyyat İnstytutunda nəşrə başlanan "Azərbaycan folklor antologiyası" silsiləsindən ikinci kitabı da Valeh hazırlayıb, kitab Borçalı folklorundan ibarətdir. Bu, böyük zəhmətə başa gəlib. Mən şahidiyəm ki, o, Borçalını el-el, oba-oba

gəzib, qocaları, qarları danışdırıb, yazıb, lentə köçürüb. Valeh iki qovluq folklor materialı gətirmişdi, biz onun birini hazırlayıb verdik. Hələ Borçalı folkloru öz toplayıcılarını, araşdırıcılarını gözləyir.

Borçalıdakı "Cahangir dastanı" heç yerdə yoxdur və onun neçə varianstı var. 1989-cu ildə çıxan "Dan ulduzu" toplusuna yazıçı, jurnalist dostumuz Ə.İsmayılbəyli "El boxçasından" silsiləsindən 35-dən çox el şairi və aşığının şerini verib. Müşfiq Çobanlı isə 18 el şairi, aşıqdan, 35 şairdən, 12 yazıçıdan əsər nümunələri verib. Bunları deməkdə yenə məqsədim mütəxəssislərimizi o tərəflərə həvəsləndirməkdir və bu işdə mən də sizinləyəm.

"XƏZƏR" UNIVERSİTETİNİN KEÇİRDİYİ "ULU BORÇALI" KİTABININ TƏQDİMATINDA

Hamlet müəllimə təşəkkürlərimi bildirirəm ki, belə xeyirxah işlərlə, xeyirli əməllərlə məşğuldur. Son zamanlar onun elm və mədəniyyət yönümüzündəki təşəbbüs və xidmətlərindən məmənun və xoşhaliq. Onun Qarayazıda babası ilə bağlı keçirdiyi tədbir də ictimai məna daşıyır. Xidmət-xidmətdir.

Borçalı ilə bağlı tədbirlərə isə bizim çox böyük ehtiyacımız var. Borçalı bu gün ziyalılara çox ehtiyac duyur. Mən hər zaman deyirəm. Qamsaxurdiya vaxtında Borçalı türklərini zorakılıqla qovurdularsa, bu gün incə siyasətlə sixışdırırlar. Ona görə də bu gün Borçalı qayğıları ilə daha çox yaşamalıyıq. Bizim cəmiyyəti canlandırmamaq, qəzet çıxartmaq, ziyalıları birləşdirmək arzumuz da bununla bağlıdır. Gördüyünüz kimi, "Ulu Borçalı" kitabı ulu Borçalıya xidmətin, onu sevmeyin bariz nümunəsidir. Məmməd Sarvan bu kitab üzərində iyirmi ildən çox çalışıb, burada tarix də var, ədəbiyyat da var, yaralarımız da var, dərdi-sərimiz də, bu günümüz də, ziyalılarımız da, əmək adamlarımız da, ağbirçək də, ağsaqqal da, xalq da, mahal da.

Bu kitab hər bir Borçalı ziyalısının masa üstü kitabı olmalıdır. Xarici qonaqlarımıza bağışlamalı, uşaqlarımıza oxutmalıyıq.

Bu kitab bütün borçlıların ata vəsiyyəti, ana kitabı, yurd harayı olmalıdır. Dağ Borçalını da, Bağ Borçalını da, Aran Borçalını da oba-oba, yurd-yurd buradan öyrənməliyik. Bu kitab Borçalı sultanlığının, Borçalı mahalının ədəbi-tarixi-sosial panoramasıdır, ilk yığcam elmi-bədii tərcümeyi-halıdır.

Mən də kitabı böyük maraqla oxudum, böyük işdir, böyük hədiyyədir.

Əlbəttə, burada çatışmazlıqlar çoxdur. Mən bu deyilənlərdən də çox qeyd demişəm. İş olmayan yerdə səhv olmaz. Amma böyük işlərdə səhvləri yox, uğurları qabardarlar. Mən istəyirəm ki, bu kitaba böyük ürəklə, Borçalıya məhəbbətlə yanaşaq. Ola bilsin, özümüzü burada tam görməyək, Borçalını ki, görürük, bu bizə bəsdir.

Bir məsələni də bildirmək istəyirəm. Çox sevinirəm ki, belə bir kitabı məhz Məmməd hazırlayıb. Çünkü mən ona 3-cü sinifdə dərs demişəm, onu orta səviyyədən əlaçılara sırasına çəkmmişəm. Bu kitab da onun bəhrəsi, hədiyyəsidir. Bunun üçün də Məmmədə sağ ol deyirəm.

1999.

"QARAÇÖP" KİTABININ TƏQDİMATINDA

Qarabağ həsrəti ağır bir yükdü,
Göyçənin, Dərbəndin dərdi böyükdü.
Borçalı barmaqdan çıxan üzükdü,
Allahım, bir yol aç sən bu millətə.

Borçalı və Qaraçöp elə kövrək və yaralı yerimizdir ki, həmişə diqqət mərkəzində olmalıdır. 250 ildən çoxdur bu obalar, bu xalq qürbətlik çəkir, ancaq özünü Azərbaycanın bir hissəsi sayır, yaşayır, artır, böyüyür. Borçalı və Qaraçöpü belə yaşıdan, yaşıri edən onun qeyrətli oğul və qızlarıdır, mərd adamlarıdır. Bu gün təqdimatına toplaşdığımız bu kitab da Qaraçöp mahalı və onun hünərli, zəfərli, ürəkli-çörəkli adamları haqqında salnamədir. O bölgənin inam və iman kitabıdır, yurdu yaşatmaq, tanıtmaq diləyindən doğan

xeyirxah, amal və əməl kitabıdır, soydaşlara, yurdaşlara qayğı və sayğı kitabıdır. Yurda məhəbbət və sədaqət kitabıdır.

Bu kitab öz səciyyəsi, janrı ilə çəsiddidir. Həm yurd haqda ədəbi topludur, həm də milli folklor örnəkləri, xalq hikmətləri, dünənimiz, bu günümüz, sevincimiz, kədərimiz haqqında gözəl bir dastandır. Belə bir kitabı ərsəyə gətirmək zor işdir, milli qeyrət işidir. Bu kitab böyük yurd yanğıından, yurd sevgisindən yaranıb. Bu da fədakarlıqdır, yurda təmənnasız xidmətdir. Bunun üçün Nərimana da, həmzəli İlyasa da, Fərhada da sağ olun deyirəm. Onların qeyrətinə, hünərinə, qələminə çoxdan bələdəm, ilk yazıları haqqında ilk fikir söyləyənlərdənəm. Bir də ona görə kitabı sevgilərlə qarşıladım, bir nəfəsə oxudum, X.Rza demişkən su kimi içdim, sevindim, öyündüm. Yurdumuzun qayım-qədim parçasının qarapapaq və qıpçaqlardan bəri tarixçəsini, buradakı yurdaşlarımızın yaddaş, inam və etiqadını, düşüncələrini, deyimlərini, qoşqlarını gördüm, ilk "Müssavat" üzvü Abuzər oğlu Qiyasdan və Qaçaq Allahverdiyə tutmuş şəhid Ələsgərə, şair Səməd Qaraçöpə qədərki sayseçmə adamları haqqında bilgiler gördüm, gözəl sənət örnəkləri gördüm, afərin dedim.

Təki səbirsizliklə gözlədiyimiz "Borçalı" kitabı da belə qarşılanmayıdı. Bu kitab ədəbi-sosial həyatımızda yadda qalan bir hadisədir. Bunun Yazıçılar Birliyində təqdimati da çox yerinə düşür. Bu da elə bağlılıqdan, qədirbilənlilikdən gəlir. Ancaq biz istərdik ki, bu kitab burada mənəvi baxımdan olduğu kimi, maddi baxımdan da dəyərləndirilsin, mükafatlandırılsın. Əsil qədirbilənlilik bu olardı.

1999.

Ə.HÜSEYNZADƏNİN ƏSƏRLƏRİNİN TƏQDİMATINDA

Əli bəy Hüseynzadə xalqımızın tarixində və təleyində elə böyük rol oynayıb ki, onu heç nə, heç kəs bizdən ayıra bilməz. İstiq-lalımız durduqca o da M.Ə.Rəsulzadə kimi öndərlərlə birgə yaşayacaq, seviləcək. Bu gün şükrənlığımızı bildiririk ki, haqq yerini aldı. Bir də ona görə Allaha şükür deyirik ki, bu gün böyük öndərimizin əsərlərinin təqdimat mərasiminə onun doğma övladı, ba-

cımız Səidə xanımla birlikdə toplaşmışıq. Əli bəyin amalı da, əməli də, əsərləri də, övladları da yaşayır. Elə bizlər də onun övladlarıyıq.

Ə.Hüseynzadənin adı çəkiləndə çar Rusiyası da, Şura hökuməti də qorxuya düşürdü. Çünkü, o, xalqın dərdini eyhamla, kinayə ilə yox, mərdi-mərdanə, açıq-açığına deyirdi, imperiyaçılığı rədd edirdi, türk dünyasının dirçəlişinə çalışırdı. Mirzə Fətəli əqidəli, Ziya Göyələp ürəkli idi. Türkləşmək, islamlışmaq, müasirləşmək ideallı idi. Onu "haq elçisi", "peyğəmbər" adlandıranlar necə haqlı imişlər.

Bəli, şura zamanı Ə.Hüseynzadə haqda yazmaq qəti qadağan edilmişdi. Ancaq ürəklərdə, beyinlərdə yaşayır, sevilirdi. Mən 1977-ci ildə "Azərbaycan uşaq ədəbiyyatı" kitabımnda Ə.Hüseynzadənin məşhur "Ucundadır dilimin, həqiqətin böyüyü. Nə qoyular yazayım, nə kəsdiłər dilimi" dörtlüyü ilə başlayan kiçik şerini vermişdim. Kitab hazır olanda senzor bilməşdi. Tez məni çağırdılar. O şeri çıxartdılar. Xahiş etdiłər ki, kitabda bunun yeri boş qalmasın deyə bir şey yazıb ora artırırm.

İndi nə gözəl! Ə.Hüseynzadə ilə bağlı beş kitabın təqdimatını birdən keçiririk. Əli bəyin o zaman da iki vətəni olub, indi də: Azərbaycan və Türkiyə. Bu gün də "bir millətin, iki dövlətin" qədirbilən alimləri ona layiqli hədiyyə bəxş edirlər.

Bu kitablar yüzilliyimizin başlanğıcında türk xalqlarının ədəbi-ictimai-siyasi həyatının salnaməsidir, Ə.Hüseynzadəyə əbədi heykəldir. Bunun üçün Ofelya xanıma da, Əliheydər qardaşımıza da təşəkkür edirik.

Bizim İnstitutun Yeni dövr Azərbaycan ədəbiyyatı bölümü son illərdə Ə.Hüseynzadə irsinin araşdırılması ilə ardıcıl məşğul olur. İstedadlı alim Ş.Vəliyev "Füyuzat" ədəbi məktəbi" doktorluq disertasiyasını və kitabını bitirib, indi Ə.Hüseynzadə haqqında kitab başlayıb.

Daha bir müjdə də deyim ki, mayın 28-də AXC-nin 80 illik bayramıdı. Bu münasibətlə samballı kitab hazırlamışıq. Kitab boyu M.Ə.Rəsulzadə və Ə.Hüseynzadə ideyalarından faydalananmışıq. İnşallah, bayram günlərində sizə də çatar. Belə təqdimatı keçən, ictimai-ədəbi həyatımızı zənginləşdirən bu kitabların bəzilərini (Bakıda basılanları) oxumuşuq. Bundan çox məmmunuq. Mən

"Siyasəti-Fürusət" əsəri haqda biriki söz demək istərdim. Bu, Rüsseniyanı çardan tutmuş nazirlərinə və məmurlarına, İranı şahdan tutmuş valilərinə qədər alt-üst edən əsərdir. Bu bir, ikinci diqqəti çəkən məsələ onun janrı məsələsidir. Sağ olsun Ofelya xanım, əsəri layiqincə qiymətləndirib. Ancaq "Siyasəti-Fürusət" in janrı haqqında dəqiq elmi fikir söylənməyib, ötəri şəkildə ona pamphlet, traktat, Ofelya xanımın son kitabında isə povest deyilib. Bizə elə gəlir ki, "Siyasəti-Fürusət" öz janrı özəllikləri, səyahətnamə, həkayət, təhkiyə forması, ocerkçilik xüsusiyyəti, süjet şaxəliliyi, obrazlar aləmi və b. keyfiyyətləri ilə ilk Azərbaycan romanlarındandır. "İbrahim bəyin səyahətnaməsi"ndən sonra ikinci realist roman-səyahətnamədir. Bu il "Siyasəti-Fürusət" əsərinin 90 illik yubileyidir, bu məsələni də dəqiqləşdirməliyik.

Keçmişlərdə də, indi də sıxıntılı günlərimizdə qardaş Türkiyənin bizə arxa olmasından qürur duyuruq. Elə biz bacara bilmədiyimiz vaxtlarda da Ə.Hüseynzadəni və onun ailəsini, xanım balasını, əsərlərini Türkiyə yaşıatdı, bunun üçün təşəkkür və minnətdarlıq...

aprel 1999.

SƏMƏD VURĞUNUN EV MUZEYİNDƏ
"FÜYUZAT" ƏDƏBİ MƏKTƏBİ"
MONOQRAFIYASININ
TƏQDİMATINDA

Şamil bəyin "Füyuzat" ədəbi məktəbi" adlı mənalı, tutumlu, dəyərli bir kitabının müzakirəsidir, təqdimatıdır Nə şəkildə deyirik deyək, bu kitabın meydana gəlməsi münasibətilə öz sevincimizi bölüşdürüürük. İndiki mənəvi-maddi, psixoloji sınaq dövründə, çətin bir zamanda ziyalıların, elm, mədəniyyət, maarif xadimlərimizin, alimlərimizin öz ağlına, təfəkkürünə sığınib qeyrətlə çalışmaları, belə əsərlər yazmaları, yaratmaları sözün həqiqi mənasında fədakarlıqdır. Elə bu işi töbliğ edən, yayanların, yaşadanların işi dəg. Bu mənada Şamilin sevinci hamımızın sevincidir, həminizi təbrik edirəm.

Bu əsər mənim gözümün qabağında ərsəyə gelib. Şamil bəy bizim şöbənin əməkdaşıdır. Bu əsər fəsil-fəsil şöbədə yazılıb, hansı əməyin, hansı zəhmətin, hansı qeyrətin, hansı yuxusuz gecələrin nəticəsində əmələ gelib - biz bunun şahidiyik. Yəqin çoxları oxuyub bu monoqrafiyanı. Amma mən iki dəfə oxumuşam. Birinci bir doktorluq dissertasiyası kimi onu biz geniş müzakirə etmişik, qiymətini vermişik, müdafiəyə buraxmışıq, ikincisi də mən onun elmi redaktoru kimi çox diqqətlə oxumuşam. Yəni, onun dəyərini, sambalını, bizim elmi mühitdəki çəkisini yaxşı bilirəm və çox yüksək qiymətləndirirəm. Sözün həqiqi mənasında bu kitab bizim elmi ictimaiyyətdə, elmi mühitdə bir hadisədir, bir yenilikdir, fundamental bir tədqiqat əsəridir və hər cür təqdirə layiqdir. Məndən olsayıdı bu kitabı böyük ürəklə Dövlət mükafatına təqdim edərdim. Heyif ki, indi o ənənə də yoxdur və elə bir mükafat dag. Şamil o mükafatı öz vicdanından alır. Bu kitab nə vaxtdır ki, çıxbı, yenə eks-səda doğurur, yenə təriflər eşidirik, yenə yüksək qiymətlər eşidirik.

Aybəniz xanım düz deyir, Şamil ali məktəbi qurtarandan sonra əmək fəaliyyətinə bu muzeydən başlayıb və buradan Ədəbiyyat Institutuna gəlib, namizədlik dissertasiyası yazıb, müdafiə edib. O vaxt nəzəriyyə şöbəsində çalışırdı, amma həmişə fasilələrdə, haradə göründük, mən təbligat aparırdım ki, sən ədəbiyyatşunas alım, ədəbiyyat tarixçisi olmalısan. Sənin yerin bizim şöbədir, yeni dövr ədəbiyyatı şöbəsidir, burada yetişə bilərsən, bu dövrün tədqiqatçısı kimi şöhrətlənə bilərsən. Feyzulla Qasimzadə, Mir Cəlal, M.C.Cəfərov və başqa görkəmlı alımlar də bu dövrün böyük tədqiqatçısı, alımləridir. İki cür alım olur. Birinci nəzəriyyədən gəlir, rus alımlarının buraxdıqları ümumi nəzəri səpgili əsərlərini oxuyur, onun əsasında əsər yazar, bəzən də onu təqlid, tərcümə edirlər. Bir də var ki, arxivlərdən, cünglərdən, təzkirələrdən, salnamə və fondlardan gəlirsən ədəbiyyata. Gözünün qarası gedir. Yüz il bundan əvvəl ərəb hürufatı ilə çıxmış o qəzet, jurnalları, yazılışı solmuş, saralmış köhnə kitabları, əlyazmalarını saf-çürük edəsən, bunların əsasında əsər yazsan. Bax, bu alımlar xalqın ictimai fikir tarixində, elmi fikir tarixində qalırlar. Şamil də bu ki-

tabın meydana gəlməsində həmin yolu seçdi. Kitab ona görə belə elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi.

Bu müzakirənin bizim bütün zamanların Azərbaycan üçün böyük şairi Səməd Vurğun ocağında keçirilməsi də məni sevindirir. Həm də bunu Səməd Vurğun ailəsinin elmimizə, mədəniyyətimizə Səməd Vurğun gözü ilə baxması, o ənənəni yaşatması mənasında da yüksək qiymətləndirirəm. Bunu həm də qədirbilənlək hesab edirəm. Çox təşəkkür edirəm Xavər xanıma, Aybəniz xanıma ki, bu muzeydə belə bir tədbir keçirirlər.

İkinci, mən burada bir simvolik, rəmzi məna görürəm. Çünkü bu kitab bizim Əli bəy Hüseynzadə və onun ətrafında olan, onun başına toplaşan böyük, öndər ziyalılarım haqqında, "Füyuzat" ədəbi məktəbi haqqında, onun işığına yiğilan ziyalılar haqqında, onların amalı, əməli, məsləki haqqında mükəmməl tədqiqat əsəridir. Əli bəy Hüseynzadənin türkçülük, turançılıq, türk dünyasının, türk xalqlarının oyanışı, inkişafı, intibahı ideyası onun özündən başlayaraq Səməd Vurguna qədər mürekkeb bir yol keçmişdir. Əli bəy amalı, Məmməd Əmin Rəsulzadə amalı lap Qaspıralıdan, Ziya Göyalpdan bəri bu amal ürəkdə də olsa, beynində də olsa, gizli də olsa o təzyiqli, təqibli şura dövründə də, 1937-ci il represiyasından keçə-keçə həmişə yaşayıb. Səməd Vurğun, Üzeyir Hacıbəyli, Hüseyin Cavid, Yusif Vəzir, Əhməd Cavad, Heydər Hüseynov kimi böyük şəxsiyyətlərin ruhunda, canında, qanında, ürəyində, beynində, əsərlərinin sətiraltı mənasında yaşayıb. Ona görə şəxsiyyətlərimizin böyük bir qismi 1937-ci ildə repressiyaya məruz qalıb. Sonrakı nəsil həmişə mənəvi-psixoloji təzyiq altında yaşayıb.

Bu əsərdə birinci bizim M.F.Axundovdan, H.Zərdabidən, M.Ə.Rəsulzadəyə, Ə.Hüseynzadəyə, Ə.Ağaoğluna, Ə.Topçubaşova, "Əkinçi" qəzetindən "Füyuzat" və "Molla Nəsrəddin" jurnalına, "Füyuzat" jurnalından Azərbaycan Xalq Cümhuriyyətinə qədərki ədəbi fikrimizin, milli düşüncəmizin keçdiyi daşlı-kəsəkli yol və onun ədəbiyyatda, elmi fikirdə təşəkkülü, inkişaf yolu ilk dəfə zəngin faktlarla araşdırılır, təsdiqlənir.

Burada ikinci bir məsələ "Füyuzat" jurnalının ədəbi, elmi, ictimai hətta siyasi mühitdə bir dönüş yaratmasının, türk dünyasının, türk xalqlarının oyanışına, birliyinə xidmətinin aydınlaşdırılması-

dır. Bayraqımız, himnımız, gerbimiz, bunların hamısının rüşeyimi həmin "Füyuzat" jurnalından, həmin Əlibəylərdən başlayır, onun əsərlərindən başlayır, gelib Cümhuriyyət dövründə formalaşır. Yəni, Şamil həm qaynaqdan, təşəkkül yollarından, həm də lap son illərə qədər bu ənənənin, bu yolun davamından, inkişafından, mənəviyyatımızda, ürəyimizdə, ruhumuzda yaşamasından, nəhayət, 1990-cı ildən bunların həyata keçirilməsindən, həyatımızdakı rölundən, qiyamətləndirilməsindən söz açır, dəqiq elmi mülahizələr söyləyir.

"Füyuzat" ədəbi məktəbi ilə bağlı olan Azərbaycan romantizminin yaranması, indiyə qədər haqqında söhbət açılmayan romantik ədiblərin fəaliyyəti, onların ədəbi mühitə gətirdikləri çoxçəsidiilik, rəngarənglik, ab-hava - bütün bu məsələlər Şamilin kitabında alım gözü ilə açıqlanır.

Bu kitabda balaca şəkilaltı bir abzas yazı var. Mən onu bir neçə dəfə oxumuşam. Ona baxın, bir də onu oxuyun. O şəkilaltında işıqlı bir türk oğlunun böyük ürəyi, milli qeyrəti, ata-oğul münasibəti, məhəbbəti, irs-varislik sədaqəti elə ümumiləşib ki, hər oxuyan həsəd aparar ki, mən də öz kitabimdə bel bir şey yazadım. Yəni, Şamilin kitabında ilk cümləsindən tutmuş son cümləsinədək hamısı ürəyinin döyüntüsüdür, fikrinin, mənəvi yaşıntılarının əzab-əziyyətinin məhsuludur. O əzabın, o zəhmətin sevinci ona halal olsun. Onu təbrik edirəm, Aybəniz xanıma da təşəkkür edirəm ki, öz ata ocağında S.Vurğun muzeyində belə bir tədbir keçirir. Sağ olun.

25.05.2000.

V.OSMANLININ "TÜRK XALQLARI ƏDƏBİYYATININ ORTAQ BAŞLANĞICI" KİTABININ TƏQDİMATINDA

Vəlinin bu dövrdə plandan kənar, təmənnasız belə bir əsər yazması hünərdir. Sağ olsun, çapını da gerçəkləşdirdi. Vəli bu əsəri tək türk alımlarının əsərlərinə istinad edib yazmayıb, özü də araşdırımlar aparıb, türk xalqları ədəbiyyatının tarixinə göz gəzdirib, günümüzlə bağlı obyektiv, gərəkli, elmi əsər yazıb. Əslində Vəlinin bu kitabında əsas problem türk xalqları ədəbiyyatının "başlan-

ğic dövrü"dür. Veli vətəndaş alim, əsl türk oğlu kimi bu çətin problemə girişib, məsəlyə bir aydınlıq gətirib və bir daha diqqəti bu problemə yönəldib. Elə bunun özü də bir alqışa layiqdir.

Veli düz deyir, XIX yüzildən 1920-ci ilə qədər Azərbaycan türklərinin ədəbiyyatı elə "Türk ədəbiyyatı" adlanırdı. Sonra isə bu ad Türkiyəyə keçdi. Əslində isə türk dilində yaranan bütün ədəbiyyat türk ədəbiyyatıdır. Ərazidən, dövlətdən asılı olmayaraq belə də öyrənilməlidir. İslama qədərki, hətta XX əsrə qədərki Azərbaycan-türk ədəbiyyatı əsl qaynaqlar üzrə araşdırılmalıdır. Bu baxımdan üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabı da naqisdir. Milli dildə, milli ədəbiyyatımız fars dilli ədəbiyyatdan başlayır demək qəbahətdir. Ancaq Veli bunu ən çox bizə aid edir. Orta Asiya türklərinin ədəbiyyat tarixinə baxsaq, bundan da bətərdir. Bunun səbəbini Azərbaycan alımlarində axtarmaq doğru deyil, bunun səbəbini imperiya siyasetində, ruslaşdırma siyasetində axtarmaq lazımdır. Firdunbəy Köçərli "Azərbaycan ədəbiyyatı Füzuli ilə başlanmışdır deyir. Ancaq onu alqışlayırıq ki, ilk dəfə Azərbaycan ədəbiyyatı tarixi materiallarını üzə çıxartdı. Sonra Qətran Təbrizi və Nizamidən başlamasını deməklə əvvəlki işlərə kölgə salmaq yox, onları təqdir edə-edə daha qabaqlara getmək olar. Bizdən əvvəlkilər bizdən də yaxşı bilirdilər ki, bu xalqın ədəbiyyatı qədim abidələrdən, oğuznamələrdən, Dədə Qorqudan gəlir. Ancaq onu araşdırmağa qoymurdular. Məsələni belə qoymaq lazımdır. Türkiyədə bu iş görülüb, bu təbiidir, görülməli idi. Bizim əl-qolumuz, dilimiz bağlanmasayıdı, 70 ildə bəlkə onlardan da çox iş görərdik.

I fəsildən belə çıxır ki, Azərbaycanda XI əsrə qədərki abidələr, oğuznamələr, "Dədə Qorqud" və s. heç öyrənilməyib. Axı, 30-cu illərdə bu sahədə araşdırımlar gedirdi. Bir də 80-ci illərdən bu işə başlanıldı. İndi üçüncü mərhələ bu işin fundamental tədqiqi dövrüdür. Bu iş belə də inkişaf etməlidir. Bir də üçcildlik 50-ci illərdə yazılıb, özü də nə şəraitdə. Ona bu qədər hücum etmək doğru deyil.

Vəlinin bu əsəri "Türk ədəbiyyatı", "Türk dili" terminlərindən xoflananları bir daha diksindirəcək, tarixi günahları haqda düşünməyə məcbur edəcək. Yaxşıdır ki, Veli məlum tədqiqatların ic-

malına varmamış, ümumi fikirləri təkrarlamamış, bir başa abidələrdəki mətnlərdən çıxış edərək fikir söyləmişdir. Onun kitab boyu abidələrdən gətirdiyi misallar da buna xidmət edir. Müəllif Yenisey, Orxon və Monqolustan abidələrini ayrı-ayrılıqla elmi şəkildə araşdırır, forma və məzmun, janr və üslubuna, mahiyyətinə varır. Düz deyir ki, Yenisey abidələri apitafiyadırsa, Orxon, Monqolustan abidələri "qəhrəmanlıq eposu", "qəhrəmanlıq poeması" kimidir. Türkoloqlar da bu fikirdədirler. Hər halda ədəbiyyat örnəyidir.

Türk xalqlarının ortaç başlangıç dövrünü öyrənərkən Vəli də haqlı olaraq şerdən başlayır. Bunu iki mərhələdə təsəvvür edir: Nuh dövrü və əski türk dövrü - I miladın V əsrinə qədərki dövr, II VI-IX əsrlər. Türk yazılı abidələri bu dövrlərdə meydana çıxıb. Göytürk adı ilə tanınan ilk türk əlifbası da. Əski türk şerinin yaranmasının da 2 yolu aşkarlanır: I ozan, baxıcı, şaman (alət-qopuz), II peşəkar şairlərin şerləri. Düz deyir ki, bizdə Mahmud Kaşgarlıdan və Balasaqunlu Yusifdən (Kudadqu Bilik) o yana gedilmir (XI əsr). Heç bunlar da ədəbi nümunələr kimi öyrənilmir. Vəli ilk dəfə bu səpgidə danışır. Əsərin bir maraqlı cəhəti onun əski türk şerinin islama qədər iki dini mühitdə yaranması haqqında deyilən düşüncələrdir. Manna və Butta (Burkan).

Ən maraqlı cəhət bir də əski türk şerində poetika məsələsidir. Vəli Avropa alimləri Fon Lekson, Bank, Fon Cabek, türk Rəşid Rəhməti və b. əsərlərinə istinad etsə də, özü də təzə fikirlər söyləmişdir. Steblyevanın "VI-VIII əsrlər türk poeziyası" və s. əsərlər də var. Vəli onlardan faydalımb, xeyli də irəli gedib. Ancaq çox vaxt ruscadan tərcümələrə istinad edildiyindən poetika məsələlərinə tam cavab alınmır.

Vəli əsas Yenisey, Orxon abidələri və türk şerləri kimi üç mənbə üzərində dayanır. Son ikincini daha geniş araşdırır və bu qənaəti doğrudur ki, bütün türk xalqları öz ədəbiyyat tarixini VI-X əsrlərdə yaranan bu mənbələrdən başlamalıdır.

2000.

X.İBRAHİMİN "AZƏRBAYCAN SİYASİ MÜHACİRƏTİ" KİTABININ TƏQDİMATINDA

Həqiqətən, AXC türk, islam dünyasında ilk demokratik dövlətdir. Bu, həmişə örnəkdir. Odur ki, onu yaradanlara, şura istilasından sonra mühacirət edənlərə, ömür boyu Azərbaycan üçün özünü fəda edənlərə, müstəqilliyimizə çalışanlara hörmət və ehtiram göstərmək, onların mühacir həyatını, fəaliyyətini öyrənmək və təndaşlıq borcudur, qeyrət işidir.

Gənc və istedadlı alim Xaləddin İbrahim belə bir qeyrət göstərib, samballı elmi əsər yaradıb. Düzdür, özü dediyi kimi, bu yönələ Elçin, Abit, Nəsib, Vaqif, Mövsüm və b. xeyli iş görübər, dissertasiya və məqalələr yazılıb. Ancaq Xaləddin bu problemə yeri düşdükcə üz tutmayıb, uzun illər gərgin axtarışlar nəticəsində fundamental tədqiqat əsəri meydana gətirib. Bu əsər sözün həqiqi mənasında siyasi mühacirlərimizə ilk elmi abidələrdəndir. Həm də bu yönələ gələcək tədqiqatlara işq ucu açır. Xaləddini mən azadlıq hərəkatının ilk illərindən tanıyıram, yetkin perspektivli siyasətçidir, dünənimizi yaxşı bilir, sabaha proqnozlar verir. Yəni, hazırlıqlıdır, ayıq-sayıqdır, onun belə bir mövzuya girişməsi elə əqidəsi, siyasi platforması, fəaliyyəti, millət sevgisi, istiqlal ruhu, dünyabaxışı ilə bağlıdır. Yoxsa başqaları kimi Azərbaycanı qaldırınları endirib, endirilənləri qaldırıb vəzifə ummur. Onun "Qaf-qaz" adlı regional jurnal çıxarması, "Sabah" Borçalı qəzetini buraxması, silsilə siyasi yazıları da bir alim, siyasətçi, tarixçi, jurnalist kimi yetişdiyini göstərir. Bunu Xaləddinin tədqiqatında, təqdimat mərasiminə yığışdığını "Azərbaycan siyasi mühacirəti" əsərində daha aydın görürük. Xaləddin də bu kitabda yaxşı tarixçi, siyasətçi kimi çıxış edir, yeri gələndə hüquqşunaslıq, ədəbiyyatşunaslıq məsələlərinə də baş vurur. Kitabda bizlər üçün də maraqlı faktlar vardır. Kitabın "Mühacirətin ideoloji-siyasi-ədəbi-tarixi irsi" bölümündə mühacirət ədəbiyyatı problemlərinə də toxunulur və bizim üçün bu çox önəmlidir. Burada M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Cəfəroğlu, Yurdsevər, Əmin Abid, Almaz Yıldırım və b. mühacirlərimiz haqqında bilgilər maraqlı doğurur. Xaləddin doğru olaraq bir neçə mərhələyə bölünən Azərbaycan

mühacirətinin ən zəngin, geniş, həm də sızılılı dövrünü tədqiqat mövzusu seçib. 1920-ci ilin aprelindən 90-cı illərə qədərki Azərbaycan mühacirətini, adlarını çəkdiyimiz mühacirlərin həyatını, fəaliyyətini, siyasi mövqelərini araşdırıb.

Ən önemli cəhət də budur ki, müəllif xırdaçılıqdan, portret və icmalçılıqdan qaçmış, mühacirətin yaranma səbəb və şəraitini, yeni mərhələsini, təşkilatlaşmasını, Azərbaycanın müstəqilliyi uğrundakı mübirizələrini önə çəkmişdir. Bütövlükdə, bu kitab ədəbi-tarixi-siyasi həyatda, elmi mühitdə böyük hadisədir.

1999.

HAMLET İSAXANLININ «TƏZADLAR» ŞER KİTABININ TƏQDİMAT MƏRASİMİNDƏ ÇIXIŞ ÜÇÜN QEYDLƏR

On ilə yaxındır ki, Hamlet müəllimi tanıyıram. Qeyrətli Borçalı balasıdır, Azərbaycan ziyalısıdır, böyük alimdir, maarif, təhsil qurucusudur, təşkilatçısıdır, humanist və xeyirxah insandır. Uğurları ilə də həmişə öyünmüşəm. Onun şer yazmasını isə «Təzadlar» kitabı çıxanda bildim. Şair kimi yeni bir yaradıcılıq sahəsinin şahidi oldum. Düzdür, özü deyir:

Qayda yaradanam, qayda pozanam,
Sufiyəm, dərişəm, dəli ozanam,
Şairlik sevdası yoxdur başında,
Məhəbbət coşanda şer yazanam.

Amma «Təzadlar» kitabını oxuyandan sonra gördüm ki, başında şer sevdası var, bütün şairlərdə olduğu kimi. İkincisi, şairlik də elə sufi, dərvish, ozan kimidirlər. Üçüncüsü, şairlik sevdası başda olmasa da, ürəkdə var. Dördüncüsü, şairlər şer sevdasından yox, eşq sevdasından yazırlar. O da sizdə, gözəl və gözəllik sevdası da, vətən, millət sevdası da.

Dəqiq elmlərlə bədii təfəkkürün, xüsusilə poeziya ilə riyaziyyatın aşiqanə münasibətləri, Camal müəllimi «Təzadlar» kitabına yazdığı «Ön söz»də dediyi kimi, Pifaqordan, Ö.Xəyyamdan, bizim N.Tusidən və başqalarından keçib gəlir. Bu ənənənin XX əsrдə bariz nümunəsini Hamlet İsağanlı yaradıcılığında

görürük. Onun dünyasını, həyat tariğəsini bilənlər bu fikrimizi təsdiqləyirlər.

Kitabdakı şerlərin özünəməğsus poetik özəllikləri və gözəllikləri var. Onların mövzu coğrafiyası da çeşidlidir. Borçalıdan bütöv Azərbaycan və dünya problemlərinə qədər çevrələyir. Bu bağımından «Dünya», «Baş açmadım bu dünyadan», «Dumanlı dünya», «Uşaqlıqda qalan buludlar», «Fələk», «Təzadalar», «Zaman» və s. şerlərdə şair harayı daha güclüdür. Bu şerlər təzadlı zaman və bəşər münasibətlərin fəlsəfi-bədii ifadəsidir.

Bağın, bu misralar lap bu günümüz üçün deyilib:

Haqqıa siğınan döyüür,
Haqqı tapdayan öyünür,
Düz söz deyən söyülür,
Başa keçir yalan-palan,
Baş açmadım bu dünyadan.

«Yaşamağa nə var ki» şerini oğuyanda isə M.İsmayılin
Dünən Bethoveni çaldılar sazda,
Hələ yaşamağa dəyər bir az da,

misralarını ətətiplədim. Yəni bu məsələ bütün şairlərimizi düşündürür.

«Görüş yerimiz», «Dedim – dedi», «Çaşdım, nə çəşdəm», «Sevənlərə», «Səni sevdim» və s. kimi şerlər isə məhəbbətin həzin, kövrək tərcüməcisiidir. Bunların ənənəvi məhəbbət şerlərindən, mənimkilərdən fərqi onların nikbin ruhudur. Bu da müəllifin öz həyatı ilə bağlı məsələdir.

«Təzadalar» kitabında rübailər də mənə yetkin şer örnekleri təsiri bağışladı. Burada güsusilə bədii ümumiləşmə və fəlsəfi fikir dərinliyi, lirik müəllif məni diqqəti çəkir. Bu cəhətə müəllifin iğtisasının da, çağdaş dünyagörüşünün də təsiri var. Əmumiyyətlə, Şərq poeziyasında alim-şairlər rübaiyə çox meyl edirlər.

Kitabdakı tərcümələrə gəldikdə deməliyəm ki, bu Hamlet müəllimin sadəcə ədəbiyyata marağının nəticəsi deyil, bilik dairəsinin genişliyi, şerə bağlılığı və tərcümə sənətini bilməsi bacarığı ilə bağlıdır. Bu tərcümələrin H.Qumilyov, A.Axmatova kimi türksoylu şairlərdən, Jukovski, Tutçev, Yesenin kimi qəribə taleli, romantik üslublu rus şairlərindən alınması da çox şey deyir.

«Təzadlar» şerlər kitabı Hamlet İsağanlığının şair kimi də yeni uğurlar qazanacağından xəbər verir və bu bizi çox sevindirir. Təbriklər və alqışlar.

2001

DOKTORLUQ VƏ NAMİZƏDLİK DISSERTASIYALARININ MÜZAKİRƏ VƏ MÜDAFİƏLƏRİNĐ

LEYLA ERADZENİN
"GÜRCÜ-AZƏRBAYCAN QARŞILIQLI ƏDƏBİ
ƏLAQƏLƏRİ (1920-1956)" DOKTORLUQ
DISSERTASIYASININ MÜZAKİRƏSİNĐ

Leyla xanımı Azərbaycanda ədəbi-elmi ictimaiyyət yaxşı tanır. Gürcüstanda ədəbiyyatımızın dostu, təbliğatçısı kimi, onu mən daha yaxşı tanıyıram. Əsərlərini oxumuşam, şerlərindən tərcümə edib, çap etdirmişəm. Bu dissertasiya da onun Azərbaycan-gürcü ədəbi əlaqələri sahəsində uzun illik tədqiqatının yekunudur. Dissertasiyanın mövzusu çox aktual və əhəmiyyətlidir. Dilarədən sonra bu şəkildə, bu aspektde ikinci iş ortaya çıxır. Bu alqışa layiqdir.

1920-1956-cı illər Azərbaycan-gürcü ədəbi əlaqələrini başqa quruluşda da işləmək olardı, bəlkə daha samballı çıxardı. Amma əsər bu strukturda da qənaətbəxşdir, qəbuldur. Burda Azərbaycan-gürcü xalqlarının 40 ilə yaxın bir dövrdə ədəbi əlaqələri, problemləri, ədəbi mühiti, tarixi taleyi və sevinci 37-40-50-ci illərdəki faciələri və başqa məsələlər ədəbi əsərlərin təhlil işığında öz əksini tapır. İki xalqın 1920-1956-cı illər ədəbi əlaqələri bədii nümunələrlə ədəbi-bədii-elmi, tarixi sənəd və materialların birgə təhlili ilə araşdırılır. Xüsusilə 20-30-cu illərin ayrıca mərhələ kimi götürülməsi çox elmidir, inandırıcıdır və bu hissə həm elmi, tarixi, bədii materialın bolluğu, həm də səviyyəsi ilə mənə daha yaxşı təsir bağışladı.

Dissertasiyanı oxuduqca təəccübləndim ki, Leyla xanım bu qədər ədəbi-bədii materialı necə əldə edib, öyrənib, əsərə cəlb edib. İki xalqın 40 illik ədəbiyyatını bütün janrlarda nəzərdən keçirib, imkan daxilində ona qiymət verməyə çalışıb. Leyla xanım 1920-56-cı illər Azərbaycan-gürcü qarşılıqlı ədəbi əlaqələrinin mərhələlərini, təşəkkül və inkişafını da doğru müəyyənləşdirir, hər mərhələnin janrlar üzrə qarşılıqlı uğur və kəsirlərini, oxşar və fərq-

li cəhətlərini açmağa cəhd göstərir. Buna, əsasən, nail olub. İki xalqın ədəbiyyatının qarşılıqlı inkişafında və əlaqəsində ayrı-ayrı müəlliflərin, tədbirlərin, nümayəndələrin, təşkilat və ittifaqın xidmətinə qədər izleyir, bunu əsərin ümumi problemləri ilə bağlayır. Əsərdə bütün problemlər ümumittifaq ədəbiyyatı kontekstində araşdırılır və hər iki xalqın ədəbiyyatı burada eyni səviyyədə, eyni ölçüdə öz əksini tapır. Məhəbbət və münasibətdə də hissə qapılmaq hiss olunmur.

Bütün bunlarla yanaşı onu deyim ki, Leyla xanımı, dediyim ki, xalqımızın, ədəbiyyatımızın dostu sayarıq. İndi sual çıxır ki, bəs Gürcüstanda milli münasibətlərdə və münaqişələrdə, hadisələrdə o nə iş görüb? Hansı mətbuatda tarixi dostluğumuzun xeyrinə, əmin-amanlığa çağırışa aid məqaləsi çıxıb? Nədənsə həmin dövrdə o susdu, heç nə demədi, yazmadı. Amma buna çox ehtiyac var idi.

Dissertasiyanın quruluşu etiraz doğurmur. Amma həm əsərin, həm də üç fəslin adları bir az gurultuludur. Məsələn, aydınlaşdır ki, I fəsildə 20-30-cu illərdə Azərbaycan-gürcü əlaqələrinin qarşılıqlı təşəkkülü və inkişafı öyrənilir. Fəsilin adı isə "Millətlərarası ədəbi münasibətlərin təşəkkülü və inkişafı kontekstində yeni həyatın əksi (1921-1941)" adlanır. Konkretlik lazımdır. Elə II fəsildə də belədir: "Mühəribə dövründə Azərbaycan-gürcü ədəbiyyatında tipoloji ümumilik və məxsusilik". Bu adın özü ümumidir. Bu bir, ikinci də, bu ümumilik, gurultu həm dissertasiyanın adında, həm fəsillərində, nimsərlövhələrdə var.

III fəsil daha konkretdir: "Azərbaycan-gürcü ədəbiyyatında qəhrəman və zaman problemi". Burada da 1945-1956 rəqəmi varsa "Mühəribədən sonra" sözləri lazımdır.

Dissertasiyada hadisə və məsələlərə, əsərlərə köhnə baxış, köhnə münasibət var. Hiss olunur ki, bu hissələri Leyla xanım xeyli əvvəller yazıb. Məsələn, Oktyabr inqilabı, Lenin, sosializm quruluşu haqqında şablon, quru şuarçı şerlər ağızdolusu təriflənir. Eləcə də rus xalqını mədh edən əsərlər, kolxoz, fəhlə mövzulu zəif əsərlər (əvvəla, kolxoz mövzusu yox, kənd mövzusu) işə uyğun deyil. Çünkü bu cür əsərlərin göbələk kimi çoxalmasını yuxarının direktivləri, qərar və göstərişləri ilə yazılığını, ədəbiyyata vurduğu ziyanı açmaq lazımdır. Elə mühəribə mövzulu əsərləri qəhrəmanlıq,

vətənpərvərlik, xalqlar dostluğu, beynəlmiləlçilik motivinə görə qruplaşdırıb tərifləmək də köhnə yoldur. Müasir münasibət yoxdur. Bəs hanı sovet ədəbiyyatında o dostluğun, beynəlmiləlçiliyin bəhrəsi? Budurmu?

Dissertasiyada verilən Azərbaycan-gürcü ədəbiyyatında 20-56-ci illərdə ümumi cəhətlər sovet ideologiyasından gəlir: mövzu, ideya, obraz, problem və s. Bircə son fəsildə müharibədən sonrakı tarixi romanın danişanda Azərbaycan-gürcü nəşrinin fərqiñə toxunulur. Burada deyilir ki, guya bu dövrde gürcü nəşrində müharibə mövzusunda memuar, Azərbaycan nəşrində avtobioqrafik povestlər yaranmışdır. Buna A.Şaiqin "Köhnə dünya" xatırələri misal göstərilir. Bir də S.Rəhimovun "Ata və oğulu". Əvvəla, A.Şaiqin "Köhnə dünya"sı avtobioqrafik povest deyil, sərf memuardır, ikincisi, müharibə mövzusunda deyil. Qamsaxurdıyanın "Qurucu David", Ordubadinin "Qılınc və qələm" romanları yaxşı tarixi romanlar kimi qiymətləndirilir. Nə olar, bizcə Y.Vəzirin "Qan içinde" və A.Beliaşvilinin "Besiki" romanlarından müqayisəli söhbət açılmalı idi. Dövr, ideya, problem və əhvalat oxşarlığı çoxdur, hətta, obrazlar da...

Kldiaşvilinin "Sakit iqamətgah" romanına sərf 30-cu illər münasibəti var. Bu əsər indi yeni gözlə açılmalıdır idi. Guya milli Gürcüstan hökumətinin başçıları inqilabı, sovet hökumətini başa düşməyib qaçıblar.

Son fəslin III bəndi "Poeziyada beynəlmiləlçilik pafosu" adlanır. Əvvəla, beynəlmiləlçilik və xalqlar dostluğu məsələsi əvvəlki hissələrdə bir neçə yerdə qoyulub, ikinci də, elə burada da pafos kimi səslənir, elmi yox. Pafosdansa bu məsələnin səhv qoyuluşu, həlli və onun xalqlara vurduğu zərərdən danişmaq olardı.

Bu qeydləri nəzərə almaqla əsəri müdafiəyə layiq bilirəm.

Noyabr, 1990.

VİLAYƏT QULİYEVİN
"AZƏRBAYCAN FİLOLOJİ FİKİRİ VƏ
RUS-ƏDƏBİ İCTİMAİ MÜHİTİ
(XIX yüzulin I yarısı)"
DOKTORLUQ DİSSERTASIYASININ
MÜZAKİRƏSİNDƏ

Mən əvvəllər də demişəm: bizdə ədəbi əlaqələr həmişə əksinə başa düşülüb, hey rusların Azərbaycan bağlarını öyrənmişik. Öz ziyalılarımı onların şagirdi saymışıq. Deməli, əslində özümüzə yox, özgələrə xidmət etmişik. Bu da başımıza gələn fəlakətlərin bir düyündür. Bizə Puşkin və Azərbaycan, Krilov və Azərbaycan, Ostrovski və Azərbaycan, Tolstoy və Azərbaycan kimi mövzular yox, Nizami və Avropa, Nizami və rus ədəbiyyatı, eləcə də Füzuli, Vaqif, Axundov, Cəlil Məmmədquluzadə, Topçubaşov, Mirzə Kazım bəy və b. Azərbaycan ziyalılarını Şərq, Avropa, rus və Qafqaz kontekstində öyrənmək vacibdir. Son vaxtlar bəzi işlər görünür. Bu baxımdan Vilayətin "Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai mühiti (XIX yüzulin I yarısı)" əsəri xüsusilə qiymətlidir. Bu dissertasiya doğru olaraq tək bir sahə ilə - ədəbi əlaqələrin tədqiqi ilə məhdudlaşdırır. O, həm sərf filoloji, həm də ədəbi əlaqələr aspektindən və həm ədəbi əlaqələr tariximiz, həm də ədəbiyyatşunaslığımız üçün gərəklidir.

Vilayət köhnə, tapdanmış yolla getmir; rus şərqşunaslığının yaranmasında Topçubaşov, Kazım bəyin xidmətini öyrənərək, təkcə onların rus mədəniyyətindən aldığı yox, ona verdiyini də inandırıcı şəkildə üzə çıxarıır. Bütün bunlar da əsərə bir elmlilik və təravət gətirir. Bu baxımdan dissertasiya gələcək tədqiqatçılar üçün yaxşı tarixi-filoloji istiqamət, material və mövzular verir. Dissertasiya müxtəlif dillərdə yaranan Azərbaycan filoloji fikir tarixinin problematika, janr, mövzu, üslub məsələlərini, başqa mədəniyyətlə əlaqə və hüdudlarını, rus şərqşunaslığında "Azərbaycan məktəbi"ni öyrənmək sahəsində uğurlu addımlardandır.

Vilayət burada bir ziyanlı, stereotip yolu da rədd edir və düz deyir ki, XIX yüzulin əvvəlindən Azərbaycandakı oyanış səhvən onun Rusiya tərəfindən fəthi ilə bağlanıb. O, cəsarətlə və doğru

olaraq bu oyanışı ümumdünya canlanması ilə bağlayır və bunu tarixi qanuna uyğunluğun Azərbaycanda inkişaf prosesi kimi izləyir.

Dissertasiyada bol ədəbi-tarixi, elmi fakt, sənəd və materiallardan istifadə olunub və bunların çoxu bizi təzə görünür. Əslində bu dissertasiya M.Topçubaşov və Mirzə Kazım bəy haqda iki monografik tədqiqatın birləşməsidir. Müəllif bir çox ədəbi əlaqələr və ədəbi-tarixi problemləri bu fonda araşdırıb və öz məqsədinə nail olub. Onun əsər boyu yeni tapıntılarını da görürük. Məsələn, indiyə kimi Topçubaşovun "Teleskop"da çıxan iki məqaləsi məlum idi. Vilayət bir neçə məqaləsini və şerlərini də üzə çıxarıb, jurnalla six əlaqələrini izləyib. "Zəfər neğməsi", "İki şer" kitabı və başqa əsərləri əsasında söylənən bu fikir də düzidür ki, XIX yüzil Azərbaycan poeziyasından danışanda Topçubaşovun şerlərindən də söz açmaq lazımdır (Elə A.Miskeviçin Şərq sonetlərinin tərcüməsindən dəg).

Dissertasiya bütövlükdə əhatəliliyi, elmi səviyyəsi, problemlərin Avropa, Şərq kontekstində öyrənilməsi, onlara yeni münasibət və cəsarətli mühakimələr baxımından xoş təsir bağışlayır.

Mirzə Kazım bəyin dinə münasibəti, dindarlığı, xristianlığı qəbul etməsi kimi ziddiyyətli məsələlər də burada daha doğru açılır. Kazım bəy - Seyx Şamil münasibəti də bizi çox maraqlandırdı. Hətta onun Seyx Şamillə tanışlığı da məlum olur. Bizcə bir vacid məsələni xüsusi açmaq lazımdır. Kazım bəy Şeyxin çarizmə mübarizəsini necə başa düşürdü?

Dissertasiyada türk xalqlarının intibahına, inkişafına Kazım bəyin xidməti, kadr yetişdirmək sahəsində işi də faktik sənədlərlə açılır, təsdiqlənir (əsərlər: "Türk-tatar dilinin qrammatikası", "Ərəb dili və ədəbiyyatının tədqiqinə bir nəzər", "Abidələri öyrənmək", kadrlar: Cahangir Bukayev, İsa Bikayev, Qurbanov (qazax), Faiz-xanov (tatar), M.İsmayılov, Əbdülsəttar (qardaşı). İnanırsan ki, həqiqətən Kazım bəy "rus orientalizminin patriarchı" olub.

Əsərdə Topçubaşov və Kazım bəyin klassik mütəfəkkirlərdən tutmuş müasirlərinə qədər bir çox alim və yazıçılarla qiyabi və əyani elmi əlaqədən, fikir mübadiləsindən yüksək səviyyədə söhbət gedir (Tolstoy, Poqodin, Melnikov, Černiševski, Belinski, Bestujev-Marlinski, Qriboyedov, Miskeviç, Lobaçevski və b.).

Kazım bəy və Şərq dünyası, Şərq mifologiyası, Firdovsi, Sədi, Hafız, Cami, Xəyyam, Nəvai haqdakı fikirləri də elmi şəkildə saf-çürük edilir. Bütün bunlar yaxşıdır. Amma bunlarla yanaşı bütöv Azərbaycan fonu dissertasiyada sönükdür. Əsərin əvvəlində vəd edilir ki, müəllif A.Bakıxanov, M.Axundov, İ.Qutqaşınlı, Fazıl xan Şeyda və b. Azərbaycan ziyalılarının rus ədəbi mühiti ilə konkret bağlarını öyrənəcək. Amma bu vəd sonra ya unudulur, ya da bəzilərinə ötəri toxunulur. Görünür, Vilayət özü də hiss edib. Odur ki, sonda 10-12 səhifəlik "Azərbaycanşunaslığın inkişafında Kazım bəyin rolu" adlı hissə artırıb. Amma Kazım bəyin Nizami, Xaqani haqdakı fikirlərinə toxunulan bu parça da bu kəsiri ödəmir. Həm də bu hələ azərbaycanşunaslıq deyil. Bu hissəni gücləndirmək yaxşı olardı.

Dissertasiyada maraqlı məsələlərdən biri də Kazım bəyin əlifbanının dəyişməsinə münasibətidir. Vilayət bu məsələni çox doğru diqqət mərkəzinə çəkir və açır. Göründüyü kimi, Kazım bəy bütün sələf və xələflərindən bu məsələdə daha düz fikirdə imiş. Odur ki, Axundovun "Kəmalüddövlə məktubları"nı bəyənib, əlifba ilə bağlı məktubuna heç cavab verməyib. Onun fikrincə Şərqiñ geriliyinin səbəbi tək əlifba yox, daha mühüm sosial bəlalardır. Biz indi də bu məsələni olduğu kimi həll edə bilmirik.

Əsəri müdafiəyə buraxmaq olar.

20.01.1990.

SAMİR TAĞİZADƏNİN
"M.F.AXUNDOV VƏ AVROPA ƏDƏBİYYATI"
DOKTORLUQ DİSSERTASIYASININ
MÜZAKİRƏSİNDƏ

Samir həm elmi, həm də bədii yaradıcılıqla məşğul olan gənclərimizdəndir. Hər iki sahə üzrə elmi-ədəbi ictimaiyyətdə tanınır. Bизdə F.Qasimzadədən və N.Məmmədovdan sonra axundovşunas yetişməyib. Samirin bir axundovşunas kimi yetişməsi bu baxımdan sevindiricidir. Bu tədqiqat axundovşunaslığın çox vacib və demək olar ki, öyrənilməmiş bir sahəsinə həsr olunub: "Axundov və Avropa ədəbiyyati" Nizami, Füzuli, Sabir, S.Vurğun kimi klassikləri-

miz haqqında da belə əsərə çox ehtiyac var. Bunun üçün bir neçə Avropa dili bilmək lazımdır. Samirin bu baxımdan da üstünlüyü göz qabağındadır. O, əsəri rus dilində yazmışdı. Biz bu mənada "üstünlük" deyirik ki, onun bu şəkildə Bakıda yox, Moskvada nəşrinə nail olmaq olar və bu Avropa ölkələrində də oxuna bilər.

Əsər 2 hissədən ibarətdir. "Axundov və Rusiya" adlı I hissə 2 fəsildə gedir: "Rus ədəbi mühiti və Axundov", "Azərbaycanda və Rusiyada Axundovun tədqiqi tarixindən". İkinci hissədə isə əsil mətləbdir.

"M.F.Axundov və Avropa ədəbiyyatı" hissəsi də ayrılıqda 6 fəsildən ibarətdir. Yenə hər fəsil nimsərlövhələrə ayrılır.

İkinci fəsil problemləri, səmbalı ilə çox dəyərlidir. Mətləb və mövzu burada öz əksini tapır. Axundovun Avropada yayılması, öyrənilməsi və qiymətləndirilməsi (xüsusilə alman, ingilis, fransız, italyan dillərində) onun antik, yunan və Avropa xalqları ədəbiyyatı ilə bağları ilk dəfə belə geniş, elmi şəkildə araştırılır.

Əsərin qiymətli cəhətlərindən biri də tədqiqata Axundov haqqında Avropa mənbələrindən külli miqdarda yeni materiallar, fakt və sənədlər cəlb edilməlidir. Əsər boyu Avropa, rus və Azərbaycan alim, yazıçı və müxtəlif görüşlü ziyalılarla elmi mübahisə, polemika vardır və burada çox vaxt Samir haqlı görünür. Məsələn, Axundovun rus ədəbiyyatından təsirlənməsi barədə Ə.Əhmədovla mübahisəsi. Düz deyir ki, Axundov poeziyada yox, komediya və traktatda bu mənbədən təsirlənənib. Ə.Seyidzadənin Çernışevskinin Axundov haqqında fikri, M.Sadıqovun Verderovskinin məqaləsinin əvvəl "Kavkaz", sonra "Oteçestvennie zapiski"də çıxmazı və s. barədə polemika dag Senkovski ətrafindakı söhbətlər də inandırıcıdır, elmidir. Amma bəzən mətləb çox uzađılır, təfsilata varılır. Xüsusilə ekskursiyalar çoxdur, bunlar bəzən uzunçuluq təsiri bağışlayır, mətləbdən yayındır.

"Antik ədəbiyyatı ətrafında düşüncələr" fəsli çox ümumidir. Belə ola bilərdi: "Axundov və Antik ədəbiyyatı məsələləri" və ya "Axundovun antik ədəbiyyata münasibəti". Bu fəslin nimsərlövhəsi "Aristofandan Molyerə"dir. Antik ədəbiyyatdan, Aristofandan söhbət gedən yerdə Molyer nə üçün? Molyer haqda əsərin fransa ədəbiyyatından danışılan fəslində danışılmışdır. II fəslin

"Axundov Monteskye, Volter və ya "Jozef Renan" hissəsində Axundov Avropa ədəbiyyatı kontekstində yaxşı öyrənilir, oradan bir şey götürüb-götürmədiyindən danışılır. Hərdən bir Avropa və Şərqi təsiri qarşılıqlı açıqlansa əsər qazanardı.

Əsərdə təkrarlar da nəzərə çarpır ki, bu da problemin şəxsiyyətlər üzrə sərlövhələr altında öyrənilməsi ilə bağlıdır. Bir müəllifdən 2-3 yerdə yox, bir yerdə danışlsa yiğcamlıq olardı. Dissertasiyanın üslubunda bəzən bədiilik elmiliyi üstələyir. Bu da Samirin yazıçılığından gəlir.

Sonda onu deyə bilərəm ki, bu qeydlər belə vacib bir əsərin əhəmiyyətini heç də azaltmır və çoxu asan düzələndir; bəziləri də arzu və təklifdir. Mən bu əsəri axundovşunaslığımıza və ədəbiyyatşunaslıq elmimizə töhfə hesab edirəm.

10 yanvar, 1990.

Bu yazını tapıb kitaba daxil edəndə inana bilmirəm ki, Samir bəy dünyada yoxdur. O, çox istedadlı, enerjisi aşırı-daşan qatı türkoloq, turançı bir ziyalı idi, yaxşı alım idi. Allah rəhmət eləsin.

KAMRAN ƏLİYEVİN
**"XX ƏSR AZƏRBAYCAN
ROMANTİZMİNİN POETİKASI"**
**DOKTORLUQ DİSSERTASIYASININ
MÜZAKİRƏSİNĐƏ**

Kamran on ildən çoxdur ki, İnstitutda çalışır. Uzun müddətdir ki, romantizm problemləri ilə məşğuldur. Bu mövzuda namizədlilik dissertasiyası, monoqrafiya yazıb, silsilə məqalələri var. Alim kimi formalaşıb, elmdə təsadüfi adam deyil, arayıb-axtaran, İnstitutla nəfəs alan alimdir.

Dissertasiya ədəbiyyatşunaslığımızda öyrənilməmiş konkret və vacib bir problemə həsr olunub. Burada Azərbaycan romantizminin poetikası doğru olaraq onun ideya axtarışları və başqa problemləri ilə temaslı şəkildə öyrənilir. Romantizm və onun poetika-

sı haqqında elmi-nəzəri tədqiqatlardan bəhrələnmə açıqca hiss olunur. Düzdür, bəzən hazır sxem və formalirovka da özünü göstərir. Lakin çox vaxt Kamran onları özünüküldəşdirmiş, milli romantizmin problemləri ilə bağlıdır.

Dissertasiyanın quruluşu doğru müəyyənləşdirilib. Problem üç fəsildə araşdırılır. Giriş, nəticə və bibliografiya məzmunlu, əhatəlidir. Əsərin metodoloji və nəzəri səviyyəsi müasir elmimizin tələblərinə tam cavab verir. Bu da diqqəti çəkir ki, əsər boyu fikir və mülahizələr Azərbaycan romantiklərindən canlı misallarla təsdiqlənir və bu çox inandırıcıdır.

Birinci fəsildə ("Romantik qəhrəman konsepsiyası") şəxsiyyət və həyat, onun mövqeyi problemi rus və dünya ədəbiyyatında olduğu kimi, romantizmin estetik prinsiplərində sayılır və doğru olaraq üç sərlövhə altında araşdırılır: I qəhrəman tənhalığı, II lirik qəhrəmanın səciyyəsi, III tragic qəhrəmanın taleyi. Bu problemlər H.Cavid, M.Hadi, A.Şaiq yaradıcılığında daha konkret öyrənilir. Bu da maraqlıdır ki, dissertant bəzən həmin müəlliflərin əsərinin rus dilinə tərcüməsinə də toxunur, müqayisə nəticəsində problemin elmi tərifini dəqiqləşdirir. Müəllifin bu qənaətləri doğrudur ki, romantik qəhrəmanın tənhalığı onun öz mövqeyini güzəştə getməsindən doğur, onlar özləri təkliyə can atırlar, romantik qəhrəmanların tənhalığı üsyankar xarakter daşıyır və bu şəxsiyyətin nüfuzuna olan marağın nəticəsidir.

Dissertasiyada canlı, elmi polemika özünü göstərir. Müəllif yeri gəldikcə Ə.Sultanlı, M.Cəfər, M.Məmədov, Y.Qarayev, Z.Əkbərov, V.Osmanlı və başqa alimlərlə cəsarətlə elmi mübahisə aparır, çox vaxt haqlı görünür. "Şeyx Sənan" haqqında çox yazılib, amma Kamran bu əsərə yeni gözlə baxır, onun əsas ideyasını təkcə eşqin dini etiqada qalib gəlməsi yox, romantik qəhrəmanın yüksəlişə can atması ilə bağlıdır. Bu da inandırıcı görünür.

İkinci fəsildə romantik qarşıdurma məsələləri konkret olaraq Qərb və Şərq, yaxın və uzaq, həyat və ölüm kimi üç əsas komponent üzrə öyrənilir. Bunlara bizdə əvvəller ötəri toxunulsa da, elmi şəkildə ilk dəfə bu əsərdə rast gəlirik. Əlbəttə, burada xeyir və şər, qaranlıq və işıq, xəyal və həqiqət, yer və göy və s. kimi qarşıdurma problemlərini də açmaq yerinə düşərdi. Hiss olunur

ki, Kamran ümumilikdə XX əsr Azərbaycan ədəbiyyatını yaxşı bilir, yeri gəldikcə romantizm və realizm problemləri ilə, xüsusilə M.F.Axundov, C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid əsərləri arasında da maraqlı paralellər aparır.

"İdeal həqiqət axtarışları"nın tədqiqinə həsr olunmuş üçüncü fəsildə, əsasən, onun folklor, rəmz məkan və zaman kimi üç əsas prinsipinə diqqət yetirilir. Burada böyük şəhər, kənd, oda, zindan, saray, qəfəs, pəncərə, meşə, yol, cığır, eləcə də zaman faktları Azərbaycan romantiklərinin yaradıcılığından inandırıcı misallarla şərh edilir. Peyzaj və təbiət hadisələri kimi rəmzi obrazlar romantik ədəbiyyatda qəhrəmanın ideal həqiqətə can atma vasitəsi kimi yozumu da misallarla təsdiqlənir.

Burjua romantizmi adlandırılan böyük bir cərəyanın öyrənilməsini, "Füyuzat"çıları, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov və başqalarını aşkarlıq dövründə Kamran və Vəlinin dissertasiyasında da görməyənde bəs nə vaxt işləyəcəyik?! Bu məsələyə mövzu ilə bağlı aydınlıq götirmək lazım idi.

M.Hadinin "Şəklində" rədifli şerilər yerdə "səciyyəvi poema" adlandırılır. Romantik Azərbaycan şairlərinin "şəklində" rədifli şerlərinin hamısı türk şairi A.Cövdətə nəzirədir. Bu məsələyə də toxunmaq olardı. Müəllif Azərbaycan romantiklərinin əsərlərinin ilk çapına, romantizm dövrünün mətbuatına, heç olmasa, romantizmin carçası olan mətbuat orqanlarına istinad etsə yaxşı olardı.

Dissertant Girişdə elə bil ya xəsislik, ya da təvazökarlıq edib, əsərin yeniliyini, dəyərini, orijinallığını lazımi səviyyədə təqdim edə bilməyib. Hərdən bir "yeni" sözünü işlətməklə kifayətlənib. Məsələn, "yeni elmi nəticəyə gəlməyə şərait yaradır", "yeni bədii keyfiyyətləri üzə çıxarmağa kömək edir" və s. Bu yeniliyi açıq, konkret demək gərəkdir. Bu qeydlər heç də əsərin əhəmiyyətini azaltmır. Kamran onları müdafiəyə qədər düzəldə bilər. Məncə dissertasiyanı müdafiəyə buraxmaq olar.

1989.

**ZAMAN ƏSGƏRLİNİN
"AZƏRBAYCAN FACİƏSİNİN POETİKASI"
DOKTORLUQ DİSSERTASIYASININ
MÜZAKİRƏSİNDƏ**

70 ildə bizi kommunist ideyası ilə elə zəhərləyişlər ki, ədəbiyyatı da ideya ölçülərində əritmişik. Bu baxımdan da son illərdə poetika məsələlərinə marağın artması többidir. Bir janrıñ, metodun, sənətkarın, hətta əsərin poetikasından da dissertasiyalar yazılırlar. Bunların arasında Zamanın əsəri seçilir.

Zaman XIX-XX yüzillər Azərbaycan ədəbiyyatının bilicilərindəndir, bir alim kimi yaxşı tanınır. Bugünkü dissertasiya da bunu təsdiqləyir. Dissertasiyada Azərbaycan faciəsinin poetikası problemi dörd fəsildə tam öyrənilir. Elmi-nəzəri-tipoloji metodlar işığında yüksək səviyyədə araşdırılır.

Bu da maraqlıdır ki, Zaman belə nəzəri problemin həllində milli ədəbiyyat çərçivəsində qapanıb qalmır, antik dövrdən bəri dünya ədəbiyyatından da ədəbi-bədii və elmi əsərlərə üz tutur, paralellər aparır, daha tutarlı nəticələr çıxarmağa çalışır. Bu, həm də onun nəzəri hazırlığını, bilik dairəsinin genişliyini göstərir. Dissertasiyanın I-II fəsillərində tragik qəhrəman və kolliziya, tragik qəhrəman və milli xarakter problemlərinin qoyuluşu Yaşar Qarayevin əsərini yada salsa da, burada məsələnin əhatə dairəsi daha geniş, təhlilə çəkilən əsərlər daha çoxdur. Bu baxımdan "Fabula, süjet və kompozisiya" hissəsi bizə daha tutarlı və elmi görünür. Əvvəlki iki fəsildə faciələr qəhrəman və xarakter fonunda təhlilə çəkilirsə, burada faciənin fabula, süjet və kompozisiya komponentlərinin uyarlı cəhətlərindən daha konkret, yığcam söhbət gedir.

Dissertasiya öz elmi-polemik ruhu, hadisə və məsələlərə yeni yanaşma üsulu ilə də seçilir. Məsələn, Feyzulla Qasimzadənin Rüstəm bəyi "yırtıcı, qudurğan" saymasına, Mehdi Məmmədovun "Solğun çicəklər"i melodrama adlandırmışına münasibəti doğrudur. Elə Nəcəf bəyə, Əmiraslan ağaya və başqa obrazlara münasibətdə də belədir.

Ümumiyyətlə, dissertasiyada "Müsibəti-Fəxrəddin", "Dağılan tifaq", "Pəri-Cadu", "Ana", "Solğun çicəklər", "Ağa Məhəmməd şah Qacar", "Nadir şah" əsərlərinin təhlilinə yeni yanaşma üsulu var və bunlar inandırıcı görünür. Bütövlükdə dissertasiyanın quruluşu elmidir, səviyyəsi bugünkü elmi tələblərə cavab verir, elmi apparatı zəngindir, səliqə-səhmanı yerindədir, doktorluq dissertasiyası kimi bizi razı salır. Belə keyfiyyətlərdən çox demək olar, sözüm odur ki, əsəri müdafiəyə buraxmaq olar.

Bəzi qeydlər də demək olar. Məsələn, yaxşı haldır ki, Zaman indiyə kimi əsl tədqiqatdan uzaq düşən, ya da zərərli əsərlər sayılan "Səd Vəqqas", "Səyavuş", "Hörmüz şah", "İsmailiyə otağı", "Ərmənusə", "Ədirnə fəthi", "Baki mühəribəsi", "Ənvər bəy", "Köhne Türkiyə", "Xalid ibn Vəlid" kimi faciələri də yada salır. Amma ötəridir, azdır, gərəkli qədər deyil. Məlum əsərlərin, dəfələrlə təhlil edilən faciələrin arasında sezilmir. Bir az bu əsərlərə ümumişdirici qiymət verilsə yaxşı olardı. Belə qeydlər əsərin elmi səviyyəsini azaltmır, o, doktorluq kimi müdafiəyə layiqdir.

1992.

VƏLİ NƏBİYEVİN
"AZƏRBAYCAN BƏDİİ NƏSRİNİN JANR-ÜSLUB
TƏKAMÜLÜ" DOKTORLUQ DISSERTASIYASININ
MÜZAKİRƏSİNDƏ

Vəli Azərbaycan nəsrinin yaxşı bilicilərindən biri kimi tanınır. Onun bu əsəri də başqalarından önce öz müasirliyi, məsələyə və olaylara yeni baxışı ilə seçilir. Dissertasiyada maarifçiliklə birgə yeridilən müstəmləkəçilik siyasetinin inkişaf kimi verilməsinə yeni münasibət doğru və elmi şekildə açılır. İlk iki fəsilde Azərbaycan bədii nəsrinin üslub təkamülü, yolu, yönü, mərhələ və məziyyətlərinin açılması da bizə yeni görünür. Bütün bunlar Avropa-rus nəzəriyyəcilərinin janr-üslub qəlibinə salınmir, sxem axtarılmır, ədəbiyyatşunaslığımızın öz axar-baxarında, ölçüləri işığında araşdırılır, bədii nəsrin özünün təhlilindən nəzəri fikir yaranır.

Nəsrimizin öz qaynaqlarını Orxon-Yenisey abidələrindən götürməsi və "Dədə Qorqud" kitabının spesifik formanın yazılı və şifahi variantı olması fikri elmi həqiqətdir. Vəli də bir alim kimi bu qaynaqlardan qidalanmaqdə haqlıdır. Vəli nəsrimizi üç üslubi başlanğıcda (epik, lirik, satirik) götürür və bu yönədə, zaman işığında nəsrin məxsusi keyfiyyətlərini, təməyül və axarlarını açıqlayır. Düzdür, başqa üslublar da var, ancaq bunlar da məqbuldur. Bu da inandırıcıdır ki, lirik başlanğıc A.Bakıxanovdan, epik Mirzə Fətəlidən, satirik Ə.Talıbov, Z.Marağlı və Mrzə Cəlildən bəri təkamül yolu keçib. Vəli bunu səciyyəvi seçmə əsərlərin təhlili ilə təsdiqləyir.

Vəlinin Azərbaycan nəsrinin janr-üslub təkamülüni keçid, poetik dönərgəliyin təşəkkülü və Şura dövrü kimi üç mərhələdə öyrənməsi də maraq doğurur və nəsrin ümumi inkişaf tarixinə uyarlıdır. Onun XIX-XX yüz illər nəsrində epik-publisistik, satirik-yumoristik, lirik-romantik kimi üç üslubun aparıcı olması fikri də mübahisə doğurmur. Bu yönəmdə deyilən fikirlərə yaxındır, həqiqətdir. Bütövlükdə dissertasiya səviyyəsi, elmi tutumu, məzmunu və yeniliyi ilə dəyərlidir.

Dissertasiyada ilk iki fəsildə XIX-XX yüzildə Azərbaycan nəsrinin janr-üslub məsələləri araşdırılır. Son fəsil isə "Şura nəsrinin janr-üslub sistemi" adlanır. Lakin elmi problem baxımından əvvəlkinin ardıcılı kimi səslənmir, o xarakterdə deyil. Biz də razılaşkı ki, "Kitabi-Əsgəriyyə", "Riyazül-Qüds", "Rəşidbəy və Səadət xanım", "Hekayəti-Yusif şah", "Kəmalüddövlə məktubları" Avropa anlamında roman, povest, hekayə deyil. Vəli bunu deyir. Amma bəs nədir? Bunu açıq demir. "Hekayəti-Yusif şah"ın elə hekayət olmasını bir növ qəbul edir. Amma bununla da bu gələcək tədqiqat işidir sözü ilə söhbəti qurtarır. Halbuki elə bu tədqiqatın işidir. Axı, fəslin adı da, işin adı da janr məsələsidir.

Klassik nəsrin janrlarından danışanda intonativ çevirmə və alınma janrları özəlləşdirmə kimi iki qolu göstərir. Birinciye "Kitab yüklü eşşək", "Əhvalatlar", ikinciye XX yüzil hekayələrini misal çəkir. Bizcə bu Azərbaycan nəsrinin janrını müəyyənləşdirən əsas əlamət deyil. Həm də "Şura nəsrinin janr-üslub sistemi" fəqli bizə sürüşgən göründü. Düzdür, fəslin əvvəlində 30-cu illər

ədəbi-bədii prosesin əsas cizgileri və səciyyəsi ilk dəfə belə doğru, düzgün araşdırılır, xalqın mənəviyyatının şikəstinə yönəldilən ədəbiyyatın faciəsi və buradakı qığılcımlar açıqlanır. Amma elə bil ki, fəsil janr-üslub məsələsinin elmi açılışdan çox, dövrün icmalini xatırladır.

Bütövlükdə əsər çox layiqli, samballı tədqiqatdır, doktorluq dissertasiyası kimi məqbuludur.

1992.

AİDA FEYZULLAYEVANIN
**"XIX-XX YÜZİLİN ƏVVƏLLƏRİNĐƏ AZƏRBAYCAN
YAZIÇILARI VƏ RUS ƏDƏBİ-İCTİMAİ MÜHİTİ" ADLI
DOKTORLUQ DİSSERTASIYASININ
MÜZAKİRƏSİNDƏ**

Aida xanımı neçə illərdir ki, çox təvazökar, çalışqan, əməksevər elm adamı kimi tanımışam. Onun Tiflis-Azerbaycan ədəbi mühiti ilə bağlı monoqrafiyası məndə xoş təsir oyatdı. Duyulur ki, Aida xanım keçmiş "ədəbi əlaqələr" şöbəsində rus yox, Azərbaycan ədəbiyyatına bağlı yaxşı mütəxəssislərdəndir.

Bu gün müzakirə etdiyimiz dissertasiya da ədəbiyyat-şünaslığımızda ümdə, gərkli mövzulardan birinə yönəlib, bu yöndəki axtarışların nəticəsidir. Mütəxəssislərin fikrincə ədəbi ilgilər iki yönəmdə aparılır: I kontakt ilgilər, II tarixi-tipoloji oxşarlıq (təbdil, iqtibas). İndiyə qədər isə bizdə süni kontrakt və tipoloji oxşarlığa üstünlük verilib, həmişə ədəbiyyatda rus təsiri izlənib. Aida xanım bu əsərdə məsələyə yeni baxışla yanaşaraq, obyektiv əlaqələri üzə çıxarmağa çalışır.

Dissertasiyada Azərbaycan maarifçilərinin rus ədəbi mühiti ilə ilgiləri ardıcıl, ən çox tarixi-müqayiseli şəkildə, gah yazıçılar, gah obraz, janr, mövzu, gah da milli oyanış, intibah, din, qadın azadlığı kimi problemlər üzrə araşdırılır, çox vaxt da yeni elmi fikirlər söyləyir. Bütövlükdə bu əsəri sabiq ədəbi əlaqələr şöbəsinin yaxşı elmi-tədqiqat işlərindən sayıram.

Dissertasiyada gərgin zəhmət duyulur, elmi-bədii materiallar əsasında yazılıb. Elmi-nəzəri səviyyəsi də qaneedicidir. Səli-

qə-səhmanı yerindədir. Amma bəzi qeydlərim də var. Məsələn, M.Rəfilinin Çatski-Bakixanov dünyagörüşü arasında yaxınlıq axtarması da, Aida xanımın onu bəyənməsi də səhvdir (s.29). "Rus ədəbiyyatında proletar internasionalizmi ideyası ilə Azərbaycan ədəbiyyatı zənginləşdi" ifadəsi də köhnə baxışdı (s.39).

səh. 43. Guya XIX yüzildə Azərbaycan xanları siyasi-ictimai iqtisadi baxımdan zəiflədi, yaşaya bilmədi, ona görə Rusiya ilə birləşdi. Köhnə imperiya siyasetidir.

Aida xanım Ş.Qurbanova əsasən Azərbaycan-rus ədəbi əlaqələrinin üç mərhələdə öyrənilməsini göstərir: I Rus ədəbiyyatına meyl, II ideya yaxınlığı, III qarşılıqlı təsir. Bu köhnə, sovet bölgüsüdür. Burada hər şeyin rus ədəbiyyatından gəlməsi məqsədi güdüldür. Bizcə belə olar: I istila ilə bağlı təsir, məcburi yaxınlıq, II ruslaşdırma dövrü əlaqələri.

Qeydləri düzəltməklə əsəri müdafiəyə buraxmaq olar.

10.06.1992.

AYDIN ABIYEVİN
**"TÜRK ƏDƏBİYYATINDA SATİRA VƏ ONUN
AZƏRBAYCAN ƏDƏBİYYATI İLƏ ƏLAQƏSİ"**
DOKTORLUQ DİSSERTASIYASININ MÜZAKİRƏSİNĐƏ

Müzakirə və müdafiə olunan dissertasiya ən zəngin və mürəkkəb bir dövrün diqqəti çəkən, ümdə probleminə həsr olunub: XIX-XX yüzillərdə türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsinə. Yadınızda varsa 6-7 il önce bu İnstitutun elmi şurasında Azərbaycan romantiklərinin türk ədəbiyyatı ilə ilgilərinə aid bir dissertasiya müdafiə olunmuşdu, özü də bizim şöbənin əməkdaşı Cəvahir Yusifova. Yaxşı da qarşılandı, amma, o hara, bu hara. Bu gün biz burada Türk ədəbiyyatında satiranın qaynaq və yaranışından təkamülünə qədər inkişaf yolunun elmi panoramasını yaradan səviyyəli, samballı bir tədqiqat əsəri görürlük. Aydin 30 ildən çoxdur ki, türkologiya ilə məşğuldur. Ömrünün yarısından çoxunu bu yolda qoyub. Bu müddətdə biz dost, həmkar və qonşu olmuşuq, işimizlə bağlı dərdləşmişik, məsləhətləşmişik. Bu dissertasiya üçün Moskva, Peterburq, Bakı arxivlərində

material toplayanda da bir olmuşuq. Yəni, bu dissertasiya və onun monoqrafiyası gözlərim qarşısında yaranıb. Mən onun haqqında yüksək fikirdəyəm.

Əsərdə iki məsələni yada salmaq istəyirəm. Birincisi Füzulinin Türkiyə satiriklərinə təsiri məsələsidir. Aydın burada 15-ə qədər Türk sənətçisinin Füzulidən təsirləndiyini konkret bədii örnəklərlə əsaslandırır, bu özü əsl elmi yenilikdir. İkincisi isə Sabir, Ə.Nəzmi, C.Cabbarlı, S.Mümtaz kimi Azərbaycan şairlərinin Türkiyə sənətçilərindən təsirlənməsi və ya onlara nəzirələr yazmasıdır. Belə əsərlərin analoji, müqayisəli təhlili də elmi maraq doğurur.

Doğru olaraq Aydın türk ədəbiyyatında satiranı janrlar üzrə öyrənmişdir. Bu da ona Azərbaycan ədəbiyyatı ilə ilgiləri daha əhatəli araşdırılmaya imkan vermişdir.

Axırda onu da deyim ki, 70 ildir ki, Azərbaycan ədəbiyyatının yabançı ədəbiyyatlarla bağlılığını axtarmağa çalışmışıq. Nə yaxşı ki, doğmalar öz soyunu, kökünü, ədəbi-mədəni əlaqələrini araşdırmağa başlayır. Müstəqilliyyə qədəmə basdığımız türk dünyasının oyandığı, birliyə can atlığı bir dövrdə belə bir dissertasiyanın meydana gəlməsi həm də mənəvi, siyasi əhəmiyyət daşıyır. Milli ideologiyamıza xidmət edir.

Mən yenə ilk sözümə qayıdırám. Bu dissertasiya elmimizdə bir yenilikdir, türkologiyaya yaxşı bir hədiyyədir. Elə bilirom ki, bu hamının ürəyincədir və ona məmnuniyyətlə səs verəcəyəm.

03.12.1997.

ELÇİNİN
"ƏDƏBİYYATDA TARİX VƏ MÜASİRLİK PROBLEMI"
DOKTORLUQ DİSSERTASIYASININ MÜDAFİƏSİNDE

Mən çox qayğılandım ki, Elçinin o cür geniş və canlı müdafiəsi tam texniki səbəb üzündən təkrarlandı. Biz onun Vilayətlə həzırladığı kitabı oxumuşuq və bunun dissertasiyaya heç bir dəxli yoxdur. Vilayət də opponent kimi uğurlu seçilmişdi. Ancaq nə

edəsən, təlimat təlimatdır. Bir də bunun ziyanından çox xeyri var, bir də görüşürük, fikir mübadiləsi keçiririk.

Mən bu məruzə və müdafiə ilə bağlı keçən dəfə danışmaq istəyirdim. Danışan çox oldu deyə danışmadım. Yaxşı ki, indi fürsət düşdü. Elçin çağdaş ədəbiyyatımızda sayılıb-seçilən, öz orijinal yolu olan yazıçılardandır. Bu öz yerində. Ancaq biz onu elə əlinə qələm alandan həm də alım kimi tanımışıq. O elə bu İnstytutun yetirməsidir, burada aspirant olub, namizədlik dissertasiyası müdafiə edib, elm aləminə buradan pərvazlanıb.

Elçinin müdafiəyə təqdim etdiyi kitabların, əsərlərin hər biri ədəbiyyatşunaslıq elmimizin aktual problemlərinə həsr olunub. Bunları çağdaş elmimizin bir ümdə problemi birləşdirir: tarix və müasirlik. Müstəqillik dövründə bu məsələ daha gərəklidir və Elçinin belə bir işi alqışlanmalıdır. Əslində Elçin 5-10 il bundan qabaq elmlər doktorudur, işinə, əməlinə görə. İndi sadəcə olaraq bu sənədləşməli, rəsmiləşməlidir. İndi ki, yeri gəldi bir söz demək istəyirəm. 60 illiyimdə bir təbrik teleqramı məni heyrətləndirdi. Bu nə kitablarımı, nə haqqımda çıxan kitabçanı, nə də davitnaməni çatdırmadığım Elçindən idi. O, "Ədəbiyyat qəzeti"ndən öyrənib telegram vurmuşdu. Bu böyük qayğı və diqqət idi.

Elçin sözün əsl mənasında şəxsiyyətdir, yüksək mədəniyyətli ziyalıdır, vətəndaş alimdır, ədəbiyyatın aktual məsələləri ilə məşğul olan mütəxəssisidir. O, məsul vəzifədə çalışsa da, bu gün də ədəbi-elmi mühitlə sıx bağlıdır.

Mən Elçinin məruzəsini çeşidli elmi əsərlərinin yekunu kimi yüksək qiymətləndirirəm. Bu məruzə filologiya elmləri doktoru alımlıq dərəcəsi almağa tam layiqdir.

1998

ALXAN MƏMMƏDOVUN
"ŞAMAXI ƏDƏBİ MÜHİTİ"
(XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)"
DOKTORLUQ DİSSERTASIYASININ MÜDAFIƏSİNĐƏ

Bu gün Bakı Dövlət Universitetinin bu salonunda yadda qalan bir müdafiənin şahidi olduq. Həm əsərin elmi sambalı, həm Al-

xan Məmmədovun bir alim kimi yetişməsi, həm də Kamal müəllimin obyektiv qiyməti bunu təsdiq edir.

Hər bir sənətkarın, şairin mikromühiti var. Son vaxtlar ədəbiyyatşunaslıqda bu sahədə tədqiqatlar geniş şəkil almışdır. Lakin ədəbiyyatşunaslığımızda ədəbi mühitin Şamaxının timsalında öyrənilməsi ümumiyyətlə ilk təşəbbüsdür.

Alxan Məmmədov Şamaxı ədəbi mühitini bütöv şəkildə götürüb. Bu mühiti ədəbiyyatla sənətçilərin birgə yaradıcılığı, birgə fəaliyyətləri istiqamətində öyrənib. Burada yetişən sənətkarlar - S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, S.M.Qənizadə və başqaları bütün Azərbaycan arsenalında öyrənilib.

Doğru qeyd olunur ki, o alim, o əsər yaşayır ki, qaynaqlardan, arxivlərdən, fondlardan, cünglərdən gəlir. Alxan da arxivlərdən gələn alimdir. Ona görə də qədəmləri möhkəm olacaq. Onun avto-referatındaki nəşrlərin sayı 70-dən artıqdır. Bu faktın özü də Alxanın gərgin zəhməti haqqında çox şey deyir. O, 15 ildən artıqdır ki, bizim kollektivdə - Nizami adına Ədəbiyyat İstututunun "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışır. Namizədlik dissertasiyasını da bu müddətdə müdafiə edib. Qeyd edim ki, onun uğuru da, qüsürü da bizim adımızla, bizim İstututun, bizim şöbənin adı ilə bağlıdır. Təbii ki, Alxanın bugünkü uğuru da hər kəsdən artıq bizim kollektivi sevindirir. Əsər bizim şöbədə çox ciddi müzakirə və mübahisələrdən keçib, cilalana-cilalana bu mərhələyə çatıb. Əsərin bu gün belə bir səviyyədə müdafiəsindən məmnunluq duyar və şura üzvlərini ona səs verməyə çağırıram.

21 oktyabr 1998.

VAQİF SULTANLININ
**"M.Ə.RƏSULZADƏNİN HƏYATI, ƏDƏBİ-TƏNQİDİ
GÖRÜŞLƏRİ" DOKTORLUQ DISSERTASIYASININ
MÜDAFİƏSİNDƏ**

Vaqif bəy hazırlıqlı və ziyalı alimdir. Coxdandır bu mövzu üzərində çalışır. "M.Ə.Rəsulzadənin ədəbi dünyası" kitabını da bu mövzuya həsr edib. Bu dissertasiya M.Ə.Rəsulzadə haqqında Avropa, Türkiyə, İran və Azərbaycan qaynaqları əsasında yazılan

ilk elmi-tədqiqat əsəridir. Burada M.Ə.Rəsulzadənin həyat və ya-
radıcılığının bəzi qaranlıq və bilinməyən cəhətlərinə işıq salınır,
yeni faktlar üzə çıxarılır.

Əsər öz quruluşu, məsələnin qoyuluşu və həlli ilə diqqəti çə-
kir. Yeri gəlmışkən bunu da yada salaq ki, Vaqif bəyin "Ağır yo-
lun yolçusu" (M.Ə.Rəsulzadə) kitabı da həmin dissertasiya ilə
bağlı axtarışların sonucunda meydana gəlib.

Dissertasiyada M.Ə.Rəsulzadənin həyatı, ədəbi-tənqidini görüş-
ləri, milli mədəniyyət konsepsiyası, ədəbiyyat və sənət məsələlə-
rinə münasibəti ilk dəfə belə hərtərəfli və tam halda araşdırılır.
Müəllif düz deyir ki, M.Ə.Rəsulzadənin ədəbiyyat tarixi konse-
psiyası bu gün də aktual görünür. Məncə bu yöndə araşdırımlar
aparan müəlliflər, ədəbiyyat tarixçiləri bu məsələlərə baxsalar
qazanarlar. Həmin fikir bu baxımdan da özünü doğruldur ki,
M.Ə.Rəsulzadənin ədəbi-tənqidini görüşləri, ədəbiyyat tarixi ilə
bağlı fikirləri Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Cəfəroğlu, Y.Vəzir,
F.Köçərli kimi müəlliflərin bu yöndəki fəaliyyətləri və fikirləri
ışığında öyrənilir. Nə yazıq ki, uzun zaman ədəbiyyat tarixi ilə
məşgül olan A.Şaiq burada diqqətdən yayınıb.

Tədqiqatda doğru olaraq M.Ə.Rəsulzadənin irsi ilk dəfə aşağıdakı mərhələlərə bölünür: 1900-1920, 1920-1980, 1980-dən son-
ra. Hər mərhələnin öz xüsusiyyətləri, öyrənilməsinin ümumi
mənzərəsi aydınlaşdırılır. Vaqif bəyin bu qənaəti də inandırıcı
görünür ki, M.Ə.Rəsulzadənin bədii yaradıcılığı ideya və amalını
yayma vasitəsidir.

Əlbəttə, belə samballı tədqiqatda çatışmazlıqlar da görünür. Bu
da mövzunun ilk dəfə öyrənilməsi və materialın, problemlərin çox-
luğundan gəlir. Bizcə mövzu ya konkret "M.Ə.Rəsulzadənin ədəbi-
tenqidini görüşləri", ya da üstəgəl bədii yaradıcılığı da ola bilərdi.
Zatən bu şəkildə də tədqiqat doktorluq əsəri kimi keçərlidir.

1998.

ASİF HACIYEVİN
"ÇAĞDAŞ BƏDİİ NƏSRDƏ MİFOLOGİZM VƏ
FOLKLORIZM PROBLEMİ (70-80-Cİ İLLƏR)"
DOKTORLUQ DİSSERTASIYASININ MÜDAFIƏSİNDƏ

Həqiqətən, bu gün maraqlı bir dissertasiya müdafiəsinin şahidi olduq. Opponentlərin rəyi və çıxışlar da göstərir ki, bu dissertasiya çox aktual, çətin və gərəkli bir problemə həsr olunub. Müəllif mifologiya-folklor ənənələrini, çağdaş nəşrin təhkiyə, kompozisiya, süjet, obrazlar aləmi və başqa komponentlərini elə çağdaş elmi səviyyədə də araşdırır, maraqlı elmi nəticələrə gəlir. Burada diqqəti çəkən bir məsələ də problemin Azərbaycan, qonşu ölkələr və türk xalqları ədəbiyyatı materialları, bədii nəşr örnəkləri işığında öyrənilməsidir. Xüsusilə Çingiz Aytmatov, Yusif Səmədoğlu, İsi Məlikzadə, V.Şukşin, T.Pulatov, O.Çiladze və b. yazıçıların əsərləri əsasindag Daha bir müsbət cəhət də elə dissertasiyanın nəzəri istiqaməti və nəzəri səviyyəsidir. Eləcə də müəllifin burada özünü bir folklor bilicisi kimi göstərməsidir. Əsərin folklorşunaslıq və ədəbiyyat nəzəriyyəsi kimi iki indekslə verilməsi də çox təbii görünür.

Asif öz şəxsiyyəti, xasiyyəti, əməksevərliyi, istedadı ilə həm-yaşları arasında seçilir. Hiss olunur ki, həm Azərbaycan, həm də dünya ədəbiyyatının nəzəri məsələlərini yaxşı bilir. Asifin kitabını da oxumuşam, avtoreferatını da. Məncə bu əsər son zamanlarda nəzəri səpgidə yazılan yaxşı doktorluq dissertasiyalardandır.

03.10. 1998.

TAHİRƏ MƏMMƏDLİNİN
"XX ƏSR AZƏRBAYCAN DRAMATURGIYASININ
POETİKASI" DOKTORLUQ DİSSERTASIYASININ
MÜZAKİRƏSİNDƏ

Dissertasiyanın "XX əsr Azərbaycan dramaturgiyasının ədəbi-mədəni mühiti və ənənələri" adlı birinci fəslində aşağıdakı maraqlı məsələlər araşdırılır:

1. Ədəbiyyatda Şərq-Qərb konteksti;
2. Təsəvvüf-neosufizm mərhələsi;

3. Dramatik növün təşəkkülü və inkişafi;
4. XX əsr dramaturgiyasının Avropa, türk və rus dramaturgiyası ilə tipoloji əlaqələri

Göründüyü kimi, əvvəllər danışılan problemlərə də burada yeni baxış var və tam mövzu ilə bağlı cəhətlər önə çəkilir. Şərq-Qərb konteksti, ədəbiyyatda neosufizm mərhələsi, türk ədəbiyyatı ilə tipoloji əlaqələr məsələləri tam şəkildə və yüksək səviyyədə öz həllini tapır. Elə bu problemləri bir az da çözələsən hərəsi bir namizədlilik dissertasiyasıdır.

Mifoloji, folklor və təsəvvüf ənənələrinin yeni strukturda tek-milləşməsi və milliləşməsi prosesinin faktik materiallarla işıqlandırılması, elmi səviyyəsi ilə daha mənalı göründü. Müəllifin Avropa, rus, xüsusilə, türk dramaturqlarının əsərləri ilə Azərbaycan dramaturqlarının (M.F.Axundov, N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, H.Cavid və b.) əsərlərinin konkret müqayisələri və elmi qənaətləri də maraqlıdır. N.Kamalın "Cəlaləddin Xorəzimşah"la H.Cavidin "Şeyx Sənan" və "Peyğəmbər"inin müqayisəsi kimi. Ancaq nədənsə Tahirə xanım N.Kamalın "Vətən, ya-xud Slistre" dramı ilə C.Cabbarlının "Trablis mühəribəsi" və "Ədirnə fəthi" dramları arasındaki sıx yaxınlığı izləməyib. C.Cabbarlı hər iki əsərdə N.Kamalın həmin dramından təsirlənib.

Dissertasiyanın I fəqli ədəbiyyatşunaslıq ruhu, II fəqli isə nəzəri istiqaməti ilə yadda qalır. Burada "Dramatik növün əsas komponentlərinin struktur təşkili" fəslində dramlar üçün səciyyəvi olan müəllif konsepsiyası və obraz, süjet, eləcə də konflikt və janr müünasibətləri və s. nəzəri məsələlər gərkli səviyyədə araşdırılır. Müəllif öz fikirlərini XX əsr Azərbaycan yazıçılarının dram əsərlərinin konkret təhlili ilə təsdiqləyir, maraqlı elmi qənaətlərə gəlir. Ancaq dissertasiyada struktural poetikaya söykənib, mətnin dilinin riyazi düsturlaşdırma cəhdii bir az inandırıcı görünmür. Düzdür, burada rasionallıq var, amma bu ötəri söhbət mətləbə o qədər də uyuşmur, həm də sadalanan 4 durum (situasiya) Avropa modelidir. Oradakı ədəbi mühitlə, inkişafla, intibah dövrü ilə Azərbaycandakı bir deyil ki. Burada zaman, məkan, inkişaf, surət və s. amillər nəzərə alınmalıdır.

Bütövlükde, Tahirə xanımın "XX əsr Azərbaycan dramaturgiyasının poetikası" doktorluq dissertasiyası öz mövzusu, problemin işləmə və təhlil üsulu, elmi-nəzəri səviyyəsi ilə elmimizdə yeni hadisədir. Ondan yalnız belə əsər gözləmək olar.

22.10.1999.

ASİF RÜSTƏMLİNİN
**"MOLLANƏSRƏDDİNÇİ ŞAIR BAYRAMƏLİ
ABBASZADƏNİN HƏYAT VƏ YARADICILIĞI"**
NAMİZƏDLİK DİSSERTASIYASININ MÜDAFIƏSİNDƏ

Asif neçə illərdi ki, bu mövzu üzərində işləyir, şobəmizin dissertantıdır. Mövzu üç fəsildə (həyatı, imzaları və əsərlərinin nəşri, yaradıcılığının başlıca problemləri) konkret əhatə olunur. Asif mövzunu yaxşı dərk edib, arxiv və mətbuatdan xeyli materiallar toplayıb. Dissertasiyanın I fəslində B.Abbaszadənin həyatı çox yiğcam, elmi fakt və bilgiler əsasında araşdırılır. Şairin doğum və ölüm tarixi, yeri və s. dəqiqləşdirilir. Təhsili, soykökü öyrənilir, Bakıda və Təbrizdə "Molla Nəsrəddin" jurnalında inqilabi hərəkarlardakı fəaliyyəti, qısa və elmi şəkildə işıqlandırılır.

II fəsildə Asif özünü tədqiqatçı kimi daha yaxşı göstərir. Burada B.Abbaszadənin bir çox gizli imzaları dəqiqləşdirilir. Q.Məmmədli, İ.Rzayev, Niqabi və b. mütəxəssislərlə elmi polemikaya girir. Şaire aid edilən imzaların üzərinə işıq salır, bizi inandırır. B.Abbaszadənin kitablarına salınan bir sıra şerlərin ona aid olmasına fikri də inandırıcıdır. Bununla yanaşı o, şairin bizə tanış olmayan şerlərini də tədqiqə çəkir.

"Əsərlərinin nəşri haqqında" bölməsində Asif 1948-1964-cü(?) illərdə çıxan kitabların qüsurları üzərində dayanır, çoxlu təhrif, ixtisar və yanlışlıqları üzə çıxarır, dəqiqləşdirir. Bir az uzun təfsilatı nəzərə almasaq bu hissə də qaneedicidir.

İlk iki fəsil sərf tədqiqat xarakterlidir və Asifin bu yönümdə işinin yaxşı bəhrəsidir. Son "B.Abbaszadənin yaradıcılığının başlıca problemləri" fəsli isə tam başqa yönümdədir. Burada canlı elmi təhlil və dəyərləndirmə, ümumiləşmə gərəkdir. Bizcə bu baxımdan fəsil bir az ətə-qana dolsa qazanar.

B.Abbaszadənin məşrutə hərəkatı mövzulu şerlərində bugünü müzlə səsləşən qaynaq və motivlər çoxdur (məsələn, bir cəbhənin adamlarının möglubiyətindən sonra qarşıdurmaları, şöhrət, nüfuz düşgünlükleri, mənafə ayrılığı, rus barmağı və s.). Belə əsərlərin təhlilinə müasir gözlə baxıb, bugünümüzlə, indiki olaylarla bağlayıb, dəyərləndirmək olardı.

Bütövlükdə isə əsər namizədlik dissertasiyası istəklərinə tam uyğundur.

24.12. 1993.

SƏRXAN XAVƏRİNİN
"AZƏRBAYCAN TƏSƏVVÜF ƏDƏBİYYATI
(XII-XVI ƏSRLƏR)"
NAMİZƏDLİK DİSSERTASIYASININ MÜDAFİƏSİNDƏ

Təqribən üç il öncə İnstytut aspiranturaya 8-9 gənc gəlmişdi. İlk imtahandan Sərxan hamının diqqətini çəkdi, birinci qəbul olundu. Yaşar müəllim ona belə çətin və çox maraqlı bir mövzu verdi. Onun rəhbərliyi ilə Sərxan bu problemi elmi-nəzəri sərgidə işlədi. Gözəl bir əsər ortaya qoydu.

Haqlı olaraq XII-XVI yüzillər Azərbaycan ədəbiyyatında ayrıca mərhələ kimi öyrənilir. Bu məsələ Sərxanın dissertasiyasında da elmi şəkildə əsaslandırılır. Təsəvvüf (sufizm) bu dövrün əsas ədəbi-fəlsəfi fikri, ideoloji faktoru kimi araşdırılır. Sərxan mövzu ilə bağlı əsas qaynaqları yaxşı öyrənib. Öncə türk və fars qaynaqlarına üstünlük verir. Bu dillərdə yazan, sufi sənətçilər kimi təninin İ.Həsənoğlu, Q.Bürhanəddin, M.Şəbüstəri, Əvhədi, Ənvəri, hətta Nəsimi, Xətai, Füzuli yaradıcılığında təsəvvüf aşkarlayır, əsas çalarları ümmüniləşdirir, onun Azərbaycan ədəbiyyatındaki mövqeyini müəyyənləşdirir. Bütövlükdə, Sərxan bədii fikrin təsəvvüf işığında fəlsəfə ilə poeziya qarşılığının elmi panoramasını yaradır. Təsəvvüfun yayılmasında poeziyanın rolü, poetik fəlsəfədən fəlsəfi poeziyaya gedən yol, Füzuli fəlsəfəsində poeziyanın zirvəyə qalxması kimi problemlər məhz çağdaş elmi səviyyədə öyrənilir.

Fəlsəfi-ədəbi cərəyandan yazan müəllifin elmi qənaətləri də nəzəri səviyyəsi və siqləti ilə seçilir. Sərxban həm də çox ciddi, sakit, təvazökar və zəhmətkeş alimdir. Ədəbiyyat İnstitutunun gələcəyini təmsil edənlərdəndir. Onun əsəri hər baxımdan AAK-nin bütün tələblərinə uyğun gəlir və ona alimlik dərəcəsi yaraşır.

2000.

DİLBER ZAMANLININ
"M.F.KÖPRÜLÜ VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI"
NAMİZƏDLİK DİSSERTASIYASININ
MÜZAKİRƏSİNDƏ

Ədəbiyyatşunas, folklorşunas, etnoqraf, tarixçi kimi tanınan F.Köprülünün indiyə kimi bizdə araşdırılmaması haqsızlıqdır. Bu baxımdan Dilber xanımın həmin dissertasiyası çox dəyərlidir. Nəzərə alsaq ki, F.Köprülü həm də Azərbaycan ədəbiyyatının sayımlı tədqiqatçısıdır - onda bu işin dəyəri iki qat artır.

Bu dissertasiyanın bir əhəmiyyəti də 70 il Azərbaycan ədəbiyyatşunaslığında qaranlıq qalan, açılması yasaqlanmış bəzi mənbələri Köprülünün vaxtında aydınlaşdırması və dissertantın bunları layiqincə qiymətləndirməsidir. Əsər bu baxımdan da aktual və dəyərlidir. Dissertasiyada diqqəti çəkən bir məsələ də Köprülünün Azərbaycan ədəbiyyatı tarixinə yanaşma konsepsiyanının, onun prinsip və faktorlarının Azərbaycandakı konsepsiylarla müqayisəli aydınlaşdırmasıdır. Əsərin strukturu, quruluşu, dil və üslubu səliqə və səhmanı da yaxşıdır. Məhərrəmin qayğı və sayğısı duyulur. Şəxsən mənə birinci fəsil xoş təsir bağışladı. Burada dissertant Köprülünün "Oğuznamələr", "Kitabi-Dədə Qorqud", ozan-aşiq anlayışı, aşiq ədəbiyyatı və s. haqda araşdırmalarını sistemli halda, diqqətlə öyrənir. Yeri göldikcə Azərbaycan alımlarının fikirləri ilə də paralellər aparır. Düz deyir ki, aşiq ədəbiyyatı haqqında Məhərrəmin sistemli tədqiqatını F.Köprününün fikirlərinin təsdiqi və inkişafı da saymaq olar.

Dissertasiyada elmi polemikalar da yox deyil. Müəllif Köprülü əsərlərinə çağdaş gözlə baxır, yeri düşdükcə münasibət bildirir, dəqiqləşdirmələr də aparır. Bütövlüklə, ədəbiyyatımıza aid Köp-

rülünün konsepsiyasına Dilbər xanının münasibəti bizi inandırır. Düzdür, suallar da doğur. Məsələn, II fəsildə adla məzmun tərs mütənasibdir. Adda XIX-XX əsrlər önə çəkilir, içəridə isə orta əsrlər ədəbiyyatıdır. XIX-XX əsrlərə cəmi 4 səhifə yer ayrılib. Halbuki Köprülüün bu mövzuda xeyli araşdırılmaları var. Lap bir fəslə də material verər. Mənçə bu fəslin adı belə ola bilər: "F.Köprülü və klassik Azərbaycan ədəbiyyatı məsələləri".

Köprülü F.Köçərlinin və İ.Hikmətin ədəbiyyat tarixinə aid əsərlərini qiymətləndirir. Y.Vəzirin "Azərbaycan ədəbiyyatı tarixinə bir nəzər" kitabını isə əhəmiyyətsiz sayır. Sən də onunla razılışırsan. Axı, bu belə deyil, tamamile yanlış münasibətdir. Elə Y.Vəzir bu əsəri Köprülüdən çox əvvəl 1919-cu ildə AXC dönəmində yazıb. Özü də İstanbulda. Bütün Azərbaycan mütəxəssisləri ona yüksək qiymət verib, ondan istifadə ediblər. Sən gərək o əsərə baxaydın, sonra hökm verəydin.

Başqa xətalar da göstərmək olar. Bunlar asanlıqla düzələr. Əsəri qəbul etmək, müdafiəyə buraxmaq lazımdır.

11.01.2001.

Y U B İ L E Y L Ə R D Ə

"XƏZƏR" UNIVERSİTETİNİN RƏŞİD BEHBUDOV ADINA DÖVLƏT MƏHNI TEATRINDA KEÇİRDİYİ SƏMƏD VURĞUNUN 95 İLLİK YUBİLEY TƏNTƏNƏSİNDƏ ÇIXİŞ ÜÇÜN QEYDLƏR

Mən söhbət açsam da yüz qərinədən,
Bu gündən ayrıla bilməyəcəyəm.
gEllər uzadacaq şair ömrünü,
Görməsəm, yazmasam o böyük günü,
Yüz il yaşasam da ölməyəcəyəm.

Bu şer parçası üzərində düşünüb çox şeylər demək olar. Bəli, S.Vurğun "Böyük kommunizmin sabahına mən, Adı xəyal kimi gəlməyəcəyəm" də deyirdi. Kim deyə bilər ki, burada o, Azərbaycanın da gələcək azad günlərini anmirdi? Nəzərə alsaq ki, S.Vurğun poeziyası rəmzlərlə, simvollarla, təsbih, xəyal və romantik düşüncələrlə doludur, onda buna heç şübhə yeri qalmır.

Bilirsiniz ki, rəmz və simvollar da romantizm yaradıcılıq metodunun əsas attributlarındandır. H.Cavid, M.Hadi, A.Şaiq, hətta gənc C.Cabbarlı kimi romantik şairlərin poeziyasında bu cür rəmz, simvolika, xəyal əsas yer tutur. Bu da bir növ azadlığa, hürriyyətə romantik aləmə qovuşmaq yoludur. Elə bir də bu keyfiyyətinə görə Şura dönəmində romantizm qəbul edilmirdi. Əvvəzdə sosializm realizmi deyilən qurama bir şey düzəltmişdilər. Ancaq S.Vurğun bu metod çərçivəsinə sığmirdı. Onun çərçivələrini, sınırlarını dağdı. Dünya romantizm ədəbiyyatı səviyyəsində ədəbi örnəklər yaratdı. Bu, böyük istedadlara nəsib olan hünərdir. Elə ona görə də Yazıçılar qurultayında poeziya üzrə məruzəni S.Vurğuna tapşırmalı oldular. Elə ona görə də K.Simonov, N.Tixonov, A.Fadeyev kimi böyük rus sənətkarları S.Vurğunla səmi-mi dostluq edirdilər və bu dostluqdan şərəf duyurdular. Elə ona

görə də Şura aparatı S.Vurğun şöhrətindən, istedadından və nüfuzundan çəkindi, onu məhv edə bilmədi.

Səməd Vurğun az yaşadı, amma, çox və böyük əsərlər yaratdı. Əslində milli poeziyamızda bir məktəb yaratdı. Bu, Füzuli, Vaqif mərhələsindən sonra yeni özünəməxsus bir məktəbdır. Neçə yaradıcı nəslə örnək oldu, olacaq da. Həmişə şerimizin bayraqdarı kimi şöhrətləndi, yenə də belə sevinclə yad ediləcək. O, bu gün də şerimizin, ədəbiyyatımızın yoluna işiq salır. Sabahımıza yol bu gün də S.Vurğun yaradıcılığından keçir. Torpaqlarımızın qaytarılması, qaćqın, köckünlərimizin öz yurd-yuvalarına dönməsi, Qarabağımızın kafirlərdən təmizlənməsi uğrunda mübarizələrdə S.Vurğun da bizimlədir.

Mənə elə gelir ki, bir də ona görə S.Vurğunu yenidən çap etməyə, haqqında tədbirlər keçirməyə böyük ehtiyac var. Şairin adına, istedadına layiq bu tədbir kimi. Ona görə də mən başda qeyrətli yurdsevər dostum, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı olmaqla bütün Universitet kollektivini təbrik edirəm. Hamlet bəy, Siz ədəbiyyat və mədəniyyətimizin təbliğində böyük işlər görürsünüz. Bu yolda Size uğurlar diləyirəm. Büttün zamanların böyük şairi S.Vurğuna isə, ruhun şad olsun, ustad, min yaşa deyirəm. Sağ olun!...

2001

SUMQAYIT UNIVERSİTETİNİN BİR İLLİK YUBİLEYİNDƏ

Sumqayıtda bu gün bir bayram ovqatı gördüm. Bu, Sumqayıt Dövlət Universitetinin yaranmasının bir illik yubiley təntənəsidir. Elm, maarif, təhsil, tədris bayramıdır. Sumqayıt ziyalılarının, tələbə və müəllimlərinin bayramıdır. Düz demişlər ki, Universitet əslində, şəhərin simasını müəyyənləşdirir. Bu baxımdan Universitetin yaranması böyük hadisədir və sumqayıtlıların belə sevimləyə haqları var.

Şura imperiyası Sumqayıtı dünyaya iki cəhətdən tanıtmışdı: ağır sənaye şəhəri olmasına görə və erməni hadisələrinə görə. Halbuki Sumqayıt gənclik və gözəllik şəhəridir, qırub yaradanla-

rın, yaşamağa haqqı olanların şəhəridir. Onu həm də elm, maarif, mədəniyyət, mərkəzi kimi tanıtməq lazım idi. Düzdür, müstəqillik yolundayıq. Amma çətin zamanlar yaşayırıq. Torpaqlarımız tapdaq altındadır. Qarabağ dardadır, Şuşamız üçün darixmişiq. Cənub dərdi, Dərbənd dərdi, Borçalı ağrılarımız var. Mən Sumqayıt Dövlət Universitetinin məhz belə çətin zamanda yaranmasını da xüsusi qeyd etmək istəyirəm. Bu işi həyata keçirmək üçün qeyrət və hünər gərək idi. Bunu da Universitetin rəhbərliyi göstərdi.

Diqqətəlayiq ikinci cəhət bu Universitetdə humanitar fakültələrin olmasınaidir. Təcrübə göstərir ki, ölkəmizdə yaxşı şagirdlər Sumqayıtdan daha çoxdur. Qoy Bakıya getməkdənsə, öz şəhərlərində oxusunlar. Həm də bunu yada salmaq istəyirəm ki, dünyanın hər yerində, eləcə də Bakıda neçə elm mərkəzində, təhsil ocağında dəqiq elmlər (fizika, riyaziyyat, kimya və s.) öyrənilir. Əlbəttə, istəyirik ki, bizim səsimiz də dünyadan eşidilsin. Axi, Azərbaycan-türk dili, ədəbiyyatı tarixi yalnız burada – Azərbaycanda öyrənilir. Dəqiq elmlərdə beyin, humanitar elmlərdə üstə gəl ürək də fəal olmalıdır. Bizi uzun zaman müstəmləkə, mənəvi ideoloji sıxıntı altında saxlayıblar. Qanımızı, genimizi, tariximizi, təfəkkürümüzü dəyişdirməyə çalışıblar. Bu gün də çoxlarımız tariximizi bilmir. Keçmişimizi yaxşı, obyektiv öyrənmək, özümüzü dünyaya layiqincə tanıtmaq işi indi, müstəqillik döñəmində həyata keçməlidir. Bu işdə bir illik yubileyinə yığışdığınız Universitet tələbələri də iştirak edəcək. Bunu arzu edirəm.

Mən Bakıda Dövlət Universitetində, Özəl universitetlərdə oluram, dərs də aparırıım. Çox müşahidələrim var. Rektorunuz Nadir müəllim də geniş məruzə etdi, bir ildəki uğurlarınızı gördüm. Gerçəkdən, öyünməlisiniz. Bunu həm elmi işlərdə, təlim-tərbiyədə, tədrisdə, həm də abadlıq, mədəni quruculuq işlərində görmək olar. İnanırıq ki, Sumqayıt Dövlət Universitetinə dövlət qayğısı da olsa, hələ çox bayramlar görəcəyik.

Mən bu Universitetin yaranmasının bir illik yubileyi münasibətilə müəllim-tələbə kollektivini, Sumqayıt ziyalılarını, Universitetin rəhbərliyini ürəkdən təbrik edir, böyük uğurlar diləyirəm. Mə-

ni bura dəvət etdiyinə görə istedadlı alim, pedaqoq, gözəl insan, dostum, həmyerlim Yadigar Hüseynova da sağ ol deyirəm.

13.04.2001.

"BORÇALI"
QƏZETİNİN 4 İLLİYK YUBİLEYİNDƏ

Bu gün Borçalının bizlərin birliyinə, onlara maddi də olmasa, mənəvi yardımında bulunmağımıza çox böyük ehtiyacı var. Çox qayğılanıram ki, "Borçalı" cəmiyyəti bu vəzifənin öhdəsindən gələ bilmir. Halbuki bu, xalq, torpaq, vətən, milli qeyrət məsələsidir. İqtidarından, müxalifətindən, işindən, vəzifəsindən, böyüyündən, kiçiyindən asılı olmayıaraq hamımız bir məqsədə xidmət etməliyik. Bu baxımdan "Borçalı" qəzeti fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün nə mədəni, nə də siyasi mərkəzimiz var. Bircə bu qəzeti var, gəlin onu əhatə edək, ona yardımçı olaq. Ən tutarlı, kövrək yerimiz mətbuat məsələsidir. On ildir çalışırıq, bu işi yoluna qoya bilmirik. Sağ olsun böyük ürəkli bu kiçik kollektiv, bir cəmiyyətin işini görürler. Bu dörd ildə "Borçalı" qəzeti yaşadı, özünü tanıdı, inanıram ki, gələcəkdə daha yaxşı olacaq. Çünkü qeyrətli, qələmli adamların əhatəsindədir. Afərin həkim, jurnalist, şair Azadə xanımın hünərinə. Ondakı qeyrət, Borçalı sevgisi çoxuna örnəkdir. Qəzeti belə səviyyəli çıxmazı, Azərbaycanda və Gürcüstanda sevilməsi onun hünəri ilə başa gəlir. "Borçalı" qəzeti öz mövzu dairəsi və materiallarının çeşidliyi ilə seçilir. Qəzet maraqlı və məzmunlu çıxır. Mən maraq üçün öz arxivimdən qəzeti keçən ilki bir neçə sayını varaqladım. Həqiqətən, xoş təsir bağışladı, oxunaqlı, təbii və səmimidir. Bütövlük də, janr və mövzuları görün necə çeşidlidir:

1. Borçalı həyatı. 2. Borçalının görkəmli adamları (şairlər, alimlər, müəllimlər, idmançılar, əmək adamları və b.). 3. Borçalı aşiq sənəti və xalq şeri. 4. Azərbaycan- Gürcüstan siyasi, ədəbi-mədəni əlaqələri. 5. Siyasi məsələlər, E.Şevardnadzenin yubileyi, başqa yubileylər...

Qəzeti 21 mart ayında sizə bir neçə materialın adını xatırladım:

1. Borçalıda Novruz-bahar bayramı.
2. Aşıq Pəri məclisi Gürcüstanda.
3. A.Şaiq adına orta məktəbdə A.Şaiq abidəsinin açılışı mərasimi.
4. Qaraçöplü rəssam Zahid Hüseynovun beynəlxalq simpoziumda qızıl medal alması.
5. Səməd Vurğun haqqında yeni xatirələr.
6. Yeni şerlər və s.

Bunlar, eləcə də adını çəkmədiyim başqa maraqlı yazılar, şəkillər, xəbərlər və s. qəzeti bəzəyir. Əlimdə olan saylar onun ümumi səviyyəsi haqqında aydın təsəvvür yaradır. Belə ola həmişə. İndi ki, ailəvi söhbətdir, bir-iki arzumu da deyim:

1."Borçalı" qəzeti get-gedə ədəbiyyat və mədəniyyət məsələlərinə daha geniş yer verir. Bu onun dəyərini, oxucu və müəlliflərinin sayını artırır. Odur ki, yaxşı olardı ki, tək "ictimai-siyasi, hüquqi" yox, həm də ədəbi qəzet kimi təqdim edilsin. Axı, Borçalı deyəndə saz-söz, şer, sənət yada düşür.

2.Qəzet Azərbaycandakı borçlılardan çox Borçalıdakı soydaşlarımıza çox yer versə, həm öz amalına, əməlinə uyğun hərəkət edər, həm də daha cazibəli olar. Axı, Borçalını saxlayan biz yox, onlardır.

Bütövlükdə, "Borçalı" qəzeti Borçalı həyatını daha geniş işıqlandırmağa başlayır, get-gedə daha maraqlı və oxunaqlı olur. Qəzeti ərsəyə gəlməsindən 4 il keçir. Qəzeti təsisçisi Kazım Qaçağanlı, onun meydana gəlməsi və sevilməsi səbəbkəarı Azadə xanımı və başqa əməkdaşlarını ürəkdən təbrikləyir və alqışlayıram. Daha böyük uğurlar diləyirəm.

2000.

*AŞIQ HÜSEYN SARAÇLI - 85
ŞƏHİRİYAR SARAYINDA YUBİLEY
MƏRASİMİNDƏ*

Qazax şairlər, Qarabağ xanəndələr məskəni sayıldığı kimi, Göyçə və Borçalı da aşiq sənəti ilə tanınır. Aşıq Sadıq, Xındı

Məmməd, Aşıq Əmrəh, Hüseyin Saraçlı, Kamandar kimi sənətkarlar bu ənənəni daha da şöhrətləndirdilər. Borçalı aşiq məktəbinin bütün özəllikləri və gözəllikləri Aşıq Hüseynin sazında, sözündə cəmləşib.

XX əsrin əvvəllərindən Borçalıda, o sıradan Saraçlıda aşiq məclisləri, yiğamatlar, nağıl, dastan gecələri keçirilirdi. Burada Aşıq Ələsgər, Aşıq Şenlik, Aşıq Hüseyin Bozalqanlı, şair Ağacan, şair Nəbi, Quşçu İbrahim, aşiq Bayram və b. da olub. Mən isə mühabibədən sonra belə məclislərin şahidi olmuşam. Evimizin bir otağı çayxana idi. Burada Aşıq Hüseynin məclislərində bir kuncə qışılıb sakitcə qulaq asardım, hətta taxtadan saz da düzəltmişdim. Aşıq Hüseynə bənzəməyə çalışırdım. Gizlincə dinqildadırdım.

Aşıq Hüseyin sənətin zirvəsində idi, ustadlardan öyrənmişdi, görüb götürmüdü. 20-yə qədər yetirməsi var idi, neçə-neçə ziya-liya saz bağışlamışdı, çalmağı öyrətmışdı. Elə bizə də. Hər dəfə Bakıya gələndə evdə məclis düzəldirdim, dostları başına yiğirdim. Bir dəfə belə məclislərin birində dedi: - A şair, sazin hanı? Dedim: yoxdu, Söyüն əmi.

- Şair adamsan, sazin niyə yoxdu? Bə mənim sazımı neyə dinqildadırsan? Dedim, yadından çıxıbmı, texnikumda bizə tar öyrədirdilər. Dedi, bildim, onda saa saz gətirəjəm, yaxşı öyrən.

O saz indi də dururg

Mənən elə gəlir ki, bu məclisimizdə də ustadımızın saz bağışlaşığı adamlardan var. Aşıq Hüseyin məclis aparmağı, qaravəlli, nağıl söyləməyi, dastan danişmağı, sazi, sözü ilə əvəzsiz sənətkar idi. Aşıq Hüseyin Cavan bu cəhəti gözəl ifadə edib: "Dastan damışmaq, məclis aparmaq elə bil ki, Aşıq Hüseyin Saraçının boyuna biçilib". Koroğlu nərəsi, Kərəm naləsi, Şah İsmayıł harayı Aşıq Hüseyin ifasında bənzərsiz idi.

Aşıq Hüseynlə biz əmiuşağı və kənddə yaxın qonşuyuq. O, səliqə-səhmanda, ədəb-ərkanda, boy-buxunda, adamlarla ünsiyyətdə, səhbətdə örnək idi. Qara, eşmə bığları Koroğlunu xatırladırdı, onun tütün qutusu gümüşdən idi. Həmişə Trabzon tənbəkisi çəkərdi. Üç aydan bir gedib Batumdan alırıldı. O, 75-ə qədər havacat bilirdi, hamısını da çalırdı, söz oxuyurdu. Kim artıq deyirsə, yalandı deyirdi. Adını dəyişirlər. Aşıq Hüseyin klassik havaların

mahir ifaçısı idi. Özü də "Bağdad dübeyti" adlı hava düzeltmişdi. Deyirdi: bunu Girmanşahlı bir ustaddan eşitmışdım. Sonra unutdum, yadda qalanlar əsasında bunu düzəlddim. Kərəminin 7 havasını mənim iştirakımla lente yazdırırdı.

1986-cı ildə ustadin 70 illik yubileyi olmalı idi, hərdən Bakıya gəlirdi. Rəhmətlik İ.Şıxlı və H.Arif MK-ya NK məktub da yazdılar. Ancaq cavab gəlmirdi. O da çox nigaran idi, nə yubiley düzəllir, nə də nəşriyyatdakı kitabı çıxırırdı. "Ölüm haq işidir - deyirdi, - ondan qorxmuram, amma bircə böyük toyum qaldı, onu da qurtarsam dərdim olmaz". 70 illiyini nəzərdə tuturdu. Amma nə yaziq ki, baş tutmadı. Artıq Aşıq Hüseynin ölümü yaxında idi, dost-tanışları vidalaşmağa çağırırdı. Məni də çağırırdı, özümü yetirdim, qucaqlaşdıq, öpüsdük, ağladıq. O danışa bilmirdi, bir-birimizə baxa-baxa qaldıq. Başı ilə, gözü ilə nəsə işarə edirdi. Anladım ki, kitabının taleyini soruşur.

Aşıq Hüseyn dünyadan köcdü, kitabı da ölümündən sonra çıxdı. O ömür boyu yubiley görmədi, özünə məclis qurmadı. Mənə elə gelir ki, bu gün Aşıq Hüseynin doğum gününün 85 illiyi münasibətilə qurulan bu gözəl məclis bütün yubileylərinə əvəzdir. İndi ustadin ruhu da bizim üstə gəzir, bu təmtəraqdan şadlanır. Ona görə də şair qardaşım, millet vəkili Zəlimxan bəyə ürəkdən təşəkkür edirəm. Bu işi bütövlükdə saza, sözə, sənətə, Borçalımıza sevgi və məhəbbət kimi qəbul edirəm.

23 may 2001,
Şəhriyar sarayı.

KAMAL TALIBZADƏ - 70

Elmiminin ağısaqqalı, müdrik alimimiz Kamal müəllimin 70 il-lil ömrünün 32 ili mənim gözlərim qabağında keçib. Onun haqında mənim də çox deyiləsi sözüm var. Bu haqda məclislərdə, görüşlərdə danışmışam, mətbuatda yazmışam.

Kamal müəllim çoxlarının həsəd aparaçaqı qədər sadə, müdrik, böyük qəlbli, humanist, vətənsevər, yurdsevər, millətsevər, öbyekтив və təmiz insandır. Bu onun əsl-nəcabətindən, yeddi qat şəcərəsindən gəlir. Borçalı obasından, Borçalı ağısaqqallarından,

Tiflis mühitindən gəlir. Bu Abdulla Şaiqin özündən və evində nur işığına yiğilan H.Cavid, M.Hadi, Y.Vəzir, S.Hüseyn, S.Vurğun kimi yazıçı və şairlərdən gəlir. Bu XX yüzil Azərbaycan ziyalılarının işiqli ənənələrindən gəlir. Coxuna nəsib olan şey deyil.

Kamal müəllim Orta Asiya türk dövlətlərində, Tataristanda, Başqırqıstanda ədəbiyyatşunas-alim kadrların yetişməsində böyük iş görüb, Azərbaycanda ədəbiyyatşunaslıq məktəbi yaradıb, böyük alımlar nəslə yetirib. İndi bu alımların hamısı ondan məhəbbətlə danışır. Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi 42 ildir ki, onun əli ilə formalaşıb, bu gün də Kamal müəllimin kölgəsi üstümüzdədir.

50 yaşında cavan çox eşitmışık, 70 yaşlı yox. Bu gün 70 yaşlı cavanımız da var. Kamal müəllimin belə cavan qalmasının səbəbini hərə bir cür yozur. Özü bunu gənclikdə idmançı olması, yaxşı qapıcı olması ilə bağlayır. Amma məncə bunun bir sırrı də var, o, gözəllik aşığı, gözəllik vurğunuñdur. Bu da ömrünü uzadır. Məclis-lərdə xanımlar olmayanda elə bil darixir. Həmişə şöbəyə geləndə tez soruşur, "hanı mənim gözəllərim?"

Bu İnstitutun formalaşmasında, respublikada müqəddəs ocaq kimi tanınmasında onun böyük rolu olub. Coxumuzun yetişməsində haqqı-sayı, qayğısı, sayğısı olub. Bunu həmişə demişik, deyəcəyik. Amma öz aramızdır, bəzən bunun ziyanını da çəkmışəm.

Hələ Tiflisdə İnstitutda oxuyarkən 1960-cı ildə M.Hüseyn, Ə.Kürçaylı, gürcü xalq şairi Georgi Leonidzenin 60 illik yubileyinə gəlmüşdilər. Mən də G.Leonidzeyə həsr etdiyim şerimi oxudum. Şair məni qucaqlayıb öpdü. Sevimli yazıçımız M.Hüseyn də mehribancasına dedi:

- Bakıya gələndə yanına gəl. Sən yaxşı şairsən, Yazıçılar İttifaqına qəbul edəcəyik.

Bir gün dedim: Kamal müəllim, Mehdi müəllim söz verib ki, məni Yazıçılar İttifaqına götürsün. Anket də almışam. Sənədləri hazırlayıb aparıb verəcəm, - nə deyirsiniz?

Kamal müəllim ciddiləşdi. Əflatun, bu olmadı, - dedi - Kasib oğlansan, get dissertasiyanla məşgul ol, müdafiə et! Burax bu şəri-zadı.

Beləcə məni çəkindirdi.

Bir müddət keçdi. Şerlərimi çapa hazırlayıb Kamal müəllimə verdim ki, bir dənə rəy yazsın, çap etdirim. Düz iki aydan sonra istədim. Çıxarıb özümə verdi, rəy də yazmamışdı. Yenə eyni məsləhətləri verdi. Şerlərdən də bir-iki söz dedi. Bildim ki, heç oxumayıb.

Kamal müəllim iki dəfə mənə yaradıcılıq işində belə "məsləhət" verib. Amma İnstytutda mənə qayğı da göstərib. Ona görə də bu söhbəti ilk dəfə Kamal müəllimin öz yanında danışırıam. Nə isə, Kamal müəllimə can sağlığı, salamatlıq diləyirəm.

20.11.1993.

KAMAL TALIBZADƏ – 75

Bu gün burada Sizlərlə Əməkdar Elm xadimi, Dövlət mükafatı laureati, Şöhrət ordenli akademikimiz, böyük xocamız, ustadımız Kamal Abdulla Şaiq oğlu Talibzadə ilə yubiley günüümüzdür, şənlik məclisimizdir. Bu gün burada Abdulla Şaiqin ruhu da iştirak edir. Bu gün həm də Şaiq günüdür. Şaiq sevincidir.

A.Şaiq xalqımıza böyük və qiymətli irs, sərvət, yadigar qoyub gedib. Ən böyük yadigarı isə sevimli övladı, bu gün başına toplaşdığınız, ağsaqqal ustadımız, əzizimiz Kamal Talibzadədir. A.Şaiq 50-ci illərə qədər Azərbaycan ziyahlarının bir neçə nəslini yetişdirdi. 50-ci illərdən indiyə qədər bu şərəfli vəzifəni ədəbiyyatşunaslıq elmi sahəsində həyata keçirmək böyük ziyali alimimiz, xocamız Kamal Talibzadəyə nəsib oldu. Bu gün Azərbaycan ədəbiyyatşunas alımlarının üç nəсли Kamal müəllimin yetirmələridir. Ona görə biz nəslin adından Kamal müəllimi ürəkdən alqışlayır, təbrik edirik.

Kamal müəllim həm ədəbiyyat tarixçisi, həm də bir nəzəriyyəçi, mətnşunas kimi ustadır. O, ədəbi-tənqidi yönündə və ədəbiyyatşunaslıqda sözün əsl mənasında bir məktəb yaratmışdır. Hələ bu məktəbdən çoxları dərs alacaq. O, bir müəllim, ustad kimi tək Azərbaycanda yox, bütün türk dünyasında tanınır. Orta Asiya dövlətlərində, Tataristanda, Türkmenistanda, Başqırqıstanda və b. yerlərdə onun yetirmələri çoxdur. K.Talibzadənin "Abbas Səhhət", "XX əsr Azərbaycan ədəbi tənqidi", "Ədəbi irs və varislər", "Sənətkarın şəxsiyyəti", "Seçilmiş əsərlər"i, ikicildliyi

və b. əsərləri fundamental tədqiqatlardır, Azərbaycan elminin gələcək inkişafına işıq salır.

Kamal müəllim həm də görkəmli elm, mədəniyyət təşkilatçısı kimi fəaliyyət göstərir. O, uzun zaman İstitutu rəhbərlik etmiş, şöbə müdürü, Yaziçılar Birliyi İdarə Heyətinin üzvü, bir çox elmi müəssisə, redaksiya şuralarının, tənqid bölməsinin rəhbəri olmuşdur. Bu gün də Elmlər Akademiyasının həqiqi üzvü kimi məhsuldar çalışır, A.Şaiqin mənzilini sahmana salır, elmimizin inkişafında, dünyada tanınmasında, gənc kadrların yetişdirilməsində əlin-dən gələn yardımını əsirgəmir.

20.09.1999.

CAMAL MUSTAFAYEV - 70

Göylərin barı-varı, göy, günəş, ay, ulduzlar lap qar, yağış, torpağın barı dağlar, dərələr, çaylar, göllər, dənizlər, bağlar, baxçalardırsa, xalqın, millətin neməti onun ziyalılarıdır - alimi, şairi, müəllimi, rəssamı və b. elm, ədəbiyyat, mədəniyyət və maarif xadimlərilər. Milləti oyadan, birləşdirən, qabağa aparan, dünyada tanıdan onun əsil ziyalılarıdır. O kiçik xalqlar, ölkələr, lap bizim Azərbaycan kimi, nəhəng əjdahalar arasında elə-belə davam gətirmədi ha, onun Babəkləri də, Koroğluları da oldu, farslar arasında fars poeziyasında şahlıq edən Nizamisi də, dərisi soyulan Nəsimisi də Türk dünyasını birləşdirən Füzulisi də, rusu belə böyük istedadına pərəstişə məcbur edən S.Vurğunu da, eləcə də Bəhmənyarı da, Nəsrəddin Tusisi də, M.Ə.Rəsulzadəsi də, Ə.Hüseynzadəsi də, Heydər Hüseynovu da. Bu xalqın yaşarı bayrağını onlar irəli apardı. Elə bizim balaca Borçalı da, qeyrətli borçalılarımızla, onların yetirdiyi öndərlərlə tanıdı. Nə yaxşı ki, biz hələ də Borçalının tarixini öyrənməmişik. Onun qədim öndərlərini yanından tanımirinq. Bir onu bilirik ki, Nəsrəddin Tusinin rəsədxanasında işləyən alımlərdən biri bizlərdən olub. Heç onu da öyrənməmişik. Vətən, yurd, xalq uğrunda vuruşan Borçalı igidlərimizi, ərənlərimizi heç də yaxşı tanımirinq. O sıradan da elə Qarapapaq Mehralı bəy, İsaxan bəy kim qəhrəmanları. Amma onu yaxşı bilirik ki, Borçalını ucaldan, tanıdanlar arasında A.Şaiq, N.Nərimanov kimi böyük ziyalılarımız da olub. Zahid Xəlilov kimi böyük

alimlerimiz də. Belə qeyrətli, hörmətli, görkəmli alimlərimizdən biri də Camal Mustafayevdir. O, Borçalının ilk filosof alimidir. H.Hüseynovdan sonra ikinci həm fəlsəfi, həm də ədəbi fikrimizi sintez şəkildə dünya elmi inkişafı səviyyəsində araşdırın alımdır.

Camal müəllim sözün həqiqi mənasında insandır, şəxsiyyətdir. İnsan, şəxsiyyət sözleri filosoflarımızdan ən çox ona yaraşır. Bunu hamı təsdiqləyər. Camal müəllim xeyirxah, mələk təbiətli, işıqlı bir insandır. Bakıda oxuyan bütün gənclər, xüsusilə Borçalı gəncləri, nə ehtiyacları olsa onun üstünə gəlirdilər. Heç vaxt da boş qayıtmırıldılar. Neçə-neçə Borçalı gənci Camal müəllimin himayəsi ilə oxuyub, yetişib. Bu gün hamısı ona məhəbbət və ehtiram bildirir.

Şəxsən mən Camal müəllimlə 70-ci illərdən yaxın olmuşam. Aramızda həmişə ədəb-ərkan və səmimiyyət olub. Camal müəllimi xeyirdə, şərdə müşahidə etmişəm. İsmayıllı Hikmət hələ 1923-cü ildə A.Şaiqin ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyində demişdir: "A.Şaiq nümunədir bir mələyə". Bu gün bu sözü Camal müəllim haqqında da demək olar. Mən çoxdan istəyirdim ki, Camal müəllimin haqqında nəsə yazım. Yubileyi də gəldi, şerdən başqa bir şey yazmadım. Ancaq sağlam olsun, onunla görüşümüz elə bayram kimidir. O, bu işi ürəklə, böyük səxavətlə mənim üçün gördü. 1993-cü ildə mənim "Borçalı harayı" şerlər kitabım çıxırdı. Dedilər buna bir yaxşı "Ön söz" yazılısa yaxşıdır. O saat bircə Camal müəllimi yada saldım. Sağ olsun, yenə də təşəkkürümü bildirirəm, məmuniyyətlə razı oldu, yazdı da. Özü də çox gözəl, ədəbi-elmi-fəlsəfi ruhlu bir "Ön söz"...

AFAT QURBANOV - 70

Borçalı da Qarabağ kimi iki bölgədən ibarətdir. Dağ Borçalı (ona Loru da deyirlər) və Aran Borçalı. Qanlı bolşeviklər 1921-ci ildə Dağ Borçalını ayırb mənfur ermənilərə bağışladı. Sınırı elə çəkmışdilər ki, doqquz kənd Gürcüstan tərəfdə, biri isə Ermənistən tərəfdə qalmışdı. Kafirlər tərəfdə qalan qədim Cücə kəndi (sonralar Qızıl Şəfəq) idi. Ən qanlı-qadali günlərdə belə bu kənd ermənilərin acığına böyüyür, abadlaşırıdı. Mən o səfəli yerlərdə

çox olmuşam. Əzizimiz Afat müəllim məhz bu kənddə dünyaya gəlib, Dağ Borçalıda da, Aran Borçalıda da sevilib. Bakıda isə şöhrətlənib. Bu günü bayram tətənəsində Borçalı türkləri də öyünür, sevinirlər. Bəzən insanın həyatında elə anlar, olaylar olur ki, elə adamların izi qalır ki, ömür boyu unudulmur. 70 illik bayramına yiğisdiğimiz Afat müəllim də belə adamlardandır. Burada mütexəssislər onun həyatından, elmi-pedaqoji fəaliyyətindən xoş səhbət açdırılar, əsərlərindən, yetişdirmələrindən səmimiyyətlə danışdırılar. Bütün bunlar bizim də ürəyimizdəndir, hamımızın başçalığıdır, ibrətlidir.

Afat müəllimlə tanışlığımızın tarixçəsi 1956-cı ildəndir. O zaman Tiflis Pedaqoji İnstitutunda qəbul imtahanları verirdim. Dekanımız yabançılardan olduğundan imtahanda iştirak etmirdi. Çox sərt tarix müəllimi Məcid Seyidov, ipək kimi yumşaq təbiətli Ziya Borçalı və gənc Afat müəllim idi. 9 imtahan verirdik. Bunlar hamısında iştirak edirdilər. Mən hamısından 4-5 alırdım. Son tarix imtahanında Məcid müəllim nədənsə məni çox sixışdırıcı. Sual tutdu, özü də programda olmayan partiya qurultayı materiallarına aid. 4 yazmaq istədi, razılaşmadım. Afat müəllim dözmədi: Məcid müəllim, bu uşaqtan nə istəyirsiz, yazın beşini çıxıb getsin də. O pərt oldu, dillənnəmədi, beşimi yazdı. Bu mənim geniş auditoriyada, özü də tanımadığım adam tərəfindən ilk müdafiə olunmağım idi. Elə bil mənə qol-qanad verdilər. Bu olay ömürlük yadımda qaldı. 60-70 yaşlı ağsaqqal qarşısında, özü də qəbul imtahanında hər gənc müəllim belə hərəkət edə bilməzdi. Bunu yalnız Afat müəllim bacarardı. Bəlkə sonralar ədəbi-elmi yönə az-çox qazandıqlarım elə bu məqamdan, bu andan başlayırdı.

Afat müəllimlə ikinci görüşümüz sentyabrın 1-də (1956) oldu: Çağdaş Azərbaycan dilindən dərs deyirdi, ilk dərs idi. Yabançı dekanımız gəldi, ondan soruşdu: "Bunların hansı yaxşı imtahan verib?". Afat müəllim məni gösterdi. Dekan "Sinfə cavabdehsən"- deyib getdi, sonralar bunun nə demək olduğunu bildim.

Mən boynuma alıram ki, beş ildə İnstitutda imtahandan bir dəfə də olsa dörd almadımsa, burda Afat müəllimin də xidməti var. Çünkü mən bütün imtahanlarda müəllimlə birlikdə oturur-

dum. Qurtaranda da ya məndən soruşurdular, ya da yox. Yoldaşlarımı da köməklik edirdim.

Afat müəllim bizə bir ilə yaxın dərs dedi. Açığını deyim ki, onun təsiri ilə mən də dilçi ola bilərdim, ancaq şer, sənət üstələdi.

Afat müəllim tək cavan vaxtı yox, bu gün də bizlərə öz qayğı və saygısını əsirgəmir. Bunu şəxsən mən həmişə duymuşam və öz təşəkkürümü bildirirəm.

YAŞAR QARAYEV - 65

Yaşar Qarayev 60-cı illər nəslinin ədəbiyyatşunas, tənqidçi və nəzəriyyəçi kimi sayılıb-seçilən ünlü nümayəndəsidir. Onun haqqında söz demək çoxəsrlik ədəbiyyatımızı və ədəbi-fəlsəfi fikrimizi varaqlamaq deməkdir. Onu yaxından, uzaqdan öyrəndikcə Yaşar gözümüzdə vətəndaş alım və ziyalı kimi daha da böyükür.

Yaşar bəy filosof-nəzəriyyəçi, uzaqqorən tənqidçi, müdrik ədəbiyyatşunasıdır. Onun tədqiqat sahəsi də genişdir: miflərdən folklor'a, ədəbiyyatımızın əski dönməndən çağdaş zamanımıza qədər zəngin mərhələləri çevirələyir. Azərbaycan intibahı, təsəvvüf, hürufilik, maarifçilik, romantizm, realizm, janr, metod, ədəbi cərəyan və istiqamətlərə aid araşdırılmalarında da müdrik və işıqlı görünür. Alimin hər kitabı elmimizdə bir hadisə kimi qarşılanır, yeni araşdırılmalara işıq salır. Onunla səhbətləşəndə, dərdləşəndə adam mənən yüngülləşir, belə həmkarı, dostu olduğuna şükrənlıq edir.

Gerçəkdən, Yaşar bəy həm hamı tərəfindən dəyərləndirilən alim, həm də şəxsiyyətdir. Bu da çox təbiidir. Çünkü o, Nizami, Füzuli, Mirzə Fətəli, Cavid, Şaiq, Cabbarlı, S. Vurğun kimi sənətkarların işığından ziyalanıb. Düz deyirlər ki, hər kəsin sözü onun özü, üslubu, şəxsiyyətidir. Yaşar bəyin özü dediyi kimi, onun üçün "Meyar - şəxsiyyətdir". Onun özünün də, sözünün də xüsusi çəkisi, ləngəri var. Üslubu şairanə, fikri filosofanədir. O, həm də fədakarlıq nümunəsidir. Bunu Güneyli, Quzeyli Azərbaycanımıza, türk dünyasının gələcəyinə xidmətdə, ədəbiyyatşunaslıq elminizin dünya sivilizasiyasına yönəldilməsində də duyuruq.

Yaşar bəy geniş erudisiyası, təfəkkür dərinliyi, fikir sərrastlığı, düsturlaşmış analitik düşüncə tərzi və milli dəyərlərimizi qiymətləndirmə hünəri ilə bir örnəkdir. Sahaba baxıb dünəni, dünənə baxıb sabahı görən ziyalıdır. Ədəbi-tarixi keçmişimizi milli mentalitet meyarları işığında araşdırmaq, dəyərləndirmək üçün təfəkkürün Yaşar zirvəsinə qalxmaq lazımdır. Bu da zor işdir. Bunun üçün gərək Yaşar ömrü yaşayıb, Yaşar zəhmətinə qatlaşıb, Yaşar müdrikliyinə çatasan.

Yaşar bəyin ilk "Faciə və qəhrəman" kitabından "Tarix: yaxından və uzaqdan" kitabına qədər bir çox əsəri ədəbi-elmi fikrimizi istiqamətləndirir. Son kitabında, gerçəkdən, tariximizə yaxından, uzaqdan ayna tutur. "İki əsr və iki era astanasında" tədqiqatı xalqımızın kökünü, soyunu, etnogenetisini ilkin qaynaqlar əsasında obyektiv öyrənmək yönündə əsl hüner və qeyrət işidir. Burada o, sayımlı türkoloq kimi də özünü təsdiqləyir.

Mən iki müqəddəs yer tanıyorum. Biri şəhidlər xiyabanı, biri də 70 il şura hökumətinin bata bilmədiyi Nizami adına Ədəbiyyat İnstytutudur. 40 ildir ki, Yaşar bəylə birlikdə bu institutda çalışmadıdan qürur duyuram. On ildir ki, o, İnstitura rəhbərlik edir. İnanıram ki, uzun illər həm öz böyüklüyünü, həm də İnstitutumuzun müqəddəsliyini müdrikcəsinə qoruyub saxlayacaq.

07.02.2001.

ABDULLA MEHRABOV - 60

Görkəmli alim, pedaqoq, maarif xadimi, maarif təşkilatçısı, dostumuz, qardaşımız Abdulla Oruc oğlunun doğum gününün 60-cı ilini təmtəraqla qeyd edirik, onu alqışlayırıq.

Abdulla Oruc oğlunun bu gözəl günü mənim üçün ikiqat xoşdur. Mən onu birinci sinifdə oxuduğu vaxtdan tanıyorum. Məndən bir sinif aşağıda idi. Hər gün bizim qapıdan gedib-gəlirdi. O zaman dan zehni, fərasəti ilə həmyaşıdları arasında seçilirdi. Sonrakı uğurları da hamınıza bəllidir. Abdulla Borçalıda Saracılı kimi məşhur olan bir kənddə dağlar, meşələr qoynunda dünyaya gəlib, bizlərdə deyilən kimi, "zoğal suyu içib". Qəlbi də, zehni də, zövqü də təbiət qədər təmizdir. Təbiəti, xarakteri ilə humanistdir, şən-

dir, sazlı-sözlüdür. Bir də ona görə bu gün məclisə aşiq sazi, sözü ilə gəlib.

Abdulla Oruc oğlu da çoxumuz kimi sadə ailədəndir, mehrab-lılar nəsildəndir. Mehrab da ki, bildiyimiz kimi dində, namazda üz çevrilən yer, qiblə tərəf, ədəbiyyatda sevgilinin qaşı-gözü animindədir. Şer, sənət aşiqi Abdulla özü də halal zəhmətlə, ağılla, kamalla şöhrətə çatıb. Mən Abdulla Oruc oğlunu həm öz adımdan, həm də borçalılar adından təbrik edir, öpürəm, ömrün uzun olsun deyirəm.

SƏADƏT BUTA - 50

Bu həftə Borçalı həftəsi oldu. Saz-söz bayramı oldu. Dünən, sağa gün Aşıq Hüseyin Saraçının 85 illik bayramı, 3 gün əvvəl İsmayılov Vəliyev, bu gün Səadət Buta günü, sabah Sumqayıtda Şəmistan Əlizamanlı gecəsig Allah var eləsin. Borçalı elə şer, sənət ocağıdır, şairlər, aşıqlar yurdudur. Burada gözəl qadın şairlərimiz də olub, yenə də var. Amma çağdaş dönəmdə Səadət Buta Borçalının şer butasıdır, Məhsətisidir, Heyran xinimimidir, Natəvanıdır, Aşıq Pərisidir. Onun odlu, alovlu şerləri məhəbbətin səmimi tərənnümü ilə Məhsəti xanımın yanıqlı rübai'lərini, Natəvanın həsrətli şerlərini, lirik şerləri ilə Aşıq Pərinin qoşma və gərayılılarını xatırladır. Yəni, irs-varislik ənənəsi bu gün də davam edir. Bunu Səadət xanımın şerlərində də aydın görmək olar:

Dağlar nə danişdi keçən dövrandan,
Məhsətidən, Xan qızından, Heyrandang

Bəzən düşünürəm ki, Səadət Buta də Qərbi Azərbaycandan, Qarabağdan qovulan soydaşlarımız kimi qaçqın, köçküն şairədir. Onun nə Gürcüstanda, nə Azərbaycanda rahatlığı olub. Ömür yoldasını vaxtsız itirib, balalarını götürüb Bakıya gəlib, burada sıgnacaq tapıb. Dişi-dirnağı ilə ev qurub, canı-qanı ilə sənətə bağlanıb. Odur ki, şerlərinə də həsrət, hicran, nisgil, ah-nalə çı�ənib. Burada Azərbaycanın bu günkü qayğıları, borçalıların taleyi, türk dünyasının gələcəyi də öz əksini tapır. Səadət Buta şeri həsrət-

dən, dərddən yoğrulsada, əsl türk qızı kimi həmişə işıqlı və nikbindir.

Yeridir xatırladım ki, mən Səadət xanımın şerlərini 80-ci illərdən oxuyuram. O zaman bu şerlər "Gürcüstan" qəzetində və redaksiya nəzdində yaradılan ədəbi dərnəyin "Çəşmə", "Dan ulduzu" toplularında çıxırdı. Bu toplular haqqında ilk dəfə "Ədəbiyyat və İncəsənət" və "Gürcüstan" qəzetində silsilə məqalələr yazımışam. "Dan ulduzu parlayır" adlı məqaləmdə Səadət Butanın şerlərində "sadəliyi, təbiiliyi" örnek göstərmış, "bu şerlər incə, kövrək ruhu ilə xoş təsir bağışlayır" demişdim. Bu sözlər 1988-də deyilib. Şadəm ki, Səadət xanımın sonrakı yaradıcılığı bu həqiqəti təsdiqlədi.

S.Buta şeri dağ havası, bulaq şiriltisi, çay gurultusu, gül-ciçək ətri, təbiət çətri üstə köklənib. Ona görə də belə təbii və incə, kövrəkdir. Kitablarının adı da beləcə romantikdir: "Dağlar məni çağırır", "Həsrət çələngi". Bu şerlərdən elat, aran, dağ ətri gelir. Ona görə də yaşarıdır. Səadət xanımın taleyi Borçalının taleyinə də bənzəyir. Borçalı öz yarısından, Səadət xanım öz yarından ayrlılib, bir-birinə həsrət qalıb. Borçalımız kimi Səadət xanım da həyatda çox çətin günlər, ağır sınaqlar gördü. Amma hər gecənin bir gündüzü var - deyiblər. Şairənin adı da təsadüfi Səadət deyil. Burada da bir simvol var. Həyatda da, sənətdə də üzün ağ olsun, Səadət xanım, sənə adına uyarlı, baharlı səadət dileyirəm.

S.Butanın deyimlərində sizlərə bir-neçə örnek:

Sinəmin üstündə dəyirman daşı,
Əlimdə bir silah tutdum qeyrəti.

Dağ qoynunda çığırlar,
Kəmərdir, düşüb qalıb və s.

25.05.2001.

NİZAMİ SARAÇLI - 50

(Yazıcılar Birliyində yubiley iclasının sədri kimi giriş sözü)

Bu gün gözəl bir şairin - Nizami Saraçının şad günüdür, yubileyidir. Bu yubiley iclasını aparmaq mənə qismət olub və bundan

çox şadam. Gerçəkdən, bu xeyirxah missiyadır. Biz hələ insana, sənətkara, yaradıcıya vaxtında qiymət verə bilmirik. Nizamiyə bu gün qiymət verməliyik, sabah bu qiymət ona yox, başqalarına lazımdır. Nizamidən danışmaq mənim üçün həm çətindir, həm asan, həm də çox xoşdur. Çünkü mən onu lap 5-6 yaşından tanıyıram. Bütün həyat tarixçəsini bilirəm. O, çox ağırlı-acılı, daşlı –kəsəkli günlər görüb, yollar keçib. Lap qundaqdan, bələkdən, atasız günlər onu kövrəldib, kişi qeyrətli, ana-nənə qayğısı qanadlandırib, pərvazlandırıb. Nizami o ağır günlərin əvəzini bu gün yaradıcılıq sevinci ilə çıxır. Onun buna daha çox haqqı var, o buna la-yıqdır.

Saraçlı Borçalıda böyük köylərdən sayılır. Dağlar, meşələr qoynunda axarlı-baxarlı sehrli bir kənddir. Bu kənd Azərbaycanda, Gürcüstanda, başqa ölkələrdə amalı, əməli, sənəti, qeyrəti ilə tanınan bir çox ziyalı-şair, alim, aşiq, dövlət xadimi, hüquqsünas və başqa sənət adamları yetirib. Şairlərin yetişməsi çox təbiidir. Saraçlılar belə düşünür, bu kəndi bircə dəfə gəlib görənlər də belə deyir.

1986-cı ildə Saraçlıda mənim 50 yaşım qeyd olunanda rəhmətlik Hüseyin Arif də gəlmışdı. Ziyafəti meşədə, bulaq başında, yaşıllıqlar qoynunda keçirdik. H.Arif kəndin mənzərəsinə tamaşa edib dedi: "Əflatun, belə cənnətməkanda dünyaya gələn şair olar da. Bu, təbiətin möcüzəsidir". İndi mən çox şadam ki, Nizami Saraçlı adını doğruldur.

"Saraçlı" təxəllüsü demişkən, elə şair var ki, lap Dünya, Cahən və s. təxəllüsünü götürür. Eləsi də var ki, kiçik bir köyü, şəhəri öz böyük istedadı ilə şöhrətləndirir. Məssələn, Nizami Gəncəli, X.Şirvani, N.Tusi, lap O.Sarıvəlli kimi. Nizamini də Saraçlı sevgisi bu təxəllüsə gətirdi, özü də şöhrətsiz, iddiasız: Saraçlı onu şöhrətləndirdi, o da Saraçlini.

70-cı illərin baharı idi. O, Nizami Paşa kimi tanındı. Bir gün V.Rüstəmzadə yanına gəldi. Yunus oğlu - dedi, - sənə bir söz deyəcəyəm, xətrinə dəyməsin. Dedim, buyur. O dedi: Nizami də "Saraçlı" təxəllüsü götürmək istəyir. Səndən icazə istəyir. Dedim, bu nə sözdür, özü niyə demir. Alqışlayırmı, xeyir-dua verirəm. Onun ilk şerlərini də evlərində çay içə-icə ilk dəfə redaktor gözü

ilə mən oxumuşam. Yəni, əlim yüngül, xeyir-duam düşərlidir. Bu da nəticəsi. Tərbik və təşəkkürlərg

Nizami şerə sakit gəldi, tez parladı. Yenidənqurma və qarışiqlıq zamanı çoxları ari pətəyə dolan kimi Bakıya axıdı. Amma Nizami Saracılya getdi, ata yurduna çekildi, qələmə sarıldı. Onun poeziyası öz rişəsini dağlardan, meşələrdən, bulaqlardan, yaylaqlardan, elat həyatından alır. Ona görə də belə saf və yaşarıdır. Şəxsən mən Nizami qədər əməkçi və əzabkeş şair tanımırıam. Zərafat deyil, son illərdə ona qədər kitab və kitabça buraxdırıb. Bunnlar hamısı alın təri, yuxusuz gecələr, ürək döyüntülərinin nəticəsidir. Canı-qanı ilə yazılın əsərlərdir: "İlk sevgi dəftəri", "Aramızda düşən yaylıq", "Əyriqara salam olsun", "Balaxanım nənəmin boyamaları", "Yurdun səsi", "Sara xatin", "Dəli Dərviş" kimi kitablar Azərbaycan poeziyasının örnəkləridir. Bu kitablarda Oğuz qeyrəti, Dədəm Qorqud vəsiyyəti, Sara xatun nəsihəti, xalqımızı birliliyə, vətənin, torpağın keşiyini çəkmək çağırışı var. Bütöv Azərbaycanın dünəni, bu günü, sabahı var. Qarabağ dərdi, Goyçə həsrəti, Güney harayı, Borçalı ağrıları var.

Nizami lirik şairdir. Ancaq onun lirizmində bir ləngər var. Bu onun sözünün məna tutumu ilə bağlıdır. Onun şerlərinin bir məziiyyəti də dil, üslub gözəlliyyidir. Burada Dədə Qorquddan gələn, bu gün də Borçalıda işlənən doğma türk sözlərinə də rast gəlirik. Belə gözəl xəlqi deyimlər kimi: "Nizami Saracılı, a baxtı yatmış", "Anamın baldırı çöpə dolaşır", "İçəridə bir əzgil təki əzildi", "Deyyəsən dininiz dirilir, qızlar" və s.

Bir daha Nizamini 50 yaşında yaradıcılıq uğurları ilə təbrük eləyir, alqışlayıram, yubiley iclasını açıq elan edirəm.

2000.

PAŞA QƏLBİNUR - 50

Paşa Qəlbinur - Azərbaycanın böyük şəcərəli ziyalı nəslinin sayımı-səçimli nümayəndəsi, "işıq tanrısi", "Azərbaycan Prometeysi"... Üstəgəl alim, şair, pedaqoq haqqında deyilən bu sözlərin sayını artırmaq da olar. Ancaq, elə bunların hər biri bir insan öm-

rünü bəzəyə bilər və bir yerdə Paşa bəyə çox yaraşır. Biz Paşa Qəlbinur dünyasını indi-indi duyuruq. Ancaq hər il sağalıb klini-kadan çıxdığı gün gətirib onun odasına bir dəstə gül qoyanlar, istedadını allah vergisi sayanlar, ömür boyu dua edənlər, sevinc yaşı tökənlər bunu yaxşı bilir. Görün Paşa bəydən gözlərinə nur alan Dilara adlı bir xanım öz sevincini nə gözəl bildirir:

Bu dünyanın qəm, yası var,
Bu dünyanın nəşəsi var;
Türkün Mustafa Kamalı,
Türkün loğman Paşası var.

Paşa Qəlbinur loğman kimi şöhrətlənib. Mən ilk dəfə onu şair kimi tanıdım. Öncə demək istəyirəm ki, Paşa bəyin sənəti və şəxsiyyəti elə şairənədir. Onun "İtmış həsrət kimi" şerlər kitabı bunu aydınca göstərir. Buradakı şerlər mövzu çeşidliyi, deyim tərzi, poetik ifadə üsulu ilə yadda qalır. Onlarda vətəndaşlıq duyğusu, yanvar faciəsi, Qarabağ dərdi, Şuşa həsrəti, Xocalı naləsi, eləcə də sabaha ümid və inam duyulur. Bu şerlər bir də öz lirik fəlsəfi üslubu və səmimiliyi ilə alımlıdır. Budur, bir neçə misraya baxın:

Hələ torpaq quluncunu qırmayıb, Görən gözlər üçündür qaranlıq, Kəfənim olmasa abrima bükün siz məni, Mənsiz günlərini sixma gözünə, Sənin pəncərəndən od-alov gecəm, Topxanada kəsilən çinar mənim dizimdir.

Şerlərindən görünür ki, Paşa bəy poetik axtarışda həmişə özü-nə bənzəməyə çalışır. Onun inancı, inamı, istedadı və eridusiyası da gələcəkdə daha gözəl poeziya örnəkləri yaradacağından xəbər verir. Bu yolda ona uğurlar və sağlıq, salamatlıq diləyirik.

Paşa Qəlbinuru hərə bir vasitə ilə tanıyıb. Mən onu eşitdiklərim və Aybəniz xanımın onun haqqında yazdığı kitab əsasında tanıdım. Sağ olsun Aybəniz xanımı, qədirbilənlək edib, loğmanımız, şairimiz, yurddashımız haqqında belə gözəl kitab yazıb. Paşabəyin həyat yolunu, şəxsiyyətini, amal və əməllərini ürəklə işıqlandırıb.

Bu kitabı maraqla oxudum. Burada vətənə, millətə, insanlığa xidmetin parlaq nümunəsini gördüm.

Yaxşı olardı ki, bu kitab rus, lap ingilis dilində də çıxayırdı. Elə Paşa bəyin sayib seçdiyi M.Topçubaşov, İ.Topçubaşov, Ümnisə xanım, Zəhra xanım və başqa elm və mədəniyyət xadimlərimiz haqqında da belə kitablar yaranaydı. Yəqin ki, Paşa Qəlbinurun ayağı sayalı olacaq.

İSMAYIL ÖMƏROĞLU - 50

İsmayıllı Öməroğlu bizdən sonra gələn nəslin arasında sayılan, seçilən, sevilən və şəxsən mənim zövqümə uyğun, ürəyimə yatan insandır. Bəlkə elə insan haqqında uzun zaman səmərəli araşdır-malar aparması bir də onun insanlığı, insana sevgisi, inamı ilə bağlıdır. Cox şadam ki, alim, şair dostum, kiçik qardaşım İsmayıllı haqqında ürək sözü deməyə imkan tapdım. Ancaq yeri düşmüş-kən bunu da deyim ki, heç ona əlli yaş vermək olmaz. Özü də, sözü də, qəlbə də gəncdir, coşqundur, çağdaşdır.

Mən İsmayıllı 80-ci illərdən tanıyıram. O, mətbuat komitəsində çalışırdı. Mən "Abdulla Şaiq" kitabının çapı ilə bağlı oraya getmişdim, özü mənə yaxınlaşış tənışlıq verdi. Oradaca bildim ki, məndən xəbərsiz kitabla bağlı sənədləri hazırlayıb, nəşriyyata göndərib. O zamandan aramızda dostluq ilgiləri yarandı.

İsmayıllı Öməroğlu öz töbəti, səmimiyyəti, tovazökarlığı ilə sevilir. O, kökə bağlı, xalqımızın sabahına, türk dünyasının gələcəyinə inanan ziyalıdır, milli dəyərlərimizin keşiyində duran vətəndaş alimdir. Bunu onun həm bədii, həm də elmi əsərlərində duymaq olar. Onun bu əsərlərini mən maraqla izləyirəm. Xüsusilə elmi uğurlarına sevinirəm. Son illərdə belə sürətlə inkişafi, elmi, ədəbi mühitdə parlaması gəncliyimizə örnəkdir.

İsmayılin ən fundamental əsəri də bütün zamanların ümdə problemi olan insan və insan konsepsiyasıdır. Onun insanın ədəbiyyatda tarixi təkamülünü mifoloji, ədəbi-bədii və fəlsəfi materiallar əsasında, yeni baxışlar işığında, çağdaş elmi uğurlar kontekstində incələməsi həm də hazırlıqlı bir alim kimi yetişdiyini göstərir.

Ədəbiyyatda insan konsepsiyasına, onun tarixi təkamülünə, inkişaf mərhələsinə həsr olunan bu əsər həm də İsmayılin doktorluq dissertasiyasıdır. Əslində isə biz onu çoxdan elə doktor sayıriq. Bu əsəri də insan problemi ilə bağlı son illərdəki araşdırma-rının zirvəsi olmaqla ədəbiyyatşunaslıq elmimizə hədiyyədir. Və bu yönədə gələcək araşdırmalara da yol açır.

İsmayılin bir keyfiyyəti də onun çox iddialılara nəsib olmayan təşkilatlılıq istedadıdır. O, uzun zamandır ki, Azərbaycan Ensiklopediyasına başçılıq edir. Xalqımızın mənəvi dəyərlərini, uğurlarını, say-seçmə adamlarını tarixləşdirir.

Həmişə İsmayıldan söz düşəndə sevdiyimiz, gəzdiyimiz, suyu-nu içdiyimiz, havasını udduğumuz, həsrətini çekdiyimiz bütöv Borçalını yada salırıq. Çünkü Calaloglu, Gümrü, İsmayılin doğuldugu, böyüdüyü Allahverdi və Lori nahiyyəsinin başqa bölgələri də Borçalı torpaqları olub. 1921-ci ildə Şura hökuməti Gürcüstandan qoparıb, satqın ermənilərə verib. Aran Borçalı Dağ Borçalsız qalıb.

Ancaq düşmənlər torpağımızı, yurddaşlarımızı sınırca ayırsalar da, mənəvi bağlılığımızı üzə bilmədilər. Mən indi Qərbi Azərbaycana aid edilən Dağ Borçalıdan qaçqın düşən yurddaşlarımızı əvvəlkindən də özümə yaxın sayıram. Bəlkə İsmayıla ayrıca rəğ-bətimdə bunun da təsiri var. Amma mən onu taniyanda heç bunları bilmirdim. Bunu bilirəm ki, lirik şair, bacarıqlı təşkilatçı, və-təndaş ziyalidir. Ona uzun illik ömür, min illik sevgi diləyirəm.

2001.

ZAHİD XÖLİЛОV – 90 XALQIMIZIN DÜNYA ŞÖHRƏTLİ ALIM OĞLU

Hər xalqın elmi-ictimai fikir tarixində elə şəxsiyyətlər olur ki, yüzillər keçsə də anılır, sevilir. Dünya şöhrətlü alim, ictimai xadim, böyük insan, əsl şəxsiyyət olan Zahid Xəlilov da belələrin-dəndir. Onun kökü, soyu Borçalının Saraklı kəndindəndir. Atası İsmayıllı kişi XIX əsrin sonlarında Saraklıdan Tiflisə köçüb, şəhərin Azərbaycan türklərinin six yaşadığı Ortaçala məhəlləsində yurd salıb. Zahid İsmayıllı oğlu Xəlilov 1911-ci ildə burada

doğulub, orta məktəbi və Türk Pedaqoji Texnikumunu, Bakıda isə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib. S.Berqman, N.Musxelişvili kimi məşhur alimlərin rəhbərliyi ilə namizədlik, 1946-cı ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Fiziki-riyaziyyat üzrə elmlər doktoru olub. Zahid Xəlilov əvvəlcə Tiflisdə Riyaziyyat İnstitutunda, 1940-ci ildən Bakı Dövlət Universitetində, 1942-ci ildən isə Azərbaycan Elmlər Akademiyasında çalışıb, akademikliyə qədər yüksəlib. 1962-ci ilin martından isə akademianın prezidenti seçilib. Sovetlər Birliyi və dünya miqyasında elmi fealiyyəti daha geniş vüsət alıb. Azərbaycanda riyaziyyat və fizika elmlərinin, nəzəri fizikanın, funksional analizin inkişafı Z.Xəlilovun adı ilə bağlıdır. O, funksional analizin yaradıcılarından sayılır. Xüsusi tənliklərin analizinin həlli yolunun ilk elmi metodunu da Z.Xəlilov kəşf edib. Həmin metodu bu gün də Zahid Xəlilov nəzəriyyəsi adlandırırlar.

Zahid müəllim uzun zaman dəqiq elmlərin başqa sahələrini də istiqamətləndirib. O, qısa bir zamanda Fizika, Riyaziyyat və Məchanika İnstitutlarının, Şamaxı astrofizika rəsədxanası, Hesablaşma mərkəzi və başqa elm mərkəzlərini də təşkil edib. Azərbaycanda sözün həqiqi mənasında bir məktəb yaradılıb, kadrlar nəslə yetişdirilib. Akademianın sabiq prezidenti F.Maqsdarov, görkəmli riyaziyyatçı A.Babayev və başqaları da bu məktəbin yetirmələri olublar.

Azərbaycanda riyaziyyat elmi N.Tusidən Z.Xəlilova qədər böyük bir yol keçib. Zahid müəllim XX əsrдə N.Tusi yolunun davamçısıdır. İrs-varislik ənənəsinə sədaqət rəmzi kimi özü də N.Tusi haqqında məqalələr yazıb, onun 750 illik yubileyində məruzə edib, haqqında çıxan «Xüsusi buraxılış»a redaktor olub.

Zahid müəllim soyuna, xalqına, vətəninə, doğma Borçalımıza şöhrət gətirən vətəndaş alim idi. Milli, xəlqi ruhlu adam idi. Həlim təbiətli, xoş niyyətli, xeyirxah insan idi. Hamiya kömək əli uzadırdı. Saraçlıdan neçə kasib qohumunun övladını evində saxlayıb, ali məktəblərdə oxutdurmış, arxa olmuşdu. Çox alimlər onun himayəsi, rəhbərliyi ilə ad-sən qazandı. O, özü cəmi 63 il yaşadı. Amma, əsrlərə bərabər, mənalı bir ölüm yaşadı. Xidmətləri sağlığında yüksək qiymətləndirildi. Ona əməkdar elm xadimi

fəxri adı, orden, medal, mükafatlar verildi, ali orqanlara deputat seçildi. Zaman göstərdi ki, ən böyük mükafat xalqımızın ona olan sayqı və sevgiləridir.

Yeri geldi, bir məsələni də burada deməsəm üzülərəm, Bu mənim mənəvi borcumdur. Mən də Zahid müəllim kimi Gürcüstanda oxumuşam, Pedaqoji Texnikumu və Pedaqoji İnstitutu bitirmişəm. İlk dəfə 1962-ci ildə Bakıya gələndə heç kəsi, heç yeri tanımirdim. Rəhmətlik Osman Sarıvəlli və Rza Şahvələd akademianın prezidenti Zahid müəllimin yanına getməyi, ondan iş istəməyi məsləhət gördülər, həm də öz yerlindir dedilər. Mən də getdim. Çox yaxşı qarşılıdı. Atamı tanıdı, qohumları soruşdu, «şer və tərcümələrlə tanışam», harda işləmək istəyirsin? – dedi. Değdim, – elə sizdə, Dil və Ədəbiyyat İnstitutunda. Oradaca İnstitutun direktoru akademik M.Şirəliyevə telefon açdı. Tiflisdən gənc, istedadlı bir oğlan gəlib dedi, gürcü dilini də bilir, sizə çox lazımdır, onu işə alın, bunu da əlavə etdi ki, ştatın yoğdursa, elə indi mənim adıma bir məktub yaz, kiçik elmi işçi yeri istə. Beləcə, noyabrın 15-dən Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı oldum. İndi Nizami adına Ədəbiyyat İnstitutunda elmlər doktoru, profesoram, şöbə müdürüyəm. Buna səbəb Zahid müəllimdir. Onun ruhu qarşısında baş əyirəm.

Mən nə fizikəm, nə də riyaziyyatçı, Zahid Xəlilovla da yaxın münasibətlərdə olmamışam. Bu məqaləni da onun elminə, sənətinə vurgunluğumdan, şəxsiyyətinə sevgilərimdən, onu özümə daha doğma sandığımdan qələmə aldım. Bir də dedim ki, bu böyük, xeyirxah vətəndaş alının doğum gününün 90 illiyini bir də yada salı. Xalqımızın layiqli şəxsiyyətlərini ləyaqətə anaq, dəyərləndirək, yaşadaq.

Akademianın Riyaziyyat İnstitutunu Zahid Xəlilov yaradıb, nədən bu institut onun adını daşmasın? İndi də Moskvamı qoymur? Bunun üçün sadəcə qeyrət, ürəkdə təpər, qədirbilənlilik və Zahid müəllimin özü kimi irs-varislik ənənəsinə sədaqət gərəkdir. Biz inanırıq ki, Zahid Xəlilov istisinə qızınır, işığından nur alanlar və yuxarıda oturanlar bu haqda da düşünəcəklər.

2001.

A N I M V Θ X A T İ R Θ G Ü N L Θ R İ N D Θ

AŞIQ HÜSEYN HƏSRƏTİ

(Aşıq Hüseynin qəbri üstə çıxışdan)

Aşıq Hüseyin Saraçının ölümünün bir ilini yola saldıq.

Bir ilg Gözlə ölçsək - bu bir il bir göz qırpmında gəlib keçdi.
Zamanla ölçsək - bir il bir həyatdır, bir ığidin ömrüdür.

Əgər Aşıq Hüseyin həsrəti ilə ölçsək - ağır bir dərddi, sonsuz ayrılıqdı. Elə biliyik ki, aylar, illər keçdikcə bu dərd də yüngül-ləşəcək, yara qaysaqlanacaq, yoxluğuna öyrəşəcəyik. Sən demə get-gedə Aşıq Hüseyin Saraçının yoxluğu daha çox hiss olunur, toylarda, məclislərdə, xeyirdə, şərdə yeri daha çox görünür, həsrətini çekirik. İndi başa düşürük ki, necə böyük bir sənətkar dün-yadan gedib.

Saraçlı qəbristanlığı müqəddəs guşədir. Burada təkcə Saraçının dünyadan köçmüş qeyrətli adamları yatırı. Burada ustalar ustadı Aşıq Hüseyin və onun simasında, onun sənət ruhunda Koroğlular və Şah İsmayıllar, Qurbanilər və Abbas Tufarqanlılar, Aşıq Alilar və Aşıq Ələsgərlər uyuyur.

Bir də ona görə Aşıq Hüseyin və onun saz-söz dünyası dünyamız kimi yaşayacaq. Saz-söz dünyası büllur şah sarayı kimidir. Bu sarayın son hökmдарları Aşıq Hüseyin və Aşıq Əmrəh idid. Görə-sən onların taxt-tacına çatan olacaqmı? Çətin ki, dünyaya bir də Əmrəhla Hüseyin gəlsinq Elə onların sənəti, ruhu bu sarayın ömrünü uzadacaq.

Mən buraya gəlməzdən əvvəl radio və televiziya idarəsində, nəşriyyatda, Yaziçılar İttifaqında və Aşıqlar Birliyində oldum. Radio və televiziya Aşıq Hüseynin ili ilə əlaqədar verilişlər verdi. Kitabının çapının tezlepdirilməsinə söz veriblər. Mənimlə birgə Hüseyin Arif, Məmməd İsmayıll, Zəlimxan Yaqub və başqa şair dostlarım, radio, televiziya işçiləri də gəlmək istəyirdilər. Mümkün olmadı. Sağlıq olsun. Aşıq ozanımıza da min rehmət.

1989.

Bu gün Borçalı ozanı Aşıq Hüseyen Saraçlını ziyarət etməyə gəlmışik. Çünkü onun məzarı indi saz, söz bilicilərinin ziyarətgahı, sənəti isə sönməz bir ocaqdır. Aşıq Hüseyen Dədə Qorqud, Qurbanı, Tufarqanlı Abbas, Xəstə Qasım, Dədə Ələsgər yolunun yolcusu idi. Özü də sənətdə bir yol açmışdı. Bu yol hələ neçələri ni sənətin zirvəsinə çatdıracaq. Amma həmişə könlümdən bir sızlı keçir, həmişə düşünürəm ki,

Könül onsuz gülməyəcək,
Söz-söhbəti ölməyəcək,
Gəlməyibdir, gəlməyəcək,
Borçalıya belə aşiq...

Bu gün Aşıq Hüseynin ziyarətinə gəlmışik. Onu elə bil bu gün müqəddəs Borçalı torpağına tapşırırıq. Bu gün təkcə xatirə günü deyil, həm də Borçalıda saz-söz məclisidir, saz-söz bayramıdır. Belə ağır vaxtda bu tədbiri keçirməyi bacaran qədirbilən yurdaşlarımıza çox sağ olun deyirəm.

Bu gün Aşıq Hüseynin xatirə gününə xalqımızın sayımı şair oğulları, hamimizin tanıdığı, sevdiyi Abbas Abdulla və Zəlimxan Yaqub da böyük ürəklə gəliblər. Camal Mustafayev, Kərəm Nəbiyev, Abdulla Mehrabov və çoxları da gələ bilərdi. Amma elə bu iki şair qardaşlarımız bütün Azərbaycan ziyalılarının saz-söz qədri bilənlərini təmsil edirlər. Onlara da təşəkkür edirəm.

Bu il Aşıq Hüseynin həm də 75 yaşı tamam olur. Amma biz onun xatirə gününə yığılmışıq. İňşallah, yaxın vaxtlarda sevimli aşığımızın yubileyinə yığışarıq. Kitabı da çıxdı, Aşıq Hüseynə yaxşı abidə olar bu kitab. Amma ən böyük abidəsini o özü öz sənəti ilə xalqımızın qəlbində ucaldı. Ona görə də ulu ozanımızın məzarı öündə bir də baş əyirəm.

İnsan cismən ölsə də, ruhu yaşayır, yüzillər keçsə də ölmür. Aşıq Hüseynin ruhu da indi başımızın üstündə dolanır, öz yurdaşlarının qədirbilənliliyini duyub öyünür.

Aprel, 1992.

Kamran Dadaşoğlu görkəmli alim, yazıçı kimi xoş xatirələrlə anılan ustadlardandır.

Mən Kamran müəllimi 1962-ci ildən tanıyıram. Ədəbiyyat İnstitutuna öz ştatımla gəlmışdım. O zaman Institut Nizami adına Ədəbiyyat Muzeyinin binasında idi. Kamal müəllim direktor müavini idi. Aşağıdakı binada məni Kamran müəllimin yanına apardı. "Şöbənə yaxşı oğlan götirmişəm" dedi. Özü də şairdi, Borçalı balasıdı. Kamran müəllim yer göstərib sual-cavaba tutdu. "Raziyam" dedi, qoy əmrini versinlər. Elə həmin ilin noyabrından XIX-XX əsrlər Azərbaycan Ədəbiyyatı şöbəsinin işçisi oldum. Mənə mövzunu da özü verdi, rəhbərim də özü oldu. Mən onun ilk dissertantı idim. Həmişə də ondan qayğı və hörmət gördüm. Məndən sonra neçə-neçə elmlər namizədi və doktor yetişdirdi, indi hamı onu hörmətlə və məhəbbətlə yad edir.

Kamran müəllimin uşaqlığı da, gəncliyi də çox çətin keçmişdi. Müharibədə ön cəhbə xəttində olmuşdu. Ədəbiyyatımızın ən mürrəkkəb və çətin dövrünü araşdırırı. Firidun bəy Köçərli, Feyzulla Qasimzadə, Mir Cəlal kimi pak ustadları özünə müəllim sayırdı. Bizləri də çətinə düşəndə onlardan öyrənməyə çağırırdı. Yəni böyük həyat təcrübəsi keçmişdi.

Bəzən deyirlər: Kamran müəllim ən çox Qarabağ sənətçilərindən yazıb. Qasımbəy Zakir, Nəcəfbəy Vəzirov, Əbdürəhimbəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli. Öncə deyim ki, onlar təkcə Qarabağ yox, həm də sayımlı Azərbaycan sənətçiləridir. İkincisi isə, bu, Kamran müəllimin Qarabağ yanğınsından, onu itirmek qorxusundan gəlirdi. Bu, həm də onun Qarabağ dərdi, Qarabağ ağrısı, haray səsi idi. Nə yaziq ki, biz bunu çox gec bildik, Qarabağ əldən gedəndə...

Kamran müəllim vətəndaş alim idi, bütöv şəxsiyyət idi. Bu da ona Şuşadan, araşdırıldığı sənətçilərdən gəlirdi. O, İnstitutumuzun canlı sütunlarından idi. İstedəda, arxasızqa qayğı göstərər, dayaq olardı. İclaslarda hamı onun çıxışını gözləyərdi. Bilirdi ki, hamının dərdindən, çətinliklərindən, ədəbiyyat tarixinin gecikdirilməsin-

dən, haqsızlıqdan danışacaq, rəhbərliyi cəsarətə çağıracaq. Bu dərdlər yenə qalır, daha ağır şəkildə, ancaq söz deyən tapılmır.

Kamran müəllim qayğıkeş olduğu qədər də ciddi, tələbkar və prinsipial idi, hətta bəzən sərt də olurdu, haqsızlıqla barişmaz idi. Bəzən də uşaq kimi ürəyi yumşaq olardı. Elə "Dünyamız uşaq gözündə" kitabı da dünyamıza həm də ayıq uşaq gözü ilə baxmasından yaranmışdı. Bu Azərbaycan ədəbiyyatında yeni janr formasında yazılan örnəkdir, nə yazıq ki, hələ öz qiymətini almayıb. Kamran müəllim yazılıçı kimi az, şirin yazırıdı. Onun "Ömrün izi" kitabında toplanan 50-yə qədər hekayədə də həqiqətən ömrünün izlərini görürük. Buradakı "Telefon dolması", "Təsbeh əhvalatı", "Mükafata layiq lətifə" və b. hekayələri oxuduqca eşitdiyimiz, gördüyüümüz əhvalatlar, xəzinədar Həsənağa, hesabdar Mahmud kişi, Süleyman, Şəmisəddin, Nadir, Mövlud və b. həmkarlarımız yada düşür. Yəni, Kamran müəllim hekayə xatirinə hekayə yazmirdı, gördüyü, yaşadığı hadisəleri qələmə alırdı. Bu baxımdan savaş ilinin ağrı-acılarını təsvir edən "Yuxusuz gecələr" xatirə-povesti daha ibretlidir və müharibə mövzusunda yazılan ən obyektiv bədii örnəklərdəndir.

Kamran müəllimin adı çəkilən elmi-bədii əsərlərini bir alim, yazılıçı ömrünün salnaməsi kimi də dəyərləndirmək olar və bu belədir. Kamran müəllimin yaxşı yol yoldaşlığı var idi. Yolda, səfərdə iş, vəzifə unudulurdu. Hamı ilə deyib-gülür, zarafatlaşırıdı. Biz birlikdə Nabranı, çımrılıyə - çox yerə getmişik, məclislərdə olmuşsuq, futbol oynamışıq. Hər yerdə onu şən, nikbin görmüşəm.

O, ömür boyu yollarda oldu: həyat yolu, səyahət, səfər yolug Elə ömründə azar-bezar görməyən bu adam son xəstəliyi də yolda tapdı. Son səfərdən

Kamran müəllimin yaxşı nərd oynaması var idi. Həvəslə, şəstlə zər atırdı. Aşağı binada rəhmətlik Şixəli Qurbanov, Abbas müəllim, Həsənağa kişi və Kamran müəllim. Bir dəfə Həsənağadan bir maşın qarpzı udmuşdular. Bizim otaqda oynayırdılar, hamidan kiçik olduğum üçün udduqları mer-meyvələri bazardan mən alıb gətirirdim.

Evə gedəndə yolumuz pasaj bazarından keçirdi. Mən kiçik elmi işçi idim, özü də ailəli. Vəziyyət o qədər də yaxşı deyildi.

Kamran müəllim evə meyvə alanda iki qabda çəkdirərdi, birini mənə, birini özünə, "apar uşaqlar yesin" deyirdi. Almaya bilməzdəm, xərinə dəyərdi. Hətta pul də təklif edərdi. Hanı indi belə el-mi rehbər?!

Kamran müəllim xəstələnəndə şöbə müdirliyindən çıxdı, məsləhətçi oldu. Ancaq duyulurdu ki, qaynar elmi-ədəbi mühitdən ayrı düşmək istəmir, çox planları, işləri vardı. İnstitutda ara-sıra görünürdü, evdə də darıxırıldı. Dost yolu gözləyir, dost səsi eşitmək isteyirdi.

Cəfakes ömü-gün yoldaşı Dilarə xanım əvvəllər onu qolundan tutub İnstituta gətirərdi, son vaxtlarda İnstitutdan ona soraq aparır, məlumat verirdi.

Bu gün, Şuşanın, bütöv Qarabağın taleyi uğrunda mübarizə getdiyi bir zamanda, elmdə, ədəbiyyatda süstlük yarandığı vaxtda Kamran müəllimin yeri daha çox görünür. Bu da var ki, əsil insanlar elə yeri görünənlərdir. Onun yeri həmişə görünəcək, adı anılacaq. Biz ömrünün yarından çoxunu keçirdiyi bu İnstitutda onun üçün nə etmişik, nə etməliyik, gəlin Mirzə Cəlil demişkən, papağımızı qabağımıza qoyub fikirləşək.

Bildiyimizə görə özü sağlığında "Məqalələr məcmuəsi"ni hazırlayıb. Hamısı da Feyzulla Qasimzadə, Məmməd Arif, Məmməd Cəfər Cəfərov və b. ustadlar haqqında. Onu çap etdirmək olar. Bir də "Bu gülüş o gülüşdən deyil" adlı hekayələr kitabını hazırlayıb, o da qalıb. Biz də kömək etməsək kim edəcək. Gəlin düşünək.

21.12.1997.

QASIM QASIMZADƏ - 70

Dostumuz və həmkarımız şair, professor Qasim Qasimzadənin 70 yaşı tamam olur. Və heç inana bilmirik ki, o özü bu mərasimdə iştirak etmir.

Mən Qasim müəllimi 1962-ci ildən tanıyırdım. 30 ildən çox bir yerdə, bir İnstitutda çalışmışıq, amal və əməl yoldaşı olmuşuq. Onun xatiri bizim üçün çox əzizdir. Qasim müəllim çox sadə, sə-

mimi, kişi adam idi. Partiya təşkilatı katibi ola-ola həmişə adam-lara arxa olmaq yolunu seçmişdi. Heç partkomluğununu bildirməzdi. Partiya iclaslarına da hey gecikərdi. Yerli komitənin sədri ondan zirək və çevik görünərdi. O, həmişə yaxşı işlərdə, bir kəsə lazımlı olanda hazır olardı.

O zaman partiya üzvülük haqqını verməyənlərə ağır cəza verilirdi. Ancaq bizlər kitabdan, qonorardan belə haq vermirdik, hətta öz aramızda dövlət əleyhinə də giley-güzar edirdik. Bilirdik ki, Qasim Qasımzadə kimi partkomumuz var.

20 yanvar olaylarından sonra onun xarakterinin yeni cəhəti üzə çıxdı. Özü partiya rəhbəri ola-ola partbileti birinci atanlardan oldu. Elə o zamandan milli hərəkatın, azadlıq mübarizəsinin öncül-lərindən oldu. Ədəbiyyat İnstitutu Akademiyada yeganə İnstitutdur ki, müstəqillik yolunda D.Əliyeva, X.Rza kimi iki şəhid verib. Onlarla həmişə fəxr edəcəyik. Allah onlara rəhmət eləsin. Qasim müəllim həm də vətəndaş şair idi, 60 illik yubileyində oxuduğu odlu şərlər indi də yadimdadır. Əsas mövzusu vətən və azadlıq idi. Az yazar, düz yazardı. Son illərdə isə o istiqlal şairi kimi də tanınırdı. Elə özü də istiqlal şəhidi oldu, Qarabağ, Göyçə, Zəngə-zur, Laçın, Qubadlı şəhidi oldu, vətən şəhidi oldu.

Qasim müəllim böyükə böyük, kiçiklə kiçik idi. 1982-ci ildə dissertasiyasını qurtarmış, kitabı çıxmışdı: "Millilik və beynəlmə-ləlçilik". O dövrde belə əsər yazmaq cəsarət idi. Bu adı gördüyüümüz, oxuduğumuz əsərdərdən deyildi. Burada ilk dəfə millət, milli xüsusiyyət, milli xarakter və s. kimi məsələlər var idi. Kitabı çıxanda özü mənə də bağışladı, dedi: Yadındamı, Y.Smelyakovun S.Rüstəmə həsr etdiyi "Dövlət körpüsü" şerini tərcümə edib-sən. Dedim, hə, amma bilmirəm hardadı. Dedi, bu kitabda. O, tərcümə etdiyi şeri tapıb öz kitabına salmışdı. Öz kitabını mənə uzatdı. Axşam Qasim müəllimin həmin kitabını yenə varaqladım, belə zəhmətinə, saygısına və diqqətinə görə şad ol dedim. O, həmişə hörmət-izzətə, məhəbbətə layıqdir. Qəbri nurla dolsun.

İSA İSMAYILZADƏ - 50

Həmişə xoş təbiəti, həlim xasiyyəti ilə yadda qalan əzizimiz İsa İsmayıllzadənin dünyasının dəyişməsindən iki ildən çox keçir. Amma zaman keçdikcə o bizə daha yaxın görünür. Çünkü İsa sənəti ilə, hörməti ilə ürəklərə girmişdi, sevilmişdi. Biz Yaziçılar Birliyinin Natəvan klubunda İsanın yaradıcılıq gecəsini keçirməli idik, xatırə gecəsi keçirməli olduğumuzdur. Bu da bir tale, bu da bir qismətmiş. Düz deyirlər ki, Allah həmişə öncə yaxşı adamları seçib aparır. İsa hələ yaşamalı idi, övlad toyu, nəvə gülüşü, ailə sevinci görməli idi. İsanın belə qəfil getməyi haqsızlıqdır.

İsa mənim altmış illik yubileyimdə iştirak edə bilməmişdi, hər görəndə üzürxahlıq edirdi. Elə ürəyi böyük insan idi, elə dost idi. O, özünü borelu sanırdı. Amma onun qarşısında mən borclu qaldım. Türkiyədə olduğuma görə dəfnində iştirak edə bilmədim. Öz ürək sözümüz, münasibətimi məclislərdə, mətbuatda da bildirməmişdim. Xəcalətlə qalmışdım. Sağ olsun qədirbilən ziyalılarımızı, sənətsevər gənclərimizi. İsa haqqında kitab hazırladılar və mənə də sözümüz çatdırmaq üçün imkan yaratdılar. Yoxsa bu dərd məni yandıracaqdı.

İsanı mən çox sevirdim, bir dost kimi, şair kimi, Borçalı balası idi. Sərbəst şerlərinə də xalq şeri ruhu süsləmişdi. İsa ilə şerlərimiz üslubca ayrı-ayrı yönə idi. Amma xasiyyətimiz çox tuturdu.

İsa çox həssas və istedadlı şair idi, vətəndaş şair idi. Büyük Azərbaycanın dərdini bir quşun həsrətində elə şerə çekirdi ki, ürəkləri tərpədirdi.

İsa bütün varlığı ilə Azərbaycana bağlı idi, onun istiqqlalının carçılarından idi. 20 yanvar qırğınından, Qarabağ faciəsindən, qaçqın dərdindən, Borçalı ağrılardan yana-yana danışındı, bacarıqsız Azərbaycan rəhbərlərini qinayırdı. Qarabağ savaşına, anaların göz yaşına, torpaqlarımızın düşmən tapdağında qalmasına, igidlərin həlak olmasına, elin yaşına dözmürdü. Ürəyi ağrıydı. O, elə-belə xəstələnib ölmədi. O da əlində qələm şəhid oldu. F.Kərimzadə kimi, Y.Səməndoğlu kimi

Nə qədər ki, düşmənlərlə savaşda qələbə yoxdur, Qarabağ yas içindədir, Şuşa haray çəkir, Üzeyir bəylərin, Bülbüllərin ruhu

nigarandır, dünyasını dəyişən bütün şairlər şəhid kimi köçəcək bu dünyadan.

İsa üzdən sakit görünürdü. Amma içdən qaynayırdı, coşurdu, haqsızlıqla barişmaz idi. Haqq, ədalət adamı idi. Son illərdə doğma yurdumuz Borçalıdakı ağır durum onu çox ağrıldı. Yadimdadır, 1989-cu ildə Gürcüstanda Qamsaxurdıya dövründə biz türkləri oradan necə "qonaq" deyə çıxartmaq isteyirdilər. İsa, Abbas və Veli ilə birlikdə Azərbaycan KP MK-nin katibi H.Həsənovla söhbətləşdikdən sonra Yazıçılar İttifaqının maşını ilə Borçalıya getdi. Sınıq körpüdən Başkeçid dolaylarına qədər on-on beş kənddə olduq. Hamı əlində silah, bel, yaba gecə-gündüz kəndi qoruyurdu. Hamı sözbir, canbir idi. Son illərdə orada da xalqın ruhunu sönüdürlər. İlahi, adamlarla görüşlərdə, söhbətlərdə görəydiniz İsa necə odlu-alovlu və qəzəbli idi, necə danişirdi. Onu heç elə görməmişdim. Bu, onun yurda, el-obaya, Borçalıya sevgisi ilə bağlı idi. Borçalının da Qərbi Azərbaycan torpaqlarımızın gününə düşməsi qorxusundan qayğılanırdı. Həmişə təmkini ilə çoxuna örnək olan İsanı burada biz sakitləşdirməyə çalışırdıq. Amma İsa öz sözünü deyirdi.

Hələ Karabağ və Borçalı mövzusunda İsa nələr yazacaqdı. O, bu əsərləri yaza bilmədi. Amma o, imkanlarından da çox çalışdı. "Azərbaycan" jurnalı İsanın hünəri ilə ədəbi ictimaiyyətdə tanındı. İsa şerləri ilə həmişə örnək oldu, radio və televiziyada, mətbuatda çıxış etdi. Xüsusilə son illərdə maddi çətinliklə bağlı gecə-gündüz işləyirdi. Bütün bunlar elə neçə ömrə bərabərdir.

İsa ədəbiyyata bənzərsiz geldi, bənzərsiz getdi. Şöhrət üçün dəridən-qabıqdan çıxmadi, əyilmədi, şəxsliyyətini, adını, sənətini təmiz saxladı. Odur ki, həmişə təmizlərin az olduğu yerdə örnək kimi İsa daha çox anılır.

Bəzən İsanı 60-cı illərdə R.Rzanın təsiri ilə yanan, himayə edilən gənc şairlər sırasına aid edirlər. Öncə onu deyim ki, sərbəst şer Azərbaycan ədəbiyyatında heç də R.Rzadan başlamamışdı. Onun yüz illərcə tarixçəsi var. Üzü Dədə Qorquddan bəri ədəbiyyatımızda sərbəst şer örnəkləri az deyil. Bütün bunları və Avropa poeziya ənənələrini, eləcə də N.Hikməti İsa yaxşı öyrənmişdi. Yəni, ədəbiyyata elə-belə himayəçiliklə gəlməmişdi. Öz

səsi, nəfəsi ilə gəlmişdi, R.Rza da elə belə gəncləri himayə etməzdı. Təbii ki, İsaya da bir ustad qayğısı göstərmişdi. S.Vurğun bütün çağdaş Azərbaycan poeziyasının bayraqdarı olduğu, üslubundan asılı olmayaraq bütün gənc istedadlara yol açdığı kimi.

Mən ruhlara inanıram və bu inamdayam ki, hər İsdan səhbət açanda ruhu gəlir başımız üstə gəzir, bizi dirləyər, xoşal olur, ara bir qımışır, gözündən gülür də.

2000.

*DİLARƏ XANIM VƏ AYDIN BƏYİN
ANIM GÜNÜNDƏ*

Dilarə xanımla Aydın bəyin adı azadlıq mücahidləri, Azərbaycan istiqlal və müstəqillik uğrunda mübarizləri kimi həmişə yaşayacaq. Onlar 1988-ci ildən xalq hərəkatına qoşulub, azadlıq yollunda şəhid olublar. Çoxları onları belə də tanıyır. Amma Dilarə xinim və Aydın bəy ictimai fikir tariximizdə bir alim kimi də sayılıb seçilənlərdən olublar. Çoxları indi özünü türkoloq kimi göstərir. Amma Aydın elə 1980-ci ildən, türkoloq kimi bütün Şura məkanında tanınırdı.

Dilarə xanım Azərbaycan-gürcü ədəbi əlaqələr yönündə yeni bir istiqamət açmışdı. Klassik ədəbiyyatımızın Gürcüstanla əlaqəsini, xüsusilə Nizami və Gürcüstan mövzusunu ilk dəfə elmi şəkildə öyrənirdi. Mükafatı isə Gürcüstanın əməkdar mədəniyyət işçisi oldu. Amma indi bu yöndə heç bir iş görməyənlər də orden, medal alır.

Xoşbəxtlikdən mən onların hər ikisi ilə 30 ilə qədər yaxın olub, bir yerdə çalışmışam. Dilarə xanımla birgə gürcü ədəbiyyatından üç türkcə tərcümə kitabıımız çıxb. Tiflisdə, Borçalıda, Başkeçiddə, elmi-ədəbi məclislərdə olmuşuq.

Aydın bəyin deputat seçilməsində isə müşahidəçi olmuşam. Aqıl bəyin yadına düşər, "Gülnara" kafesinə yığışış məsləhətləşmələr aparırdıq.

Dilarə xanım və Aydın bəylə bağlı başqa məclislər də keçirmək gərəkdir. Aydın bəyin qızı Ədəbiyyat İnstitutunda aspirantdır. Atası haqqında elmi əsər yazar. Ancaq bu yöndə hələ az iş görüb. 3-4 il öncə tiflisli jurnalist dostum Ə.İsmayılbəyli Dilarə

xanım haqqında 5 m.v həcmində kitabça yazıb. Ancaq indiyə qədər onu çap etdirə bilmir.

Bunun üçün ziyalılarını və imkanlarını qədirbilənlək göstərməyə çağırıram.

Mart, 2001.

LEYLA ERADZENİN XATİRƏ GÜNÜNDƏ

1950-60-cı illərdə Gürcüstanın sənətdə öz Leylası vardi, Azərbaycanın da öz Leylası: Leyla Abaşidze və Leyla Bədirbəyli. Bu illərdə ədəbiyyatımızın da öz Leylası parladı: Leyla Eradze və Dilərə Əliyeva: iki ulduz, iki bacı, iki dostluq rəmzi, iki gözəl, iki alim, xanım. Mən Leyla xanımı Tiflisdə oxuduğum illərdən tanışdım. Yaradıcılıq ilgilərimiz də bizi dostlaşdırıldı.

Leyla xanım əlinə qələm alandan Azərbaycan ədəbiyyatının tədqiqinə, tərcüməsinə və təbliğinə çalışmışdı. S.Vurğun haqqındakı namizədlilik dissertasiyasını da, Azərbaycan-gürcü ədəbi ilgilərinin istiqamətləri haqqında doktorluq dissertasiyasını da Bakıda müdafiə etmişdi. Bu müdafiələr əsil dostluq məclisi idi. Mən hər iki əsəri oxumuşam, hər iki müdafiədə çıxış etmişəm. Bu əsərlər Azərbaycan-gürcü ədəbi əlaqələrini zənginləşdirən samballı təqiqat əsərləridir.

Leyla xanım Azərbaycan ədəbiyyatını çox sevirdi. Büyük şairimiz S.Vurguna ayrıca sevgi bəsləyirdi. İlk tərcümələri də S.Vurğundandır. Həm çağdaş, həm də klassik Azərbaycan şairlərinin əsərləri gürcü dilində ən yaxşı Leyla xanımın tərcüməsində səslənir. Çünkü o, bu dili bilir, duyurdu.

Sura zamanı səfirliliklərimiz yox idi. Leyla xanımla Dilarə xanım ölkələrimiz arasında həm də ədəbi-mədəni yönələ bir səfirlilik işini görürdülər, simvol idilər. Leyla xanım Gürcüstan səfirliliyinin məsul işçisi kimi son illərdə daha çox çalışır, iki xalqın dostluğunun möhkəmlənməsinə ürəklə xidmət edirdi. Müstəqillik dövründə xalqlarımızın buna daha böyük ehtiyacı var. Səfirliliklərimiz və Yazıçılar Birlikləri bu yönələ daha çox iş görməlidir.

Dilarə xanımla birlikdə gürcü ədəbiyyatından üç tərcümə kitabı çap etdirmişik: "M.Cavaxişvilinin əsərləri", "Kür Xəzərə qovuşur" və s. Bunların hamısını Leyla xanım oxuyub, rəy yazıb, dəyərləndirib.

90-cı illərdə Azərbaycanda, Gürcüstanda qərara alındı ki, antologiya hazırlayaq, xeyli hissəsini hazırladıq. Elə də qaldıq Bu iş canlanmalıdır. Leyla xanımın, Dilarə xanımın da xeyli tərcümələri qalıb. Bu həm də onların xeyirxah işinin davamı olardı. Azərbaycan-gürcü ədəbi-mədəni ilişkilərinin müstəqillik dövründə yəni istiqamətdə inkişafı Leyla xanımın amalı idi. Bu gün bu amala əməl etsək onun da ruhu şad olar.

Oktyabr, 1998.

VƏLİ NƏBİYEVİN XATİRƏ GÜNÜNDƏ

Vəli ilə on ildən çox EA Nizami adına Ədəbiyyat İnstytutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində birlikdə çalışmışıq. Həmişə bir şöbə müdürü kimi onun istedadına inanmış, uğuruna sevinmişəm.

Yadimdadır, Vəli Nəbiyev, Kamran Əliyev, Muxtar İmanov, Məhərrəm Qasımlı, Nizaməddin Şəmsizadə, Alxan Məmmədov kimi gənclər elmə necə həvəslə, inamlı gəlmışdilər. Tezcə də ədəbi-elmi mühitdə tanındılar. Bunların arasında Vəli özünəməxsusluğunu, bəzən coşqunluğu, bəzən çılgınlığı, mübarizliyi, elmi mübahisələrdə, həqiqət axtarışlarında əzmkarlılığı ilə seçilirdi. O, elə bil ki, qaynayırdı. Varlığı ilə elmə bağlanmışdı. Yadimdadır, doktorluq dissertasiyasını yazanda gecələr də işləyirdi. Elə bil ki, ömrünün qısalığını özü duymuşdu. Tez müdafiə etmək istəyirdi. Belə də oldu.

Vəli həmişə arayıb-axtaran, özü də tapdanmış yoldan çəkinən, yeniliyə can atan gənc alımlərdən idi. Onun əsərləri də, xüsusilə namızədlik və doktorluq dissertasiyaları da ədəbiyyatşunaslıq elmimizin belə yeni və öyrənilməmiş problemlərinə həsr olunub. Azərbaycan bədii nəsri haqqında, mən də daxil olmaqla, çoxları

kitab yazıb. Amma nəsrin janr və üslub təkamülünü yüksək şəkil-də Vəli araşdırıldı. Çox istərdim ki, bu əsər çap olunsun.

Vəlinin yenilikçi olması haqqında bir örnək də deyim. Bilirsiniz ki, A.Şaiqin "Məktub yetişmədi" əsərini M.İbrahimov, Mir Cəlaldan üzü bəri çoxu realist hekayə kimi təhlilə çəkib. Vəli böyük cəsarətlə onu romantik hekayə kimi araşdırıb, "Azərbaycan" jurnalında xüsusi məqalə ilə çıxış etdi. Bir dəfə opponent olmaq istədiyini dedi. Onu doktorluq, namizədlik dissertasiyalarına opponent də etdim. Bir səhər isə özü yox, qara xəbəri gəldi. Hamımız sarsıldıq. Bu gün də onun yoxluğuna inana bilmirik.

Vəli bir alim kimi gözümüzün qabağında yetişib. Mən onun bütün əsərlərini oxumuşam, namizədlik və doktorluq dissertasiyalarının müzakirəsində çıxış etmişəm, onları yüksək qiymətləndirmişəm. Bu gün də o fikirdəyəm. Vəli şöbədə həm istedadı, həm də iş yoldaşlarına xoş münasibəti ilə seçilirdi. Hami ilə mehriban idi. Xüsusilə son zamanlar. Bu gün onun yeri görünür. Vəlinin ruhu bizimlədir.

Vəli ilə elm, alımların durumu haqqında söhbətlərimiz olardı. Yarı ciddi, yarı zarafat deyirdi ki, Əflatun müəllim, bu İnstitutu mənə verələr, yaxşı da sponsor ola, 150 işcidən 50-sini saxlayaram, indikindən də çox keyfiyyətli məhsul verərəm. Mən də güllə-gülə təsdiqləyərdim, o da qımışar, kefi açılardı. Şükranlıq edirəm ki, birlikdə işlədiyimiz dövrdə aramızda yaşdan asılı olmayaraq dostluq olub, onun elə xahişi olmayıb ki, yerinə yetirməyim. Çünkü o, çox hörmətlərə, sevgilərə layiq idi. Vəli arzu və planlarının hamısını yerinə yetirə bilmədi, bir cüt balasını da boya-başa çatdırıa bilmədi. Ömür vəfa etmədi, ürək ağırlığa tab gətirmədi. Burada ağır həyat tərzi, mənəvi-fiziki, zehni gərginliklə bərabər vətənin ağır günləri, torpaqlarımızın düşmən tapdağında qalması, Qarabağ dərdli, qaćqın harayı da öz işini gördü. Odur ki, Vəli də dünyadan köcdü.

May, 1999.

NADİR İBRAHİMOĞLUNUN DƏFNİNDƏ

Amansız ölüm sıralarımızı bir də seyrəltdi. Sayımlı-seçimli insan, əməksevər alim Nadir İbrahimoglu Vəlixanovu aramızdan apardı. Yüz il yaşamağa layiq olan, 69 il ömür sürən Nadirimiz (21.11.1926-24.06.1995) dünyasını dəyişdi.

Nadir Azərbaycanın incisi, bu gün kafirlər əlində inləyən gözəl Şuşada dünyaya gəlmışdı. Süleyman Sani ocağından işıq almışdı. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi.

Qəlbi uşaq qəlbi kimi təmiz olan Nadir öncə uşaq evində, fəhlə-kəndlə məktəbində və uşaq mətbuatında çalışıb. 1961-ci ildən isə öz taleyini Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlayıb. Xoş xasiyyəti, zəhməti və gərəkli əsərləri ilə tanınıb. Dəfələrlə Elmi Şuralarda, Akademiyannın Rəyasət Heyətində fərqləndirilib, mü-kafatlandırılıb.

Nadir cəfakesh alim idi. 1966-cı ildə S.S.Axundov haqqında nəmizədlik, 1994-cü ildə Azərbaycan maarifçi-realist ədəbiyyatı haqqında doktorluq dissertasiyalarını uğurla müdafiə edib. "S.S.Axundov" (1968), "Azərbaycan maarifçi-realist ədəbiyyatı" (1983), "S.S.Axundovun elmi tərcüməyi-hali" (1990) kitablarının XIX-XX yüzillər Azərbaycan ədəbiyyatına aid yüzdən çox elmi-publisist məqalənin müəllifidir. S.S.Axundovun "Seçilmiş əsərləri"ni də iki cilddə oxuculara ən etibarlı şəkildə Nadir çatdırıb.

Nadirin əsərlərinin çoxu Azərbaycanın maarifçi ziyanları haqqındadır. Onun özü də dövrümüzün örnek sayılacaq maarifçi ziyanlarından idi. O, çox zəngin, heyrət doğuracaq qədər az, amma mənalı danışan, həmişə ciddi, bəzən həlim yumorlu adam idi. İlk baxışda qapalı görünürdü, ünsiyyətdə olandan sonra adam ondan ayrılmak istəmirdi. Nadirlə səfərlərdə, məclislərdə olanlar, yoldaşlıq edənlər onun mənəvi dünyasına heyran olurdu. Şəxsən mən onunla Moskva, Sank-Peterburq, Riqa və b. şəhərlərdə, eləcə də Şuşa, Gəncə, Göy-göl, Nabran və başqa yerlərdə olmuşam. Onun zəngin dünyasını unudan deyiləm.

Nadir nəcib, böyük ürəkli, kiçik iddialı insan idi. Yaxşılıq etmək ona çox yaraşırıdı. Ürəyi çox yuxa və kövrək idi. Anasının ölümündən sonra lap kövrəlmüşdi. Yatanda da onun palтарlarını başının altına qoyurdu. Ata yurdı Şuşanın düşmən tapdağında qalması onu daha çox üzürdü, sarsırdı. Gecələr də kədərdən, intizardan çırpınırdı. O, Şuşasız, anasız dözmədi, yavaş-yavaş şam kimi əriyib söndü.

Institutun dəhlizindən keçdikcə üz-gözündən nəciblik güləbi sezilən Nadir qardaşımızı da anın, rəhmət oxuyun. Belə insanlara salam və rəhmət daha çox yaraşır.

24.06.1995.

TARIYEL QƏRİBLİ HAQQINDA VİDA SÖZÜ

Borçalı ziyalılarının ömür gülzarından bir yarpaq da düşdü. Türksoylu, islam hoylu bir yarpaq

El üçün, yurd üçün döyünen, torpaq üçün, Vətən üçün yanın bir ürək dayındı. Kiçik boylu Tariyelimizin böyük ürəyi uyudu. Bu ürək Saraçının dağları qədər uca, bulaqları qədər təmiz, məşələri qədər yaşarıdır. Tariyelin ruhu həmişə Simruq quşu kimi Borçalı üzərində gəzəcək. Çünkü o, pərvanə kimi yanın qeyrətli ziyalılarımızdan idi.

Çox qayğılanıram ki, üzürlü səbəbdən belə bir qədirbilən anım mərasiminə gələ bilmədim. Amma qəlbən sizinləyəm.

Tariyel Qəribli bizləri Borçalıya çəkən, bağlayan işıqlı, nurlu ziyalılardan idi, əsil insan, şəxsiyyət idi. O, Tariyel Qəribli kimi tanınırıdı. Elə Tanrı yeli kimi də tez də getdi dünyadan. Amma özü soyadı kimi qərib olmadı. Həmişə qol-qanadlı, hörmət-izzətli oldu.

Tariyel öz arzu, diləkləri ilə bu dünyaya siğmadı, haq dünyasına köcdü. Amma bu dünya da, o dünya da bizimdir. Tariyel də bizimlədir.

Allah ona rəhmət eləsin, ruhu şad olsun! Onu sayıb seçənlərə, ananlara saygı və sevgilərimi bildirirəm.

III

ΒΟΛΤΑΙ

ε

ε

NƏRİMAN NƏRİMANOV HAQQINDA BİR-İKİ SÖZ

Mən Nəriman Nərimanovun və nərimanşunaslığın çətin vaxtında öz düşüncələrimi söyləmək istəyirəm.

Onun taleyi elə gətirib ki, həm inandığı, ürəyincə xidmət etdiyi bolşeviklər, həm də müstəqillik mübarizləri tərəfindən qına-nıb.

Nə yazıq ki, indiyə qədər bunun obyektiv və subyektiv səbəbləri olduğu kimi açıqlanmayıb, ört-basdır edilib, yan keçilib. Bundan da həm N.Nərimanov, həm də elmimiz ziyan çəkib.

Mən son illərdə N.Nərimanov haqqındaki fikir dolaşıqlığını, sükütu və onun əqidəsi ilə, ideyaları ilə bağlı yazıları ziyanolu və əsassızı sayıram.

N.Nərimanov da M.Ə.Rəsulzadə kimi Azərbaycanın, millətin gələcəyinə çalışırdı. Məram bir idi, yol ayrı. Bu zamanın, mühitin, siyasi çəkişmələrin bələsidi. Hər vətəndaş ziyalı xalq, vətən yolunda bildiyi kimi çalışırdı. N.Nərimanov da bu yola inammışdı. "Lenin qvardiyasının görkəmli inqilabçısı", "marksizm-leninizm ideyalarının alovlu təbliğatçısı" deməklə onu alçaltmağa çalışanlar yanılır. Bu yoldakı səhvələrini N.Nərimanov özü oğluna məktubunda səmimiyyətlə boynuna almışdı. Daha bundan sonra N.Nərimanovu təftiş edib, onda səhv axtarmaq Amerikanı yenidən kəşf etməyə çalışmaqdır.

Və yaxud N.Nərimanovun siyasi əqidəsi, siyasi fəaliyyəti ilə razılışmırıq, bu başqa məsələ. Bəs onun məktəb, maarif, ədəbiyyat, mədəniyyət, mətbuat, tibb və s. yönümündəki fədakarlığına nə söz ola bilər? Ona daş atanlar keçmişimizə, gələcəyimizə daş atır.

N.Nərimanov köklü-köməcli, əsil-nəcabətli bir ailədə, o zaman Qafqazın inzibati mərkəzi, Azərbaycan türklərinin mədəni mərkəzlərindən biri olan Tiflis kimi bir şəhərdə dünyaya gəlib. A.Şaiqin, Axund Yusif Talibzadənin oxuduğu, atalarının dərs dediyi, Tiflisdə Şeyxüislamin nəzarəti ilə açılan 6 sinifli şəhər məktəbində, Azərbaycan ziyalılarının böyük bir nəslini, özü də sağlam nəslini yetirən Qori Müəllimlər Seminariyasında oxuyub.

Onun xislətində, təbiətində naqışlıq yox idi. Amalı da, şəxsiyyəti də açıq-aydın idi. Yolları isə dumانlı, daşlı, kəsəkli...

N.Nərimanov seminariyanı bitirən kimi maarif və mətbuat meydanına atılmışdı. "Sovqat" (S.M.Qənizadə ilə), "Fikir", "Dan ulduzu" (A.Şaiqlə) kimi jurnallar çıxarmaq istəyirdi. Xorasanda oxuyub Bakıya gələn A.Şaiq və Yusif Talibzadə qardaşlarına müəllimlik hüququ almaq, işə düzəlmək üçün yardımçı olmuşdu. Bakıda ilk kütləvi kitabxana açmışdı. Güneyli Azərbaycan inqilabçularına kömək edirdi. Ədəbi mühitdə də tanınırıldı. Milli romanın yaradıcılarından idi. Öndər, sayımlı-seçimli ziyahlarımızdan idi. Odur ki, onun I, II müəllimlər qurultayında H.Z.Tağıyevə ağ olması haqqındaki şişirtmə əhvalat bizi heç cür inandırmır. Elə Qızıl Hacılıda müəllim işləyərkən guya yerli bəylərin onu incitməsi, məktəbi bağlamaq istəmələri də uydurmadır. Həmin məktəbi elə yerli bəylər açmışdı. İndi də Qızıl Hacılılar belə fikirləri rədd edirlər.

N.Yusifbəyliyə məktubunda "Musavat"ın "xəyanət və cinayətlərini ifşa etməsi" də böhtandır. Onun məktubunda belə şey yoxdur. Orada deyilir: "Biz inqilabı yaxşı öyrənmişik, imperialist müharibəsinə pisleyirik, qoy Azərbaycanda sovet hakimiyyəti olsun!"

N.Nərimanovun xidmətlərindən biri də Azərbaycanda sovet hakimiyyəti qurulduğdan sonra bir çox ziyalını ölümündən qurtarmasıdır. Elə qırhaqır vaxtında şükür etməliyik ki, N.Nərimanov hakimiyyətdə olub, ziyahları qoruyub. Nə yazıq ki, onun göstərişi çatana qədər Firdunbəy Köçərlini öldürmüştülər.

Hələ 1918-ci ildə komissarların vaxtında A.Y.Talibzadəni tutmuşdular. N.Nərimanov buraxdırılmışdı. 1920-ci ildə yenidən tutulduğda azad etdirilib, Naxçıvana hərbi komissar göndərmişdi. Orada inqilab komitəsinin üzvü kimi xeyli çalışıldıqdan sonra N.Nərimanova üz tutur ki, mən belə hökumət xidmət etmək istəmirəm, icazə ver xaricə gedim. N.Nərimanov xüsusü icazə kağızı verir ki, xaricə gedə bilər. O, Orta Asiyaya gedib basmaçilarla birgə Şura hökumətinə qarşı vuruşur, döyüşdə həlak olur.

N.Nərimanovun Mirzə Cəlilə yardımçı olmasını da unutmaq olmaz. Bolşeviklər Azərbaycanda hakimiyyəti zorla ələ keçirəndə Mirzə Cəlil Təbrizə köcmüşdü. Şura hakimiyyəti onu bəhanələrlə

Bakıya çağırıldı. Çünkü o, Təbrizdə bu hökumətin siyasetini altüst edə bilərdi. Burda isə ya onu ələ alar, ya da boğa bilərdilər. Bu məqsədlə Mirzə Cəlili Maarif naziri qoymaq adı ilə Bakıya götirdilər. Bu iş üçün dəridənqablıdan çıxan D.Bünyadzadə onu Ə.Qarayevə tapşırılmışdı. Ancaq Mirzə Cəlil gələndən sonra onu tam unutdular. Aylarla on-on beş adam kürəkənlərinin bir otaqlı mənzilində qaldılar. Axırı, əsəbləşən Mirzə Cəlil N.Nərimanova qəbuluna getdi, beş otaqlı mənzil aldı. "Molla Nəsrəddin" jurnalını nəşrə başladı. Bu cür faktlar çoxdur. Ona görə də hər şeyi ölçübibiş dəyərləndirməliyik.

Mən belə düşünürəm ki, N.Nərimanov Azərbaycanda Şura hökumətinin başçısı olmasaydı, nəinki yüzlərlə elm, ədəbiyyat və mədəniyyət xadimləri məhv edilmişdi, bəlkə Azərbaycan xristian dövlətləri arasında parçalanmışdı. Soyuq başla, isti ürəklə bunları götür-qoy edib, sonra N.Nərimanova qiymət vermək olar. Mən tam bu fikirdəyəm ki, o, həmişə ictimai fikir tariximizdə, ədəbiyyatımızda necə var, elə də qalacaq.

1995.

MƏHƏRRƏM QASIMLININ "AŞIQ SƏNƏTİ: QAYNAQLARI, TARİXİ TƏŞƏKKÜLÜ VƏ MÜHİTLƏRİ" ƏSƏRİ ƏTRAFINDA DÜŞUNCƏLƏR

Türk xalqlarının mədəni-mənəvi varlığının ən öncül və orijinal milli seçim göstəricilərindən olan ozan-aşiq sənəti haqqında Azərbaycan və Türkiyə tədqiqatçıları xeyli araşdırımlar aparmış, əsərlər yazmışlar. Ancaq indiyə qədər bu zəngin və ulu sənətin bütün türk dünyası üzrə qaynaqları, yaranış və biçimlənməsi, ayrı-ayrı bölgələr üzrə mühitləri ayrıca bir tədqiqat mövzusu olmamışdır. Nə yaxşı ki, bu problem Azərbaycanın müstəqillik qazandığı bir zamanda bizdə, Nizami adına Ədəbiyyat İnstytutunda həll olundu. Onun müəllifi türk xalqları mifologiyasının və folklorunun gözəl bilicisi, son illərdə Azərbaycan folklorunun öyrənilməsinin təşkilatçısı, sayımlı mütəxəssis Məhərrəm Qasimlidir.

M.Qasimli Azərbaycan folklorşunaslığının yeni nəslini təmsil edir. Onun aşiq sənəti ilə bağlı doktorluq dissertasiyası kimi ha-

zırladığı tədqiqat işi elmimizdə yeni hadisədir və milli folklorumuzun, xüsusən də aşiq yaradıcılığının yeni səpgidə öyrənilməsi məsələlərinə işq salır, yol açır.

Bu araşdırımada ilk dəfə olaraq türk folklor sənətinin söz, müsiqi və rəqs üçlüyündən, qam-şaman icraçılarından, ozançılıqdan aşıqlığa qədərki yaranma və inkişaf yolu, gələnək və görənəkləri, özəllikləri, poetik keyfiyyətləri birlikdə araşdırılır. Müəllif aşiq sənətinin mərhələlərini və mühitlərini də ilk dəfə elmi şəkildə müəyyənləşdirir, onların özünəməxsusluqlarını açıqlayır. Ozan-qopuz ənənəsi, sufilikdən keçən, təkkədən çıxan dərviş aşığının və səfəvilər dövründən aşığın sənətkar statusuna qalxması yolu-nun elmi səciyyəsini verir. Üç mərhələdən keçən aşiq sənətinin təşəkkül baxımından təkkə soylu aşıqlar, aşıqlaşmış ozanlar kimi iki növü Azərbaycan və Anadolu aşiq sənəti müstəvisində dəyərləndirilir. Müəllifin Azərbaycanın on altı tarixi aşiq mühitini müəyyənləşdirməsi və hər birini ayrıca araşdırması da dissertasiyanın üstünlüklerindəndir.

Bircə qeyd göstərmək istərdik: Müəllif aşiq mühitlərini ayrıca səciyyələndirməkdə haqlıdır. Ancaq Borçalı aşiq mühiti ən zəngin və orijinal olduğu halda onun özünəməxsusluqları, onçə də burada aşıqlarla el şairlərinin qaynayıb qarışması, bir-birini tamaqlaması, çox vaxt aşığın el şairi yanında ona saz tutması kimi məsələlər geniş açıqlanır.

Tədqiqat işinin elmi siqləti, konseptual mahiyyəti, nəzəri səviyyəsi, tutumu göstərir ki, filologiya elmləri doktoru Məhərrəm Qasımlı görkəmli folklorşunas alımdır.

1999.

ŞÜRƏDDİN MƏMMƏDLİNİN "BORÇALI ƏDƏBİ MÜHİTİ" KİTABI HAQQINDA

Çağdaş zamanda ədəbiyyatımızı milli ideologiyamızın işığında tam halda tədqiq etmək üçün onu regional elmi prinsiplər əsasında öyrənmək gərəkdir və dünya təcrübəsində də belədir. Nəzərə alsoq ki, Cənubi və Qərbi Azərbaycan, Borçalı, Dərbənd

kimi doğma bölgələrimiz yadlar əlindədir, onlarda siyasi-sosial və mənəvi repressiyalar davam etməkdədir, onda həmin regionlardakı ədəbi-mədəni sərvətlərimizi ümumazərbaycan ədəbiyyatının və mədəniyyətinin ayrılmaz hissəsi kimi araşdırmağın dəyəri iki qat artır və bu, həm də hər kəsin vətəndaşlıq borcudur, qeyrət məsələsidir. Ş.Məmmədli də qeyrət göstərib, belə aktual və gərəkli problemin həllinə girişib.

Bu mövzuya qədər Şurəddin yaxşı hazırlıq yolu keçib. Gürcü mənbələrində Azərbaycan ədəbiyyatı mövzusunda namizədlik dissertasiyası müdafiə edib, Azərbaycan və gürcü ədəbiyyatına, ədəbi əlaqələrinə, Borçalı ədəbi mühitine aid kitablar, bir çox elmi, publisist məqalələr çap etdirib. Hazırda Tiflisdə çıxan "Gürcüstan" qəzetində şöbə müdiridir. S.S.Orbeliani adına Gürcüstan Dövlət Pedaqoji Universitetinin müəllimidir. Həm Azərbaycan, həm də Gürcüstan ədəbi, elmi mühitində istedadlı qələm əhli kimi tanınır.

Bu kitab həmin mövzuda ilk elmi-tədqiqat, zəngin arxiv materialları və mətbuatı, ədəbi-bədii, elmi qaynaqlar əsasında yazılmış sistemli əsərdir. Burada Gürcüstandakı, Türkiyədəki tədqiqatlardan, mənbələrdən də istifadə olunmuşdur. İşdə müəllifin bir üstün cəhəti də elə gürcü dilini yaxşı bilməsi və Gürcüstan arxivlərində saxlanılan Borçalı ədəbi mühiti ilə bağlı bir çox materialları, eləcə də gürcü mütəxəssislərinin bu bölgənin folkloru, yazılı ədəbiyyatı haqqındaki mülahizələrini də tədqiqata cəlb etməsidir.

Əsərin zəngin və sanballı fəslindən biri "Borçalı ədəbi mühitinin qaynaqları"dır. Burada Borçalıdakı mifoloji folklor örnəkləri, islam-türk mədəniyyəti təsiri, klassik dastanlarda Borçalı-Tiflis motivləri araşdırılır, bu mühitdəki xalq ədəbiyyatı örnəkləri və onun təsiri ilə yaranan əsərlərin özünəməxsusluğu ümumiləşdirilir.

Tədqiqatda orta əsrlər Borçalı ədəbi mühitinin təşəkkül dövrü kimi dəyərləndirilir. Burada lirik poeziyada klassik və xalq şeri ənənələri, Vaqif ədəbi məktəbinin təsiri və başqa problemlər öz həllini tapır. "Şəhriyar" əsəri Borçalı ədəbi mühitində bədii nəşrin orijinal örnəklərindən biri kimi təhlilə çəkilir. Onun Borçalı və Tiflislə bağlılığını təsdiqləyən yeni faktlar aşkarlanır və bu yöndəki fikir ayrılıqlarına bir aydınlıq götirilir.

Tədqiqatda bir maraqlı cəhət də Borçalı ədəbi mühitinin və burada yetişən müəlliflərin başqa regionlarla, oradakı sənətkarlarla elmi-müqayisəli öyrənilməsidir. İşdə yeri göldikcə Cənubi Azərbaycan, Göyçə, Gəncə, Şamaxı regionlarında yaranan əsərlərlə müqayisələr də diqqəti çəkir. Ümumiyyətlə, Ş.Məmmədlinin "Borçalı ədəbi mühiti" kitabı sistemli, bitgin bir elmi-tədqiqat əsəridir.

2000.

**NİKPUR CABBARLININ
"MÜHACİRƏT ƏDƏBIYYATŞUNASLIĞINDA
KLASSİK IRS PROBLEMI"
ƏSƏRİ HAQQINDA**

Mövzu ilk dəfədir ki, belə ayrıca və sistemli şəkildə öyrənilir, Azərbaycan ədəbiyyatşunaslıq elminin tərkib hissəsi kimi qiymətləndirilir. Önə gələn cəhət burada ədəbiyyat tarixi məsələlərinin ayrıca öyrənilməsi və həllidir. İndiyə kimi Azərbaycanda bir neçə səpgili ədəbiyyat tarixi yazılsa da, hələ də ədəbiyyat tarixi konsepsiyası tam aydınlaşdırılmayıb. Bu haqda K.Talibzadə, Əziz Məhərrəmov, Y.Qarayevin araşdırmları olsa da, Nazif Qəhrəmanlı "Azərbaycan ədəbiyyatı tarixi konsepsiyası" mövzusunda ayrıca doktorluq dissertasiyası yazsa da, bu məsələnin indiki dövrə nə qədər gərəkli olduğu göstərilir. Nikpur mühacirət ədəbiyyatşunaslığında üç istiqaməti doğru müəyyənləşdirib:

1.Azərbaycan ədəbiyyatı və tarixi, mədəniyyətini araşdırmaqla təhrif və yanlışlıqları aradan qaldırmaq, böhtan və dolaşılqlara bir aydınlıq götirmək; 2.Milli ədəbiyyat və mədəniyyətimizi dünyada təmsil etməklə Azərbaycan haqqında obyektiv təsəvvür yaratmaq; 3.Bunlarla birgə Azərbaycan istiqlalına xidmət etmək. Bunun nəticəsini məhz bizlər gördük. Dissertant doğru olaraq Azərbaycan mühacirət ədəbiyyatşunaslığını şərti olaraq mövzu və problematikası ilə bu şəkildə qruplaşdırır:

1. ümumi ədəbi-kulturoloji problem haqqında əsərlər;
2. Azərbaycan türklərinin folkloru haqqında;
3. klassik ədəbi irs haqqında araşdırmlar;

4. çağdaş ədəbiyyat məsələsinə aid əsərlər.

Müəllif doğru deyir ki, Ə.Cəfəroğlunu "Azərbaycan mühacirət folklorşunaslığının banisi" adlandırmak olar.

Burada Şura dövrü ədəbiyyatı haqqında mühacirət ədəbiyyat-şunaslığının uğurlarına da toxunulur. Ən çox M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və Təkinərin məqalələri araşdırılır. Azərbaycan ədəbiyyatının bu dövrü, ayrı-ayrı şairlərin yaradıcılığı haqqında maraqlı fikirlər incələnir.

Azərbaycan ədəbiyyatı tarixi konsepsiyası məqaləsində Qaf-qazda türklərin eramızdan əvvəllərdə yaşaması, dil, qan, din baxımından türk məmləkəti qurulması prosesi, Azərbaycan ədəbiyyatının ümumtürk qaynaqları, Şərq-islam mədəniyyətində türk mədəniyyətinin rolu, ədəbiyyat tariximizin fars dilli poeziya ilə başlaması və s. haqqında mühacirət ədəbiyyatının qənaətləri önə çəkilir və incələnir. M.Ə.Rəsulzadənin, Ə.Cəfəroğlunun, H.Baykara və başqalarının Azərbaycan ədəbiyyatı tarixi konsepsiyası ilə bağlı fikirləri də dəyərləndirilir.

Müəllif M.Ə.Rəsulzadənin "Böyük Azərbaycan şairi Nizami" kitabının əsas məziyyətlərini zəngin mənbələr əsasında, yüksək peşəkarlıq səviyyəsi ilə yazılmasında, Nizaminin ümumşərq və ümumtürk kontekstində dəyərləndirilməsində, şair, filosof kimi özünəməxsus cəhətlərinin aşkarlanmasında görür. Onu "Türk sə-nətçisi kimi, milli ədəbiyyatımızın faktı kimi" təqdim edir (s.36).

Şah İsmayıл Xətai haqqında fikirlərin çözülməsi də maraqlıdır. M.Ə.Rəsulzadə, Ə.Yurdsevər, Ə.Cəfəroğlu Xətainin xalq dilinə yaxın əsərlər yazmasını, sarayda buna imkan yaratmasını, aşiq ədəbiyyatına rəvac verməsini təqdir edirlər. Ancaq onun "İran Azəri türkcəsi dialektinə yaxın üslubda yazmasını göstərirler. Yeri gəlmışkən, Şah İsmayıл və Türkəyə, Şah İsmayıл və şəlik məsələləri hələ də gərəyincə açıqlanmayıb.

Ə.Cəfəroğlunun "Azərbaycan ədəbiyyatı" ocerkində orta əsr-lərdə Şahi, Xəlili, Gülşəni, Xəzani kimi ona qədər bizdə hələ öyrənilməmiş Azərbaycan şairləri haqqında da Osmanlı təzkirələri üzrə bilgi verilir. Füzuli haqqında ən çox M.Ə.Rəsulzadə söz açıb. Ə.Qaraxan, S.Təkinər və Ə.Cəfəroğlunun Füzuli haqqındaki fikirləri geniş araşdırılır. Nəzər çatdırılır ki, onların fikrincə "Fü-

zulinin türkülüyü deyil, türkçülüyü, milləti deyil, millətçiliyi" öné çəkilmişdir (Ə.Qaraxan).

Düzdür ki, Ə.Cəfəroğlu Azərbaycan-türkcəsinin "milli ədəbi dil səviyyəsinə çatmasını", "ədəbiyyatımızın realist şüurun ilk örnəklərini" verməsini, həyatilik, dünyəvilik, nikbinliyin güclənməsini, dilin, üslubun, tarixin demokratikləşməsini, xalq şeri ənənələrinin güclənməsini əsas xüsusiyyət sayıır. Bu da yaxşıdır ki, dissertant yeri gəldikcə modern ədəbiyyatı (XVIII-XX) məsələləri haqqında mühacir fikirlərlə Azərbaycandakı alımların fikirlərini müqayisəli şəkildə açır, həqiqəti üzə çıxarır. Məsələn, elə Vaqifin realizmi haqqında Ə.Cəfəroğlu kimi Y.Qarayev, A.Dadaşzadə də bunu tam yetgin realizm saymır. Ancaq Y.Qarayevin bunu "erkən realizm", "ilkin realizm", A.Dadaşzadənin "realizmin ərefəsi" kimi adlandırmalarını qeyri-şərt siz qəbul etməsi o qədər də elmi prinsipə siğmır. Axı, öncə "realizmin ərefəsi" dövrə aiddir və burada Vaqifin realizmin yaranması ərefəsində tanınması anılır. "İlkin realizm", "erkən realizm" isə sərf yaradıcılıq metodunun öz mərhələsidir.

Mühacirət ədəbiyyatşunaslıq ədəbi prosesinin xarakterik xüsusiyyəti olan realizmin təşəkkül tapmasını yüksək qiymətləndirir, radikal dəyişikləri, maarifləşməyi öné çəkirdi. Bunu M.Ə.Rəsulzadə, M.Ə.Məmmədzadə, Ə.Cəfəroğlu, S.Təkinər və b. əsərlərində görə bilərik. Onlara görə bu dövr realizminin bir xüsusiyyəti də Avropa fikrinin modern ədəbi janrlarını Azərbaycan ədəbiyyatına götirməsidir. Onlar da ilk realist maarifçilər kimi, A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı, Q.Zakirdən danışıldırlar. Adı çəkilən mühacirlərin XIX əsr Azərbaycan ədəbiyyatından elmi-metodoloji və faktoloji baxımdan ən zəngin və aktual əsərləri M.Fətəli haqqındadır. Yenə Nikpur M.Ə.Rəsulzadənin "klassik ədəbiyyatımız üçün Füzuli nə isə çağdaş ədəbiyyatımız üçün Mirzə Fətəli də odur", sözünü təsdiqləyir. "Azərbaycan cumhuriyyəti", "Qafqaz türkləri", "Azərbaycan kultur kələnəkləri", "M.F.Axundzadə" kimi əsərləri üzrə Axundov haqqındaki fakirlərini doğru açıqlayır. Onun "realist ədəbiyyatın ən qüdrətli nümayəndəsi", "Milli dramaturgiyanın banisi" kimi təqdimatına haqq qazandırır.

M.Ə.Rəsulzadənin boynuna qoyur ki, onun təqdimində Mirzə Fətəlinin yaradıcılıq metodu maarifçi realizmdir, halbuki o, belə

termin işlətməyib. Rəsulzadə Mirzə Fətəlinin ədəbiyyatımızda istiqlal məfkurəsinin yaradılmasında rolunu da andırır. Nikpur bu məsələni yaxşı tutub. Rəsulzadə düz deyir ki, M.F.Axundovu rus mədəniyyəti təsiri ilə bağlayıb, onu az qala Rusiya bolşeviklərinin dostu sayanlar yanılır. O, hüriyyət, istiqlal arzulayan, islahaççı sənəcədir.

Mühacirət ədəbiyyatşunaslığında irs və varislik məsələsi, yeni dövr Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri haqqındaki fikirlər, əsasən, Azərbaycandakı araşdırmaclarla düz gəlir. Onlar da "XIX əsr dramaturgiyasına M.F.Axundov əsri, XX əsr C.Məmmədquluzadə əsridir" deyirdilər. Hətta bəzən onlar irəli gedirdi. Məsələn, M.Ə.Rəsulzadə C.Məmmədquluzadə, Sabir və "Molla Nəsrəddin" realizmi haqqında mühacirətdə fikir 1928-ci ildə, Azərbaycanda isə xeyli sonra formalaşıb.

Mühacirət ədəbiyyatşunaslığında "Füyuzat" jurnalı, füyuzat ədəbi məktəbi, Ə.Hüseynzadənin fəaliyyəti haqqında daha obyektiv fikir söylənir. Milli istiqlal poeziyasının, Hadi kimi şairlərin yetişməsində, Azərbaycanda türklüyün və islamçılığın yayılmasında rolu doğru açılır. Yeni dövr ədəbiyyatında, əsasən, istiqlal mövzusu, "rus imperiyasına qarşı istiqlal mücadiləsi önə çekilir. Gəncə üsyani dövrü, son istiqlal şerləri üzərində dayanılar.

Bu təqdimatı kitab şəklində görmək istərdik.

08.04.1998.

ELXAN QİYASBƏYLİNİN "Ə.HAQVERDİYEV VƏ MOLLA NƏSRƏDDİN" JURNALI" KİTABINA UĞURLAR

XIX yüzulin sonu, XX yüzulin əvvəllərində, ədəbi-ictimai fikrin, mətbuatın güclü olduğu bir zamanda H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ə.Hüseynzadə, Ö.Faiq və başqa görkəmli Azərbaycan ziyalıları yaradıcılığı, fəaliyyəti boyu mətbuatla bağlı olmuşlar. Bu baxımdan Azərbaycan yazıçılarının mətbuatla bağlılığını araşdırmaq ədəbiyyatşunaslıq elmimizin gərəkli problemlərindəndir. Xüsusilə Yaxın Şərqi səs salan, uzun müddət ədəbi-ictimai mühitə istiqamət verən, böyük bir ədəbi məktəb

yaranan "Molla Nəsrəddin"lə onun ən yaxın və sədaqətli əməkdaşlarından olan Ə.Haqverdiyevin əlaqələrini öyrənmək daha önəmlidir. Bu baxımdan E.Qiyasbəylinin "Ə.Haqverdiyev və "Molla Nəsrəddin jurnalı" kitabı diqqəti çəkir.

Əsər zəngin arxiv sənədləri və elmi mənbələr əsasında yazılmışdır. Buradan Ə.Haqverdiyevin "Molla Nəsrəddin"lə ilgilərinin iyirmi beş illik bir tarixi işıqlandırılır. Problemin üç fəsildə öyrənilməsi, yəni əsərin elmi strukturu işin xarakterindən gəlir. Öncə müəllif Ə.Haqverdiyevin "Molla Nəsrəddin" və mullanəsrəddinçilər haqqındaki düşüncələrini aşadır, jurnalın nəşri tarixi, ideya-bədii istiqaməti, mövzu dairəsi, ədəbi mühitlə bağlılığı, müəllifləri və başqa məsələləri işıqlandırır. Son fəsillərdə Ə.Haqverdiyevin "Molla Nəsrəddin"ə gəlişi, burada çıxan əsərlərinin ideya-bədii xüsusiyyətləri məsələləri tədqiqə çəkilir. Burada bəzi əsərlərin əlyazmaları ilk dəfə jurnal nüsxələri ilə müqayisə edilir, mətn təshihləri də aparılır. Müəllifin Ə.Haqverdiyev yaradıcılığının nəşri, tədqiqi tarixini üç dövrə bölməsi, onun jurnal variantları ilə paralellər aparması, "Molla Nəsrəddin"lə bağlı məsələləri ümumiləşdirməsi də elmi həqiqətə söykənir. Müəllifin Ə.Haqverdiyevin sənətkarlığının formallaşmasında "Molla Nəsrəddin"in rolü, mullanəsrəddinci yazıçılarla ilgili, bədii nəşrin, satira və yumorun inkişafindakı xidmətləri, süjet, obraz və xarakter yaratmaq ustalığı jurnalın ideya-bədii istiqaməti işığında, elmi təhlillər əsasında öyrənilir.

"Molla Nəsrəddin" jurnalının yaranmasında ədəbi mühitdə dəyərləndirilməsində, ideya-bədii məzmunun səviyyəsinin yüksəlməsində Ə.Haqverdiyevin rolu məsələsinin aşadırılması tədqiqatın yeni keyfiyyətlərindəndir. Əsər çağdaş elmi isteklər səviyyəsində yazılmışdır. Məsələlərə yanaşmaq, təhlil və dəyərləndirmə üsulu, fikrin sənəd və faktlarla təsdiqi, elmi qənaətləri və elmi ümumiləşdirmələri ilə diqqəti çəkir.

Bunu da deməyi özümə borc bilirəm ki, Elxanın məsləhətçisi, yol göstərəni və elmi rəhbəri elmi obyektivliyi, principiallığı və qeyrəti ilə seçilən professor Kamran Dadaş oğlu Məmmədov idi. O, dünyasını dəyişdiyindən bu iş mənim rəhbərliyimlə tamamlandı.

Kitab şəklində sıxan bu dissertasiya öz elmi-nəzəri səviyyəsi ilə Kamran müəllimin adına layiqdir.

1999.

LEYLA MƏMMƏDOVANIN
"Y.V.ÇƏMƏNZƏMİNLİ YARADICILIĞINDA MEMUAR VƏ
AVTOBİOQRAFİZM"
ƏSƏRİ HAQQINDA SÖZ

Zəngin və çox yönlü yaradıcılıq yolu keçən, siyasi-ictimai həyatla, ədəbi mühitlə, çəşidli sənət adamları ilə, Azərbaycan Xalq Cümhuriyyəti ilə daha sıx bağlı olan, Cümhuriyyətin carçası, Ukrayna nümayəndəsi, Türkiyədə elçisi kimi tanınan, Fransada sixintli mühacir həyatı yaşıyan, 30-cu illərdə vətənə dönüb, 1938-ci ildə represiya qurbanı olan Y.V.Çəmənzəminlinin maraqlı memuarlarını və avtobioqrafik əsərlərini elmi tədqiqat mövzusuna çevirmək və sistemili şəkildə öyrənmək elmi vəzifədir. Ədalət naminə deyək ki, bu əsərdə həmin vəzifə gərəyincə yerinə yetirilib.

Azərbaycan ədəbiyyatşunaslığında memuar ədəbiyyatının öyrənilmədiyini nəzərə alsaq müəllifin öncə dünya ədəbiyyatında və Azərbaycanda bu janrin və bu tipli əsərlərin, öyrənilməsi tarixçəsini izləməsi çox təbii görünür. Memuar və avtobioqrafik əsərlərin ədəbiyyatımızda ilk örnəkləri XIX yüzildən başlayaraq M.F.Axundov, A.Bakıxanov, C.Məmmədquluzadə, Ö.Faiq, S.M.Qənizadə, M.Hadi kimi sənətkarların yaradıcılığında görünməsi də elmi həqiqətdir. Y.V.Çəmənzəminlinin ədəbiyyatımızda kamil memuar ustası olması isə disertasiyada ədibin özünün bu janrlarda olan çəşidli əsərlərinin, "Studentlər" romanının konkret elmi təhlili ilə təsdiqlənir və bu yönə müəllifin elmi mülahizələrinin doğruluğuna şübhə yeri qalmır. Bu cəhət yazıçının avtobioqrafik hekayələrinin təhlillərindən də aydın olur.

Müəllif doğru nəticəyə gəlir ki, Y.Vəzir öz həmkarları arasında yeganə sənətkardır ki, Qarabağ tarixi, Şuşa mühiti, həyatının Ukrayna, Türkiyə, Fransa dövrü, Azərbaycan Xalq Cümhuriyyəti, onun liderləri, Azərbaycan mühacirləri və başqa gərəkli, az öyrənilmiş məsələləri faktlarla bədii əsərlərinə gətirmişdir. Həqiqətən, həmin məsələlərin əsərdə bu şəkildə, obyektivcəsinə araşdırılması ədəbiyyatımızın, ədəbi mühitin o dövrkü bəzi qaranlıq

məsələlərinin aydınlaşdırılmasına, ədibin özünün yaradıcılıq sirlərinin özəlliklərinin üzə çıxarılmasına da kömək edə bilər.

Y.Vəzir hekayələrində onun həyat yolu, ailəsi, əslİ-nəslİ, nəcəbəti, qonşuları, eləcə də Ə.Ağaoğlu, H.Vəzirov, M.H.Vəzirov və başqa elm, ədəbiyyat, mədəniyyət və mətbuat xadimləri haqqında maraqlı, yeni bilgilər və faktlar da tədqiqatda gərəyincə qiymətini alır. Müəllifin Y.Vəzirin "Əsərləri"nə, cildlərinə salınmayan, arxivlərdə saxlanılan hekayələrinin ("Kamal" və "Yazıcı bəraət qazandı") ilk dəfə tədqiqata çəkilməsi də əsərin dəyərini artırır.

Y.Vəzirin memuar və avtobioqrafik əsərlərində ədəbi-tarixi, sosial-siyasi olaylara münasibət, görkəmli şəxsiyyətlər haqqında kı fakt, bilgi və fikirlər alım qələmi ilə incələnir, dəyərləndirilir, həmin əsərlərin prototip və proobrazları açıqlanır, sənətçilik keyfiyyətləri aydınlaşdırılır. Canlı müşahidələr, təhlillər əsasında bu qənaətə gəlinir ki, "Studentlər" romanındaki Rüstəmbəy obrazının prototipi elə Y.Vəzir özüdür. Öz xarakterinin bir çox müsbət keyfiyyətlərini, siyasi həyata, Rusiyada Azərbaycanın muxtarıyyətinə və müstəqilliyinə münasibətini, tələbələrlə ilgilərini, xeyriyyə işlərindəki, siyasi həyatdakı, tətillərdəki, cəmiyyətlərdəki iştirakını Rüstəmbəy obrazına köçürmüştür. Müəllifin bu yönəldəki təhlilləri və ümumileşdirmələri elmi həqiqətdir və inandırıcıdır. Ona uğurlar diləyirik.

2000.

BƏZİ MƏQALƏ, MƏKTUB, MÜSAHİBƏ VƏ DƏVƏTNAMƏLƏR

AZƏRBAYCAN DİLİ YOX, TÜRK DİLİ

Bir millət kimi taleyimizi düşünəndə dəhsətə gəlirəm. Xarici düşmənlər bir yandan, başabəla siyasetçilərimiz, vəzifə düşgünlərimiz, "bəlkə də qaytardılar" əqidəlilərimiz də bir yandan bu milletin taleyi ilə nə qədər oynayacaqlar! Balaca Azərbaycan yeddi ildir qaynayır, inqilab da edirik, çevriliş də, üsyan da, mitinq də, sui-qəsd dəg Kökümüzü, dilimizin adını da dana bilirik. Təki ki-məsə yarayaq, bir vəzifə, ad-san alaq.

Guya hər şeyi düzəldik; savaşı qələbə ilə bitirdik, Qarabağı kafirlərdən təmizlədik, rayon və kəndlərimizi düşmən tapdağından qurtardıq, qaçqınlarımız və köçkünlərimiz yurd-yuvasına qayıtdı, ölkə dirçəldi, iqtisadiyyat yüksəldi, şəhidlərimizin ruhunu şad elədik. Başqa işimiz qalmadı, indi keçmişimizi təftişə başlayırıq.

Aydındır ki, bu ölkənin, yerin adı Azərbaycandır, əhalisinin çoxu turkdür, dövlət dili də türk dilidir. Buna şübhə edənlər varlığımıza şübhə edir. Qədim abidələrdən, oğuznamələrdən, kitabələrdən keçib gələn bu dil Sibiryadan, Türküstandan, Volqaboyundan Kiçik Asiyaya, Çinə qədər böyük bölgələrdə yüzillərlə dillənib, küllənib, türk dili kimi söhrətlənib. Ən böyük elmi qaynaq isə M.Qaşqarlıının lüğətidir. Ona qədər bircə mənbədə türk dili yerinə "Azərbaycan dili" işlənsəydi bilinərdi. X.Təbriziyə üz tutanlar isə çox yanılırlar. Çünkü sayımlı alim dostumuz Kamil bəy dediyi kimi, "Azərbaycan dili" və "Azərbaycan əhlinin dili" deyimlərini düzgün tərcümə etmədiklərindən buradakı xalqın dilini andıran bu sözləri "Azərbaycan dili" kimi yozmuşlar. Elə M.Naxçıvanının "Siyah-əl fars" lüğətindəki "zəban-e Azərbaycanı" deyişi də Azərbaycanda yaşayan əhalinin dili anımındadır.

Dilimizin adına şübhə edənlər başqa dillərdə təsadüfi, uyarsız qaynaq axtarmaqdansa, doğma qaynaqlarımıza üz tutsunlar. Füzuli, Nəsimi, Vəqif, Mirzə Cəlil, O.Faiq, N.Nərimanov, Ə.Haqverdiyev, Y.Vəzir, A.Şaiq - bütün klassiklərimiz dilimizi olduğu

kimi türk dili adlandırlıblar. Mirzə Cəlil deyirdi: "Mən sizlə türkün açıq ana dili ilə danışıramg ananız sizi beşikdə yırğalaya-yırğala-ya sizə türk dilində lay-lay deyirdi". Y.Vəzir bildirirdi ki, Mirzə Fətəli öz komedyalarını Azərbaycan türkcəsində yazıb. N.Nərimanov hələ 1906-ci ildə yazırıdı: "Dəbistan" türk dilində uşaq jurnalıdır". Yola saldığımız yüzilin başlangıcındaca N.Nərimanovun "Azərbaycan-türk müxtəsər sərv-nəhvi", Ü.Hacıbəyovun "Lügəti-türki", A.Şaiqin "Türk çələngi", "Türk ədəbiyyatı" kimi bir çox lüğət və dərslikləri çıxmışdı. Sabir Ə.Qəmküsarı haqsız qınamırdı ki, "Osmanlicadan tərcümə türkə nə demək?". Ə.Haqverdiyev 1933-cü ildə dil haqdakı müzakirələrə cavab kimi yazdığı məqalədə qəti bildirirdi ki, dilimiz türk dilidir. Həmin məqaləsində bir yerdə "Azərbaycan-türk dili" də işlədir. Bu cür qaynaqların sayını nə qədər desək artırmaq olar. Onda belə çıxır ki, ya onlar Azərbaycan sənətçiləri yox, Türkiyə sənətçiləridir, dilləri də türk dilidir, bizim dilimiz isə Azərbaycan dilidir. Ya da "Göydə günüşi danmaq" olarmış. Opponentlərimiz isə bəzən inandırıcı elmi qaynaq tapa bilməyəndə dövlət başçılarına söykənməklə özlərinə bəraət qazandırmaq, opponentlərin dişini qamaşdırmaq istəyirlər.

Bəziləri Türkiyəni tutalğac gətirirlər ki, guya "TÜRK DİLİ" adını onlar götürüb, bizimki də "Azərbaycan dili" olsun. Yəni biz bir xalq deyilik? Ərəbistanda nə qədər ərəb dövləti var. Onlar iraq dili, Misir dili, Əlcəzair dili və s. demirlər ki, hamisinin dili ərəb dilidir. İngilis, ispan, portuqaliya dili də beləcə bir neçə ölkədə dövlət dilidir. Yəni onlara adətdir, bizə bedət? Bu qanuna uyğun haldır, buna qarşı çıxməq elmi həqiqətlərdən, dünyadan xəbərsizlikdir.

Həmişə deyirik ki, biz 1918-ci ildə yaranan AXC-nin varisiyik. Əgər doğrudan da belədirse AXC-nin gerbini, bayrağını, himnini qəbul etmişiksə, bunu da sözsüz qəbul etməliyik, heç olmasa 1920-ci ili, Azərbaycanda Sovet hakimiyəti yaradılmasını yada salaq. N.Nərimanov özü dövlət dilinin türk dili olması haqda dekret vermişdi. 1936-ci ildən türk dünyasını parçalamaq, bizləri əritmək məqsədi ilə dilimizi "Azərbaycan dili" adlandırdılar. Ancaq

o dövrün bütün represiya qurbanları bəraət qazandı. Bəs dilimiz niyə öz adını bərpa etməsin? Yenə imperiya, yenə Stalin qoymur?

1992-ci ildə il boyu dilimizin adı haqqında müzakirə getdi. Milli Məclis dekabrın 23-də qərar çıxartdı. Bu alimlər niyə mətbuatda öz fikirlərini demədilər. Hakimiyyət dəyişən kimi baş qaldırdılar. Deməli hər dəfə hakimiyyət dəyişəndə dilimiz haqda məsələ qaldıracağıq, özümüzə problem yaradacağıq. Bu da Azərbaycanın müstəqilliyini istəyənlərə yox, onun düşmənlərinə sərfelidir.

Cənubi Azərbaycanda Şimaldakından az qala dörd dəfə çox Azərbaycan türkü yaşayır, dilimizi də türk dili kimi bilir, bütün dünya da belə tanır. İndi mat qalıblar ki, biz belə ağır vaxtimızda nəyle məşquluq. Dünyada səpələnmiş soydaşlarımızı birləşdirməkdənsə parçalamağa, ayırmağa çalışırıq. Bəlkə bu da bir siyasetdir, xüsusi məqsədlə aparılır!?

Hətta bu gün türkçülükə azərbaycançılığı qarşı-qarşıya qoyanlar var. Özü də qəribədir ki, türkçülükdən söz düşəndə russevərlər, farssevərlər, imperiya xidmətçiləri və bəzi etniklər qıcıqlanır, ağız bururlar. Özləri isə rus təbliğatı aparır, ya da islam, irfan pərədəsi altında İran ideologiyasını yayırlar. Azərbaycançılıq məsələsində ölkəmizdəki bütün xalqların hüququnu gözləməklə milli ideologiyamızı yaratmalıyıq. İndiyə qədər bu iş düzgün qurulsayı dövlət dili məsələsi öz-özünə həll olunardı.

Əslində bu gün məsələni dolaşdırın on-on beş deputatdır. Onlar əsil xalq elçiləri olsayırlar, Azərbaycanın müstəqilliyini, çıxəklənməsini istəsəyidilər belə durum yaranmadı.

İmpriya təfəkkürü, kölə psixologiyası bizləri kökümüzdən qoparıb, yadlaşdırıb. Hər şeyi alt-üst edib, bu məsələni gələcək nəslin öhdəsinə buraxırıq. Bizi söyə-söyə düzəltsinlər. Yəqin ki, öz kökünü baltayanları da, bu fikir döyüşlərini də öyrənəcəklər.

Sonda bu günlərdə elmi ictimaiyyətə bəlli olmayan bir-iki qaynağı da oxuculara xatırlatmaq istəyirəm: "Günay" qəzetinin 23 may nömrəsində Təbrizdə çıxan "Varlıq" jurnalının verdiyi bir məqalədən öyrəndik ki, Avropadakı Cənubi Azərbaycan tələbələri İsveçrənin Upsala Universiteti kitabxanasında XII yüzilə aid dörd əlyazması əldə edib, fotosunu doktor Cavad Heyətə göndə-

riblər. O da bu əlyazmaları haqqında "Varlıq"da məqalə yazıb, Bakıya da göndərib ki, dilimizin adına qarşı çıxanlar da agah olsun. Bu əlyazmalarının birincisi "Türk dilinin qrammatikası"dır. Onu yazan dilimizə "Türk-əcəmi" və ya "İran türkcəsi" deyir, "Azərbaycan dili" yox. İkinci əlyazması "Türkçə-gürcükə sözlük"dür. Üçüncüsü "İncil"in türkçəyə tərcüməsidir. Bu əlyazmanı Universitet kitabxanasına verən Sparvəndlə özü "türk dilində" sözü yazar. Dördüncü əlyazması isə "türki-əcəmiyyə" çevrilən "Həzrət İsanın cəfəsi"dir. Səfəvilər sarayında dilmanc işləyən fransız Rafael Di Mans da "türki-əcəmi qrammatikası" yazıb. Doğma dilimizdə XII yüzilə aid bu qədim qaynaqda da "dilimiz Azərbaycan dili" yox, "türk dili", "türki-əcəmi" "İran türkcəsi" adlanır. Daha nə söz ola bilər. Gəlin biz siyasi oyunlara qoşulmayaq, elm adamlarıyıq, elmi fikir söyləyək.

Gəlin düşünək, danışaq, haqqqa gələk, həqiqəti söyləyək, kimlərəsə yox, ölkəmizə, xalqımıza yarınaq. Onda görəcəyik ki, bu ölkənin adı Azərbaycandır, özümüz türkük, dilimiz də türk dilidi. Başqa yol yoxdur, olmayıacaq da.

1997.

BİR DAHA HİMНИMİZİN MÜƏLLİFİ HAQQINDA

Dövlət himnimiz, xüsusilə onun sözlərinin müəllifi haqqında söhbətlər ara vermir. Hətta Ü.Hacıbəyli "sovet himnnini (Azərbaycan SSR anılır - Ə.S.) mövcud himndən güclü yazımişdır" deyənlər də tapıldı. Allah bilir bu fikirlərin arxasında nə durur. Himnin sözlərinin müəllifi məsələsinin arxasında da onu dəyişdirmək, ya da yenidən yazmaq həvəsi var. Axı, indikilər istiqlal öndərlərimizin adı ilə bağlı olan şeyləri dəyişdirməkdə ustadırlar. Dilimizin, xalqımızın adını, tariximizi dəyişəndə - baxmazlar konstitusi-yaya-zada - bunu da dəyişə bilerlər. Professor Şirməmməd Hüseynov belələrini bir az da sərt şəkildə belə cavablandırır: "Bu adamların son on ildə tarixə düşmək üçün çox şansları olsa da, həmin fürsəti dəyişdirə bilmədilər. Başları qarışdı orden-medal

almağa. Ona görə də əllərinə düşən bu imkandan istifadə etməyə çalışırlar". Onların küyünə düşən bəzi gənc alımlər himnin sözlərinin Ə.Cavada yox, Cəmo Cəbrayılbəyliyə aid olduğu məsələsinə qaldırdılar. Qəzetlər də bunu sensasiya mövzusuna çevirdi. Unudurlar ki, körpələrimizdən ağıbirçəklərimizə, aqsaqqallarımıza qədər hamının ruhuna mənəviyyatına hopan, hamının qürurla, sevgilərlə öyrəndiyi, oxuduğu himnin sözlərinin müəllifliyi məsələsini bu şəkildə müzakirə mövzusuna çevirmək xalqı ondan soyutmaq, daha bir mənəvi boşluq yaratmaq deməkdir. Axi, himn və onun sözləri rəsmiləşəndən sonra xalqın mənəvi sərvətinə çevirilir. O, artıq xalqındır, dövlətindir, ürəyində vətən sevgisi olanlarındır.

Bu məsələ o dərəcədə müzakirə mövzusuna çevrilib ki, hətta dövlət də işe qarışır, Elmlər Akademiyasına tapşırıb ki, bu məsələyə aydınlıq götürsinlər. Bu münasibətlə yaradılan komissiyada mən də varam. İki dəfə toplantımız olub. İkisində də qərara gəlmışik ki, bu araşdırımlar davam etdirilməlidir.

Hələlik həmin sözlərin Ə.Cavadın olmamasını söyləmək tezdir. Çünkü Əhməd Üncər 80-ci illərdə Türkiyədə buraxdırıldığı kitabda bu sözləri Ə.Cavadın adına elə-bələ verməzdi. Nəyəsə əsaslanıb, o qaynaq tapılmalıdır. Şerin Ə.Cavadın kitablarına düşməməsi arxivlərdə, xatirələrdə onun izi, işaretisi olmaması fikri də doğru deyil. Çünkü hələ cəsarət edib Ə.Cavadın tam külliyyatını və akademik nəşrini buraxmamışık ki, görək şer orada var, yoxsa yox. Həm də hansı repressiya qurbanının arxivində, xatirələrdə AXC ilə bağlı məsələlərin izi, işaretisi qala bilər. Hələ bunu demirik ki, Ə.Cavadın "Səfa" adlı romanı olduğu, Ü.Hacıbəyli ilə yaxınlığı da söylənilir. N.Yaqublu Ə.Cavadın "Azərbaycan bayrağı" şeri ilə himnin sözləri arasındaki oxşarlığı da yada salır.

Himnin sözlərinin 1919-cu ildə çıxan "Nəğməli marşlar" kitabında "Cəmo bəy" imzası ilə verilməsini əsas götürür, onun müəllifinin C.Cəbrayılbəyli olduğunu demək həqiqətdən uzaqdır. Çünkü C.Cəbrayılbəyli AXC ilə, siyasi həyatla bağlı olmayıb, bir-cə siyasi şeri də yoxdur. O zaman gənc pedaqqoq kimi uşaq şerləri və təmsillər yazıb. Şeri ona aid edənlər də hələlik "Nəğməli marşlar"dan başqa elmi mənbə göstərə bilmirlər. Maraqlı cəhət

budur ki, C.Cəbrayılbəyli adətən, öz imzasının qarşısında "Aciz" təxəllişünü də işlədib. Bu şerin altında isə sadəcə "Cəmo bəy" imzası var. Ən tutarlı fakt isə həmin illərdə bir neçə "Cəmo bəy"-in olmasıdır. Bunlardan ən məşhuru Cəmo bəy Hacınskidir. Biz himnin sözlərini C.Hacınskiyə aid olmasını da istisna etmirik. Bu fikir komissiya üzvlərini də maraqlandırdı və həmin məsələni aydınlaşdırmaq qərara alındı. Bu haqda bizim arqumentimiz belədir ki, C.Hacınski sayımılı ədəbiyyat və mədəniyyət adamı, siyasi xadim, AXC dövründə parlamentin deputatı, katibi, dövlət müfəttişi, poçt və teleqraf naziri kimi tanınıb. Sosialistlərdən olsa da taleyüklü məsələlərdə Musavatı dəstəkləyib. 1938-ci ildə repressiya qurbanı olub, 1942-ci ildə Sibirdə dünyasını dəyişib. O, şerlər də yazıb, ancaq əsərlərinən heç nə qalmayıb. Qardaşı Mehdi bəy Hacınski də deputat, musavatçı, ədəbiyyat xadimi idi. Qardaşlar Hacıbəylilərlə ailəvi yaxın idilər. Göründüyü kimi, şerin müəllifi olması ehtimalında da həqiqət var, bu yönədə də düşünməliyik.

Himnin sözlərinin Ü.Hacıbəylinin olması fikri bizi daha çox düşündürməlidir. Buna əsaslı arqumentlərimiz də var. Öncə yada salaq ki, sayımılı yazıçı Y.V.Çəmənzəminli "Açıq söz" qəzeti 1917-ci ilin dekabr saylarının birində milli marş və şərqişlərin əhəmiyyətindən danışır və bu yönədə "Şairlərimiz və musiqişünəsimiz, Üzeyir bəy canabları çalışmalıdır" deyirdi. Üzeyir bəy elə həmin qəzetdə cavab kimi buraxıldığı "Milli marş" məqaləsində bildirirdi ki, "Qədim Yevropada və bu gün bizlərdə musiqinin vəzni şerin vəzninə tabe olur. Halbuki bu gün Yevropada musiqiyə xüsusi bir vəzn verilib. Şeri ona tabe edirlər. Bunun izahə ehtiyacı vardır, indi məqamı deyildir. Demək istəyirəm ki, həmin sözlərin vəzni musiqiyə tabedir". Bizə elə gəlir ki, Üzeyir bəy bununla həm sözləri özü yazdığını işaret etmiş, həm də onu zəif şer adlandıranlara tutarlı cavab vermişdir. O, şerdə heç də Cəmo bəylərdən səriştəsiz deyil. Yada salsaq ki, "Arşın mal alan" da daxil olmaqla operettalardakı şer parçalarını da özü yazmışdır - onda bu fikrə inam daha da artır. Həm də Üzeyir bəy də sadıq musavatçı idi, "Azərbaycan" qəzetiňin baş redaktoru olmuşdu, qəzətdə siyasi materialları, parlamentdə müzakirə olunan məsələ-

lərin icmalını özü yazırıdı. Yəni, milli dövlətin ideologiyasının fəal təbliğatçısı, "Yaşıl qələmlər" adlı yeni görünüşü yazarlar cəmiyyətinin üzvü idi. Himnin özünü, sözünü yazmağa da ən çox mənəvi hüququ çatırdı. Cox güman ki, Ə.Cavad, C.Hacinski, Ü.Hacıbəyli və C.Cəbrayılbəyli ilə bağlı deyilənlər hələ himnin sözlərinin kimə aid olmasını təsdiqləməyə tam əsas vermir. Dövlət bu məsələnin araşdırılması marağındaırsa, komissiyaya əməli yardım etməlidir. Hər kəs vətəndaşlıq qeyrətinə, öz istəyinə, şeri kimə aid etmək marağına uyğun arqumentlər axtarsa, o dövrün mətbuatına, arxivlərə baş vurmasa həqiqət üzə çıxmayacaq. Gəlin elə edək ki, nə ona yeni söz yazmaq eşqinə düşən, nə də onu təfətiş edən olsun.

2000.

"AYDIN" TAMAŞASI HAQQINDA

Milli teatrımızın sayılı sənətçisi, görkəmli sənətkarımız Mıkalı bəy çox sağ olsun ki, bizi "Aydın" tamaşasına dəvət etdi, məməniiyyətlə baxdıq, heyran olduq. Belə məharəti, uğuru Mıkalı Mirzədə görmüşük, yenə də gözləyirdik. Açığını deyim ki, şəxsən mən M.Mirzə haqqında yüksək fikirdəyəm. O, mənim gürcücədən tərcümə etdiyim "Günahsız Abdulla" tamaşasında da əla oynayır. Sonralar siyasi oyunlara qoşulmasına görə ondan ürəyimdə incimişdim. Əvvəlki rəğbətim azalmışdı. Ancaq bu tamaşa baxandan sonra onunla ürəkdən barışdım, alqışladım. Çünkü belə böyük sənətkarın elə əməllərə qoşulmasını istəmirdim. Nə yaxşı ki, sevimli sənətçimiz teatr həyatını üstün tutdu, belə əvəzsiz tamaşa yaratdı. Bu hünərdir, xalqa xidmətdir, böyük Cəfər Cabbarlı hörmətdir, məhəbbətdir.

Mən M.Mirzəni bir çox tamaşalarda böyük səhnələrdə görmüşəm. "Günahsız Abdulla"da əvəzsizdir. Ona görə yox ki, o əsəri mən tərcümə etmişəm. Ona görə ki, M.Mirzə o rolda öz imkanlarını bir daha göstərdi. "Aydın" tamaşası isə onun qüdrətini üzə çıxırdı. Bu tamaşa baxdıqca A.İskəndərov, M.Məmmədov,

T.Kazimov, Ə.Ələkbərov kimi dahiləri xatırladıq. Gördük ki, teatrımız doğru yoldadır, sadəcə ona dövlət və xalq qayğısı gərəkdir.

"Aydın" C.Cabbarlının bu günümüzlə ən çox bağlı, ən çağdaş bir əsəridir. Müəllif dramı özü də gənc vaxtı, AXC zamanı qələmə almışdır. O zamanda, indi də neft milyonlarından harınlayanlarla yoxsullar arasındaki əksliyin faciəsi ziyalını düşündürür. Bu tamaşa baxdıqca bir tıkə çörək hayında olanların harayını eşidir, kazino əhvalatlarını, qumarxanaları, neft alverlərini, millətin tale-yini düşünürük. Bəli, dəhşətli, düşündürücü tamaşadır, ibretamız tamaşadır.

Sabir Rüstəmxanlı çox doğru deyir ki, Mikayıł bəy millət vəki-li kimi deyə bilmədiklərini, sənətkar kimi güzəştə gedə bilməyib, deyib, özü də yanğı ilə, harayla. Bir də ona görə çox sağ ol deyi-rik ustad sənətkara. Bu tamaşa həm də insanları ayıldır, mənəvi azadlıqla sosial azadlığın qədrini bilməyə, "Qərb fikri ilə Şərq qəlbi"nin tənasübünü pozmamağa çağırır. Bu tənasüb pozulanda, öz dünyasından qopub başqa dünyaya düşəndə faciələr baş verir. Bunun qarşısını almağa çağırır. Burada siyasi notlar da yox deyil. Bu da gənc Cabbarlının yeni görüşləri ilə bağlıdır.

Tamaşa üçün çox gözəl sənətkar ansamblı seçilib. Nə yaziq ki, biz M.Mirzəni Aydın rolunda görmədik. Aydın deyəndə, öncə göz öünüə o gəlir, amma Nurəddin bəy də bu rolu məharətlə oynadı. Düzdür, tamaşanın əvvəlində elə bil dostu Surxayla çox pi-çılıt ilə danışındı. Heç nə eşidilmirdi, bütövlükdə isə mükəmməl obraz yaratdı.

Məleykə xanım haqqında yalnız xoş sözlər demək olar. Düşü-nürəm ki, ən uğurlu seçimdir. Susanna obrazının ifaçısı Dilarə xanım da məharətlə oynayır, ilk baxışdan adama elə gəlir ki, çox şitlik edir, amma obrazın ruhuna uyğundur. Rasim bəyi biz həmi-şə monumental obrazlarda görmüşük: Babək, Nəsimi kimi. Bir-dən onu Dövlət bəy kimi bu obrazda - subyektiv fikrimdir – sinir-mədim.

Nə isəg Həmişə olduğu kimi, Cavanşir bəy öz gözəl musiqisi ilə tamaşaaya ruh verir, onu gözəllişdirir, məna açımına kömək edir.

Tamaşanın gözəl tərtibatı var: Köhnə Bakı, yeni Bakı, köhnə həyat. Aydingilin zirzəmi evi, Dövlət bəylərin imarətləri..., Neft buruqları, Xəzər, zavod, kübar həyatı, ac fəhlələr..., Kontrast güclüdür. Bütövlükdə, "Aydın" Mikayıl Mirzənin və Azərbaycan Dram Teatrının uğurlarındandır. Mikayıl Mirzə burada daha böyük, daha milli görünür.

2000.

**"GÜRCÜSTAN" QƏZETİNİN ƏMƏKDAŞI
SÜRƏDDİN MƏMMƏDLİNİN Ə.SARACLI İLƏ
MÜSAHİBƏSİ.
(İxtisarla)**

- *Əflatun müəllim, birinci sualımızı bəlkə də əvvəlcədən duy-musunuz. Axi, vəzifəsindən, peşəsindən, maraq dairəsindən asılı olmayaraq hamimizin ürəyində bir dərd qövr eyləyir, xalq şairi Səməd Vurğun demişkən, "Bakının dərdi var..." Bakı faciəsi ilə bağlı nə demək istərdiniz?*

- Azərbaycan xalqı çox ağır və matəmlı günlər keçirir. Şəhər və kəndlərimiz qara geyinib. Bu matəmi Azərbaycana xarici işgalçılar yox, sülh ordusu kimi qələmə verilən Sovet Ordusu gətirdi. Dinc əhali ağır tanklarla əzilib töküldü, avtomat atəşinə tutuldu. Yanvarın 20-də Bakı bütün gecəni atəş səsi ilə keçirdi. Yüzlərlə günahsız adam məhv edildi. Dağüstü parkda təzə qəbiristanlıq yarandı - Şəhidlər bağındakı Şəhidlər qəbiristanlığı. Yarananların, tutulanların da sayı-hesabı bilimmir. Bir çox ailə hələ də övladından xəbərsiz qalıb, naməlum əsgər kimi bilinmədi öldürü, qaldımı. Düz on gün Şəhidlər bağına cənazə getdi. Azərbaycanın hər guşəsindən adamlar gəlib şəhidləri ziyarət edir, bu qırğını törədənləri lənətləyirlər.

Ulu şairimiz Şəhriyar demişkən, "Yaxşı bizi yaman günə saldılar" - İndi mərkəzdə bu cinayyəti ört-bastır etməyə, dünya icṭmaiyyətinin diqqətini həqiqətdən yayındırmağa çalışırlar. Həqiqətsə nəzilər, amma üzülməz.

Partiyanın Mərkəzi Komitəsinin son plenumunda da, sessiyyada da bizim bu dərdimizə - milli faciəmizə laqeyidlilik, biganəlik,

hiss etdik.

- *O ki, söz partiyadan, onun nüfuzundan, yenidənqurmanın tələyindən düşdü, bu sualıma cavab verməyinizi xahiş edirəm:*

Yenidənqurma bizi hara aparır?

- Doğurdan da, düşünüləsi sualdır ki, biz hara gedirik?

Son vaxtlar, xüsusən Bakı faciəsindən sonra yenidənqurmaya da, aşkarlığa da ümidiłrimiz azaldı.

Bir şeyi dana bilmərik ki, bu aşkarlıq çox bəlaların üstünü açdı, dərdlərimizi deməyə imkan verdi.

Elə götürək 37-ci il hadisələrini: azərbaycanlıların bir hissəsinin Qafqazdan köçrəlməsi, ekoloji problemlər - havanın, suyun, torpağın zəhərlənməsi, respublikaların və xalqların hüququnun, milli mənliyinin tapdalanması, milli münasibətlərin kəskinləşdirilməsi və s.

- *Bir filoloq alim kimi, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstytutunun elmi işçisi kimi ədəbiyyat sahəsində görüləcək işlərdən hansıları birinci dərəcəli hesab edirsiniz?*

- Yenidənqurma işığında baxanda hələ ədəbiyyat tariximizdə ağ ləkələr, açılmamış səhifələr, öyrənilməmiş məsələlər və şəxsiyyətlər çöxdür. Onların işi, əməli, danılıb, damğalanıb. Bunlar bərpa olunmalı, haqq, ədalət yerini almalıdır.

- *Yenidənqurma dövründə milli məsələnin kəskinləşməsi, sizə nə ilə əlaqədardır?*

- Bilirsiz, milli məsələlər problem şəkildə əvvəllər də var idi. Camaat arasında, möclislərdə, yolda-izdə, tramvayda, trolleybusda bu barədə azmı eşidirik? İntəhası, camaat ürəyini deşən fikirləri açıq deyə bilmirdi. İndi isə, bəlkə də əksinə olub...

Ancaq təssüf ki, indiki aşkarlıqdan sui-istifadə edənlər təxribatçılıq, şovinizm mövqeyi tutur, hətta torpaq iddiasına düşürlər. Elə Azərbaycanın durduğu yerdəcə başıbələli "Qarabağ problemi" deyilən qondarma problemə mübtəla olması belə münasibətin nəticəsi deyilmə?

Dəfələrlə şahidi olmuşam, neçə dəfə də özüm iştirak etmişəm, ayrı-ayrı elm sahələri üzrə gürcü mütxəssislərini tez-tez Qaxa dəvət edirlər, görüşürlər, söhbətlər aparırlar. Amma indiyə

kimi bizi, yəni, Bakıdakı Azərbaycanlı ziyallıları Gürcüstana, azərbaycanlılar yaşayan rayonlara çağırın olmayıb. Özümüzdə də təşebbüs qılığı var. İmirlə müsahibəsində Cansuğ Çarkviani də azarbaycanlı şair dostlarına üz tutub demişdir ki, Gürcüstanda sizin yolunuzu gözləyənlər çıxdır.

- *Sözünüzdən belə başa düşdüm ki, ötən hadisələri milli özünüdürkin yüksəlişi kimi qiymətləndirək. Eləmi?..*

- Şəksiz. Milli özünüdürk gərək başqa millətlərin özünüdürkini də qulaqardına vurmasın. Yəni özün xoşbəxtlik istəyirsənsə fikirləş ki, başqası da bu arzudadır. Elə mən bildiyimə görə Gürcüstanda da söhbət respublikanın müstəqilliyindən, suverenliyindən gedir. Ona görə də respublikada məskunlaşan bütün millətlərin nümayəndələri yekdil olmalıdır, çökici bir yerə vurmalıdır-lar. Bax, elə respublikanın məlum bölgələrində baş verən millətlərarası münaqişələr, məncə, məhz belə yekdilliyyin olmamasının nəticəsidir.

- *Bu dediyiniz Marneuli-Bolnisi-Dmanisi bölgəsindəki hadisələrə də şamil edə bilərikmi?*

- Əlbəttə. O rayonlarda hadisə baş verən günün səhərisi mən oralarda oldum. Rayon və kəndləri gəzdik, camaati sakitləşdirmə-yə çalıştık. Amma Bolnisidən azərbaycanlı ailələrinin köçməsi xəbəri ürəyimi ağridır. Burada işin kökünü qurdalamaq lazımdar. Məncə, bu işdə xalq yox, bir qrup araşdırışdan günahgardır. Gərək onlar da öz cəzasına çatsın və Bolnisidə əvvəlki mehribanlıq bərpa olunsun.

- *Əflatun müəllim, sizi həm ədəbiyyat tarixinin gözəl bilicisi olan bir alim, həm də gürcü ədəbiyyatından məhsuldar tərcüməçi kimi tanıyırıq. Bunlar bir-biri ilə haradasa six bağlı olsalar da, hər halda yaradıcılığın ayrı-ayrı sahələridir. Bizi maraqlandıran da elə budur ki, onlara ümumi fəaliyyətinizdə doğma-ögey münasibət varmı, belə çoxşaxəlilik ümumi işinizə mane olurmu, yoxsa?..*

- Təkcə bir yaradıcılıq sahəsi ilə məşğul olanlara həsəd aparıram. Həmişə eyni sahədə külüng çalırlar. O külüngün zərbəsi isə özündən yox, istedaddan asılıdır. Mənim vəziyyətim ikiqat ağırdir. Özünüz baxın, elmi yaradıcılıq, bədii yaradıcılıq, tərcüməçi-

lik. Bəzən elə olur ki, vaxt və fiziki imkan tapa bilmirsən. Özü də gərək elə edəsən ki, nə ondan geri qalasan, nə bundan, hər sahədə özünəməxsus nəfəsini, üslubunu saxlayasan. Mən buna çalışıram. Nə dərəcədə nail oluram, bunu oxucular daha yaxşı bilirlər.

-Bağışlayın, sizin şerlərinizdən yadında qalan deyimlər çoxdur;ancaq elə bilirəm, bu deyimlər içində ən koloritlisi

Bura mehribandi, xoşdu hər kəsə,

Can qurban eyləyər biri can desə.

Kim ki, Əflatunu görmək istəsə,

Eli Saracılıdı, yurdu Borçalı

kəlamıdır. Bu sizin özünütəqdiminizdir, yoxsa elə, yurda bağlılığınızın ifadəsidir?

- Əslinə qalsa, mən özümütəqdim məqsədi güdməmişəm. Burada ata yurda məhbətdən başqa, hərgah, özümütəqdim də nəzərə çarpırsa, nolar, çarpsın da. Yalan ha demirəm.

Mənim “Ürəyimin başındadı Borçalı” misram da var. Bu da məhəbbətdən, övlad sevgisindən doğmayıbmı? O yurd mənim ata yurdumdur. Ata yurdundan müqəddəs nə var?! Bu yurda vurğunluğunun kökü də, səbəbi də dərindir. Bunu mən gözümü açandan, özümü biləndən duymuşam. Amma bilmirəm, bu hardan başlanır. Soy kökümüzün bu torpaqda minilliklərlə boy atmasındanmı, nakam bir eşqin siziltisindənmı, elimizin, obamızın bin-bərə-kətindənmi, qeyrətindənmi, ülfətindənmi?.. Bilmirəm...

Bu mövzuda silsilə şər də yazmışam, yenə ürəyim doludur. Mən belə fikirdəyəm ki, oradakı el-obamızın tarixi, mədəniyyəti, ədəbiyyatı, bir sözlə, dünəni, bu günü haqqında xüsusi kitab yazılmalıdır. Onda bu mövzuda yalan-yanlış səhbətlərə də son qoyular, özümüzü də tanıda bilərik.

Biz gərək öz el-obamızın soy kökünü qoruyub saxlayaqq, onların adının dəyişdirməsinə yol verməyək. Ziyələrimiz ağılla-kamalla hərəkət etməlidirlər. Ürəkdə təper gərəkdir. Gürcüstanda azərbaycanlılara məxsus qədim abidələr, məscidlər bərpa olunmalı, təzələri tikilməlidir.

- Belə hiss edirik ki, bu dedikləriniz bayaq sualımıza tutalğac seçdiyimiz misralarınızın "yurdu Borçalı" hissəsinə cavabdır. Bəs, "eli Saracılıdır," hissəsi?..

- Hə, demək, belə. Saraçlı haqqında nə deyə bilərəm? Yenə bir şerim yadına düşdü:

Həm yaşayır ürəyimin başında,
Həm yaşadır öz adımı Saraçlı.

O, ata-ana obamdır, babalarımın, yeddi arxa dolananımin qəbirləri ordadır. Saraçların tarixi qədim, təbiəti gözəl, adamları qeyrətlidir. Bu kənddən şair də çıxıb, alim də, həkim də, hakim də, aşiq da, partiya işçisi də. Görüləsi işlər də çoxdur. Kənd yolları yaxşı deyil, su çatışdır, gənc ailələr torpaqla istənilən kimi təmin olunmurlar. Hətta buna yuxarıdan şüurlu manəələr də var. Məscid adı ilə tikilən binadan 70 ildir ki, kulub kimi istifadə edilir. Ən əvəzsiz təbii sərvət olan meşəyə baxımsızlığı, laqeydiliyi onun insafsızcasına qırılmasını eşidəndə sarsılıram.

- *Bayaq bir söz dediniz:*

"Mən gürcüstanlı olmağımı hər yerdə və həmişə fəxr edirəm". Biczə bu iftiخار hissimizin bir ucu da gedib çıxır gürcü torpağına, gürcü xalqına, gürcü mədəniyyətinə, ədəbiyyatına məhəbbətə. İlya Çavçavadzedən Akaki Seretelidən, Vaja Pşavelidan, Mihail Cavaxişvili dən, Karlo Kaladzedən, Simon Çikovanidən, İraklı Abaşidzedən, Nodar Dumbadzedən, Şota Nişnianidzedən və başqalarından tərcümələriniz yaxşı bədiidir. Bu yönələ planlarınız?

- Gürcüstanlı olasan gürcü dilini, gürcü ədəbiyyatını, bilməyəsən və qələm-əhli ola-ola o xalqın mənəvi incilərini təbliğ etməyəsən-bu adama ar gelir. Bakıya köçəndən bəri iki qonşu xalq arasında mənəvi körpünün möhkəmlənməsinə sey göstərmışəm. Nahadandan deyil ki, tərcüməni mənəvi körpü adlandırırıq.

Qaldı planlarım.-15 cilddən ibarət "Zaqafqaziya xalqları ədəbiyyatları" antologiyası hazırlanır. Bu nəşrin redaksiya heyətinə mən də daxilem, gürcü ədəbiyyatı hissəsinin tərtibçisiyəm. Bu yönələ siz də (Gürcüstanda yaşayan azərbaycanlı ədəbi qüvvələri nəzərdə tuturam) çox iş görə bilərsiniz. Çünkü siz gürcü ədəbi ictimayyəti, ədəbi prosesi ilə birbaşa temasdasınız, gürcü ədəbiyyatında hansı əsərlərin inci kimi qəbul edildiyinə bələdsiniz. Sizin tərcümələriniz, şübhəsiz, daha kaloritli alına bilər. Bu baxımdan İmirin, Süleymanın, Həmidin, Nəsibin, Əlixanın, Valehin, Eminin, sənin və başqalarının fəaliyyətinə ümidi bəsləyirik. Orada si-

zin aranızdan yaxşı jurnalistlər, ədəbiyyatşunaslar, tənqidçilər, şairlər, nasirlər yetişə bilər, yetişir də, nolar yaxşı tərcüməçilər də yetişsin.

- *Yadimdadır, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Kamal Talibzadə və həmkarınız Arif Məmməd bizim qəzetdə Sizin haqqınızda çap etdiridikləri məqalədə Sizdən Gürcüstan azərbaycanlılarının - öz həməllilərinizin son dərəcə qayğıkeşi, diqqətli və seyrxah adam kimi ağızdolusu danışıblar. Bu cəhəti özünüz də hiss edirsinizmi?*

- Mən bunu kor-koranə, gözüyumułu etmirəm ha. Əlbəttə hiss edirəm. Başqa cür ola bilərmi ki? Bir də görürsən, kimsə bir cavan gəldi İnstytutumuza. Heç kimi də tanımır. Bilmir kimə ya-xinlaşşın, kiminlə məsləhətləşsin. Biləndə ki, o gürcüstanlıdır, onunla ünsiyyətə girməmək insafsızlıq olar. Ondan yerini-yurdunu, iş-güçünü nəyə, hansı sahəyə, hansı mövzuya marağın olduğunu soruşuram.

Beləcə də aramızda səmimiyyət yaranır. Vallah bu mənim yerliçiliyim-zadım deyil, bu həməllilərimə kömək etmək, əl tutmaq istədiyimdən irəli gəlir. Elə səni götürək. Elmi rəhbərin olanda sənə kömək etməyim yerliçilik idimi?

- *İndicə də dedik, Sizin, necə deyərlər, ahil məsləhətinizə ehtiyac duyulur. Bizi - gürcüstanlı azərbaycanlılara sözünüz, tapşırığınız?*

- Bu gün Gürcüstanda istedadlı şairlər çoxdur. Rəşid Hacallı, Əli Səngərli, Əlixan Binnətoğlu, Əli Abbas, Əlixan Düşgün, Arif Mustafazadə, Osman Əhmədoğlu, Nizami Saraçlı, Səməd Qaraçöp, Allahverdi Təhləli, Eyvaz Əlləzoğlu, Rafiq Hümmət və baş-qaları yaxşı axtarış yollarındadırlar. Onlara uğur diləyirəm, qoy torpağın o elin ulusun, oradakı zəngin el sənətinin adına layiq əsərlər yaratsınlar.

Həmyerlilərimə bu günkü mürəkkəb vəziyyətdən hər şeyi ayıq başla qiymətləndirməyi tövsiyə edirəm. Bir də sağ-salamatlıq, əmin-amanlıq diləyirəm.

20.II.1990.

"ƏLİ VƏ NİNO" ROMANININ MÜƏLLİFİ MƏSƏLƏSİ İLƏ BAĞLI TOPLANTIDA

Giriş sözü

Öncə hamınızı salamlayıram. Nizami adına Ədəbiyyat İnstitutuna xoş gəlibsiniz. Həmişə çətin zamanda, problem yarananda, ziyalı, mütəxəssis sözünə ehtiyac duyulur.

Ədəbiyyat İnstitutu Nizami, Füzuli, Mirzə Fətəli, Mirzə Cəlil, H.Cavid, A.Şaiq, S.Vurğun kimi böyük sənətkarların ruhunu yaşadır, yaşayır. Belə şəxsiyyətlərdən biri də Yusif Vəzir Çəmənzəminlidir. Və onun adı ilə bağlı bir problemi aydınlaşdırmağa toplanmışıq.

Bilirsiniz ki, "Əli və Nino" romanı meydana çıxandan bəri onun müəllifliyi məsəlesi ətrafında söz-söhbətlər kəsilmir. P.Xəlilov, Q.İlkin, B.Məmmədov, A.Abdulla və başqaları romanın Y.Vəzir qələminindən çıxdığını bildirirlər. K.Məmmədov, A.Zamanov, T.Hüseynov və başqaları isə onun Y.Vəzirlə heç bir bağlılığı olmadığını söyləyirlər.

Biz "Əli və Nino" romanını zorla Y.Vəzirə aid etmək firkindən uzağıq. Əsaslı dəlil-sübutsuz bu fikri inkar etmək də doğru deyil. Əslində bu romanın Y.Vəzirə aid olub-olmaması onu şöhrətini nə artırır, nə də azaldır. O, ədəbiyyat tariximizdə layiqli yərini alıb. Yada salsaq ki, əsər var müəllifə görə yaşayır, müəllif var əsərə görə - şəxsən mən də doğma Qarabağımızla, istiqlal tariximizlə bağlı olan bu romanın Y.Vəzirin olmasını çox istərdim. Ancaq gəlin arzu və istəklərimizdən yox, faktlarımızdan danışaq, həqiqəti söyləyək, fikir mübadiləsi aparaq.

Belə düşünürəm ki, hamımız romanı oxumuşuq, onun haqqında ənənəli formada məruzəyə ehtiyac yoxdur. Gəlin öncə romanı atalarına aid edən və buna hamının inanmasını istəyən Fikrət bəyə və Orxan bəyə söz verək. Onlar öz düşüncələrini desinlər, sonra müzakirəyə keçək.

Çıxış və son söz

Çox sağ olun ki, problemin aydınlaşdırılmasında belə fəal iştirak etdiniz. Xüsusilə qonaqlarımızdan yazıçı Qılman İlkin, Manaf

Süleymanov, Sabir Əhmədov, eləcə də İsfəndiyar Vahabzadə, Bəylər Məmmədov və başqalarına ayrıca təşəkkür edirəm.

Müzakirə göstərdi ki, bu problemi iclas və qərarlarla həll etmək olmaz, əsil ədəbi, elmi fakt və sübutlar gərəkdir. Ən başlıcası isə nə qədər ki, romanın əlyazması Vyanada çap edilən nəşriyyatın arxivindən əldə edilməyib, heç bir qərar tarixi həqiqətə uyğun ola bilməz. Biz də onu dolaşdırıbmamalıyıq. Sizlər kimi mənim də xeyli faktlarım var. Ancaq mən bu romanı Y.Vəzirin səyanları, nə də onu inkar edənləri haqlı bilirəm. Mənim fakt və dəlillərim də iki yönədir.

1."Əli və Nino"nun Y.Vəzirin olması inamı.

1.Romanın mövzusu Xalq Cümhuriyyəti dönəmindəndir, burada istiqlal və müstəqillik uğrunda mübarizələr kədərli, sevincli günlər, mürəkkəb ədəbi-siyasi-sosial həyat olduğu kimi təsvir olunur. Bütün bunları Cümhuriyyət hökumətinin diplomati Y.Vəzir zir daha yaxşı biliirdi.

2.Romanda vətən, yurd sevgisi, Azərbaycana məhəbbət qırımızı xətlə keçir. Əsərin baş qəhrəmanı Əli xan rus-alman savaşına getmir, deyir: "Çarın heç bir çağırışı məni vətən torpağından ayıra bilməz. Bizim vətənimizin mənim qılincıma hələ ehtiyacı olacaq". Bununla o, istiqlal uğrunda savaşı deyirdi. Özü də Gəncədə rus işgalçuları ilə savaşda olur. Belə obrazı Y.Vəzir daha ürəklə yaradardı.

3.Əli xan və Y.Vəzirin "Studentlər" romanının qəhrəmanı Rüstəm bəyin görüşləri, siyasi həyata maraqları, məhəbbət macəraları, partiya və qurumlara münasibətləri ilə bir-birinə bənzəyirdilər.

4.Əli xan Azərbaycanın müstəqilliyinin əldən getməsinin günahını Rusiyada görür. Dar ayaqda yardımını Rusiyadan, İrandan yox, Türkiyədən, Qərbdən umurdu. Bu, elə Y.Vəzirin düşüncələri ilə səsləşir.

Romanda Əli xan tələbə dostu Seyid Mustafanı Rusiya, İran təbliğatından çəkindirməyə çalışır. Rusiya millətlər, İran sünni şiyələr arasında dava salır, - deyir. Başa salır ki, "Türkiyə bizim tayfadır, eyni dildə danışırıq, damarlarımızdan turan qanı axır". Bu fikir AXC-nin Türkiyə səfiri Y.Vəzirə çox aiddir.

5.Romanın müəllifi türkçür, tarixi yaxşı bılır. Qədim türk tayfalarından, sibir türklərindən, bozqurddan, səlcuqlardan məhəbbətlə səhbət açır. Y.Vəzirin bu illərdə qədim türklər, Pribaltikada belə türk izləri haqqında əsər yazması da onun bu əsərin müəllifi olması fikrini yaratdır.

6.Romanda AXC uğrunda çalışanlar, onun bəzi xadimləri fəxr-lə qələmə alınır. Xüsusilə AXC hökumətinin baş naziri Fətəli Xan Xoyski, hərbi nazir Mehmandarov, milyonçu, xeyriyyəçi Musa Nağıyev, Şəmsi Əsədullayevin oğlanları Mirzə Əsədulla, Əli və başqları tarixi şəxsiyyət kimi verilir. Bunları yalnız Y.Vəzir belə yerli-yataqlı əsərə gətirə bilərdi.

7.Əli xan AXC dönməndə XİN-də Avropa dövlətləri üzrə Ataşə və Parisdə konsul olur. Bu fakt Y.Vəzirin özünün Ukrayna-da rəsmi nümayəndə, Türkiyədə səfir olmasına yada salır.

8.Romanda Qarabağ, xüsusilə Şuşa həyatı, onun tarixi, gözəlliyi, Qarabağ atları, musiqiçiləri, adamları sevgilərlə təsvir olunur. Əli xan həmişə deyir: "Yayda Şuşaya gedəcəyik". Bunları yalnız şusalı ədib qələmə ala bilərdi, Y.Vəzir kimi.

9.Əsərdə türk-erməni toqquşmasına ayrıca toxunulur. 1918-ci ildə Azərbaycanda fitnə-fəsad törədən Şaumyan, Andranik, Lalayan kimi daşnak-bolşevik tör-töküntüləri lənətlənir. Hətta Lalayan Musa Nağıyevi öldürür, Naxararyan Əli xanın nişanlısını qaçırdır və s. Seyid Mustafa deyir: "Ermənidən bizə dost olmaz. Onlar ruslarla olacaq". Əli xan qatıl ermənini öldürəndə dostu Məhəmməd deyir: "Nə yaxşı iş gördün, sənə ömrüm boyu hörmət edəcəm". Belə motivlər romanda çoxdur və bunları Y.Vəzir daha yaxşı bilirdi.

10.Romanda diqqəti çəkən bir cəhət də azadlıq mücahidı Şeyx Şamilə sevgilərdir. Bu hissələr Y.Vəzirin "Gündəliy"ində Şeyx Şamil haqda yazdığı fikirlərlə six səsləşir. Bu da əsərin Y.Vəzirin ola biləcəyinə bir gümandır.

11.Əli xanın "Ordumuz Ermənistana sərhəddə getməlidir", "Yalamada 30 min rus əsgəri var" kimi sözləri elə bil gənc diplomat Y.Vəzir deyir. Qarabağ, bəhailər, Qacarlar və s. haqqındaki səhbətləri isə Y.Vəzirin "İki od arasında" romanındakı eyni məzmunlu fikirləri yada salır.

12.Y.Vəzirin də, Əli xanın da bioqrafiyasında oxşar faktlar var. Hər ikisinin atası üç dəfə evlənib, hər ikisi üçüncü arvaddandır.

13.Y.Vəzir sürgündən göndərdiyi bir neçə açıqlamada Əli imzası qoyub, onun imzalarından biri də Əliqulu xandır.

14.1935-ci ildə Bakı Universitetində Y.Vəzirin tələbəsi olan Mustafa Türkəqul bildirib ki, bu romanın Y.Vəzirin olduğunu Ü.Hacıbəylinin qardaşı Ceyhunbəy Hacıbəyli deyib. M.Türkəqul qəti bildirir ki, Y.Vəzir bu əsəri ilk olaraq Azəri türkcəsində yazdı. Buna da əmindir ki, "bu əsər haqda bəzi notlar bulunacaq".

15.1937-ci ildə "Əli və Nino" romanını alman dilində buraxan nəşriyyatın direktorunun ömür-gün yoldaşı xanım Tollun 1920-ci ildə nəşriyyata gələn adamın Y.Vəzir olması fikri də qeyri-ciddi olsa da maraqlıdır.

16. Y.Vəzirin oğlanları Fikrət bəyin və Orxan bəyin bu sözlərini də yada salaq: "Atamız 1937-ci ildə qalın bir qovluq alıb içərisindəki əsərini gözümüzün qarşısında divar sobasında yandırdı. Anamızın dediyi sözlər indi də qulaqlarımızdan getməyib: "Vaxt gələcək bù yanın əsərin hər səhifəsi qızıl qiymətinə aranacaq". Vaxt gəldi, ancaq, nə yaxşı ki, arayıb bulmamış fikir yürüdüürük.

II. Əks fakt və dəlillər:

1.Romandakı hadisələrin çoxu Bakıda cərəyan edir. Burada İçəri şəhər, Nargin adası, Qız qalası, Bibi-heybət, Bayıl, məscidlər və s. haqqında geniş söhbət gedir, Bakının tarixçəsinə nəzər salınır. Bunları Y.Vəzir çətin ki, yaza biləydi. Çünkü o, Bakıda çox az olmuşdu, burani elə yaxşı tanımadı.

2.Romanda əvvəldən axıra məhəbbət xətti üstündür. Başqa olaylar da bu fonda verilir. Y.Vəzirin heç bir əsərində belə romantik məhəbbət macərası yoxdur. Yəni, bu o qədər də Y.Vəzir yaradıcılığına xas olan cəhət deyil.

3.Çoxsaylı hadisə və əhvalatların əsərə doldurulması, bəzən sünü şəkildə təsviri (məs: gimnaziyada tələbələrin, Qarabağda aşiq məclislərinin, Tiflisdə qonaqlıqların, hamamların, Dağıstanda aul həyatının, İranda mətləbdən uzaq əhvalatların) Y.Vəzir qələminə uyğun deyil. O, həmişə bildiyi, müşahidə etdiyi konkret hadisələri təbii şəkildə ustalıqla qələmə alırdı. Artıq təfsilatlara, macəralığa uymurdu.

4.Əli xan Azərbaycan türkcəsinə tatar dili deyir. Y.Vəzir bütün bədii əsərlərində və məqalələrində türk dili deyib.

5.Əsərdə Mirzə Əsədulla AXC-nin xarici işlər naziri kimi verilir. Ancaq o zaman xarici işlər naziri Ə.Topçubaşov, F.Xoyski, M.Hacinski, M.Y.Cəfərov olublar, Mirzə Əsədulla yox. AXC-nin tarixçəsini bilən, istiqlalçı Y.Vəzir belə xəta etməzdı.

6.Romanda F.Xoyski, Mirzə Əsədulla, Əli xan və başqalarının AXC ilə bağlı fəaliyyəti də verilir. Ancaq onu yaradan M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, N.Yusifbəyli kimi öndərlər heç anılmır. Y.Vəzir məsələyə tarixilik prinsipi ilə yanaşardı.

7.Əli xanın erməni düşmənini öldürdükdən sonra anaşa, sulu qəlyana qurşanması çox sünidir. Y.Vəzir qələminə yaddır.

8.Bir məclisdə muğamatı təsvir edən müəllif deyir: "Xanəndə çox bərk, tükürpərdici bir nifrətlə dedi:

Sən, ey nazənin, bir siçan kimi,
Keçərdin meydandan qonşu evinə;
Və yaxud:
O bir çaqqaldır, bir allahsızdır,
Ah fəlakət, ah müsibət, ah rüsvayçılıq".

Açıqca duyulur ki, bu müsəlman, türk əxlaqi deyimləri deyil. Bu türk, müsəlman yox, yabançı müəllifin qələmindən çıxıb, sonra türkcəyə çevrilib.

Əsərdə elə həmin muğamatı eşidən gimnaziya müdürü deyir: "Nə çirkin musiqidir, elə bil Qafqaz eşşeyinin anqırtısına qulaq asırsan". Əvvəla, Y.Vəzir heç vaxt belə ifadələr işlətməzdı, hər hansı bir türk də, müsəlman da. İkincisi, Y.Vəzir belə muğamat məclisini Bakıda yox, Qarabağda təsvir edərdi. Üçüncüsü də ki, açıqca görünür ki, bu əsseri yazan ya muğamatı bilmir, ya da ondan zəhləsi gedir ki, belə iyrənc sözlər işlədir.

9.Romanda, qəribədir ki, Qarabağ aşiq məclislərindən söhbət gedir ki, bunun özü də müəllifin Qarabağın incəsənətində özünə-məxsusluğunu, burada aşiq sənətinin yox, muğamatın daha səciyyəvi olduğunu bilmədiyini göstərir.

10.Əli xanın gürcü qızı Ninonu sevməsinə A.S.Qribəyedovun Nina Çavçavadze ilə iddivacı örnek göstərilir. Elə Əli xanın sevgiliisinin Nino adlanması da onunla bağlıdır. Bizcə əvvəla, bu faktı

heç Y.Vəzir bilmirdi. İnkincisi də, o heç vaxt süni örnək götürməzdı.

11.Bu yaxınlarda Qurban Səid imzası ilə daha bir kitab çıxıb. Onun başqa əsərləri də var. Yəni bu romanın Qurban Səidə aid edilməsinin də müəyyən səbəbləri var. Burda Əsfəndiyar Vahabzadə dəqiq faktlar götirdi. Bunlara elə-bələ yanaşmaq olmaz. Mənə elə gəlir ki, bu bir neçə saatda səmərəli fikir mübadiləsi etdik, düşündük, daşındıq. Düzdür, qəti qərara gələ bilmədik, gələ də bilmərik. Yenə deyirəm, bu məsələ iclaslarla həll olan deyil. Nə qədər ki, əsərin əlyazmasını əldə etməmişik, roman kimin adına olur-olsun müəllifliyi məsələsi mübahisəli qalacaq. Gəlin əsərin əlyazmasını əldə etmək barədə düşünək, əlbəttə araşdırılmalarımızı da davam etdirək. Bir daha hamınıza təşəkkür edirəm, sağ olun!..

**AZƏRBAYCAN RADIOSUNUN ŞÖBƏ MÜDİRİ,
ŞAİR İBRAHİM GÖYÇAYLINİN
Ə.SARAÇLI İLƏ MÜSAHİBƏSİ**

1.Əflatun müəllim, Azərbaycanın indiki vəziyyətini, siyasi durumunu necə qiymətləndirirsınız?

- Azərbaycanın indiki siyasi durumu çox da ürək açan deyil. Qarabağ, başqa rayonlarımız düşmən tapdığı altındadırısa, 1 milyon qaçqınımız varsa, xalqın maddi həyat səviyyəsi aşağıdırısa siyasi durum necə yaxşı ola bilər? Şuşanı, Laçını azad etmədən nə siyasi, nə də sosial durumun yaxşılığından danışa bilmərik.

İqtidar-müxalifət münasibətləri də siyasi həyatı gərginləşdirir. Hər iki tərəf dialoq və güzəştən çox zora arxalanır. Olayların küçə və meydanlara keçməsi daha qorxuludur. Ölkədə demokratik ab-hava, milli barışlıq, siyasi anlaşma, iqtisadi islahatlar olmadan siyasi durumun düzəlməsinə inanmiram.

2.Belə fikir var ki, hər bir sənət adamı öz sahəsi ilə məşğul olmalıdır, siyasətə qoşulmamalıdır. Bununla razısınız mı?

- Xeyr. Əgər bayaq dediyimiz kimi, vətənin, millətin belə ağır vaxtidırsa, torpaq əldən gedibsə, Güneydən, Quzeydən tarixən bizi parçalayan dövlətlər bu gün də sövdələşib, bizə diş qıcıyırlarsa, sənətkar necə biganə, bitərəf qala bilər? Sənətkar vətənə, mil-

lətə xidmət edir, vətən, millət təhlükədədir, sənətkar bu cəbhədə də xalqın önündə olmalıdır. Bəs rus-alman savaşında niyə Azərbaycan şairləri qələmi süngüyə çevirmişdi. Tarixən inqilablar, siyasi hərəkatların, istiqlal və azadlığın ideoloqlarının çoxu elə sənətkar olub. Adicə bizdə 1918-1920-ci illəri yada salaq. M.Hadi, Ü.Hacıbeyli, Ə.Cavad, C.Cabbarlı, M.B.Məmmədzadə, S.Hüseyn və başqa sənətkarlar Azərbaycan Cümhuriyyətinin ideoloqlarından, tərənnümçülərindən idilər.

Amma bu gün nəyinki istiqlal, müstəqillik, heç savaş, Qarabağ mövzusunda layiqli sənət əsərləri də yaranmir. Sənətkarlarımız siyasi həyatda passiv iştirak edir. Ona istiqamət vermir. Bəziləri isə özünü təmin etmək, vəzifə almaq məqsədi ilə yersiz tərifə, məddahlığa keçir. Bu da ictimai fikri çasdırmaq, naşıların səsinə səs vermək kimi bir şeydir.

3.Qəm, kədər insanı düşünməyə məcbur edən, dünyani dərk eləməyə yönəldən güclü vasitədir. Kədərdən öyrəndiyimiz anları necə düşünürsünüz?

- Kədərdən öyrəndiyim anları təkcə düşünmürəm, onlarla yaşayıram. Bir şerimdə deyirəm:

Mənim uşaqlıqdan qəm karvanım var,
Ürəklər titrədən bir dastanım var.

Belə bir anı deym: Atam vaxtsız dünyasını dəyişmişdi. Anam beş uşaqla qalmışdı. Dolanmaq çox ağır idi, 1945-50-ci illərdən deyirəm. Zəmilərdən gizlincə başaq yiğir, təmizləyir, bir kisə dolanda qonşu kəndə dəyirmana aparırdıq. Bir gün məni də göndərdilər. İki gün növbə (nobat) gözlədim. Elə orada da dən kisələrinin üstündə yatırdım. Bir gecə yanında növbəm çatdı. Dəyirmançı məni içəridən qovdu ki, dənin üyündü, çıx get. O kənddən Saracılıya (kəndimizə) gedən yol da tərs kimi düz qəbiristanlığının ortasından keçirdi. Ən çox ölüdən, qəbristandan qorxurdum, lap gündüz də. İndi işə bax ki, gecə yarı qaranlıqda buradan keçməli idim. Qəbristanlığın ortasında ulaq qəfil dayandı, getmədi, neyələdim tərpənmədi. Qorxudan səsim də çıxmırıldı. Özümdə deyildim. Qabaqda bir iri qaraltı görünürdü. birdən göyərçin kimi bir quş düz gəlib ulağın qabağına qondu, əvvəlki qaraltı yox oldu, bundan

sonra ulaq tərpəndi. Quş dediyim o sirli şey məni qəbiristanlıqdan gətirib kəndə yaxın yerə çatdırıldı və qəfildən yox oldu. Mən sonralar anladım ki, bu 3-4 il əvvəl dünyasını dəyişmiş atamın ruhu idi. Məni o dəhşətli gecədə, bəlkə də ölümündən qurtarmışdı. Bu anı ömür boyu xatırlayıram. Və mən bundan sonra həyatda qaranlıqdan sonra işiq, zülməndən sonra azadlıq olacağına inandım, özümdə cəsarət tapdım. Bunu mənə atamın ruhu öyrətdi.

4.Dərdi özü kimi yaşayın və bu keyfiyyətdə tayı-bərabəri olmayan Füzuli heç bir ideologiyaya xidmət etməyib, buna necə baxırsınız?

- Doğrudan da, heç kəs eşqi, dərdi Füzuli qədər, sarsıntılı, göz yaşı ilə tərənnüm etməyib. Füzuli qəzəlləri ayrılıq, həsrət, dərd, əməl himni kimi səslənir. Füzuli sevgini, həsrəti elə belə yox, ona dərd, bəla verdiyi üçün sevirdi. Çünkü onu həyata bağlayan da "bələyi-eşqdır". A.Şaiq demişkən, o "ruhi və hissi bir şairdir". Ancaq mən inanmiram ki, Füzuli heç bir ideologiyaya bağlı olmayıb. Onun insanı mənəvi, maddi azadlığa çağırışı da dolayısı ilə ideologiya ilə bağlıdır. O, zalim hökmədlərə, istismarçı hakim sinfə qarşı çıxıb, sadə xalq kütləsini qələmə almışsa, "dərd çox, həmdəm yox", "Bir yerdəyəm əsir ki, torpağı qan içər", "Göstərə dövrani-fələk bir inqilab" deyiblər, Şah İsmayıllı Xətai kimi hökmədlərə, Türkiyə sultanına, Bağdad hakimlərinə qəsidələr yazıbsa, demək olmaz ki, o, siyasi həyatdan uzaq olub. Təki indi də şairlərimiz Füzuli kimi mövqə bildirəydilər. Füzuli kimi romantik eşq şairinin "Şikayətnamə" hekayəsinə bənzər sarkazm, satira ruhda bir əssər göstərin bu gün. Şahı, sultani tənqid siyasi, ideoloji mövqə deyilmə?!

5.Söhbət Füzulidən düşdü. Füzulinin dahilik zirvəsi alımları miz tərəfindən kəşf olunubmu? Onu layiqincə dünya ədəbiyyatına, ədəbiyyatsevənlərə tanıda bilmisikmi?

- Füzuli kimi sənətçilərin böyüklüyü orasındadır ki, hər dövrdə alımlar ona üz tutur, araşdırır, hər dəfə də yeni aləm, yeni incilər üzə çıxarırlar. Bu baxımdan Füzuli bir dağdır, hələ çoxları o dağa üz tutacaq, öyrənəcəklər. O ki, qaldı onu dünyada tanıtmağımıza, bu bizim yaralı yerimizdir. Elə Nizamini də indiyə kimi dünyada

Azərbaycan şairi kimi tanıda bilməmişik. Fars şairi kimi qəbul edirlər.

İşə bax ki, biz də farslar kimi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi deyirik, Türkiyədə, Gürcüstanda isə Nizami Gəncəlig Biz ən çox Nizami, Füzuli kimi böyük sənətkarlar haqqında fundamental əsərlər yazmaqla, onu başqa dillərdə də çap etdirməklə tanıda bilərik. Bu yönəli işimizlə öyüñə bilmərik. Yoxsa elə-belə çətin məsələdir.

Türkiyədə klassik şairlərin əsərlərini yeni nəslə çağdaş üslubda sadələşdirib çatdırırlar ki, asan oxusun, qavrasın, Füzulini çağdaş ədəbiyyatsevərlərimizə bu şəkildə də çatdırmaq olar. Onu yaxşı öyrənərlər. Mütəxəssislər isə elə orijinaldan oxuyar. Bu da bir üsuldur.

6.Əflatun müəllim, insan həyatını, onun gün-güzəranını ilahi söz və sözlərin möcüzəsindən hörülən şersiz təsəvvür edə bilərsinizsi?

- Mənçə, insan dil açanda, yəni yer üzündə insanlar toplum şəklində yaşadığı dövrdən, söz yaranan zamandan şer də yaranıb. Elə götürək laylaları, əkin nəgmələrini, alqış və qarğışları. Şer öncə fikirdən çox hissin, duygunun, həsrətin, vüsəlin sözlə gözəl ifadəsidir. İnsan da, təbii, belə gözəlliyyə can atıb. Get-gedə hissin tərənnümü ilə yanaşı ağıln, fikrin tərənnümü da başlayıb. Beləcə məhəbbət və həyat şerin mayasına çevrilib. İnsan kamilləşdikcə ağıl hissi, sosial problemlər məhəbbəti üstələyib. Amma necə olسا da sosial problemlər dəyişə bilir, məhəbbət isə şerin əbədi, əzəli mövzusudur. Şer gözəllik və sevgi deməkdir, həyatda qazanılan deyil, Allah vergisidir, coşan, aşib-daşan ürəklərin nidasıdır, bir möcüzədir. Ona görə də yaşardır, bəşəridir.

7.Xalq üçün yazmaq nə deməkdir?

- Xalq üçün yazmaq elə xalqın dərdi-sərindən, ovqatından, arzularından, həyatından yazmaq, xalq dilində, xalq ruhunda yazmaq deməkdir. Hələ yüzilliyimizin əvvəllərində bir qrup romantik yazıçılarla mullanəsrəddinçilər arasında "sənət sənət üçündür"mü, "sənət xalq üçündür"mü suali ətrafında mübahisələr gedirdi. "Sənət xalq üçündür" deyən Mirzə Cəlil amallılar daha həqili görünürdülər. Ə.Hüseynzadə ideyalarını dərindən saf-çürük

edib, bu iki şüarı birləşdirəndə daha doğru olar. Yəni sənətkaranə yazılıan əsərlər xalqın intibahına, inkişafına xidmət edəndə gözəldir. Mirzə Cəlil, H.Cavid, Ə.Cavad, S.Vurğunun əsərləri kimi.

8.Bu gün ədəbi əsərlər çap olunur. Bunu saf-çürük edən ədəbi tənqid yoxdur. Şerlər var, ədəbi tənqid yox. Ədəbi tənqid susma-lıdırı?

- Bu ədəbi mühiti düşündürən önəmlı məsələdir. İndi hər sahədə olduğu kimi, ədəbiyyatda, ədəbi tənqiddə də bir pərakəndəlik, deyərdim özbaşınalaq var. Hərə bir nəşriyyat açır, hər kəs ağlına gələni yazar, sakitcə çap etdirir, hətta təntənəli təqdimatını, qonaqlığını da keçirir. Nə özü ədəbi mühitdən, sənətkarlardan, tənqiddən çəkinir, nə də ona baxan var. Yəziçılar Birliyinin də yalnız adı qalıb, hətta bir nəşriyyat da onlar açıblar. Bu, əslində zamanın bəlasıdır. Deyirik demokratiyadır, nə istəyirsən de, nə istəyirsən yaz. Amma belə yox da. M.Müşviq demişkən "Şairəm söyləyir yerindən duran". Bizim M.Arif, M.Cəfər, Ə.Ağayev, Q.Xəlilov kimi tənqidçilərimiz olub. Akademik B.Nəbiyev S.Rəhimov kimi nə-həngin əsərlərinin nöqsanlarını göstərirdi. İndi o ənənə yoxdur. Bağlar üzüldü. Yəziçılar Birliyində ədəbi tənqid bölməsi sönübü. Bu iş təşkil olunmalıdır, canlanmalıdır. Düzdür, Ədəbiyyat İnstitutunda ədəbi proses şöbəsi var. Ancaq onun da işi görünmür. Halbuki indiki dövrdə ədəbi tənqid daha fəal olmalıdır.

9.M.Qorki deyir: Tənqidçi yəziçinin diqqətini çəkmək üçün ondan istedadlı olmalıdır. Bəlkə bizim tənqidçilər yəziçilərimiz-dən istedadsızdır, onları heç eyninə almaq istəmirlər?

- M.Qorki deyəndə nə olar. Məncə doğru fikir deyil. Yəziçi yəziçidir, tənqidçi tənqidçi. Tənqidçi hər hansı bir janrın bədii texnikasını, strukturunu, özəlliklərini və s. yaxşı bilər. Amma yəziçidən istedadlı olmasına inanmırıam. İstedadı olsa özü də yazar, örnək göstərər də, gedib yazıları niyə tənqid edir, bəzən də düşmən qazanır. Sadəcə zamanla, şəraitlə, lap maddi durumla bağlı tənqid də, elə ədəbiyyat da əvvəlki səviyyədən düşüb.

10.Siz tədqiqatçı alımsınız. Kitablarınız çıxır. Bunların hansında sözünüüzü daha yaxşı deyə bilirsınız?

- Vallah, əslində mən üç sahə üzrə çalışıram, hər sahədə bir neçə kitabım çıxıb: şer, gürcü ədəbiyyatından tərcümə və elmi

işlər. Hər sahənin öz üstünlüyü, öz çətinliyi var. Amma təbii, şer mənə doğma, Allah vergisi olduğuna görə şerlə ürəyimi daha asan boşalda bilirəm.

11.Əflatun müəllim, bir çox monoqrafiya müəllifisiniz, indi nə üzərində çalışırsınız?

- Mən Nizami adına Ədəbiyyat İnstututunda Yeni dövr (XIX-XX əsrlər) şöbəsinin müdürü kimi son beş ildə Azərbaycan ədəbiyyatında türkçülük, turançılıq, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə kimi indiyə qədər yasaq edilmiş, öyrənilməmiş problemləri öyrənməyi qarşıya məqsəd qoymuşam. Əməkdaşlar bu yönələ çalışır. Mən özüm isə "Azərbaycan yazıçıları Cümhuriyyət (1918-1920) dövründə" adlı elmi əsərimi tamamlamaq üzrəyim. Bu da həmin mövzuda ilk araşdırmadır, inanıram ki, yaxşı qarşılanacaq.

12. Monoqrafiyalarınızın içinde ən xoşunuza gələni hansıdır?

- Əvvəllər "Abdulla Şaiq" kitabımı sayırdım. Ancaq müstəqillik işığında baxanda gördüm ki, bir çox məsələlər yenidən aydınlaşdırılmalıdır. "Azərbaycan bədii nəşri" kitabımı samballı əsər sayıram. Bir neçə il əvvəl çıxan "Zeynalabdin Marağalı" monoqrafiyam üzrəyimə daha çox yatır. Bir də ona görə ki, bu əsər Yaxın Şərqdə tanınan, ilk Azərbaycan romanının ("İbrahimbəyin səyahətnaməsi") müəllifi olan Z.Marağalı haqqında Azərbaycan elmində və şərqsünaslığında ilk monoqrafiyadır.

2000.

XXI ƏSR: QLOBAL SİVİLİZASIYA VƏ ŞƏRQ DƏYƏRLƏRİ (Eyni adlı forumdakı suallara cavablar)

1. İnsanın, bəşərin maddi-mənəvi təkamülünə, cəmiyyətin inkişafına, irfana xidmət edən hər cür ilk ədəbi-tarixi, elmi, ideoloji olay, yenilik sivilizasiyaya xidmətdir, onun qaynaqlarıdır. Lap Şərqi və Avropa təqvimləri də, "İncil", "Quran" və başqa dini kitablar da. Yəni, dünya sivilizasiyası elə o zamanlardan başlayır.

İnsan hələ də mənəvi kamilliyyə çatmayıb. Mənəvi saflaşma ilə iblisləşmə, xeyirlə şər, işıqla qaranlıq həmişə yanaşıdır. Yoxsa tək insanlar arasında demirəm, yüzillər boyu dini, ideoloji, siyasi,

hərbi üstünlüğünü göstərmək iddiası ilə Şərqlə Qərb arasında qarşılurma da olmazdı. Bələkdən fələyə qədər Şərqdən öyrənən Qərb yetginqəşdikcə ona diş qıcmazdı. Savaşlar, hərbələr qırğınlar olmazdı, qanlar tökülməzdi.

Bəşər sivil həyat üçün yaratdığı sərvətləri həm də özünün güclənməsinə, başqalarının məhvini yönəldir. Elə "Mənsən", "bizsiz" münasibətləri də axırda xristian-müsəlman qarşılurmamasına gətirib çıxarırlar. Elə beş dini kitabın yaranmasında, bir neçə təqvimin, təriqətlərin, ideya və cərəyanların əmələ gəlməsində də belə iddia yox deyil. Yoxsa bəşər bir qanun kitabı, bir təqvim, bir dövlət sistemi, cəmiyyət quruluşu ilə də kifayətlənərdi. Yer kürəsində mənfi-müsəbət qüvvələr olduğu kimi, münasibətlər də qalacaq. Təkamül, sivil dünya, irfan, mənəvi saflıq, yaşamaq eşqi və başqa amillər yalnız bunun fəlakət və faciələrlə sonuclanmasını əngəlləyə bilər.

İbtidai cəmiyyətdə insanlar bir-birinə daha çox güvənir, yaxınlaşırırdı. Sivilizasiya dairəsi genişləndikcə daxildəki "Mən" də böyüyür. Toplum, xalq, dövlətlər əmələ gəlir, iddialar da böyüyürdü. Təbii bu da qan-qadalarla sonuclanırırdı. Sufilər əbəs demirdi ki, öncə mənəvi təkamül gərəkdir. Sivilizasiya mənəvi təkamüldən və işıqlı düşüncədən keçib gəlir.

"İncil" də, "Quran" da bu yolda əvəzsiz xidmət göstərib və göstərir. Ancaq nə qədər ki, onların və onlara iman gətirənlərin öz aralarında keçilməz sınır var, dünya sivilizasiyasında qovuşmur, çox zaman yalançı, yarımcıq dincilərin əlində vasitəyə çevrilir. Hətta bəzi ölkələrdə dövlətin ideologiyasını əvəz etdikcə - belə əksliklər də qalacaq. Məqsəd ancaq onların sivil dünyaya verdiyi dəyərləri bəşərin mənəvi-sosial təkamülünə yönəltməyin yeni yollarını aramaqdır. Bəlkə bu işdə xristian və müsəlman din başçıları özləri irəli düşə, onda sivil yollar bulmaq daha asan olar.

Şərq ya Avropa təqvimini məsələsi də həmin qlobal məsələlərlə bağlıdır. Bizə elə gəlir ki, belə qarşılaşdırmaq, müqayisələr aparmaq, hansı daha üstündür demək məsələnin həlli üsulu deyil. Bəşər hər iki təqvimdən səmərəli yarınma yollarını özü tapır.

Era və əsr əslində sivil, mental, mənəvi, əxlaqi dəyərlərin əbədi dövriyyəsində hərəkət yoludur. Bu yolla axıra qədər düz

getmək isə dünya sivilizasiyasının inkişaf səviyyəsi, əhatə dairəsi və bəşəri mənəvi təkamülü nəticəsində mümkündür. Bu era və əsrədə irəliləmələrlə birgə geriləmələr də çox olub. Bunları indi saymaq imkansızdır. Həm də bunu hər kəs öz anlama, bilmə qabiliyyətinə, özünün, xalqının mənafeyinə uyarlı şəkildə dəyərləndirir. Bütövlükdə, era və əsr dini - əxlaqi dəyərlərin əbədi dövriyyəsində irəliyə hərəkət vahidi kimi anıla bilər.

2.Çağdaş dönəmdə dünya sivilizasiyasının obyektiv işiğında Qərb-Şərq dəyərlərinin sintezi çox önemlidir. Nə yaziq ki, bəşərin indiki inkişaf mərhələsində də bu proses ya ləng gedir ya da əksinə işləyir. Ən bəşəri Şərq dəyərlərini mənimsəyən, daha sürrətli inkişaf yoluna düşən Qərb az qala bu dəyərləri özünüküleşdirməklə varislik ilgilərini də üzməyə çalışıb. Bu da zaman-zaman hər yönə qarşidurmalarla sonuclanıb. Elə xaç və səlib yürüşlərinin bir səbəbini də burada aramaq olar.

Dünya sivilizasiyasında Şərqlə Qərbin siyasi, ideoloji və hərbi qarşidurması da təsdiqləyir ki, bəşər hələ maddi-mənəvi takamülün zirvəsinə qədər çox çətin yollar keçməlidir. Bunun üçün hər baxımdan birliyə və sintezə gedən yolu genişləndirmək gərək. Yoxsa yüzillərlə azalmayan mənəvi, əxlaqi, siyasi-iqtisadi, sosial aşınmalar, qarşidurmalar tarazlığa yox, təzadlara aparacaq.

3. Min ildə ərəb, fars, rus işğalı ilə bağlı milli tariximiz də yabançı qaynaqlar əsasında yazılıb, dolaşdırılıb. Xalqı soyundan, boydandan, kökündən, köksündən uzaqlaşdırmağa, yadlaşdırmağa çalışıblar. Biz türklərin tarixini bəzən bizimkilər yox, yadlar öz mənafeyinə, yad təsirlərə uyğun şəkildə yazıblar. Tariximizi şumerlərdən, hunlardan oğuzlardan və başqa qədim türk topluluqlarından yox, İran, fars mənşəli xalqlardan başlayıblar. Türk dastanlarını, oğuznamələri yox, Atillanı, Meteni yox, "Avesta"nı, Rüstəm Zalları təlqin ediblər.

Yüzillər boyu bizi türklükdən ayırmaya çalışan yabançı alimlərin bu tendensiyası son yüz ildə də davam edib. Düşmən dəyirmanına su töküblər. Bu saxtakarlıqların elmi-fəlsəfi dərki, 1918-1920-ci illərdən, yeni görünüslü elmi və sənət adamlarının yetişməsindən, bərpası isə müstəqilliyimizin ilk illərindən başla-

yib. Ancaq bu iş hələ də yaritmaz gedir. Əski, ənənə, əski tendenziya və şüur yenə də qalmaqdadır. Bir şerimdə deyildiyi kimi:

Azadlıq olarmı düşüncə darsa,
Biri rusa çekir, biri də farsa.

Bu gün də tariximiz təhrif olunur. Həqiqi tariximizi yazanların qarşısı alınır. Cox qayğılanırıq ki, tariximizi saxtalasdırınlar bu əsrde də at oynatdı, əsl tariximiz yaramadı. Milli tariximizin geniş elmi-fəlsəfi dərki, xalqa çatdırılması bu əsrde də başa çatmadı. Dövlət səviyyəsində diqqət yetirilmədi, xalq kütləsi bir millət kimi özünü tam tanıtdıqdan, etnik, mental, milli şürur həmişə diqqət mərkəzinə çökildikdən sonra bu məsələ milli həllini tapacaq. O gün də çox uzaq deyil.

Belə düşünürük ki, bunları böhran kimi anlamaq doğru olmaz. Çünkü bu, siyasi-tarixi olayların ziqzaqlı inkişafı ilə bağlı məsələdir. Özümüzü müəyyən dövrdə gərəyinçə təsdiqləyə bilməməyimiz hələ böhran deyil, inkişaf səviyyəsinin sonucudur. Milli intibah isə yüzilliyin ilk illərindən başlayıb. O zaman başlayan milli oyanış, canlanma və istiqlal düşüncəsi, müstəqil, milli dövlətçilik 70 il yasaqdan sonra davamlandı. Bu illərdə müəyyən böhran sezənlər də onun düşmən təsiri ilə yaradıldığına, milli inkişafdan doğmadığına əmindirlər. Etnik mentalitet yetişməyi, milli şürurun, təkamülün yad qaynaqdan təsirlənməsi Şərq-Qərb arasında yerləşən Azərbaycanda hələ yeni yüzildə də davam edəcək. XX əsrin əvvəllərindən başlanan milli intibah uzun fasılədən sonra XXI yüzilin ilk onilliklərində istənilən bəhrəni verəcək.

5. Tamamlanan min ildə tamamlanmayan, hələ də ziyalıya ünvanlanan ən qlobal, ümummilli amal və missiya Güneyli, Quzeyli Azərbaycanın bütövlüyü məsələsidir. Nə qədər ki, Güney, Quzey, Qərbi Azərbaycan, Qarabağ, Borçalı, Dərbənd birləşməyib, əsl ziyalı xalq qarşısında məsuliyyətində bir çox siyasi-tarixi, etnik, mənəvi ənənələr var. Ancaq bu problemin həllinə zaman-zaman xalqı hazırlamaq gərək.

İkinci missiya türk birliyinin təmin edilməsidir. Yüz illərlə bizi ayrı salmağa çalışıblar. Elə Rusyanın Türkiyə, Azərbaycan və Orta Asiya türk dövlətləri arasında bədnəm Ermənistan dövləti

yaratması da bu amaçladır. Bu ayırma, parçalama siyasəti o qədər kök salıb ki, bu gün də müstəqil türk dövlətləri düşmənlərini tanıya - tanıya birləşə bilmirlər. Nə qədər ki, bu dövlətlər birləşməyəcək nə müstəqillikləri möhkəmlənəcək, nə siyasi nüfuz olacaq, nə də iqtisadiyyatı yüksələcək. Qarabağın düşmən tapdağından təmizlənməsi, Azərbaycan rayonlarının azad edilməsi, qaçqınlarımızın yurd-yuvasına qayıtması və başqa taleyüklü problemlər də istədiyimiz şəkildə bu birlikdən sonra mümkün olacaq. Bu işdə siyasetçilərə bel bağlamaq olmaz. Məhz indi bu yönə ziyali fəallığı gərəkdir. İ.Qaspıralı, Z.Gökalp, Ə.Hüseynzadə kimi böyük türkçü öndərlərin ideyalarını yenidən canlandırmaq, bu mövzuda elmi, bədii, publisist əsərlər yazmaq zamanıdır.

Üçüncü ümdə missiya əsrinizin əvvəllərində olduğu kimi, axırında da milli, müstəqil dövlətimizi xarici təsir və təzyiqlərdən qurtarmaq, daxili çəkişmələrə, hakimiyyət davalarına son qoymaqdır. Düzdür, 1920-ci ildə qanlı rus ordusu Azərbaycanın müstəqilliyinə qəsd etdi. İndi bunu bacarmır. Ancaq təhlükə sovuşmayıb. O zamanlar sayca az olan milli ziyahlarımızın əl-ələ verən daxili, xarici düşmənlərə gücü çatmadı. Bu gün isə böyük ziyali ordumuz var. Azərbaycan öz milli ordusuna, ziyalılara, xalqımızın birliyinə güvənib düşmənin cavabını verə bilər. İnanırıq ki, bu iş də yeni əsrin ilk illərində həyata keçiriləcək. Bunun üçün ziyali siyasetin önündə getməli, öz sözünü vaxtında deməlidir. Nə qədər ki, ziyalı vəzifə və deputatlıq dalınca qaçırm, Milli Məclisdə xalqın dərdinə çarə bulmur, "ya şəhid, ya qazi" deyib, Qarabağ uğrunda fədakarlıq göstərmir, örnek olmur, qələminə sığınır, arxalara çəkilir - o bizdən deyil. Bu məsələ də öz həllini yeni yüzilin əvvəllərində tapacaq.

6.Mənə elə gəlir ki, Azərbaycanda nə milli kültürda, nə də onun tarixi dərkində məchul məqamlar, "müəmmalar" var. Azərbaycan yurdumuzun, vətənimizin, türk millətimizin, dilimizin adıdır. Kültürümüzün qaynaqları da qədim türklərdən, oğuzlardan, ilk türk abidələrindən, daş kitabələrdən, yazılırdan gəlir. Bunu dərk etmək problem deyil. Problem onu dərk etmək istəməyənlərin məchul və müəmmalar yaratmalarıdır. Min illərlə millətimizə, dilimizə Azərbaycan demək, onun kökünü azdırmaq, kiçitmək,

təkləmək, əritmək siyasetinə xidmət edir. Bizi qayğılandıran isə bu gün də bir çox ziyalının bu yabançı siyasetə inanmasıdır. Ədəbiyyatımızda da belə məchul məqamlar, müəmmalar yaratmağa çalışıblar. Onu fars qaynaqlarına bağlayıblar. İşgallarla, yad təsirlərlə bağlı bir çox sənətkarlarımız ərəb, fars dillərində də yazıb yaradıblar. Ancaq burada da elə müəmma yoxdur. Çünkü bu, tarihi, siyasi zərurətdən doğan olaylar idi. Müəyyən dönenlərdə kültürümüzün yabançı donda görünməsi hələ də onun yadlaşması, məchullAŞMASI deyildi. Təfəkkür, mənəviyyat, ruh, şür, mental türkçülük idi. Bu baxımdan müəyyən məchul məqam ola bilər ki, işgalçılar kökümüzü, soyumuzu öyrənməyi yasaqlayıb, dolaşdırmağa çalışıblar. Belələri indi də var. Ancaq bunlar türk kultürümüzü öz milli yolundan döndərə bilməz.

7. Azərbaycan ədəbiyyatında tarixi dövrləşmənin təsnif və modeli həmişə yarımcıq olub. Əski dövrlər, ortaq qaynaqlar isə unudulub. Biczə bu təsnif ədəbiyyatın özünün tarixi inkişaf mərhələ və prinsiplərinə əsaslanmalıdır. Biz bunu belə təsəvvür edirik: Ortaq qədim türk ədəbiyyatı, Qədim Azərbaycan-türk ədəbiyyatı, Orta çağ Azərbaycan-türk ədəbiyyatı, Yeni dövr Azərbaycan-türk ədəbiyyatı və çağdaş Azərbaycan-türk ədəbiyyatıg. Yeni dövr XIX-XX əsrləri, çağdaş dövr isə 60-70-ci illərdən sonrakı mərhəloni çəvrələnməlidir.

Sosializm realizm, vulqar sosiologizm və başqa Şura stereotipləri, metodoloji ehkam və təzyiqlər ədəbiyyatımızın, xüsusilə onun başqa türk xalqları ilə ortaq qaynaqlarının öyrənilməsinə bilərkdən əngel töredib, bu cəhdin qarşısı alınmayıb. Son yüz ilin ədəbiyyatı da təzyiq və təqiblər altında inkişaf edib, öyrənilib. Ədəbiyyat tariximizin öyrənilməsi məsəlesi F.Köçərlidən üzü bəri çətin bir yol keçib, ancaq bu gün də təkmilləşdirilməyə ehtiyac duyulur.

8. Ədəbiyyatımızın əsas zaman və məkan sınırlarını bildirən meyar və prinsiplər tarixi taleyimizi, ümumi türk xalqları ilə ortaq dəyərlərimizi də göz önünə gətirəndə belə müəyyənləşdirmək olar: Öncə etnos, sonra dil və milli mənsubiyyət. İndi dünyaya yayan xalqlar da öz ədəbiyyatlarını, əsasən, bu meyar və prinsiplərə görə öyrənilirlər. Ədəbiyyatımız zamanca ortaq ümümtürk qay-

naqlarından qədim ağız və əzəl örnəklərindən gəlir. Məkanca Qafqazda da, İranda da, Turanda da, İraqda da olsa bizim ədəbiyyatdır. Füzuli Bağdadda ədəbiyyatımızın incilərin yaradıb, Qazi Bürhanəddin Türkiyədə, hətta Qayseridə hakimi olub. Ədəbiyyatımızın əsas zaman, məkan prinsipi və meyarında, şəksiz, başqa amillər də ola bilər, ancaq onlar həllədici deyil.

10. Azərbaycan ədəbiyyatını öyrənən tədqiqatçı alimin özü ilə yeni yüzilə, minilə apardığı problemlər çoxdur. Məncə birinci Şura zamanı danılmış, ləkələnmiş, öyrənilməsi yasaqlanmış Azərbaycan Xalq Cümhuriyyəti dönməmindəki ədəbiyyatımızın, sayımlı yazıçı və şairlərimizin fəaliyyəti gərəyincə araşdırılmamışdır. Halbuki o dönmə ədəbiyyatımızda yeni ədəbi mübarizələrlə, milletçi, türkçü, istiqlalçı ruhla, yeni mövzularla, ideyalarla zəngin bir mərhələdir.

İkinci problem son 30 ildə çoxcildlik ədəbiyyat tarixini başlayıb, üzə çıxara bilməmeyimizdir. Keçmiş Şura məkanında olan əksər ölkələrdə bu iş görülüb. Bizdə isə ikinci nəsil də qocaldı, ədəbiyyat tarixi gələn əsrə qaldı.

Üçüncü əsas problem əsrimizin 60-cı illərindən gözdən salınan Elmlər Akademiyasının böhran durumudur. Şura dönməmində ölkədə yeganə milli uğurlarımızdan olan Akademiyaya belə ögey münasibət xalqa, elmimizə, gələcəyimizə biganəlikdir. İllərlə gözləyirik ki, indi yuxarıdakılar anlayar, bir əncam çəkərlər. Ümidlər doğrulmadı. Ən yaxşı alimlərimizin çoxu xarici ölkələrə getdi. 15 min elmi işçidən 5 mindən də az qaldı. Bunlar da dağılmışdır. Belə getsə, bizi fəlakət gözləyir.

Akademiyaya dövlət səviyyəsində qayğı göstərilməlidir. Alim nə qədər maddi-mənəvi sıxıntı çəkər, "mükafatını vicdanından alar". Bəs dövlət nəyə lazımdır? Kimə xidmət edir? Alimlər xalqın qabaqcıl ziyanlarıdır. Ziyalının məhvi xalqın məhvidir. Akademianın, alimin problemi ölkənin, xalqın problemidir. Yuxarıda dediyimiz bir çox ağrımızın son məqamda bununla bağlıdır. Ümidlər gələn əsəridir. Görək.

12. Ədəbiyyat Azərbaycanda həmişə, bəlkə başqa xalqlarının dan daha çox milli mentalitetə xidmət edib. Xüsusilə milli intibahdan, maarifçilikdən, istiqlaldan sonra. Dövlətçilik təfəkkürü

qədim türk babalarımızdan başlasa da, XV əsrə Şah İsmayıл Xə-tai zamanında güclənsə də, ən çox Xalq Cümhuriyyəti (1918-1920) dönməmində çağdaş milli səciyyə alıb, ədəbiyyatın da əsas obyektine çevrilib. Bu yönə M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ü.Hacıbəyli, M.Hadi, A.Şaiq, M.B.Məmmədzadə, C.Cabbarlı və başqa ideoloqlarımız, sənət adamlarımız əzmlə çalışıblar. Nə ya-zıq ki, 70 ildə Rusiya müstəmləkəciliyi xalqımızın dövlətçilik tə-fəkkürünün formallaşmasının da qarşısını aldı. Bu gün Azərbaycan ədəbiyyatında milli mentalitetin, dövlətçilik təfəkkürünün inkişafına böyük ehtiyac olsa da, elə bil əməli iş görəlmür. Ədəbiyyata, ədəbiyyat və sənət adamlarına dövlət qayğısı olmadığından bu yönə də canlanma duyulmurdu. Əli qələm, dili kəlam tutan yaradıcı adamların çörək qayğısı milli mentalitetə və dövlətçilik tə-fəkkürünə mənfi təsir göstərir, ziyalı, alim mənənən aşınır. Odur ki, heç savaş, Qarabağ, torpaqlarımızın alınması, qaçqınlarımızın yurdlarına qayıtması, vətənsevərlik, milli ordu, milli birlik mövzularında layiqli əsərlər də yaranırm. Halbuki 1918-1920-ci illərdə bu mövzular ədəbiyyatın əsas problemləri idi.

Demokratianın aşılanmasında ədəbiyyatın missiyasına gəldik-də isə bu başqa məsələdir. Yüz illərlə demokratiya ənənələri olan ölkələrdə belə ədəbiyyat onun aşılanmasına və yayılmasına xid-mət etmir. Bu sərf ideoloji, siyasi məsələdir. Biz indi demokratiya sözünü çox səsləndirsek də bu hay-küydür, özünü, başqalarını al-datmaqdır. Biz heç demokratianın astanasına da çatmamışq. Cə-miyyətdə demokratiya olanda istər-istəməz özü ədəbiyyata gələ-cək. Bunun üçün isə demokratik təfəkkür, yeni görüş, münasibət və iş üsulu, ən başlıcası dövlət sistemi gərəkdir. Yeni baxışlı de-mokratik ovqatlı gənc kadrlar vəzifələrə gəldikdən sonra demokratiyadan və ədəbiyyatın ona münasibətindən danışmaq olar.*

2000.

* Bütövlükdə "XXI əsr: qlobal sivilizasiya və Şərqi dəyərləri" forumu keçirmək çox yaxşı təşəbbüsdür. Burada qaldırılan suallara cavablarımıza da subyektiv fakirlərimizdir. Həmkarlarımıza dərdləşmək amacı ilə çap olunmasını istədim.

GÜRCÜSTAN RESPUBLİKASI ALİ SOVETİNİN SƏDRİ CƏNAB Z.K.QAMSAXURDİYAYA AÇIQ MƏKTUB

Cənab Z.Qamsarurdiya, Gürcüstan respublikası Ali Sovetinin sədri seçilməyiniz münasibətilə Sizi tərbik edirəm. Azərbaycanda yaşayan yarım milyonluq gürcüstanlılar, eləcə də respublikamızın yeddi milyonluq əhalisi Gürcüstəndə gedən siyasi-ictimai dəyişiklikləri diqqətlə izləyir.

Mən özüm Bolnisi rayonunun Saraklı kəndindənəm. Marneulidə pedməktəbi, Tbilisidə S.S.Orbeliani adına Pedaqoji institutunun Azərbaycan şöbəsinin tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Hazırda Azərbaycan respublikası Elmlər Akademiyasında çalışıram. Gürcü xalqına rəğbətim var. Gürcü dilini bilişəm. Bir şair-tərcüməçi kimi Azərbaycanda gürcü ədəbiyyatının araşdırıcısı, tərcüməçisi və təbliğatçısı kimi tanınıram. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə maraq göstərən doqquz nəfər gürcü həmkarına Azərbaycan respublikasının fəxri adları verildiyi halda, Sizin keçmiş partokratianın mənim haqqımda hazırladığı sənədlər qovluqlarda yatır. Mən bundan incimirəm. Çünkü indi umu-küsü vaxtı deyil. Arada mehriban qonşuluq, dostluq, səmimiyyət, qarşılıqlı münasibət olmasa, imperiya buxovundan qurtara bilmərik.

Ancaq təəssüf ki, gah xaricdən, gah da daxildən tarixi dostlugumüzu pozmağa cəhd edilir. Bəzi gürcü ziyalıları mətbuatda və radio-televiziyada əsassız, qızışdırıcı çıxışlarla aranı qatır, suyu bulandırırlar. Mən gürcü mətbuatını izləyirəm və vaxtında bunların cavabını verə bilərdim. Ancaq düşündüm ki, onsuz da mürəkkəb şəraitdə əsəbləri tarıma çəkilmiş adamların hissələrini qızışdırmaq hər iki xalqın zərərinədir. Ümdə problemləri qoyub, qeyri-real mətləblər üstündə çəkişməyə girişmək bizə yaraşmaz.

Cənab Qamsaxurdiya, əslində Sizin Amerika jurnalisti Edmund Stivensin suallarına cavabınız məni bu məktubu yazmağa vadar etdi, milli məsələ ilə bağlı bəzi fikirlərinizə münasibətimi bildirmək qərarına gəldim. Jurnalıstin dediyi kimi, Siz hələ 1988-ci ilin noyabrında Yazıçılar İttifaqındakı yığıncaqdə azərbaycanlıların "qanunsuz olaraq tutduqları" torpaqlardan köçürüld-

məsinin vacibliyi barədə məsələ qaldırmışdır. Əvvəla, özünüz bilirsiniz ki, azərbaycanlılar Gürcüstanda qanunsuz heç bir yer tutmayıblar. Əksinə, onlar imperiya dövründə mərħelə-mərħelə tarixi yurdlarından köçürülüb. İkincisi, hamiya bəllidir ki, indi Şərqi Gürcüstan adlandırılın Borçalı mahalında ta qədimlərdən azərbaycanlılar yaşayıb, Borçalı çox vaxt da öz müstəqilliyini saxlayıb, ayrıca sultanlıq və qəza kimi də tanınıb. 1736-cı ildə Gəncə Bəylərbəyi Ziyadoğlu Nadir şahın İranda taxta çıxmasına etirazını bildirdiyi üçün şah Borçalını Gəncədən ayırib Kartli-Kaxeti çarlığına verib. Lakin indiyə kimi Azərbaycanda dostluq, mehriban qonşuluq naminə Borçalı ilə bağlı söhbət qalxmayıb. Onsuz da bizim 25 milyonluq əhalisi olan Cənubi Azərbaycanımız İrana, Göycə, Zəngəzur və başqa vilayətlərimiz Ermənistana, qədim Dərbəndimiz Rusiyaya qatılıb. O qədər dərdimiz var ki! Yarım milyondan artıq azərbaycanlı Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarında gürcülərlə mehriban dolanır. Gürcüstanın kənd təsərrüfatı məhsullarının xeyli hissəsini onlar becərir. Belə vəziyyətdə qonşu ilə torpaq davası aparmaq, milli konflikt salmaq, əlbəttə, uzaqqorməzlikdir. Biz dostluqda hər iki tərəfdən səmimiyyət gözləyirik. Ona görə də Sizin aşağıdakı fikriniz bizə təəccübüllü göründü: "Azərbaycandan və Osetiyadan gəlmələrin müəyyən hissəsi (?) və digər yadellilər (?) özlərini təcavüzkar kimi apardıqları, yerli gürcü əhalisinin hüquqlarını tapdaladıqları, onları irqi ayrı-seçkiliyə məruz qoyduqları halda, habelə Gürcüstan respublikasının ərazi bütövlüyüն, onun vətəndaşlarının həyatına qəsd etməyə çalışdıqları halda bütün bunlar təcavüzkarlıq və irqi ayrı-seçkililik kimi qiymətləndiriləcək".

Hörmətli sədr, "Azərbaycandan gəlmələr" deyəndə kimləri nəzərdə tutursunuz? Axı, Gürcüstandan Azərbaycana köçənlər var, Azərbaycandan Gürcüstana "gələnlər" isə heç vaxt olmayıb. Cavabınızdan belə çıxır ki, Gürcüstanda yalnız gürcülərin müstəsna hüququ var. Guya gürcülər başqa etnik qrupların hüququnu tapdaya bilər, irqi ayrı-seçkiliyə məruz qoya bilər, həyatına qəsd edə bilər. Elə götürək Şərqi Gürcüstandakı gözlənilməz hadisəni. Bolnisi və Dmanisi rayon mərkəzindən azərbaycanlılar kütləvi şəkildə işdən çıxarıldı, qovuldu, evləri alınıb-satıldı, dağıdıldı,

yandırıldı, yüzlərlə adam Azərbaycana köcdü. Bir nəfər gürcü evinə zərər dəymədi. İndi deyin görək həyatına qəsd olunan, hüququ tapdanan kimlərdir? Nə üçün Gürcüstan vətəndaşlarını bir amal uğrunda birləşdərməkdənsə, belə birtərəfli bəyanatlarla xalqları caxnaşmaya salırsınız? Nə üçün onların hamisinin hüquqları haqqında ümumi qanundan danışmırısim? Gün kimi aydınlaşdır ki, həmin hadisədə üçüncü qonşunun barmağı var idi. Azərbaycanlılar heç vaxt gürcü qardaşları ilə başqa dildə danışmayıb, dostluq, əmin-amanlıq arzulayıb, yenə bu niyyətdədir. Belə olduğunu halda Sizin Amerika jurnalistlərinə cavabınızda onlara soyuq, ögey münasibətiniz bizi narahat edir. Doğrudanmı Siz bir dövlət başçısı kimi Gürcüstanda, əgər belə demək mümkün olsa, "təmizləmə əməliyyatı" aparmaq istəyirsiniz? Heç bir hüquqi, demokratik ölkədə belə hərəkət özünü doğrultmadığını bilə-bilə Siz bunun nəticəsini düşünürsünüz mü?

"Qanun qəbul edilənədək biz bu qədər böyük miqdarda yadel-liləri özümüzün kiçik, az torpaqlı ölkəmizə buraxa bilmərik" söz-lərimiz açıqca növbəti toqquşmalara çağırış deyilməti? Kimdir "böyük miqdarda yadellilər?" Bunun yüzillərlə bu torpaqda yaşayan, onun qanuni sahibi olan azərbaycanlılara nə dəxli var?

Milli məsələ siyasetinə ən incə və mürəkkəb sahəsidir. Demokratik və humanist dövlət qurmaq istəyən xadimlər həmişə milli məsələdə səhv edəndə uduzublar. Biz tam suverenliyə doğru irə-liləyən Gürcüstan respublikasının yeni rəhbərliyindən, Helsinki İttifaqı üzvü, "Azad Gürcüstan" blokunun lideri olan Siz cənablarından Qafqazda müstəqil, azad, dost dövlətlər yaratmağa çağırış eşitmək istəyirik. Nə üçün Ümumavropa evi, Ümumavropa hərbi təhlükəsizliyi və b. yaradırlar, biz "dinc Qafqaz evi" yarada bilmərik, imperiyanın "parçala, hökr sür!" siyasetinə uyur? Yüzilliklərin tarixini vərəqləyib, konfliktlər axtarmaqla haraya gedər, nəyə nail ola bilərik?

Cənab Z.Qamsaxurdıya, biz belə hesab edirik ki, ərazi və mil-lət məsələsində, etnik qruplara münasibətdə belə səhvlər nə Sizin, nə də bizim xeyrimizədir, - arada yalnız düşmənlər qazanar. Azadlıq mübarizəsi yolunda yalnız tariximizin ən işıqlı səhifə-lərini xatırlayıb, dostluq şəraitində, əlbir hərəkət etməklə məqsə-

dimizə çata bilərik. Taleyimiz elə gətirib ki, biz tarix boyu bir-birimizə bağlılıq, ayrı yolumuz yoxdur, başqa yol bizi azadlıqla yox, təhlükəyə aparar.

Bu yaxınlarda Azərbaycan Nazirlər Sovetinin sədri cənab H.Həsənov və Gürcüstan Nazirlər Sovetinin sədri cənab T.Siqanın iki qonşu dövlət arasında müstəqil, birbaşa açıq danışıqları, bağladıqları müqavilə də bu yolda yeni addımdır. İmperiya buxuvundan yalnız bu yolla qurtara bilərik, tam suverenlik və azadlıq əldə edə bilərik. Sizə bu yolda uğurlar diləyirəm.

Hörmətlə: şair-tərcüməçi, professor Əflatun Saraclı.

20.12.1990.

TÜRKİYƏ AĞ DƏNİZ BOYU

Bu il iyulda dünyanın şöhrətli kurort şəhərlərindən biri sayılan Antalyada oldum.

Azərbaycanda Türkiyənin Ağ dəniz boyu kurort şəhərləri haqqında bilgilərin az olduğundan öz düşüncələrimi oxucularla böülüsdürmək qərarına gəldim. Naxçıvandan mersedes avtobusla Türkiyənin sınır şəhəri olan İqdırə, oradan da Antaliyaya yola düsdük. İki min kilometrlik yol boyu Ərzurum, Ərgzincan, Sivas, Kayseri, Ağsu, Konya, Dərbənd, eləcə də qayıdanda gördüyüümüz Amasya kimi obalar bizə necə də doğma görünürdü. Buralarda adam hamı ilə öz evində olduğu kimi aydınca anlaşır, qaynayıb qarışır. Hər yerdə qurub-yaratmaq əzmi, inam və milli ruh görür. Hər yerdə milli memarlıq üslubunda evlər tikilir, yollar, körpülər salınır, tunellər çəkilir. Tarlalar adamın üzünə gülür. Duyulur ki, ona insan əli sığal çəkir. Çöllərdə boş yer yoxdur, dağların döşündə, qayaların arasında da məhsul əkilir. Bizim kəndlərdə həyətləri daş divarla hörür, məftil, çəpər çəkirlərsə, orada həyətlər sərv kimi çinara bürünüb. Çinarlar həm çəpər, hasar əvəzidir, həm də sərinlik və gözəlliliklər. Gördükcə ürəyiimdən belə misralar şərə düzüldü:

Vuruldum bu yerin bağça-bağına,
Çınar çox yaraşır türk torpağına.

Türkiyədə Aralıq dənizinə Ağ dəniz deyirlər. Buralar subtropik bölgə olduğundan portağal, mandarin, limon, banan kimi meyvələr daha çox becərilir. Bu meyvələri Türkiyənin başqa şəhərlərinə, hətta Bakıya da göndərirlər. Buralarda kəndlər daha abaddır. Bəzən qırx-qırx beş dərəcə isti olmasına baxmayaraq ildə üç dəfə məhsul götürülər. Bizdə soyuqdan, burada istidən qorunmaq üçün tikililər düzəldirlər.

Ağ dəniz boyu Alaniya, Side, Manavqat, Kemer və başqa şəhər və qəsəbələr olsa da, bu bölgə bütövlükdə Antalya ilə tanınır. İstanbuldakı beynəlxalq "Kasio" şirkətinin Antaliyadakı nümayəndəliyi bizi bu yerlərə apardı, oranın tarixi, görkəmli yerləri, ədəbi-mədəni həyatı ilə tanış etdi. Əlbəttə, bunların arasında Antalya başqa bir aləmdir. Şəhər e.ə. 159-cu ildə Attalius tərəfindən Ağ dəniz sahili boyu salınıb. Tarixi abidələrlə çox zəngindir. Ən maraqlı, görkəmli yerləri on üçüncü əsrədə tikilən böyük minarə, nəhəng Adrian qapısı, köhnə qala divarlarıdır.

Antalya iki hissədən ibarətdir. Köhnə və təzə şəhər. Şəhərin təzə salınan hissəsi hündür, yaraşıqlı binaları, ticarət mərkəzləri, otelləri ilə göz oxşayır.

Antaliyanı Bosfor və Dardanel boğazları, Mərmərə dənizi Arvropadan ayırsa da, öz həyat tərzi ilə Avropanı xatırladır.

Alaniya bölgədə ikinci qaynar turist şəhəridir. Odur ki, bu ətrafda almanlar iki yüzə yaxın ev tikdiriblər. Hər il yayda gəlib burada dincəlirlər. Əslində Antaliya kimi, buranın da əhalisinin, çoxu elə turistlər, binaları otellər və idarələrdir. Hətta bizə dedilər ki, Alaniyada qışda yetmiş min, yayda iki yüz min əhali olur. Yerli camaat ən çox şəhər kənarında yaşayır, həm şəhərdə çalışır, həm də əkib becərirlər. E.ə. IV yüzildə vizantiyalılar tərəfindən salınan Alaniya XII yüzildə Səlcuqların əlinə keçib. Səlcuq xaqanı Keyqubad şəhəri böyübərək adını Alaniya qoyub. Şəhəri o zaman dan belə adlandırırlar.

Şəhər son iyirmi ildə böyüyüb, gözəlləşib. Ən görkəmli yerləri Ağ dəniz qırğında məşhur Qırmızı qala, dənizdəki qayalıq dağın altı ilə keçən tunel və Kleopatranın qaldığı yerlərdir. Hər il yüzlərlə dünya turistləri bu abidələrin seyrinə gəlir, sehrlənir.

Qırmızı qala şəhəri düşmənlərdən, tacirləri dəniz quldurlarından qoruyurmuş. Mersin yaxınlığındakı Qız qalası öz adı və tarixçəsi ilə Bakıdakı adaşını yada salır. Belə söyləyirlər ki, Şah bu qalanı qızını sevgilisindən ayırmaq üçün tikdirib. Qız qalada tək-tənha bu dərdə dözməyib, özünü dənizə atıb. Başqa bir rəvayətdə isə deyilir: Şah öyrənir ki, qızını qara ilan çalacaq, Ağ dənizin qıraqında hündür qala tikdirib, qızını orada saxladır. Ancaq xidmətçilərin gətirdiyi yeməyin içində girən ilan qızı qalanın içində öldürüür. Türklerin tarixi, məişəti və məhəbbəti ilə bağlı belə rəvayətlər hələ də yaddaşlarda yaşayır.

Qədim və kiçik turizm şəhəri olan Sidedə enli və uzun qala divarları, hamar daş kitabələrlə yanaşı çağdaş hündür binalar bir-birini tamamlayırlar. Abidələr olan yerlər qayğı ilə qorunur. Oraya iri maşınlar buraxılmır, xüsusi lafetlər işləyir. Biz də onunla getdik.

Bu bölgədə ən qədim şəhər izləri Perqe və Aspendədir. E.ə. 1000-ci ildə salınan qədim Perqe şəhərinin xarabalıqları adamı heyrətə gətirir. Perqe Apallonun vətəni olub. O, öz məşhur "həndəsə" əsərini burada yazıb. Müqəddəs Pavel öz etirafını bu şəhərdə oxuyub.

Strabonun "Dəniz şəhəri" adlandırdığı Aspend Perqe ilə yaşıdı. İndi adı Bekiz olsa da, hər yerdə Aspendos kimi hallanır. Burada diqqəti çəkən abidələrdən biri məşhur teatr, biri də su kəməridir. Otuz doqquz cərgəli, iki min adamlıq teatr böyük və gözəldir. Bu gün də orada mədəni tədbirlər keçirilir. Biz orada olanda türk xalqlarının Bursada keçirilən folklor festivalı iştirakçıları burada böyük konsert verdi. Səlcuqlar dövründə bu teatra əl gəzdirdib, ondan saray kimi istifadə etsələr də, yenə öz simasını saxlayır.

Bu teatr və su kəməri haqqında maraqlı bir rəvayət də var. De-yilənə görə şahin qızına iki sayımlı memar aşiq olur. Şah şərt kəsir ki, kim şəhərdə tez və gözəl bir abidə tikdirən qızımı ona verəcəm. Hər iki memar işi bir vaxtda başlayır, bir də qurtarırlar. Birisi şəhərə böyük su kəməri çəkir, o birisi isə bu teatrı tikir. Şah bunların ikisini də bəyənir. Qızı ikinizə də verirəm deyir, özünüz bölüşün. Su çəkən memar razılaşır. Teatr tikən deyir: "Şah sağ

olsun, qoy qız onun olsun, ancaq ikiyə bölünməsin". Bu söz şahin çox xoşuna gəlir. Görür ki, qızını bu xoşbəxt edə bilər, ona verir.

Əsl möcüzə isə təbiətin özü yaratdığı dağlar, meşələr qoynundakı Qurşunlu şəlalə, gömgöy göl və Damladaş deyilən yeraltı mağaradır. Hamı burada şəkil çəkdirmək istəyir. Damladaşın min beş yüz il yaşı var. İki mərmərə, duz qayalığına, sucuq kimi qranit daşa bənzədilən bu mağara astma və bronxit xəstəliyi üçün təbii müalicə yeridir. Ancaq həmişə turistlərlə dolu olur.

Əvvəller karvanların, sarvanların sığınacağı olmuş nəhəng karvansaray da indi restoran kimi turistlərin maraqlı əyləncə yerinə çevrilib. Bir axşam bizi də avtobusla Alaniya yaxınlığındakı bu karvansaraya apardılar. Yeyib-içmək, çalıb-oynamamaq, əyləncələr saat doqquzdan on ikiyə qədər çəkdi. Bizi ən çox sevindirən bir də türkiyəli sənətçilərin bir neçə Azərbaycan rəqslerini ifa etmələri oldu. İki yüz əlli dünya turistləri arasında öyündük, yanımızdakılara qürurla Azərbaycan musiqisidir, bizim musiqidir deyirdik. Onlar da bizə qoşulub ürəklə əl çalırdılar.

Fasilədə bayırda pal-paltar, oyuncaq, dondurma satanlarla söhbət etdik. İki gənc oğlan, iki də düşkün duruşlu qadın idi. Köhnə bir daxmanın qarşısında oturmuşdular. Oğlandan: "Bu qadınlar buradəni gecələyir", deyə soruştum. "Əvət" dedi. Dedim: "Nə-dən?" "Evləri yox, paraları yox - dedi. Hər gün burada alver edir, burada da yatırlar". Dedim neçə yaşın var? İyirmi yeddi dedi. Evin misən? - Hələ param yox, olanda evlənəcəm - dedi.. Həyat kontrastı hər yerdə olduğu kimi burada da özünü açıqca göstərir-di. İçəridə dəm-dəstgah, bayırda kasıbçılıq

İstanbuldakı "Kasio" şirkətinin Antaliyadakı "Bella" otelində iyirmi gün qaldıq. Bu günlər bizim üçün bir yuxu kimi keçdi. Elə bil ki, cənnəti gördük də gəldik. Hər yerdə səliqə-səhman, hör-mət-izzət, qayğı, xidmət gördük. Antaliyaya gələn turistlərin çoxu Almaniyadandır. Ona görə də otellərdə xidmət edənlərin çoxu almanca bilir. Rusca bilənlər də var. Bizim isə heç bir dilə ehtiyaçıımız yox idi.

Ağ dənizin qıraqındakı çımrıklıkdə hər otelin öz sahəsi var. Oteldən oraya iki dəqiqlik yoldur. Hamı səhər yeməyindən sonra hovuza və dənizə gedir. Burada hər kəs üçün böyük günlük, taxt və

döşək verilir. Otaqlarda soyuducu, kondisioner, telefon və s. var. Bütün günü isti, soyuq su gəlir. Hər gün təmizlik aparılır. Yeməyə isə söz ola bilməz. İyirmi-otuz çəsiddə yeməklər, meyvələr keyfiyyətli və dadlı..

Bunu da deyək ki, Türkiyənin bu bölgəsi Anadoluya görə beynəlmiləlcidir. Yayda əhalisinin çoxu turistlər olduğu kimi, yer adlarının çoxu da yabançı adlardır. Bax belə: Antaliya, Alaniya, Sıde, Afiyon, İsparta, Perqe, Efes, Manavqat və s. Ancaq bu var ki, hər yerdə türk ruhu, türk ovqatı, türk dəyərləri görürsən. Duyursan ki, türk torpağında, türk evindəsən. Buradakı iqtisadi, ədəbi, mədəni yüksəliş də bizi sevindirdi. Bu bölgə hökumətin həmişə diqqət mərkəzindədir. Axı, büdcənin az qala yarısı buradakı bol məhsulla və beynəlxalq turizmlə dolur. Bir də ona görə biz Antaliyadan çıxanda yeni baş nazir Məsud Yılmaz oraya gəlmişdi. Bu günlərdə isə başbakan Süleyman Dəmirəlin orada olduğunu eşitdik. Bu düşüncələri qələmə alanda isə antaliyalı aşiq Xaləddin Çelik öz sazi, söyü ilə bizləri bir də o yerlərə apardı.

İgid kölgəsinə igid sığınar,
Düşmənin kölgəsi ay olmaz, olmaz.
Kəndisindən sarınar bizim yaramız,

Ata bilsəm - atmaq olmur,
Sata bilsəm - satmaq olmur;
Gecələri yatmaq olmur,
Gözəl, bu nasıl sevgidir?!

Antaliyada çox ölkələrdən turistlər gördük, Azərbaycandan başqa, Keçmiş SSRİ-dən yalnız Rusiya və Qazaxıstandan gelirlər. Musiqimiz isə burada həmişə səsslənir, bizi tanıtdırır. Burada Alma-Atada yaşayan Rizvan adlı bir soydaşımızla rastlaşdıq. Gürçüstanın Laqodexi rayonunun Qabal kəndindən idi. Həyat yoldaşı və qızı ilə on günlüyə gəlmişdi. Xeyli dərdləşdik. On altı yaşımdan Alma-Atada yaşayır. Fəhlə işləyə-isləyə oxuyub, maşallah, indi iş adamıdır. Bingöllü bir türk qardaşla orada çörəkxana açıb, neçə soydaşımızı da işə götürüb.

Antaliyadakı otelimizin həyətində "Göycə" adlı qızıl mağazası var idi. "Göycə" sözünü oxuyub sevindim, gedib satıcıdan bu sözün haradan olduğunu soruştum. "Patronumuzun qızının adıdır", - dedi. Dedim, patronun neredə? "Kayseridə oturur" - dedi. Dedim, o Qafqazdanmı? "Bilməm" - dedi. Xahiş etdim ki, ona telefon açıb öyrənsin. Nə yazıq ki, biz gələnə qədər öyrənə bilmədi.

Çimərlikdə dörd nəfər naxçıvanlı gənc oğlan da gördük. Hərəkət və danışıqlarından tanıldıq. Yaxınlaşab soruşanda, "dayı, biz buralıyıq" - dedilər. Biz də üstünü vurmadiq. Gördük ki, tanışlığa dəyməz. Səs-küy salan bu gəncləri polis saxlayıb sorğu-sualı tutanda da yaxın getmədik. Ancaq Perqedə yeməkxanada bir gənc oğlan danışığımızdan bilib sevinə-sevinə yanımıza gəldi, "Azərbaycandansınızmı? - dedi. Mən də Azərbaycan türküyüm. Babam Borçalıdan Qarsa köcüb. oradan da atam bizi buraya götərib. Eviniz odur bax, Bilkek köyündədir, burada torpaq sahəmiz var, pambıq becərib, şirkətlərə satırıq. Özüm də burada çalışıram. Nə istəyirsiniz deyin götərim, para almayacam". Sağ ol dedik, biz də şirkətin hesabına yeyirik, bir şey gərək deyil. Elə səninlə tanışlığımız bəsdir. Allah amanında. Ayrılanda çox kövrəldi, "yenə gəlin" -dedi, -müsafirim olun".

Bizi həmişə səfərlərdə Bolqarıstandan Türkiyəyə köçmüş Günay adlı gənc, mədəni bir oğlan müşaiyət edirdi. Axırıncı dəfə Karvansaraya gedəndə nədənsə Lilya adlı rusiyalı bir qız gəldi. Eşitdim ki, Günay bu qızı sevir, o, razılıq vermir. Günaya dedim, yetər xristian qızları, türk oğlanlarını ovladı, türk qızı al. Dedi, xoçam, Lilya da turkdür, başqırdıstanlı tatardır. Onda "Allah xeyir versin, get evlən dedim, heç olmasa bir ruslaşan tatarı özünə qaytar, bu da savabdır". Səfərdə Lilya bizə səmimi münasibət göstərdi. Qayıdanda da "Bəyəndinizmı? - dedi. Bəyəndim" - dedim. – Üstəlik Günayı da, səni də. Xoşhal oldu, gülümsündü. Duydum ki, ulduzları barışacaq.

Ağ dəniz boyu səfərimiz beləcə başa çatdı. İyulun əvvəllərində İstanbula, bir həftə sonra isə oradan Naxçıvan yolu ilə Bakıya qayıtdıq. İstanbul düşüncələri ayrıca bir söhbətdir.

İyul, 1999.

IV

BÖLÜM

E E E ,

Əflatun Saraçlı
Qoridə Stalinin ev muzeyində.
1983.



Əflatun Saraçlı



Əflatun Saraçlı gençlik
dostları, riyaziyyat müəllimi
Osman Osmanov(solda) və
coğrafiya müəllimi
Niyaz Daşdəmirovla
(sağda) birlikdə.
1986



Aşıq Hüseyin Saraçının dəfn mərasimində. Soldan: Zəlimxan Yaqub, Əyyub Məmmədov, Aşıq Əhməd, Aşıq Məhəmməd, Hüseyin Arif, Əflatun Saraçlı və Molla Məhəmməd. 1987.



Akademik Kamal Talibzadənin doğum gününün 75 illiyi münasibətilə Yeni dövr ədəbiyyatı şöbəsində şənlik mərasimində. Sağdan: Aybəniz Əliyeva, Əflatun Saraçlı, Kamal Talibzadə və Salidə Şərifova. 1992.



Əflatun Saraçlınin qızları Asudə və Afina. 1984.



Əflatun Saraçlınin Saraçlıda 50 illik yubileyində çekilən şəkil. Hüseyn Arif və Əflatun Saraçlı (ortada) kənd ziyalıları və orta məktəb müəllimləri arasında. 1986.



Əflatun Saraçlı doğma kəndində yerli rəhbərliklə abadlıq işlərindən danişarkən. Solda: sovxozi direktoru Rövşən Babayev. 1986.



Əflatun Saraçlı Borçalı şairləri arasında. Soldan: Dünyamalı Kərəm, Bəhrəm Mehdi və professor Valeh Hacılar. 1986.



Ə.Saraçlı görkəmli filosof, professor Camal Mustafayev (solda) və şair, professor Arif Abdullazadə (sağda) ilə birlikdə toy məclisində. 1979



XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları. Sağdan oturanlar: Ədəbiyyatşunas Məryəm xanım Axundova, professor Kamran Məmmədov, f.e.d. Kamran Əliyev. Soldan ayaq üstə dayananlar: f.e.d. Hüseyn İsrafilov, Ə.Saraçlı, f.e.n. Əskər Əliyev, f.e.d. Ağarəfi Zeynalov və f.e.d. İslam Ağayev. 1979



XIX-XX əsrlər ədəbiyyatı şöbəsinin əməkdaşları. Soldan: Əbülfəz İbadoğlu, H.Qasimov, K.Məmmədov, H.İsrafilov, N.Vəlihanov, Ə.Saraçlı və R. Sadıqov. 1981.



Əflatun Saraçlı qonşu müəllim dostları ilə toyda. Solda: Qərib Məmmədov, Ə.Saraçlı, Ramiz Kərəməliyev və Pünhan Əfəndiyev. 1981.



Nizami adına Ədəbiyyat İnstitutunun sayılı alımlarının xatirə şəkli:
Soldan birinci sıradə: Hüseyn İsrafilov, Teymur Əhmədov və Nadir
Vəlîxanov; ayaq üstü: Əflatun Saraçlı və İsmayıllı Cəfərpur. 1976.



Nizami adına Ədəbiyyat İnstitutun XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı
şöbəsinin əməkdaşları illik planlara baxarkən. Sağdan Ə.Saraçlı,
H.İsrafilov, N.Vəlîxanov, Həsən Qasimova, şöbə müdürü
Kamran.Məmmədov və İslam Ağayev. 1979.



Öflatun Saraçlı 1979-ci ildə.



Azərbaycan və Özbəkistan alımları Nizami adına Ədəbiyyat Muzeyində.
Solda akademik H.Arası, sağda Azərbaycan EA-nın müxtir üzvü
A.Zamanov. Sağda ayaq üstə Ə.Saraçlı. 1969.



Əflatun Saraçlı ailəsi ilə. Soldan: Ə.Saraçlı, oğlu Azər, qucağında kiçik qızı Afina, anası Gülbətin, qızı Asudə, ömür-gün yoldaşı Amalya xanım. 1974.



Əflatun Saraçlı 1976-cı ildə.



Borçalı pedtexnikumunun III kursunda.
Birinci sırada soldan -5ci Əflatun Saraçlı. 1955.



Saraçlı kənd kulubunda Hüseyn Arif və Əflatun Saraçlı ilə görüşdən sonra.
Sağdan: kolxoz sədri Nəbi Hüseynov, məktəb direktoru Məmməd Nəbizada,
Hüseyn Arif, rayon rəhbərliyinin nümayəndəsi Mahmud Nəbizada,
Əflatun Saraçlı və Faxralı orta məktəbinin direktoru Hüseynqulu Məmmədov. 1958




Tbilisidə "Sovet Gürcüstanı" qəzetiinin redaksiyasında. Soldan birinci sıradə: M.H.Bəxtiyarlı, H.Arif, Rizvan Əliyev, Tahir Hüseynov; ikinci sıradə: Süleyman əfəndi, Ə.Saraçlı, Mədəd.Cobanov və b. 1959.



Azərbaycan Yazarlarının nümayəndələri Tbilisidə, "Sovet Gürcüstanı" qəzetiinin redaksiyasında. Soldan: Ziya Borçalı, Davud Dəmirli, Əziz Murşəqulov, Mirzə İbrahimov, Vəzifə xanım, Əlağa Kürçaylı. Ayaq üstə soldan ikinci Əflatun Saraçlı, Ənvər Sadıqov, Adil Mişiyev və b. 1960.

ÖMRÜN ANLARI ŞƏKİLLƏRDƏ



Əflatun Saraçının doğduğu Saraçlı kəndinin görünüşü.



Əflatun Saraçının atası
"Doxdur Unus" - Yunus
Məmmədoğlu. 1930.



Əflatun Saraçlı Borçalı Pedoqoji Texni-
kumunun son kursunda. Şer oxuyarkən.
1956



Əflatun Saracılı kənndə evləri qarşısında, ailə üzvləri ilə. Sağdan oturanlar:
Böyük qardaşı Şəmistan, anası Gülabatın xanım (qucağında kiçik oğlu),
əmisi Yaqub, bacısı Ceyran. Ayaq üstə sağdan: gəlinləri Simnaz xanım və
Əflatun Saracılı. 1955



Əflatun Saracılı Borçalı Pedoqoji Texnikumunun IV kursunda. Soldan
oturanlar: Nurəhməd, Qasim, Qəzənfər, Ə.Saracılı, Şəmsi, İsa. İkinci sıradan
soldan: Xanım... Gülşən, sınıf rəhbəri və rus dili müəllimi Marklen Kuzmiç,
Safurə, Ayət, Bəsti və b. 1956

KİTABDAKİ YAZILARIN ADLARI

Ön söz əvəzi ya da Özüm özüm haqqında	3
I BÖLÜM. BU DA BİR HƏYAT	
Ömür və əməl faktları	
Ə. Saraçının həyat və yaradıcılığının əsas tarixləri	13
Elmi kitabları	16
Bədii kitabları	16
Özü və əsərləri, tərcümələri haqqında qaynaqlar	17
Ə. Saraçının doktorluq dissertasiyası müdafiəsində rəy və çıxışlardan parçalar	21
Ə. Saraçlı və əsərləri, tərcümələri haqqında fikirlərdən	
Kamal Talibzadə. Əflatun Saraçlı haqqında bir-iki söz	28
Camal Mustafayev. Əflatun Saraçının "Borçalı harayı" şerlər kitabının ön sözündən	29
Arif Əmrəhəoglu. "Eli Saraçlı, yurdu Borçalı"	31
Abdulla Mehrabov. İntellektlə qovuşan poeziya	32
Dilarə Əliyeva, XVII əsr gürcü şairi Nodar Sisişvilinin Nizami süjetləri əsasında yazdığı "Yeddi səyyarə" poeması Ə.Saraçının tərcüməsində ..	34
Şürəddin Məmmədli. "Əflatun Saraçlı eldən ayrılmaz"	35
Hüsiyen İsrafilbəyli. "İndi qocalıqla barışmaq olmur"	37
Səmil Körpülü. Vətəndaş alim, milli şair	37
Məhərrəm Qasımlı. Müdirlik ve nurani adam	38
M. N. Çobanov. Şair, tərcüməçi və alim	39
Şəmistan Əlizamanlı. Şair, alim, el ağsaqqalı	41
Nizami Saraçlı. Ə.Saraçının "Borçalı" şeri haqqında	41
Teymur Eminbəyli. Keşkə bütün ziyalılarımız...	42
Telman Nəzərli. Şair, alim Əflatun Saraçlı haqqında ürək sözlərim	42
Çiçək Veysəlova. İşiqlı adam	44
Avtoqraflardan	45
Əflatun Saraçının 60 illik yubileyində təbriklərdən	
Azərbaycan EA-nın Rəyasət Heyyətindən	50
Azərbaycan Yazıçılar Birliyindən	50
Gürcüstan Yazıçılar İttifaqı İdare heyetindən	51
Azərbaycanın Gürcüstan Respublikasındaki səfirliyindən	52
"Müsavat" Partiyasının başqanı İsa Qəmbərdən	53
"Borçalı" qəzetinin baş redaktoru Azadə-Taleh Abbas qızından	53
Teleqamlardan	
Azərbaycan Respublikasının Baş Nazirinin müavini, yazıçı Elçindən	55
Naxçıvan Dövlət Universitetinin rektoru, professor İsa Həbibbəylidən	55

APDU Şamaxı filialının müəllimi, filologiya elmləri namizədi, dosent <i>Abaxşan Allahverdiyevdən</i>	55
APDU Şamaxı filialının müəllimləri, <i>Eyvaz Eminalyev və Şahsəddin Mikayılovdan</i>	56
Ə.Saraçlıya ithaf olunmuş şerlərdən	
<i>Dünyamalı Kərəm. Var</i>	57
<i>Aşiq Məhəmməd Sadaxlı. Şair Əflatun Saraçlınin 60 illik yubileyinə</i>	57
<i>Hüseyn Kürdöglü. Dədə Borçalı</i>	58
<i>Nizami Saraçlı. Biz sonu bilinməz bir səfərdəyik</i>	60
<i>Qasim Qaçağanlı. Əflatun Saraçlıya</i>	62
<i>Qasim Qaçağanlı. Filologiya elmləri doktoru, professor, Borçalı elinin şair oğlu Əflatun Saraçlıya</i>	63
<i>Səadət Buta. Şair Əflatun Saraçlıya</i>	64
Ə. Saraçlıya gölən dəvətnamələrdən	65
II BÖLÜM. Ə. SARAÇLININ ÇIXIŞLARI	
Elmi sessiya, görüş, toplantı və kitab təqdimatı mərasimlərində	
Milli Elmlər Akademiyasının Rəyasət Heyyətində Gürcüstan	
Cümhüriyyətinin 80 illiyinə həsr olunmuş elmi sessiyada	70
<i>Cəmaləddin Əfqani</i> – 160. İnstitutun elmi sessiyasında	72
<i>Ə. Haqverdiyev</i> – 125. Elmi sessiyasının sədri kimi giriş sözü	74
<i>"Füyuzat"</i> - 90 elmi sessiyasında	78
Türkiyə sefiri <i>Qədri Ecvet Tezcanla</i> görüşdə	80
<i>"Qaşqaz"</i> Universitetinin eyitimlə (təhsillə) bağlı keçirdiyi konfransda ...	82
20 yanvar faciəsi haqqında tədbirde	83
Azərbaycan-Türk Araşdırırmalar Mərkəzinin yaradılması toplantısında	84
<i>Abdulla Şaiqin</i> abidəsinin açılışında	85
Borçalı ziyalılarının toplantısında	86
Borçalı folklor mühitinə baxış (Lənkəranda folklor konfransi münasibətilə)	88
<i>"Xəzər"</i> Universitetinin keçirdiyi "Ulu Borçalı" kitabının təqdimatında	90
<i>"Qaraçöp"</i> kitabının təqdimatında	91
Ə. Hüseynzadənin əsərlərinin təqdimatında	92
Səməd Vurğunun ev müzeyində Şamil Vəliyevin "Füyuzat" ədəbi məktəbi" monoqrafiyasının təqdimatında	94
V. Osmanlinin "Türk xalqları ədəbiyyatının ortaq başlanğıçı" kitabının təqdimatında	97
X. İbrahimin "Azərbaycan siyasi mühacirəti" kitabının təqdimatında	100
Hamlet İsaxanlının "Təzadalar" şer kitabının təqdimat mərasimində çıxış üçün qeydlər	101
Doktorluq və namizədlik dissertasiyalarının müzakirə və müdafiələrində	
Leyla Eradzenin "Gürcü-Azərbaycan qarşılıqlı ədəbi əlaqələri (1920-1956)" doktorluq dissertasiyasının müzakirəsində	104

<i>Vilayət Quliyevin</i> "Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai mühiti (XIX yüzulin I yarısı)" doktorluq dissertasiyasının müzakirəsində	105
<i>Samir Tağızadənin</i> "M. F. Axundov və Avropa ədəbiyyatı" doktorluq dissertasiyasının müzakirəsində	109
<i>Kamran Əliyevin</i> "XX əsr Azərbaycan romantizminin poetikası" doktorluq dissertasiyasının müzakirəsində	111
<i>Zaman Əsgərlinin</i> "Azərbaycan faciəsinin poetikası" doktorluq dissertasiyasının müzakirəsində	114
<i>Vəli Nəbiyevin</i> "Azərbaycan bədii nəşrinin janr-üsəslub təkamülü" doktorluq dissertasiyasının müzakirəsində	115
<i>Aida Feyzullayevanın</i> "XIX-XX yüzulin əvvəllerində Azərbaycan yazıçıları və rus ədəbi-ictimai mühiti" adlı doktorluq dissertasiyasının müzakirəsində	117
<i>Aydın Abıyevin</i> "Türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" doktorluq dissertasiyasının müzakirəsində	118
<i>Elçinin</i> "Ədəbiyyatda tarix və müasirlilik problemi" doktorluq dissertasiyasının müdafiəsində	119
<i>Alxan Məmmədovun</i> "Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)" doktorluq dissertasiyasının müdafiəsində	120
<i>Vaqif Sultanlinn</i> "M.Ə.Rəsulzadənin həyatı, ədəbi-tənqidi görüşləri" doktorluq dissertasiyasının müdafiəsində	121
<i>Asif Hacıyevin</i> "Çağdaş bədii nəsrde mifologizm və folklorizm problemi (70-80-ci illər)" doktorluq dissertasiyasının müdafiəsində	123
<i>Tahirə Məmmədlinin</i> "XX əsr Azərbaycan dramaturgiyasının poetikası" doktorluq dissertasiyasının müzakirəsində	123
<i>Asif Rüstəmlinin</i> "Mollanəsreddinçi şair Bayraməli Abbaszadənin həyat və yaradıcılığı" namizədlik dissertasiyasının müdafiəsində	125
<i>Sərxan Xəvərinin</i> "Azərbaycan təsəvvüf ədəbiyyatı (XII-XVI əsrlər)" namizədlik dissertasiyasının müdafiəsində	126
<i>Dilbər Zamanlinn</i> "M.F.Köprülü və Azərbaycan ədəbiyyatı" namizədlik dissertasiyasının müzakirəsində	127
Yubileylərdə	
<i>"Xəzər"</i> Universitetinin Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirdiyi Səməd Vurğunun 95 illik yubiley təntənəsində çıxış üçün qeydlər	129
<i>Sumqayıt</i> Universitetinin bir illik yubileyində	130
<i>"Borçalı"</i> qəzetiinin 4 illiyik yubileyində	132
<i>Aşıq Hüseyin Saracı</i> – 85	133
<i>Kamal Talibzadə</i> – 70	135
<i>Kamal Talibzadə</i> – 75	137
<i>Camal Mustafayev</i> – 70	138
<i>Afət Qurbanov</i> – 70	139
<i>Yaşar Qarayev</i> – 65	141
<i>Abdulla Mehrabov</i> – 60	142
<i>Səadət Buta</i> – 50	143

<i>Nizami Saraçlı</i> – 50	144
<i>Paşa Qəlbinur</i> – 50	146
<i>İsmayııl Öməroğlu</i> – 50	148
<i>Zahid Xəlilov</i> – 90	149
Anım və xatirə günlərində	
<i>Aşıq Hüseyin</i> həsrəti	152
<i>Kamran Dadaşoğlu</i> – 75	154
<i>Qasim Qasımlı</i> – 70	156
<i>İsa İsmayıllı</i> – 50	158
<i>Dilarə xanum və Aydin bəyin</i> anim günündə	160
<i>Leyla Eradzenin</i> xatirə günündə	161
<i>Vəli Nəbiyevin</i> xatirə günündə	162
<i>Nadir İbrahimoglu</i> nun dəfnində	164
<i>Tariyel Qəribli</i> haqqında vida sözü	165
III BÖLÜM. Ə.SARAÇLININ EV ARXİVİNDƏN	
<i>Nəriman Nərimanov</i> haqqında bir-iki söz	167
<i>Məhərrəm Qasımlının</i> "Aşıq sənəti: qaynaqları, tarixi təşəkkülü və mühitləri" əsəri ətrafında düşüncələr	169
<i>Sürəddin Məmmədlinin</i> "Borçalı ədəbi mühiti" kitabı haqqında	170
<i>Nikpur Cabbarlinin</i> "Mühacirət ədəbiyyatşünaslığında klassik irs problemii" əsəri haqqında	172
<i>Elxan Qiyashbəylinin</i> "Ə.Haqverdiyev və Molla Nəsrəddin" jurnalı" kitabına uğurlar	175
<i>Leyla Məmmədovanın</i> "Y.V.Çəmərnəzəminli yaradıcılığında memuar və avtobiografizm" əsəri haqqında söz	177
Bəzi məqalə, məktub, müsahibə və dəvətnamələr	
Azərbaycan dili yox, türk dili	179
Bir daha himnimizin müəllifi haqqında	182
"Aydın" tamaşası haqqında	185
"Gürcüstan" qəzetinin əməkdaşı Sürəddin Məmmədlinin Ə.Saraçlı ilə müsahibəsi.	187
"Əli və Nino" romanının müəllifi məsələsi ilə bağlı toplantıda giriş və son söz	193
Azərbaycan radiosunun şöbə müdürü, şair İbrahim Göycayının Ə.Saraçlı ilə müsahibəsi	198
XXI əsr: qlobal sivilizasiya və Şərqi dəyərləri (eyni adlı forumdakı suallara cavablar)	203
Gürcüstan respublikası Ali sovetinin sədri cənab Z.K.Qamsaxurdiyaya açıq məktub	211
Türkiyə Ağ Dəniz boyu	214
Ömrün anları şəkillərdə	220



Ə. Saraklı, "Borzalı" Assosiasiyanının prezidenti Novruz Ismayilov və bitse prezidenti Möhvəddin Mikili ilə toy şənliyində. 1999.



Ə. Saraklı və Xəzər Universitəsinin rektoru, professor Hamlet İsaxanlı ilə yaradıcılıq planlarından danışarkən. 2002



Ə. Saraklı S. Vurğunun ev muzeyində Şamil Vəliyevin “Füyuzat ədəbi məktəbi” kitabının təqdimatında çıxış edərkən. 2000.



Görkemli saz ustası Aşık Gülabının doğum gününün 50 illik yubiley mœclisində. Soldan: Aşık Murad, Aşık Məhəmməd, Ə.Saraçlı, Nizam Paşa (Saraçlı) Mutlutürk və ayaq üstə Aşık Gülabı. 2002



Əflatun Saraçlı nœvələri Aysu, Atilla və oğlu Azərlə. Atillanın kiçik toyu. Solda: kirvəsi Məhərrəm Qasımlı. 3 mart 2001



Ə.Saraçlinin qızı Asudə (sağdan) və gəlini Esmira uşaqları
Aysu və Atilla ilə. 2001.



Ə.Saraçlinin oğlan nəvələri. Atilla və qucağında körpə Altay. 2002.



Ə.Saraçlı rəhbərlik etdiyi Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin alimləri ilə. Sağdan: K.A.Talibzadə, Ə.Saraçlı, İ.Ağayev, R.Sadıqov, H.İsrafilov, S.Şərifova. Sağdan: A.Məmmədov, G. Qocayeva, Ş. Vəliyev, İ. Əsədova, A.Kəngərli, D. Məmmədova, L.Kamran qızı, N.Qafqazlı, S.Fərzəliyeva. 2001



Yeni dövr Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdürü Ə.Saraçlı şöbənin elmlər doktorları ilə. Soldan: Hüseyn İsrafilov, Əflatun Saraçlı, İslam Ağayev və Alxan Məmmədov. 2001



Ə.Saraçlı şöbənin xanım alımları ilə. Soldan: Dilarə Məmmədova, Səlmaz Fərzəliyeva, Leyla Kamran qızı, Nəzakət Qafqazlı, Aybəniz Kəngərli, İradə Əsədova və Güldəniz Qocayeva. 2001




Üç Borçalı, üç Saraçlı, üç dost tədbirdən sonra. Sağdan: Şair Nizam Paşa (Saraçlı) Mutlutürk, Ə.Saraçlı və Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Teymur Eminbəyli. 2001



Əflatun Saraçlı görkəmli Azərbaycan ziyalıları ilə Bakıda Borçalı toyunda. Sağdan aturanlar: Həsən Seyidov, Zəlimxan Yaqub, Həsən Həsənov və Əflatun Saraçlı . 2000



Ə.Saraçlı ömür gün yoldaşı Amalya xanımıla İstanbulda Sultan Əhməd camisi qarşısında. 1998.



Görkəmli cərrah, ədəbiyyatçı, Təbrizdə "Varlıq" jurnalının naşırı,
doktor Cavad Heyet və soldan: İmamverdi Həmidov, Yaşar Qarayev,
Əflatun Saraçlı, Arif Səfiyev. 2001.



Sağdan: Akademik Kamal Talibzadə, Ə.Saraçlı və Nizami adına Ədə-
biyyat İnstitutunun direktoru. AMEA-nın müxbir üzvi, professor Yaşar Qa-
rayev direktorun iş otağında məsləhətleşmə zamanı. 2001



Əflatun Saraçlı N.Cabbarlinın mühacirət ədəbiyyatına aid dissertasiya müdafiəsində rəsmi opponent kimi çıxış edərkən. 1998.



Akademik Kamal Talibzadənin 75 illik yubiley şənliyindən sonra. Sağdan: "Borçalı" qəzetinin baş redaktoru, həkim, jurnalist Azadə Taleh, Ə.Saraçlı, professor Fəridə xanım Vəlīxanova və f.e.n. Nəzakət Qafqazlı.
1998



Əflatun Saraçlı N.Qəhrəmanının ədəbiyyat tarixçiliyinə aid doktorluq dissertasiyası müdafiəsində çıxış edərkən. 1999.



Akademik Bəkir Nəbiyevin 70 illik yubiley ziyafətində. Gülustan sarayı. Soldan (ayaq üstə): Bəkir Nəbiyev və ömür-gün yoldaşı Ədalət xanım, ortada Əflatun Saraçlı. 2000.



Qaxda Azərbaycan-gürcü yazıçılarının dostluq görüşünə gedən nümayəndə heyəti. Soldan: Əflatun Saraçlı, Dilarə Əliyeva və Nəriman Həsənzadə.

Onları müşaiyət edən: rayon KP MK-nın birinci katibi

Maksim Musayev. 1987.



Yeni dövr ədəbiyyatı şöbəsinde şöbə müdürü Ə.Saraçlıının 60 illik yubiley şənliyindən sonra. Soldan oturanlar: A.Əliyeva (Kəngərli) və S.Şərifova;
ayaq üstə: D.Məmmədova, N.Qafqazlı, Ə.Saraçlı, S.Fərzəliyeva və
H.İsrafilov. 1996.



İstanbul. Əflatun Saraçlı ömür-gün yoldaşı Amalya xanımla Sultan Əhməd camesi yanında. 1998.



Əflatun Saraçlı, agsaqqal alim, akademik Kamal Talibzadə və gənc alim, f.e.n. Salidə Şərifova (sağda) ilə.
1993